

MÜNDƏRİCAT



3 | ƏLİ HƏSƏNOV: AZƏRBAYCANIN MİLLİ DÖVLƏT QURUCULUĞU VƏ GEOSİYASI İNKİŞAF XARAKTERİSTİKASI: KEÇİLMİŞ YOL, MÖVCUD İMKANLAR VƏ PERSPEKTİVLƏR

13 | FİRDÖVSİYYƏ ƏHMƏDOVA: RUSİYANIN AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNDƏ XƏZƏR HÖVZƏSİNİN ƏHƏMİYYƏTİ (1920-Cİ İLLƏR)

16 | MƏHƏRRƏM ZÜLFÜQARLI: SUMQAYIT ÜSYANI (7 noyabr 1963-cü il) MƏXVİ QRİF ALTINDA SAXLANILMIŞ SƏNƏDLƏRDƏ



23 | НАЗИЛЯ МАМЕДОВА: РАЗВЕРТЫВАНИЕ ДИАЛОГА В КУЛЬТУРНОМ ПРОЦЕССЕ

20 |

MÜSLÜM NƏZƏROV: "BİLİKLƏR CƏMİYYƏTİ" NİN İMPERATİVLƏRİ

26 |

RUFİZ QONAQOV: AZƏRBAYCANIN XƏZƏRİN BEYNƏLXALQ HÜQUQİ STATUSUNA YANAŞMASININ GEOSİYASI ASPEKİ

36 |

BƏXTİYAR ƏHMƏDOV: XIX ƏSR-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GÖYÇƏ MAHALİNİN TARİXİ COĞRAFIYASI VƏ İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ



41 | ELGÜN ƏLİYEV: XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ ABŞ-DA QADINLARIN SOSİAL, İQTİSADI VƏ HÜQUQİ VƏZİYYƏTİ

45 |

MƏHƏBBƏT MƏMMƏDOVA: AZƏRBAYCAN RESPUBLİKASINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ YARANMASI TARİXİNDƏN

49 |

AYNUR SÜLEYMANLI: TÜRKİYƏ İLƏ İRAN ARASINDA REGIONAL LİDERLİK RƏQABƏTİ: BÖYÜK DÖVLƏTLƏRİN MARAQLARI VƏ MÖVQEYİ




**58 | İLNAMƏ HƏSƏNOVA:
MÜDAFİƏÇİ-VƏKİLİN
MƏHKƏMƏ İCLASININ
PROTOKOLUNDAN
İSTİFADƏ ETMƏ
İMKANLARI**

**54 | ИЛЬГАР ВЕЛИЗАДЕ:
ПЕРСПЕКТИВЫ
СОВЕРШЕНСТВОВАНИЯ
АДМИНИСТРАТИВНО-РАЙОННОГО
ДЕЛЕНИЯ В УСЛОВИЯХ РАЗВИТИЯ
РЕГИОНАЛЬНЫХ РЫНКОВ В
АЗЕРБАЙДЖАНЕ**

**62 | RƏŞAD ƏSGƏROV:
AZƏRBAYCANDA QEYRİ-NEFT
SƏNAYE SEKTORUNDAN
SAHİBKARLIQ FƏALİYYƏTİNİN
TƏŞKİLATI-FUNKSİONAL
ƏMƏLİYYAT SİSTEMİ VƏ
SİSTEMATİK MAKRO SƏVİYYƏLİ
ÇAĞIRIŞLARA QARŞI TƏDBİRLƏR**

**65 | СЕВИНДЖ МАМЕДЛИ:
РОЛЬ ПОЛИТИЧЕСКИХ ЭЛИТ
В ФОРМИРОВАНИИ
НАЦИОНАЛЬНО-ПОЛИТИЧЕСКОЙ
КОНСОЛИДАЦИИ:
СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ
АЗЕРБАЙДЖАНА И ТУРЦИИ**

**72 | ŞƏMS ALLAHVERDİYEVA:
MÜASİR DÜNYA SİYASƏTİNDƏ
BEYNƏLXALQ HUMANİTAR
ƏMƏKDAŞLIĞIN YERİ VƏ ROLU**



**69 | ÜZEYİR ZEYNALOV: "YENİ DÜNYA DÜZƏNİ"
VƏ SİVİLİZASIYALARARASI DİALOQ**

"*GEOSTRATEGİYA*" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasının dissertasiyaların *Tarix, Antropologiya, Siyasi elmlər, Fəlsəfə, Sosiologiya və İqtisadi elmlər* üzrə əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınmışdır.

GEO STRATEGİYA

Təsisçi:
"Kaspi" Geosiyasi Araşdırmlar Mərkəzi

Baş redaktor:
Əli Həsənov
Redaktor:
İbrahim Əliyev
Redaktor müavini:
İsmayıll Qasımov

Korrektor:
Leyla Binyatova

Dizayner:
İman Hüseynov

Redaksiya heyəti:

Əli Həsənov
Mübariz Qurbanlı
Səlahəddin Xəlilov
Rüstəm Məmmədov
Rasim Musabəyov
Çingiz İsmayılov
Musa Qasımlı
İbrahim Əliyev
Ərəstun Mehdiyev
Pərvin Darabadi
Cəfər Cəfərov
Elman Nəsirov
Hikmət Məmmədov
Elçin Əhmədov

Ünvan:
Mətbuat pr. 23M. Beynəlxalq
Mətbuat Mərkəzinin 4-cü
mərtəbəsi.
Tel: (+994 12) 537 16 05
Faks: (+994 12) 537 16 05
E-poçt:
geostrategiya.az@mail.ru
strategiya.az@mail.ru

"Azərbaycan" nəşriyyatının mətbəəsində
çap olunmuşdur.

Sifariş № 1950

Redaksiyanın icazəsi olmadan
dərgidəki materiallardan istifadə etmək
qadağandır.

Geosiyasət

AZƏRBAYCANIN MİLLİ DÖVLƏT QURUCULUĞU VƏ GEOSİYASI İNKİŞAF XARAKTERİSTİKASI: KEÇİLMİŞ YOL, MÖVCUD İMKANLAR VƏ PERSPEKTİVLƏR



Müstəqil Azərbaycan dövlətinin 25 illik tarixinin qlobal və regional dəyərini müəyyən edən ən başlıca amil bir dövlət olaraq onun tam formallaşması, özünü təmin edən milli iqtisadiyata, maddi, mənəvi və insan resurslarına, daxili sabitliyə, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən vahid inkişaf kursuna, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərk müstəqil daxili və xarici siyaset yürütməsi hesab olunur.

1993-cü ildən başlayaraq başda Ümummilli Lider Heydər Əliyev olmaqla milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəcilik mexanizminin, milli inkişaf, daxili və xarici siyaset strategiyasının, təhlükəsizlik konsepsiyasının

formalasdırılması və həyata keçirilməsi prosesi bir tərəfdən Ermənistanla hərbi qarşidurma, digər tərəfdənə Azərbaycanı istiqamətləndirmək, onu təsir altında saxlamaq istəyən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş tutmuşdur. Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi əzaqgörənliyi, böyük idarəcilik təcrübəsi sayesində **1993-2003-cü illəri əhatə edən birinci on il ərzində** bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq, milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə six integrasiyasını təmin etmək mümkün olmuşdur. Bununla yanaşı etiraf olunmalıdır

ki, hər bir dövlət kimi Azərbaycan da müstəqilliyinin ilkin mərhələsində xarici təhlükələrdən qorunmaq sahəsində özünü müdafiə sistemini dərhal formalasdırıbilməmiş və müxtəlif daxili və xarici təhdidlərə qarşı təcili təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qalmışdır. Bu mənada Azərbaycan ilk dövrlərdə məcburi qaydada ayrı-ayrı güc mərkəzləri arasında balans yaratmağa sövq edilsə də, nəticədə minimum güzəştər hesabına maksimum dividendlər əldə etməyə, prinsipial məsələlərdə öz mövqeyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail ola bilməşdir. Bütün bunların nəticəsi olaraq Heydər Əliyev ən çətin şəraitdə həm Azərbaycanın yeni neft strategiyasını uğurla reallaşdırmağı bacarmış, həm də bu əsasda ölkənin galəcək dinamik inkişafının möhkəm təməlini qoymuşdur.

2003-2013-cü illəri əhatə edən ikinci on illikdə Azərbaycan oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə regionda və dünyada hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq tam müstəqil siyaset yürüdən ölkəyə çevrilmişdir. Məhz buna görə də bu gün Azərbaycan ciddi geosiyasi faktor kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi



ƏLİ HƏSƏNOV

Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

və Cənubi Qafqazın müasir geosiyasi, geoiqitsadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, eyni zamanda dönyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyassətdə özünün iştirak imkanlarını getdikcə genişləndirir.

Hazırda Azərbaycan Cənubi Qafqaz və keçmiş postsovət məkanının ümumi iqtisadi potensialındakı payına görə xarici aləmin diqqətini xüsusi cəlb edir. Cənubi Qafqazda, Avrasiya məkanında və dünyada Azərbaycanın mövcud və perspektiv geoiqitsadi potensialı - iqtisadi inkişaf resursları, malik olduğu maddi və insan ehtiyatları, bu sahələrdə ölkə rəhbərliyinin yürütdüyü praqmatik siyaset yüksək qiymətləndirilir. Cəmi 9 milyondan bir az çox əhalisi olmasına baxmayaraq, zəngin təbii, xüsusən enerji və karbohidrogen ehtiyatlarına, əlverişli iqlim və münbət torpağı, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infrastrukturlarına və işlək əhaliyə malik olması onun iqtisadi perspektivlərini xüsusi cəlbəcidi edir.

Postsovət məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi xarakteristikasını, region ölkələrinin inkişaf tendensiyalarını və geosiyasi inkişaf perspektivlərini

- əlverişli coğrafi, geosiyasi, geoiqitsadi, hərbi-geostrateji mövqelerini;
 - yürütdüyü müstəqil daxili və xarici siyasetini;
 - zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını,
- Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyaseti və tutduğu düzgün mövqeyini;
- daxili ictimai-siyasi sabitliyi təmin etməsini, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını;

- son on ıldə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər.

Mütəxəssislərin fikriņa görə

Mütəxəssislərin fikrinə görə, geosiyasi xarakteristikaların əsas dəyər ölçüləri kimi çıxış edən həmin amillər ölkənin həm beynəlxalq aləm üçün tərəfdəşlik dəyərini, həm də mövcud dinamik inkişafını şörtləndirmişdir.

Digər geosiyasi karakteristikasına - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətlərinə, maddi və mənəvi resurslarından yararlanma əmsali və s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur. Ərazisinin təbii və coğrafi resurslarına onun: 86,6 min kvadrat km. quru və 80 min kvadrat km. Xəzər dənizindəki milli sektor; Avropa və Asiyani birləşdirən əlverişli coğrafi, geosiyasi və geoinqü-sadi vəziyyəti; avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran, Gürçüstən, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya xətləri və s. daxildir.

Ölkənin geosiyasi dəyərinin

artmasına və xarici ölkələrlə münasibətlərinin qurulmasına müsbət təsir göstərən əsas amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Öləkə dönyanın ən əhəmiyyətli regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanır.

Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dənizləri arasındaki mühüm əhəmiyyətli Kontinental geosiyasi məkanının, Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asyanın; Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə-Qərb arasındaki əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji bloklaşmaların təmas xəttində yerləşir və bu xarakteristikasına görə, həm Avropanın, həm Asyanın, həm də bəhs olunan sahələr üzrə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önemli vəsilə kimi çıxış edir.

Mütəxəssislərin fikrinə görə, Xəzərətrafi ölkələr içorisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqə məhz Azərbaycana məxsusdur. Düzdür, tədqiqatçılar regional əhatə dairəsi və bölgənin geosiyası mühiti ilə bağlı bəzi məqamları nəzərə alaraq (Ermənistan, İran və Rusiyanın müəyyən məsələlərdə Azərbaycanla üst-üstə düşməyən maraqları və s. - Ə.H.) onun tam müstəqil siyaset yürütmək və beynəlxalq aləmlə milli maraqlara uyğun sərbəst hərəkət etmək imkanını qismən məhdud hesab edir və bu fonda Cənubi Qafqazda, ətraf regionlarda mövcud olan münaqişələrin bölgə dövlətləri arasında ən çox Azərbaycana mənfi təsir göstərdiyini və onun müstəqil siyaset kursunu təhdid edəcəyini

proqnozlaşdırırlar. Onların fikrinə görə, milli və regional təhlükəsizlik, regional və beynalxalq integrasiya və s. geosiyasi, geoiqtisadi və geostrateji məsələlərədə Azərbaycanın həm bölgə, həm də dünya ölkələri ilə üst-üstə düşən və düşməyən maraqları, fərqli fəaliyyət istiqamətləri mövcuddur ki, bu da rəsmi Bakının gələcək geosiyasi qorralarına təsirsiz otüşməyəcəkdir. Lakin nəzərə almaq lazımdır ki, qloballaşma dövrünün müasir çağırışları fonda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri qlobal və regional çərçivədə, müəyyən proseslərin və hadisələrin təsiri altında, habelə qarşılıqlı maraqlar kontekstində tez-tez öz siyasatlərinə müəyyən düzəlişlər edirlər. Təbii olaraq, Azərbaycan da öz milli maraqlarının təmin edilməsinə istiqamətlənmış siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya digər gedisələr edir və bundan sonra da edəcəkdir.

Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoymuş yeni neft strategiyası və digar transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyatə keçirilməsi, sözün həqiqi mənasında, Azərbaycanı geoiqtisadi cəhətdən dönyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdəş etmişdir. Ölkənin olverişli geoiqtisadi dəyəri həm də yalnız neft-qaz sektorunu ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ümumilikdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mənəvi cəhətdən dənizmək inkişaf edən bir ölkəsinə, dövlətlərarası əlaqələrdə ciddi geosiyasi aktora çevrilmişdir. Bunu nüfuzlu yanaşı, Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı

ölkənin milli maraqlarını uzlaşdırmaqla və bu əsasda etibarlı tərəfdəş kimini tanımaqla, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə beynəlxalq dəyərini artırmış və xarici aləmlə münasibətlərini intensivləşdirmək imkanı qazandırılmışdır. Bu amilə tekçə təbii resurs mənbəyi və geoiqtisadi anlamında yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklerindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini özünün digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də Azərbaycanın geosiyası addımlarının və vəzifələrinin əsas müvəffəqiyətini təşkil etməlidir.

Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmenistanla birlikdə üçüncü minilliğkdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “ən olverişli, ümidişverici və etibarlı alternativ tərəfdəş” hesab olunur. Dünyanın alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəfdəşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi (diversifikasiyası) məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmenistandan olverişli vəziyyətdədir. Onlarla müqayisədə Azərbaycanın enerji ixracı riskləri çox aşağı səviyyədədir. 1994-cü ildə “Ösrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bölgənin karbohi-



drogen ehtiyatlarının alternativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaqgörən strateji seçim etdi. Nəticədə Xəzərin neft və qaz ehtiyatlarının alternativ və müstəqil yolla Avropa ölkələrinə çatdırılmasının yeni marşrutunu dövriyyəyə buraxdı. Bu marşrut ilə yeni neft və qaz ixracı kəmərlərinin çəkilməsi növbəti bir amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfuzunu və tranzit dəyərini artırdı və Xəzər hövzəsinin, Mərkəzi Asiyənin enerji resurslarının Qərbi nəqli istiqamətində əsas tranzit ölkələrdən birinə - yeni transmilli yanacaq və nəqliyyat dəhlizlərinin dayağına çevirdi.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması heç də asanlıqla başa gəlməyib, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunubdur. Lakin Azərbaycanın tam müstəqil geosiyası, geoiqtisadi və təhlükəsizlik siyaseti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton

təşkil edən üç neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kub metr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdəşələrinin enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir. Xəzər qazının Qara dənizin Gürcüstan limanlarına qədər kəmərlərlə, sonra isə sixılıraq tankerlərə Ruminiyaya, oradan da Avropa Birliyi ölkələrinə ixrac olunması haqqında dövlətlərarası sazişin imzalanması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırılmışdır. Buna əlavə olaraq "Şahdəniz 2" layihəsinin reallaşdırılması ilə yeni kəmərlər-TANAP və TAP vasitəsilə böyük Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.

Azərbaycan geosiyası və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, Şərqi-Qərb nəqliyyat-kommunikasiyası və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı köprü rolunu icra edən Trans-Qafqaz nəqliyyat-enerji dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-

Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçılarından biri məhz Azərbaycandır. Bundan başqa, Trans-Asiya nəqliyyat dəhlizində (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi - O.H.) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həllədici bir vəsihəyə çevriləməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir. 2013-cü ildə ölkədə yeni nəhəng Gəmiqayırmaya zavodu istifadəyə verilmiş, Xəzər donanması müasir gəmilər hesabına gücləndirilmiş, yaxın bir neçə ildə isə yükötürmə gücü 20 milyon tona bərabər olan Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur. Paralel olaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yenidənqurma işləri

aparılmış, əlavə nəhəng terminalar istifadəyə verilmiş, regionlarda 5 yeni aeroport tikilmişdir. Ölkənin dəmir yolu infrafəkturunun müasirləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlamış, 2015-ci ildə isə Şərqi-Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmləndirməklə yanaşı, həm də onun nəqliyyat-logistika mərkəzinə çevriləməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika Mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.

Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərqi-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqə getdikcə güclənir və on əsası isə dünyanın əsas qloballaşma və regional integrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dönyanın həm alternativ enerji təminatçılarından biri hesab edir, həm də onun əsas tranzit ölkə mövqelərinin güclənməsində maraqlı olduğunu nümayiş etdirir və bu işə ciddi səy göstərirler. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdəşliyini şərtləndirən digər əsas amil hesab olunur.

Mütəxəssislərin fikrinə görə, region ölkələri içerisinde öz geosiyasatını və geoiqtisadiyyatını, beynəlxalq əlaqələrini, reallaşdırığı daxili və xarici layihələri və s. Xəzər dənizinin karbohidrogen məhsullarının istehsalı və

satışı ilə ən sıx əlaqələndirən ölkə məhz Azərbaycandır. Azərbaycanın iqtisadi inkişafının əsasında da məhz xarici şirkətlərlə Xəzər dənizində müştərək kəşf və istehsal etdiyi neft-qaz ehtiyatlarının sərbəst istifadəsi amili dayanır. Bu strateji məhsul ölkənin dinamik daxili iqtisadi, sosial və mənəvi inkişafını şərtləndirməklə bərabər, həm də onu dünya geosiyasında, xüsusən Avropa enerji sektorunda mühüm bir amilə çevirmiş və geoinqıtsadi tərəfdəşlilik dəyərini yüksəltmişdir. Hazırda ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatları 4.6 milyard ton şərti yanacaq təşkil edir. Bunun 2 milyard tonu neft, 2,6 trln. kub metri isə (ümumilikdə ehtimal edilən karbohidrogen ehtiyatları isə 10 milyard ton şərti yanacaq) təbii qaz təşkil edir. Təkcə "Şahdəniz" yatağının ehtiyati 1,2 trln. kub-metr, 2010-cu ildə kəşf olunmuş "Ümid" qaz yatağının ehtiyati 250-300 mlrd. kubmetr, 2011-ci ildə kəşf olunmuş "Abşeron" yatağının ehtiyati isə 350 mlrd. kub metrdən artıq qaz-kondensat miqdarında qiymətləndirilir. Müştəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ dolları miqdarında xarici sərməyə qoyulmuş, 61 yeni neft yatağı istismara verilmiş və yaxud yararlı vəziyyətə gətirilmişdir.¹

Hələ 2000-ci ilin əvvəllərində mütxəssislər 2010-cu ildən etibarən Azərbaycanın Xəzərdə ildə təxminən 55 milyon ton neft və 20 milyard kub metr qaz çıxarmaq imkanı olacağını proqnozlaşdırırlar. Dünya mütxəssislərinin hesablamalarına və proqnozlara görə, XXI əsrə Azərbaycan dünyanın enerji məhsullarına artan tələbatının nəzərəçarpacaq hissəsini (ildə təxminən 40-50 milyon ton neft və 25-30 milyard kub metr qaz) verəcəkdir. Artıq 2006-ci ildə neft və qaz hasilatının həcmi bu proqnozların əsasız olmadığını təsdiq etdi. Dövlət Neft Şirkətinin rəsmi

məlumatına əsasən, keçən illər üzrə Azərbaycanın neft və qaz hasilatının dinamikası aşağıdakı kimi olmuşdur.²

	2006	2007	2008	2009	2010	2011	2012	2013
Neft (mln. ton)	32.273	42.604	44.527	50.419	53.050	45.625	43.390	43.484
Qaz (mid. kub.m.)	9.044	16.964	23.405	23.681	29.100	25.753	26.909	29.456

Göründüyü kimi, 2010-cu ildə Azərbaycanda həm neft, həm də qaz hasilatının həcmi ilə bağlı proqnozlar özünü doğrultmuşdur. Ölkədə 53 milyon tondan artıq neft, 29 milyard kubmetrdən artıq isə təbii qaz istehsal edilmişdir. Xəzər dənizində 2010-cu ildə ən çox neft və qaz Azərbaycana məxsus milli sektordan çıxarılmışdır. Sonrakı illərdə karbohidrogen ehtiyatlarının hasilatına korrektələr edilmiş, mövcud tələbat nəzərə alınaraq neft hasilatı stabil olaraq 43-45 milyon ton həcmində saxlanılmış, əsas diqqət isə qaz hasilatı sahəsində yeni layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Yaxın bir neçə ildə "Şahdəniz -2" layihəsinin reallaşdırılması nəticəsində bu yataqdan hasil olunacaq qazın həcmi 9 milyard kubmetrdən 16 milyard kubmetrə çatdırılması planlaşdırılır. "Abşeron" qaz yatağından isə ildə 5 milyard kubmetr qaz hasil olunacağı gözlənilir. "Abşeron", "Ümid" və digər perspektivli qaz yataqlarının ehtiyatlarını da nəzərə almaqla yaxın gələcəkdə Azərbaycanda qaz hasilatının həcmi 45-50 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır.³

Neft və qaz istehsalı üzrə həyata keçirilən transmilli layihələrə yaradılan şəraitə görə, xarici partnyorlar bölgə ölkələri içərisində ən çox Azərbaycan və Qazaxistandan razıdlılar və bu ölkələrin iqtisadi gələcəyinə də çox nikbin yanaşırlar. Hazırda Qərb ölkələri və ABŞ Azərbaycanı özlərinin enerji sahəsində ən sabit və etibarlı tərəfdəşlərindən biri kimi dəyərləndirərək, ona dünya enerji

bazarına çıxməq üçün lazım olan bütün köməkliyi göstəirlər.⁴ Bütün bunlar Azərbaycanın dünyada və regionda transmilli

geoinqıtsadi dəyərini artırır və əlverişli tərəfdəşa çevirir.

Azərbaycanın müştəqillik illərində davamlı olaraq müşahidə olunan sürətli sosial-iqtisadi inkişafi faktı da, mütxəssislərin fikrinə görə, Cənubi Qafqaz ölkələri içərisində onun geoinqıtsadi çəkisini getdikcə əhəmiyyətli dərəcədə yüksəldir. 1996-ci ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsul istehsalının orta hesabla hər il 10%-dən yuxarı artımı, inflasiyanın nisbətən sabit saxlanması, əhalinin pul gəlirlərinin və yaşayış həddinin getdikcə yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl sahənin payının artması, idxlax-ixrac balansında ixracın üstünlüyünün təmin edilməsi və s.

həyata keçirilən iqtisadi siyasetin səmərəli olmasını bilavasita təsdiq edir. 1999-2001-ci illərdə ölkədə ÜDM-in orta illik artım sürəti 2,5 faiz, 2001-2004-cü illərdə isə 8-10% təşkil etmişdir. 1993-2004-cü illərdə Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına 22,6 milyard ABŞ dolları miqdarında sərmayə qoyulmuşdur ki, bunun da 17 milyardi xarici, 5,6 milyardi isə daxili sərmayə olmuşdur.⁵ Müştəqillik illərində ölkə iqtisadiyyatına yatırılmış sərmayələrin ümumi həcmi 2013-cu ildə 172,4 milyard dollara çatmış və 2007-ci ildən başlayaraq daxili sərmayələrin həcmi xarici sərmayələrin həcmini üstələməyə başlamışdır.

2004-2013-cü illərdə ölkə iqtisadiyyatına 150,2 milyard dollar investisiya qoyulmuş,

onun da 54%-i daxili sərmayələr olmuşdur.⁶ Mütəxəssislər hesab edirlər ki, artıq 2005-ci ildən başlayaraq Azərbaycan öz iqtisadi və sosial inkişaf parametrlərinə görə nəinki təkcə bölgədə, həmçinin dünyada lider ölkəyə çevrilə bilmüşdür. Məsələn, 2005-ci ildə ölkədə ÜDM istehsalı 27%, 2006-ci ildə isə 34% artaraq bölgənin və dünyanın ən yüksək göstəricisi olmuşdur.⁷ Azərbaycanın sürətli iqtisadi inkişafi sonrakı illərdə də öz yüksək tempini saxlamış və ÜDM artımı müvafiq olaraq 2007-ci ildə 27%, 2008-ci ildə 11%, 2009-cu ildə 9,3% və 2010-cu ildə 5,7% təşkil etmişdir.⁸ 2008-ci ildə başlayan ümumdünya iqtisadi böhran bir çox ölkələrin, hətta inkişaf etmiş Qərb dövlətlərinin iqtisadiyyatına ciddi zərbə vurduğu halda, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamış, əhalinin yaşayış səviyyəsi yüksəlməkdə davam etmiş, mühüm investisiya layihələrinin həyata keçirilməsi belə dayandırılmamışdır. Əgər 2011-ci ildə ölkədə ÜDM artımı cəmi 0,1% olmuşdusa, 2012-ci ildə bu rəqəm 2,2%, 2013-cü ildə isə 5,8% təşkil etmişdir.⁹ İqtisadi artım əsasən iqtisadiyyatın qeyri-neft sektorunun orta hesabla illik 10% yüksəlməsi hesabına əldə olunmuşdur.

Ümumilikdə, son 10 ildə Azərbaycanın inkişaf strategiyası xüsusi düşünülmüş, hərəkəflə əsaslandırılmış uzunmüddətli dövlət proqramları əsasında həyata keçirilmişdir. 2004-2013-cü illərdə Azərbaycanın sosial-iqtisadi, regional və ayri-ayrı digər sahələrin inkişafını nəzərdə tutan coxsayılı ünvanlı dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Bunu nəticəsində ölkə iqtisadiyyatı ümumilikdə 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,5 faizə düşmüşdür. İşsizliyin səviyyəsi 4,8 faizə enmiş və bu göstəriciyə görə, Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymuşdur. Azərbaycanda mü-

sir iqtisadi və sosial infrastruktur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Son 10 ildə Azərbaycanın dövlət bütçəsi 17 dəfə artaraq 25 milyard dollara çatmış, 2013-cü ildə icmal bütçənin gəlirləri 29,5 milyard dollar təşkil etmişdir. 2003-cü ildə cəmi 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları 2013-cü ildə artıq 50 milyard dollara yüksəlmışdır. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılmış və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutmuşdur. Minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilmiş, 1,2 milyon yeni iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilmişdir. Nəhəng infrastruktur layihələri reallaşdırılmış, regional inkişaf proqramları paytaxtla bölgələr arasında kəskin fərqin aradan qaldırılmasına ciddi təsir göstərmişdir. Regionlar da paytaxt kimi dinamik inkişaf etmiş, müasirləşmişdir.¹⁰

Son 10 ildə iqtisadi sahədə əldə olunmuş uğurlar nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqelərini daha da möhkəmləndirmişdir. Müqayisə üçün qeyd edək ki, 2013-ci ildə Azərbaycanda ÜDM istehsalı 71 mlrd. ABŞ dolları¹¹, müvafiq olaraq Gürcüstanda 16,1 mlrd. dollar¹², Ermənistanda isə 10,4 mlrd. dollar¹³ təşkil etmişdir. Azərbaycanın Gürcüstən iqtisadiyyatının inkişafında oynadığı rolü da nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizin bölgənin ÜDM istehsalındakı payı 80%-dən çoxdur. Dünyanın bir çox nüfuzlu iqtisadi və maliyyə mərkəzləri, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu, "Moody's", "Fitch Ratings", "Standard and Poors" nüfuzlu reytinq agentlikləri Azərbaycanın yüksək inkişaf

tempi nümayiş etdiriyini xüsusi vurgulayaraq, onun dünyada ən yüksək iqtisadi artıma malik olması faktını qeyd etmişlər. Davos iqtisadi Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan "iqtisadiyyatın rəqabətə davamlılığı" əmsalına görə dünya ölkələri arasında 39-cu yeri tutmuşdur. ABŞ-in "Heritage" Fondu və "Wall Street Journal" qəzətinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən "orta azad ölkələr" sırasına daxil olmuşdur.¹⁴ Beynəlxalq maliyyə mərkəzlərinin, o cümlədən Dünya Bankının, Beynəlxalq Valyuta Fonduñun hesablamaları göstərir ki, qarşıdan gələn illərdə Azərbaycanda sürətli iqtisadi inkişaf tendensiyası davam edəcək ki, bu da müvafiq olaraq həm ölkənin beynəlxalq imicinə, həm də xarici geosiyasi aktorlarla tərəfdəşliq münasibətlərinə müsbət təsir göstərəcəkdir.

Hazırda təbii səbəblərdən ümumi iqtisadi gücünə görə Rusiya, Ukrayna, Qazaxıstan və Belarus kimi iri dövlətlərdən nisbətən geridə qalsa da, Azərbaycan qalan digər post-sovet respublikalardan həm iqtisadi kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə irəlidədir. Bölgədəki neft istehsalına, transmilli nəqliyyat-tranzit imkanlarına, xarici iqtisadi əlaqələrinin intensivliyinə, enerji resursları ixracının saxələndirilməsinə, Qərbin Xəzərə hərbi-geostrateji çıxışının təmin edilməsi və hövzənin strateji hədəflərinə nəzarət imkanı yaratmasına və digər geoməkan üstünlüklinə görə isə, Azərbaycan Qazaxıstan və Gürcüstənla birlikdə mütəxəssislər tərəfindən bölgənin ən əhəmiyyətli dövləti hesab olunur.

Bundan başqa, Azərbaycanın milli iqtisadiyyatı müstəqilliyinin ilk illərində tamamilə xarici kapitaldan və neft sənayesindən

asılı idisə, son illərdə nisbətə əsaslı şəkildə dəyişmiş, iqtisadi, sosial, infrastruktur və s. sahələrdə yerli kapital və qeyri-neft sektorunun payı üstün səviyyəyə yüksəlmüşdir. Son illər Azərbaycan rəhbərliyi neft amilindən və xarici kapitaldan asılılığı kəskin şəkildə azaltmış, iqtisadi inkişafın yükünü qeyri-neft sektorunun üzərinə keçirmiş, əsas valyuta ehtiyatlarını da məhz bu sektorun yüksəlişinə istiqamətləndirərək, yerli istehsalın, xüsusən milli sənaye, emal və ərzaq istehsalı müəssisələrinin inkişafını təmin etmək üçün ciddi addımlar atmış ki, bu da ölkənin iqtisadi gələcəyi ilə bağlı əhalidə və mütəxəssislərdə nikbin əhval-ruhiyyə yaratmışdır. Azərbaycanda yürüdülən məqsədyönlü siyasetin - neftdən gələn gəlirləri iqtisadiyyatın saxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsinin nəticəsi olaraq ÜDM-in strukturunda bu sahənin payı sürətlə artmışdır. Əgər 2010-cu ildə iqtisadiyyatda qeyri-neft sektorunun payı 44,4% təşkil edirdi, 2013-cü ildə bu rəqəm artıq 56,6%-ə yüksəlmüşdir. Hökumətin proqnozlarına əsasən, 2015-ci ildə qeyri-neft sektorun ÜDM-də payı 61,7 faizə çatacaqdır.¹⁵

Azərbaycanın 2005-2013-cü illərdə strateji neft və qaz məhsullarının satışından əldə edilən gəlirlər hesabına ölkənin enerji, nəqliyyat, rabitə-informasiya sektorunun tam yeniləşdirilməsi və bu sahələr üzrə milli təhlükəsizliyin möhkəmləndirilməsi, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, iqtisadiyyatın liberallaşdırılması və saxələndirilməsi, qeyri-neft sektorunun inkişafına ənəmər verilməsi, ekoloji tarazlığın təmin edilməsi və s. hesab olunur.

2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafi dövlət proqramlarının qəbulu və icrası respublikada yeni

şərait yaradaraq, Azərbaycanın bütövlükdə əksər bölgələrinin hərtərəfli tərəqqisinə səbəb olmuş, mərkəzlə regionlar arasında iqtisadi-sosial fərqləri əsasən aradan qaldırılmış, yaşayış məntəqələrinin simasını müasirləşdirmişdir. Respublikanın kommunal, yol-nəqliyyat, sosial, informasiya-kommunikasiya, ekologiya və digər sahələrin infrastrukturuna milyardlarla dollar investisiya qoyulmuşdur. Yeni iş yələrinin açılması ölkədə işsizlik problemiñin aradan qaldırılmasına mühüm təsir göstərmişdir.

Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatı və ərzaq istehsalı sisteminə əsaslı investisiya yatırılmış, fermərlərə birbaşa dövlət dəstəyi göstərilmiş və bu sahənin inkişafına əsaslı təkan verilmişdir. Hazırda Azərbaycan əksər ərzaq məhsulları ilə özünü əsasən təmin edir. Əgər Sovet hakimiyəti illərində Azərbaycan bəzi ərzaq məhsullarının istehlakında (ot, yağ, kartof, taxıl və s.) digər respublikalardan asılı vəziyyətdə idisə, müstəqillik dövründə bu balans daxili istehsal hesabına koskin dəyişmişdir.

Göründüyü kimi, 2004-2013-cü illərdə həyata keçirilmiş məqsədyönlü siyaset nəticəsində ölkə iqtisadiyyatı saxələndirilmiş və iqtisadi balansa qeyri-neft sektorunun üstünlüyü təmin edilmişdir. Bununla yanaşı, qarşıdan gələn dövrə də iqtisadiyyatda enerji amili öz aktuallığını saxlayacaq. Hazırda Azərbaycanın xarici borclarının miqdarı ÜDM-in cəmi 8%-i həcmindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.

Mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı regional hərbi-geostrateji balansı Rusiyadan, geo-iqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmenistandan, nəqliyyat-kommunikasiya dəhlizləri Azərbaycan,



Gürcistan, Türkiye və Rusyadan asılıdır. Onların fikriə görə, Rusiya, İran, Orta Asiya ölkələri, Azərbaycan, Türkiye və Gürcüstanın, o cümlədən Qərb ölkələrinin iştirakı ilə formalasən Xəzər hövzəsinin geosiyasi, geoinqisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində isə Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir. Bu ölkənin ayaq qoyduğu “geosiyasi tərəzi”nın gözü dərhal regionun əsas ağırlıq mərkəzinə çevrilir və regional münasibətlərin üstün istiqamətini təskil edir.

Azərbaycanın artan enerji ixracı potensialını düzgün qiymətləndirən ABŞ və Avropa İttifaqı 2007-ci ildən başlayaraq Avropaya qaz ixracını nəzərdə tutan “Cənub Dəhlizi” çərçivəsində Nabucco qaz layihəsini geniş müzakirə mövzusuna çevrmişlər. Ehtimal edilirdi ki, bu layihənin tikintisi 2010-2011-ci illərdə başlayarsa, artıq 2014-2015-ci illərdə onun vəsitəsilə təxminən ildə 25-30 milyard kub metr Azərbaycan, Mərkəzi Asiya, hətta ola bilsin İran qazının Avropa bazarına ixracı mümkün olacaq və Avropa alternativ yanacaq mənbəyi əldə etməklə özünün enerji təhlükəsizliyi məsələsində Rusiyadan asılılığını xeyli azaldacaqdır. Ancaq Nabucco ətrafında aparılan uzun və səmərəsiz müzakirələr təsdiq etdi ki, bu layihənin əsas

təşəbbüskarları real addimlar atmaq niyyətindən uzaqdırılar və əsas maliyyə yükünü hasilatçı ölkələrin üzərinə yönəltmək fikrindədirler. Üstəlik, hasilatçı-tranzit-istehlakçı sxemi üzrə iştirakçıların maraqlarının uzlaşdırılmasında ziddiyətli məqamlar özünü açıq şəkildə bürüza verirdi. Bütün bu qeyri müəyyənliklərin nəticəsi olaraq, artıq 2012-ci ilin aprelində Macarıstanın MOL şirkəti, 2013-cü ilin martında isə Almaniyanın RWE şirkəti Nabucco layihəsinə tərk etdilər. 2013-cü ilin mayında isə Avstriyanın OMV şirkəti rəsmi şəkildə layihənin bağlandığını bəyan etdi.¹⁶

2010-cu ildən başlayaraq Azərbaycan “Cənub Dəhlizi” layihəsi ilə bağlı müzakirələrin perspektivsizliyini görərək təşəbbüsü öz əlinə aldı və növbəti dəfə liderlik keyfiyyətlərini ortaya qoydu. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum, 2012-ci ildə Türkiye ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriyatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub Dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edildi.¹⁷ Azərbaycan

öz təşəbbüsü və praktiki addimları ilə yeni transmilli enerji layihələrinin əsasını qoyma, “Cənub Dəhlizi” layihəsinə xilas etdi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etmək imkanı qazandı.

Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm sürməsi və dövlətin bütün bu sahələr üzərindəki nəzarət imkanları ilə sıx bağlıdır. Azərbaycanın insan resursları kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstün və perspektivli görünür. Azərbaycanın ümumi demografik göstəriciləri (əhalinin artım sürəti, gənclərin ümumi əhali arasında miqdarı və s.) müsbət istiqamətdə inkişaf edir. Ölkə əhalisinin sayı hazırda 9 milyondan artıqdır və artım balansı getdiyəcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadrat kilometrə, təxminən 96 nəfər düşür.

Keyfiyyət göstəricilərinə görə də ölkə əhalisinin dünya standartlarına yaxındır. Əhalinin yaşayış səviyyəsi, təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş meyarları, məqrasiya, urbanizasya göstəriciləri həm

daxili inkişaf, həm də qlobal iqtisadi əlaqələr baxımından mütəxəssislər tərəfindən yetərli hesab olunur. Burada ən mühüm kriterilərdən biri kimi 2004-cü ildən başlayaraq və hazırda da davam edən sosial proqramlar nəticəsində əhalinin yaşayış səviyyəsinin sürətlə yüksəlməsini, adekvat olaraq yoxsulluğun 10 dəfəyə yaxın azalmasını göstərmək olar. Hətta 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına həyata keçirilmiş layihələr nəticəsində qəçqin və məcburi köçkünlərin arasında yoxsulluq səviyyəsi 2003-cü ildək 75%-dən 2013-cü ildə 15%-ə yenmişdir. Reallaşdırılan tədbirlərin miqyası isə çox genişdir - 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərdək qəçqin və məcburi köçkünen mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Son bir neçə ildə orta hesabla hər il 20 min nəfərdən çox məcburi köçkünen yeni müasir mənzillərlə təmin olunur. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilmiş, müasir tələblərə uyğun kommunal infrastruktur yaradılmışdır. Paralel şəkildə qəçqin və məcburi köçkünlərin məşğulluq probleminin həlli istiqamətdə də səmərəli addimlar atılır.¹⁸

Hazırda bütün dünyada baş verən qloballaşma prosesləri Azərbaycan əhalisinin həm daxildəki yerdəyişmə hərəkətinə (urbanizasiya prosesinə), həm də ölkə xaricinə məqrasiyəsinə təkan vermişdir. Müstəqillik dövründə kənd əhalisinin təxminən bir milyona yaxını kortəbii qaydada kəndləri tərk edərək Bakı şəhərinə və ətraf qəsəbələrə köçmüş, bir o qədər də ölkə əhalisi xarici ölkələrə

miqrasiya etmişdir. Bunların daha çoxu mövsümi işlər üçün xaricə gedənlər, az bir qismi isə öz yaşayış yerini daimi dəyişənlərdir. Şəhərlərdə və rayon mərkəzlərində yaşayan əhalı arasında bazar iqtisadiyyatına keçidə və SSRİ dövründə tikilmiş iri sənaye müəssisələrinin dağılması ilə bağlı müəyyən işsizlik mövcud olsa da, bu boşluq miqrasiya və yeni istehsal-kommersiya müəssisələrinin yaranması hesabına doldurulur.

Tədqiqatçılar ictimai-siyasi və sosial-mənəvi resursların milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içerisinde ən balanslı geosiyasəti və effektiv siyasi idarəciliğ sistemini də Azərbaycana aid edirlər. Azərbaycanın siyasi hakimiyyəti 1993-2013-cu illər arasında ölkənin geosiyası vəzifələri və inkişaf ehtiyaclarına uyğun fəaliyyət konsepsiyasını və strategiyasını, dövlətin daxili və xarici siyasetinin prioritetlərini, ictimamət və vəzifələrini düzgün müəyyənləşdirmiş, təqdirəlayiq daxili və xarici fəaliyyət prinsipləri nümayiş etdirmiş, ölkəni beynəlxalq, regional, çoxtərəfli və ikitərəfli münasibətlər sisteminde fəal təmsil etmişdir. Hazırda Azərbaycanın geosiyası idarəciliğ sistemi ölkə Prezidentinin, onun Administrasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və digər strukturların vahid fəaliyyət koordinasiyası əsasında həyata keçirilir. Bu sistem ölkənin bütün daxili institusional, ərazi, təbii-coğrafi, əhalı və digər geosiyasi resurslarının, xarici siyaset aktivlərinin səmərəli və effektiv istifadəsini, daxili və xarici siyasi-iqtisadi əlaqələrin koordinasiyasını təmin edir. Xüsusən ölkənin daxilində və beynəlxalq aləmdə, xarici təşkilatlarda, transmilli qurumlarda vahid siyaset üzrə təmsil olunma və təmsilciliyin idarə edilməsi, beynəlxalq

münasibətlər sistemində cərəyan edən proseslərin öyrənilməsi və müvafiq strategiyanın hazırlanması, müttəfiqlərlə, tərəfdəşlərlə, rəqiblərlə və digər beynəlxalq aktorlarla əlaqələrin xarakterinin müəyyənləşdirilməsi və həyata keçiriləsi sahəsində bu əlaqələndirmə sisteminin mühüm əhəmiyyəti özünü göstərir.

Ügurlu geosiyasi idarəciliyin nticəsi olaraq ötən dövrə Azərbaycanın xarici aləmlə səmərəli əməkdaşlığı yaranmış, qarşılıqlı maraqlara cavab verən çoxsaylı ortaş transmilli layihələr həyata keçirilmiş, dünya siyasetinə təsir gücű olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlara tərəfdəşlik münasibətləri qurulmuş, ölkənin nüfuzlu xarici alyanslarda, hökumətlərarası və qeyri-hökumət təşkilatlarında iştirakı təmin edilmişdir.

Iqtisadiyyatın qloballaşlığı yeni minillikdə Azərbaycan dünyasının universal və qlobal iqtisadi sisteminə müvəffəqiyətlə ineqrasıya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər iqtisadi-maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, bu qurumların dəstəyi və təqdimatı ilə, postsovət ölkələri içerisinde ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılır. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovət məkanının, həmçinin dünyanın lider ölkələrindən hesab olunur.

Keçən müddətdə Azərbaycanın regionda və dünyada nümayiş etdirdiyi balanslı geosiyasət, praqmatik xarici siyaset kursu, reallaşdırıldığı uğurlu neft strategiyası, transmilli enerji və nəqliyyat-kommunikasiya siyaseti, həyata keçirdiyi regional və milli təhlükəsizlik strategiyası, Avropa Birliyi, NATO, ATƏT, MDB,

İKT və b. beynəlxalq-regional qurumlarla yaratdığı tərəfdəşlik münasibətləri, Avropa Şurasına və Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin icrası ölkənin xarici aləmlə geosiyasi, geoiqtsası və hərbi-geostrateji tərəfdəşlik münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir.

Müsəir dünyada geoiqtsası dəyər ölçüləri həm də mövcud ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasetin xarakteri və effektivliyi ilə ölçütür. Azərbaycan özünün müsbət və pozitiv iqtisadi inkişaf meyllərini - iqtisadiyyatının liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması ictimamətində mühüm nailiyyətlər qazanmışdır. Ölkədə həyata keçirilən düzgün və fəal siyaset onun daxili ictimai-siyasi mühitini nəzərəçarparaq dərəcədə modernləşdirmiş, dövlət və comiyyət həyatını demokratikləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalasdırılmış və müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verəsi, vətəndaşlarının təhsil, mədəni və intellektual səviyyəsimi yüksəltməsi və s. amillər ölkənin dünyavi geosiyasi əhəmiyyətini və planetar imicini xeyli artırılmış və geosiyasi xarakteristikasına müsbət təsir göstərmişdir. Hazırda Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi vəzifəyəti, yekdil milli-dini-vətəndaş birlüyü, tolerant daxili vəzifəyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və lider ölkəsi hesab olunur.

Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin bitdiyi

və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dirlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilir. Bu ictimamətə ölkə rəhbərliyinin yürüdüyü ardıcıl siyaset ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar da Azərbaycanın xarici aləmlə geosiyası tərəfdəşliğinə müsbət təsir göstərən əsas amil hesab olunur.

Tədqiqatçılar
Azərbaycanın üstün geosiyasi resursları sırasına, həmçinin azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliliyi, hakimiyətin siyasetinə xalqın etimadı və dəstəyini, milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən ziyanlıların nümayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzminin və dövlətçilik təfəkkürünü və s. də aid edirlər. Müstəqilliyyinin müəyyən mərhələlərində Azərbaycanın ictimai-siyasi və mənəvi resurslarının təsir gücünü azaltmaq, vətəndaş birliyini pozmaq, yürüdülən siyasetə etimadsızlıq yaratmaq ictimamətində həm xaricdən, həm də daxildən göstərilən bütün cəhdələrə baxmayaraq, bu gün Cənubi Qafqazın ən sabit ölkəsi Azərbaycandır. Tədqiqatçıların fikrinə görə, bölgədə ən sabit cəmiyyət, milli, etnik, dini icmalar arasında sülh və toleranlıq mühiti də məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir və ölkənin daxili və xarici siyasetində mühüm amil kimi çıxış edir.

Hər bir dövlətin siyasi, iqtisadi və s. fəaliyyətinin ölçü meyari,

göstəriciləri və müvəffəqiyəti həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin (yaxud rəhbər işçilərin) təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən və s. asılıdır. Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş Azərbaycan prezidenti, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi imici qazanmış Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi, müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, xalqın təhsil, mədəni və intellektual səviyyəsinin yüksək olması, dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələrlə, digər tərəfdənənə hazırlıda prezent İllah Əliyevin yürütdüyü tam müstəqil və prinsipal xarici siyaset kursu ilə bağlıdır.

Dövlətlərin geosiyasi gücünün və beynəlxalq aləmə təsir imkanlarının əsas göstəriciləri həm də onun bütün dünyasının, ayrı-ayrı regionların ictimai-siyasi, iqtisadi, sosial, təhlükəsizlik mühitində, beynəlxalq aləmin rəsmi və ictimai rəyinə təsir etmək imkanları, transmilli proseslərdə iştirakı və s. ilə ölçülür. Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ enerji təminatı, transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirakı ilə yanaşı, həm də son illərdə digər planetar qlobal proseslərdə - beynəlxalq terrorizmə, narkotikarətə qarşı mübarizədə, dünya siyasetinin demokratik transformasiyasında, regional integrasiya və s. fəal iştirakı da onun bölgədəki

geosiyası gücünü və təsirini, beynəlxalq aləmdəki nüfuzunu, rolunu və dəyərini xeyli yüksəltmişdir. 2012-ci ildə 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu qurumun çərçivəsində səməralı fəaliyyəti onun qlobal müstəvidə məqsədyönlü, prinsipial və aktiv fəaliyyətin məntiqi nticəsi kimi izah oluna bilər. Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, bu ölkə qlobal təhlükəsizliyə, dünyada sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərənərə dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələnə edir. Bu müddət ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər orqanları, digər beynəlxalq təsisatlarla six işbirliyi, sağlam əməkdaşlıq münasibətləri yaratmış və inkişaf etdirmişdir. BMT Təhlükəsizlik Şurası həm də Azərbaycan üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllini diqqətdə saxlamaq üçün bir vəsiyyət olmuşdur.

Bundan başqa, Azərbaycan öz vətəndaş cəmiyyəti institutları, KIV-ləri və QHT-ləri vəsitsilə dünyadan qlobal ictimai və informasiya məkanında arzuolunan səviyyədə təmsil olunmasa da, ölkə daxilində qeyri-hökumət qurumlarına, mediaya yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyadan qlobal informasiya vasitaloruna, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə və s. görə də dünyada vətəndaş cəmiyyəti və siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilməşdir. Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə fəal

təsir göstərir.

Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayış azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vəsitsilə dünyadan siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyası maraqlarını təmin etməyə çalışır. Xarici siyaset resurslarının gücünə, xarici ölkələrdəki səfirliliklərinin və diplomatların sayına görə də Azərbaycan əksər postsovet və Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir.¹⁹

Xaricdə yaşayan və ölkənin xarici siyaset resursu kimi dəyərləndirilən soydaşlara gəldikdə, Cənubi Azərbaycanda, Gürcüstan, Rusiya (Dərbənd vilayəti) və başqa ölkələrdəki tarixi vətənlərində yaşayan təxminən 30-35 milyon azərbaycanlı ilə yanaşı, dünyada yaşayan digər soydaşlar də ana Vətənlə olaqlarını kəsməmiş (bunların sayı təxminən 2 milyon yaxındır) və Azərbaycan üçün potensial investisiya mənbəyi hesab olunurlar. Məhz ikincilər (uzaq xaricdə yaşayanlar) Azərbaycandakı yaxınları ilə mütəmadi əlaqə yaradır, onların maddi problemlərinin həllində iştirak edir, yaşadıqları ölkələrdə qazandığı pulların bir qismini öz doğma şəhər və rayonlarında müxtəlif işlərə yönəldirlər. Odur ki, bu qəbildən olan azərbaycanlılar Azərbaycanın həm daxili, həm də qlobal inkişafında, onun sabit və təhlükəsiz yaşamasında, problemlərinin həllində daha çox maraqlıdırlar. Bu da Azərbaycan dövlətinin yürütdüyü xarici siyasetdə həmin insanlardan öz əhali resursu kimi istifadə etmək imkanı yaradır.

Azərbaycanın planetar və regional geosiyasi təsirinə həllədici təsir göstərən əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji potensialı, regional

və beynəlxalq təhlükəsizlik blokları ilə münasibətləri və təhlükəsizlik siyasəti hesab olunur. Azərbaycan malik olduğu hərbi-geostrateji potensialına, bu sahədəki əsas göstəricilərinə və milli resurslarına görə də Cənubi Qafqazın lider dövləti hesab olunur. Baxmayaraq ki, ATƏT-in "Avropada adı Silahlı Qüvvələr haqqında" müqavilənin cinah sazişi ilə (bu müqavilə 15 may 1992-ci ildə Azərbaycanın o zamankı müdafiə naziri R. Qaziyev tərəfindən Rusyanın təzyiqi nəticəsində imzalanmışdır) Cənubi Qafqazda Azərbaycanın, Gürcüstan və Ermənistən hərbi texnika kvotasi bərabərəşdirilmiş və Azərbaycanın milli hüquqları açıq şəkildə pozulmuşdur. Həm ərazisinin həcmi, həm də əhalisinin sayı nəzərə alınmadan, o zaman Azərbaycana Gürcüstan və Ermənistənla bərabər miqdarda ağır hərbi texnika kvotasi verilmişdir.²⁰ Azərbaycanın əhalisinin sayına müvafiq olaraq, milli ordusunun say tərkibi, hərbi-texniki hazırlığı və silahlanma keyfiyyəti də həm Gürcüstəndən, həm də Ermənistəndən yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəldiyi ümumi büdcə xərclərinin görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur.²¹

Avroatlantik təhlükəsizlik strukturlarına integrasiya xətti götürməsi Azərbaycanı dünyadan və regionun təhlükəsizlik maraqlarında ciddi bir aktora çevirmiş və transmilli hərbi-strateji maraqların mərkəzinə çıxarmışdır. 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdəşliq Proqramına qoşulmaqla Azərbaycan özünün regional və milli təhlükəsizlik maraqlarını təmin edəcəyinə və Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin həllinə nail olacağına çox ümidi bəsləyirdi. Eyni zamanda, bu proqrama qoşulmaqdə Azərbaycanın əsas məqsədi həm də öz müstəqilliyyinə və sərhədlərinin

təhlükəsizliyinə əlavə zəmanət almaq, Xəzər dənizinin ona məxsus sektorunda həyata keçirdiyi neft-qaz layihələrinin və dünya bazarlarına çəkilən transmilli kəmərlərin təhlükəsizliyini təmin etməkdən ibarət idi.

NATO-ya, yaxud KTMT-yə üzvlük məsələsinə gəlincə, Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan geosiyasi maraqların (əsasən Rusiya və ABŞ başda olmaqla NATO və KTMT-nin) mövcud olduğunu nəzərə alaraq, həmişə tarazlı siyaset aparmağa üstünlük vermişdir. Mütəxəssislər hesab edir ki, bu sahədə

bölgələrində - Əfqanistanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması və s. fəaliyyəti ilə də Qərbin etibarlı tərəfdası hesab olunur.²³

Beləliklə, yuxarıda göstərilən amillər əsasında, hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdəşlıq və əməkdaşlıq münasibətləri vardır. Azərbaycan ABŞ və Avropa Birliyi ilə yanaşı, Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-ci ildə Qoşulmama Hərəkatına

bu ölkələr arasında bütün digər sahələr üzrə dostluq və tərəfdəşliq münasibətləri hökm sürür.

Azərbaycanın olverişli coğrafi durumu, müstəqil siyaseti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onun regional mərkəz statusuna yüksəltmiş və beləliklə, geosiyasi dəyərini daha da artırmışdır. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və mərkəzi figurudur. Ekspertlər müstəqillik dövründə həyata keçirilmiş transmilli neft və qaz, nəqliyyat-kommunikasiya layihələrini, son 10 ildə ölkə iqtisadiyyatının dinamik inkişafını əsas götürərək 2013-cü ilin aprelində Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsini dünya birliyinin Azərbaycanın iqtisadi gücünə verdiyi qiymət kimi səciyyələndirirler. Bununla yanaşı, Azərbaycan Ümumdünya Mədəniyyətlərlərə Dialoq Forumunun, Beynəlxalq Humanitar Forumunun təşəbbüskarı və təşkilatçısı kimi çıxış edərək həm də dünyada mədəniyyətlərərəsi və sivilizasiyalararası dialoqun güclənməsinə öz dəyərli

təhfələrinin verir. Təsadüfi deyil ki, bu gün ekspertlər Bakını "Humanitar Davos" adlandırırlar. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanlıq, narahatlıq olmadan yan-yanaya fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadıgi ən nadir tolerantlıq məkəni – multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul edilir. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-ci ildə 1 Avropa Oyunlarını keçirməyə hazırlanır.

Azərbaycanın xarici aləmlə tərəfdəşliq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistandan münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyyə qovuşduğu andan Azərbaycanın milli inkişafi yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Müstəqilliyyin ilk illərində bu problem ölkənin bölgədə və



Azərbaycanın həyata keçirdiyi siyaset Cənubi Qafqazın mövcud reallığına tam adekvat idi. Çünkü "Rusiya Bakını hərbi cəhətdən birbaşa nəzarətdə saxlaya bilməsə də, Ermənistandan müvafiq əməkdaşlığı gücləndirmək və rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsindəki davranışını Ermənistandan xeyrinə dəyişməklə Azərbaycanın milli təhlükəsizliyinə və hərbi-strateji maraqlarına ciddi təhlükə yarada bilərdi".²²

Beləliklə, göründüyü kimi Azərbaycan təkcə Avropa Birliyinin enerji təminatı və təhlükəsizliyi baxımından və "Qonşuluq siyaseti"nin əsas figurantlarından biri kimi deyil, həm də dönyanın müxtəlif

üzv olduqdan sonra isə bir sira Cənubi Amerika və Afrika ölkələri ilə yaxşı münasibətlər qurmuş və onlarla tərəfdəşliq əlaqələrini inkişaf etdirir. Azərbaycan Qara-Xəzər dənizi hövzələri və Cənubi Qafqaz ölkələri icərisində geosiyasi və geoİqtisadi riskləri ən minimum olan və "etibarlı tərəfdəş" imici qazanmış ölkələr sırasında lider mövqelərdən birini tutur. Ətraf ölkələrdən onun yalnız işgalçi Ermənistandan Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcudtur. Xəzər hövzəsi ölkələri işorisində Türkmenistan və İranla Xəzər dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyəti ilə bağlı müəyyən problemlər yaşansa da hazırlı-



dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq, beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasetinə uzun müddət ciddi mənfi təsir göstərmişdir.

Ermonistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi həm də bütövlükdə regionun iqtisadi, siyasi tərəfdəşliq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik tərədən başlıca amildir. Bu münaqişə həmçinin regionda transmilli enerji, nəqliyyat və dəhliz infrastrukturlarının təhlükəsizliyinə təhdid yaradır. Mütəxəssislər hesab edirlər ki, münaqişənin həllində heç bir irəliləyişin olmaması bir tərəfdən Azərbaycan ictimaiyyətini anti-qərb əhval rühiyyəsində kökləyir, digər tərəfdən isə Avrasiyanın təhlükəsizlik sisteminiə, tərəfdəşliq mühitinə mənfi təsir edir.²⁴

Azərbaycanın geosiyasi xarakteristikasına mənfi təsir göstərən amillər sırasına, mütəxəssislər həm də ölkə daxilində iqtisadi inkişaf sahəsində sona çatdırılmamış bəzi milli layihələri - iqtisadi liberallaşama və özəl sektorun inkişafı prinsiplərinin dünya standartlarından qismən geri qalmasını, sərbəst iqtisadi, biznes və rəqabət mühitinin hələ də tam bərqrar olmamasını, ölkədaxili bəzi hüquqi, siyasi, iqtisadi və digər problemləri və s. aid edirlər. Bununla yanaşı hesab olunur ki, son illər vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı quruculuğu sahəsində islahatların dərinləşdirilməsi, korrupsiyaya, inhisarlılığı, hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi, bu məqsədlə hüquqi, institusional, inzibati və digər tədbirlərin intensivləşdirilməsi mövcud problemlərin əsasən aradan qaldırılmasına artıq öz müsbət təsirini göstərir.

Azərbaycan iqtisadiyyatı müasir dünya miqyasında həl-

ki, özünün enerji və xammal resursları, müəyyən qədər kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmsil olunur. Xarici kapital qoyuluşunun həcmindən görə Azərbaycan ən qabaqcıl ölkələr sırasında olsa da, investisiyaların böyük bir qismi neft-qaz, enerji, nəqliyyat- kommunikasiya layihələrinə yönəldilmişdir. Əksər neft ölkələrində olduğu kimi, Azərbaycanın da mühüm iqtisadi göstəricilərinin və ümumiyyətlə iqtisadiyyatının əsasını neft-qaz sənayesi, enerji resurslarının istehsalı və satışı təşkil edir. Hazırda, ölkə bütçəsinin böyük qismını enerji resurslarının istehsalı və satışından gələn gəlirlər, yaxud bu sahədən daxil olan vergilər təşkil edir. Bununla yanaşı, qeyd olunmalıdır ki, son illər sənayeləşmə prosesinin sürətlənməsi, həm daxili bazarın ehtiyaclarının ödənilməsinə, həm də ixracə hesablanmış orta və böyük istehsal müəssisələrinin yaradılması, emal sektorunun güclənməsi, kənd təsərrüfatının inkişafi sahəsində atılmış mühüm addımlar, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması və iri fermer təsərrüfatlarının yaradılması, turizm, xidmət infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması, tikinti biznesinin inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və golirlərinin artması qeyri-neft sektorunun əsaslı şəkildə inkişafına və ÜDM-in formallaşmasında onun payının kəskin şəkildə artmasına şərait yaratmışdır. 2013-cü ilin statistikasına əsasən, 57,7 milyard manatlıq ÜDM-in 24 milyard 35 milyon manat neft sektorunda, 29 milyard 983 milyon manat isə qeyri-neft sektorunda yaranmışdır. 3 milyard 690 milyon manat isə məhsula və xalis idxlala tətbiq olunan vergilərdən əldə olunmuşdur. İl ərzində neft sektorunun inkişafı 101%, qeyri

neft sektorunun artımı isə 110% təşkil etmişdir.²⁵

Xəzər dənizinin hüquqi statusunun həll edilməməsi, Trans Xəzər layihəsinə region dövlətlərinin fərqli yanaşması və digər problemlər həm Azərbaycanın, həm də digər bölgə ölkələrinin xarici aləmlə tərəfdəşliyinə mənfi təsir göstərir.

Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsində regional qarşidurmalarla və bəzi ölkədaxili problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi təqdim etməyə çalışıllar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyaseti və reallaşdırıldıq çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər, cəlbəcici və arzuolunan tərəfdəşə çevirmişdir.

Beləliklə, ölkənin müasir geosiyasi xarakteristikası onu deməyə əsas verir ki, müstəqillik əldə edildikdən sonra tarix baxımından ötən qısa dövr ərzində Azərbaycan keçid dövrünü başa vurmuş, güclü regional geosiyasi amilə əçvirlmiş, qlobal siyasetdə də öz sözü, rayı və prinsipial mövqeyi ilə seçilən müstəqil dövlət kimi çıxış etməyə başlamışdır.

ƏDƏBİYYAT

1. "İki sahil" qəzeti, 20 sentyabr 2013-cü il, xüsusi buraxılış
2. <http://www.socar.az>
3. Trend xəbər bülleteni – 14 may 2014, 14 iyul 2014.
4. İki sahil qəzeti – 26 fevral 2010. N46
5. "Azərbaycan" qəzeti, - 25 yanvar, 2004; 08 dekabr 2004; 17 yanvar 2009.
6. <http://www.economy.gov.az>
7. AzerTAc. Bülleten – 28,31 yanvar 2006.
8. "Azərbaycan" qəzeti – 17 yanvar 2009, 15 yanvar 2010, 16 mart 2011-ci il.
9. <http://www.economy.gov.az>
10. AzərTAc. Bülleten - 29 dekabr 2013.
11. <http://www.kaspip.az> - 10 yanvar 2014.
12. <http://www.newsgeorgia.ru> - 24 mart 2014.
13. <http://www.newsarmenia.ru> - 31 may 2014.
14. AzərTAc, Bülleten – 17 yanvar 2014.
15. <http://www.economy.gov.az>, Trend, 22 noyabr 2011.
16. Vikipediya.org - Nabucco.
17. AzərTAc. Bülleten - 29 dekabr 2013.
18. <http://www.refugees-ipps-committee.gov.az>
19. Azərbaycanın xərici ölkələrdə 85 diplomatik təsisatı - 57 səfirliyi, 5 daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 fəxri konsulluğu və 7 təmsilciliyi fəaliyyət göstərir ki, onlarda işləyən diplomat və xidmətçilərin sayı hazırda 1000 nəfərə yaxındır.
20. Sazişə görə onların hər biri 220 tank, 220 zirehli döyüş maşını, 285 top və 100 hərbi təyyarə saxlaya bilərlər. Əgar, orazisinin həcmi və əhalisinin sayına müvafiq bölgü aparılsı idi (qalan bütün ATƏT üzvü olan dövlətlərdə bölgü məhz bu prinsiplərlə aparılıb) o zaman Azərbaycanın hərbi texnika və silah kvotası tank üzrə müvafiq olaraq 565, ZDM üzrə 860, top üzrə 566 ədəd və s. silahlar üzrə də indikindən üç dəfə çox olmalı idi.-Ə.H.
21. 2010-cu ildən başlayaraq Azərbaycanın dövlət bütçəsində hərbi xərclər üçün 3 milyard manatdan artıq vasitə nəzərdə tutulur. Bu, orta hesabla Ermənistanın dövlət bütçəsindən 1,5 dəfə çoxdur. -Ə.H.
22. Rayner Fraytaq-Virmin-qhaus. Azərbaycanın xərici və təhlükəsizlik siyaseti // "Azerbaijan Focus" jurnalı, №1, 2009, s. 107.
23. Aleksandros Petersen. Azərbaycanın Avroatlantik baxışları // Azərbaycan focus, №2, yanvar-mart 2010.s.197.
24. Michael Cohen. The effect of oil revenues on transition economics: the case of Azerbaijan // "Geopolitics of energy" Journal, №6, June 2006
25. Bax: <http://www.stat.gov.az>

Tarix

RUSİYANIN AZƏRBAYCANLA BAĞLI SİYASƏTİNDƏ XƏZƏR HÖVZƏSİNİN ƏHƏMİYYƏTİ (1920-Cİ İLLƏR)



FİRDOVSİYYƏ ƏHMƏDOVA
Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan xalqının dövlətçiliyi baxımından Xəzər dənizinin əhəmiyyətli yeri olmuş və vardır. Cənub dənizlərinə çıxış əldə etmək məqsədilə I Pyotrun səfərində başlayaraq Rusyanın da geostrateji siyasetində Xəzər dənizinin yeri və əhəmiyyətinin bir neçə əşrlik tarixi vardır.

Birinci dünya müharibəsinin sonunda Xəzər hövzəsi uğrunda beynəlxalq rəqabət kəskin məzmun almışdı. Böyük Britaniya, Rusiya, Almaniya, Osmanlı dövləti regionda hərbi qüvvələrlə qarşı-qarşıya göldülər. Bakı nefti uğrunda mübarizə dünya siyasetinin tərkib hissəsinə çevrildi. V.Lenin "Rusiya Sovet Respublikası" üçün Bakının iqtisadi əhəmiyyətini "neft, işıq, enerji" kimi dəyərləndirirdi, ingilislər Bakını "rus Mərkəzi Asiyasına qapı" hesab edirdilər. (3, s.105,110) "Bakı məsəlesi" beynəlxalq məzmun aldı. 1918-ci ilin noyabrından etibarən Xəzər hövzəsi uğrunda əsas rəqiblər sovet Rusiyası və Böyük Britaniya idi. Bolşevizmə qarşı savaş Xəzər dənizindəki ingilis donanmasının əsas vəzifəsi sayılırdı. İngilis donanması komandanlığı Xəzər dənizinin şimal hissəsində bolşevik qüvvələrinin, dənizdən bolşevik müdaxiləsi təhlükəsinin və yerli bolşevizm təzahürərinin qarşısını aldığı bildirirdi.(3, s.114)

Azərbaycan Xalq Cumhuriyyətinin müqəddəratında Xəzər dənizi və dəniz donanması mühüm rol oynamışdır. 1919-cu ilin yazında Xəzər dənizində

naviqasiya mövsümünün açılması ilə və sovet qoşunları tərəfindən Port-Petrovskin tutulacağı təqdirdə Xəzər-Qafqaz cəbhəsinin komandanlığı Bakı üzərinə sonrakı döyüş əməliyyatlarını genişləndirməyi planlaşdırılmışdı.(3, s.114-115) Bakı üzərinə cənubdan hücum etmək məqsədilə Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran rayonunda sovet qoşunlarının çıxarılması üçün strateji plasdarm yaratmaq da planlaşdırılmışdı. (3, s.115) Amma 1919-cu ilin mayında Həştərxan-Xəzər hərbi donanmasının uğursuzluqları sovet komandanlığının Bakı üzərinə hücumu daha gec müddətə taxirə salmağa vadar etdi. (3, s.115) Müstəqil respublikaların mövcudluğu dövründə Sovet Rusiyasının Qafqaza nəzarətini itirdiyi zaman Xəzər dənizi regionla əlaqəsinin strateji naqliyyat məkanına çevrilmişdi. Sovet Rusiyasının hərbi və diplomatik səyləri iflasa uğradıqda Xəzər dənizi vasitəsilə Bakı nefti gizli şəkildə Rusiyaya çatdırıldı. "Xüsusi dəniz ekspedisiyası" Xəzər dənizini Bakı-Rusiya arasında neft təchizatı müqabilində siyasi ədəbiyyat və hərbi sursat mübadiləsi körpüsünə çevirmişdi. "Xüsusi dəniz ekspedisiyası" dəstəsinə daxil olan qayıqlarla bolşeviklər üçün Höştərxana gizləcə neft və neft məhsullarının yola salınması, sovet Rusiyasından isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat" çatdırılması təmin edilmişdir (1,



s.39). Gizli həyata keçirilən bu əməliyyatlar ingilislərin bütün Xəzər dənizinə nəzarət etdiyi və sonrakı dövra aiddir. Bakıdakı ingilis komandanlığı Qafqazdan çıxmaq ərzəsində Xəzər hərbi donanmasını "vahid və bölünməz Rusiya" uğrunda vuruşan Könüllü orduya vermişdi. Xəzər dənizindəki hərbi donanma geosiyasi maraqlar üçün istifadə edilən mühüm güc strukturu idi. "Könüllü ordu" komandanlığının məglubiyyətinin qaçılmaz olduğunu gördükdə ingilislər bolşeviklər mühərəzəni davam etdirmək üçün Xəzərdəki hərbi donanmanın Azərbaycan hökumətinə vermişdi. Bu fakt Sovet Rusiyası tərəfindən narahatlıqla qarşılanmışdı: Azərbaycana hücum zamanı donanma tərafından məhv edilə biləcəklərindən təşvişə düşülərək donanmanın fəaliyyətini iflic etmək qərara alınmışdı. (5, s.18) Sovet Rusiyasından təlimat alan bolşeviklər Xəzər hərbi donanmasında Azərbaycan

dövləti əleyhina fəal iş aparırdılar. 1919-cu ilin ikinci yarısında Volqa-Xəzər hərbi donanması quruda və dənizdə bir sıra uğurlar qazandı.(3, s.121)

Sovet Rusiyası 1918-ci ilin yazında olduğu kimi, 1920-ci ilin yazında da Xəzər hərbi donanmasından məqsədönlü istifadə etmişdir. 1920-ci ilin əvvəlində Qafqazla bağlı siyasetini fəallaşdırarkən Xəzər dənizindəki donanmanı bir amil kimi ciddiyyətə almışdı. Hətta V.Lenin Azərbaycan hərbi qüvvələrinin Xəzər dənizində Rusiya əleyhina fəaliyyət göstərərək İngiltərəyə xidmət etdiyini qeyd edərək, Rusyanın Denikinə qarşı birgə hərbi əməliyyatlar təklifinə etiraz etdiyinə görə xarici işlər üzrə xalq komissarlığına "Azərbaycan hökumətinə münasibətdə böyük təmkin və inamsızlıq siyaseti yürütməyi" tapşırılmışdı. 1920-ci ilin mart-aprel aylarında sovet donanması bir sıra uğurlu döyüş əməliyyatları ilə Xəzər dənizində

ağqvardiyaçı donanmanın əsas dayaq bazalarını məhv etmişdi. (3, s.122) Bu və digər hərbisiyasi hadisələr 1920-ci ilin yazında regionda geosiyasi vəziyyəti kökündən dəyişdirdi. (3, s.123) Sovet Rusiyasına Türkiyədəki milli-azadlıq hərəkatı öz maraqları naminə dəstək verdi. Bu amil Azərbaycan Cümhuriyyətinin devrilməsində "Bakı əməliyyatı"nın əhəmiyyətli tərkib hissəsi oldu. Volqa-Xəzər hərbî donanması da Azərbaycanda sovet hakimiyyətinin qurulmasında mühüm rol oynamışdır. Milli hökumət əleyhinə bolşeviklərin iş apardığı Azərbaycan donanması da 1920-ci il aprelin 27-də hökumət və parlament binalarını nişana almaq, hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentə ultimatum vermişdi.

Rusyanın Cənubi Qafqaza yenidən qayıtmışında neft amilinin mühüm rol oynadığı şəksiz idi. (8) Xəzər dənizində "neft uğrunda mübarizə" sovet hərbî-dəniz qüvvələri qarşısında konkret vəzifə olaraq qoyulmuşdu. (3, s.122) Xəzər dənizini Rusiya üçün əhəmiyyətli edən ən mühüm şərt Bakı neftlə bağlı idi: "Bakını almaq biza olduqca və olduqca zəruridir". (7, s.191) Hələ 1920-ci ilin yazında Leninin göndərdiyi – Baş neft idarəsinin üzvü A.P.Serebrovski Azərbaycan neft komitəsinin başında duraraq neft sənayesini Rusyanın yanacaq bazasına çevirmişdi. Artıq Həştərxan limanına nefti Bakıdan gizli daşımağa ehtiyac yox idi. Bakı limanı Sovet Rusiyasının nəzarətində idi. Hətta mövcud neft ehtiyatının ixracat həcmi Həştərxan limanının qəbul edə biləcəyindən çox artıq idi. 1920-ci ilin naviqasiya mövsümündə 93 gəminin nəqli vasitəsilə 158.700.000 pud neft Həştərxanaya yola salınmışdı. (4, s.97-98)

Rusyanın regionla bağlı əsas vəzifələrindən biri Xəzər dənizində tam hökmranlıq

sahib olmaq, gələcəkdə belə, rəqibinə dənizdə hərbî qüvvə yaratmaq imkanına yol verməmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi ilə Xəzər dənizi üzərində nəzarət Sovet Rusiyasının elinə keçdi. Azərbaycan milli hakimiyyətinin süqtundan 20 gün sonra, mayın 19-da Volqa-Xəzər flotiliyasının komandanı V.I.Leninə teleqram vuraraq bildirdi ki, Xəzər dənizində iki il aqalıq etmiş ağqvardiyaçı donanma bütünlükə əsir alılmış və Sovet hakimiyyətinin Xəzər dənizində qarşıya qoyduğu döyük vəzifələri tamamilə başa çatmışdır. Teleqramda yazılımışdı ki, bundan belə Rusiya və Azərbaycan sovet donanması "Sovet Xəzər dənizi"nin yeganə və tam hakimiyyəti sahibidir. (5, s. 50-51)

"Sovet Xəzər dənizi" ifadəsinin rəsmi yazışmaya daxil edilmişsi bolşevik ideologiyasının məhsulu sayılmalıdır. Dənizin belə sovetləşdirilməsi xəbəri elə həmin gün flotiliya komandanı Raskolnikovun göndərdiyi digər bir teleqramda daha geniş coğrafiyaya iddiadan qaynaqlanır. Beləki, bir gün əvvəl, mayın 18-də "qırmızı donanma" bombardman etməklə, desant çıxartmaqla Ənzəli şəhərini tutmuşdu. Sovet donanmasının Xəzər dənizində həyata keçirdiyi 10 iri əməliyyatdan biri də Ənzəli əməliyyatı olmuşdur. Volqa-Xəzər hərbî flotiliyası üzrə 14 may 1920-ci il tarixli əmrə əsas hədəf göstərilirdi ki, gələcəkdə dənizdə rəqibə yenidən hərbî qüvvə yaratmağa imkan verməmək və Xəzər dənizində hökmranlığı köklü şəkildə təmin etmək məqsədilə Ənzəlidə yerləşən bütün üzən vasitələri ələ keçirmək gərəkdir. (3, s. 124) Sovet Rusiyası Azərbaycan hərbidən qüvvələrinindən istifadə edərək İranın Ənzəli limanına hücum etmiş, limandakı hərbî və ticarət gəmilərini əlinə keçirmişdi. Sınıf fərq olmadan İran əhalisinin sovet donanmasını salamlamasını

Raskolnikov müsəlman Şərqiňin dünya burjuaziyasından qurtuluş rəmzi kimi ifadə etmişdir. Xəzərdəki sovet donanmasının "xilaskarlıq" missiyasına siravi zabit və əsgərlər də daxil idi. XI ordu heyəti də Bakını tutmaqla "ümmüdünya burjuaziyasının son dayağım" məhv edəcəyinə həqiqətən inanırdı. Xəzərə aidiyətli xarici ölkə kimi İranın da əsas liman şəhərlərini nəzarət alməqla Sovet Rusiyası bu dənizdə tam hökmranı qeyrişdirmişdi. Beynəlxalq müləhizələr səbəbindən sovet hərbî gəmiləri mayın 26-də İranın ərazi sularını tərk etsə də, öz missiyasını tam olaraq yerinə yetirmişdi. (3, s.125) Bir gün əvvəl, mayın 25-də RK(b)P MK Siyasi Bürosu Şərqi siyaseti, İran haqqında qəbul etdiyi qərarla İranın Ənzəli və Rusiyanın əlində olan digər məntəqələrindən donanmani çıxartmağı və bunun, İranın daxili işlərinə qarışmaq niyyətinin tamamilə olmadığı səbəbindən sovet hökumətinin sərəncamına əsasən edildiyini bəyan etməyi tapşırılmışdı. Şərqi, İranla bağlı siyasetində riskə yol verməmək üçün Rusiya, gəmilərinin Kiçik xana daimi dəstək üçün gərəkli sayda olan bir hissəsin polis xidməti görüntüsü ilə, amma Azərbaycan bayraqı altında Ənzəlidə saxlamağı qərara almışdı.

Xəzərə sahib olmaq uğrunda hərbî-siyasi mübarizə 1920-ci ildə Rusyanın qələbəsi ilə nəticələndi. Azərbaycana hərbî müdaxila Xəzər hövzəsinin müqəddərətini Rusyanın xeyrinə müəyyənləşdirdi. Həmin dövrə Xəzər dənizini ən mühüm hövzə hesab edən Rusiya üçün Azərbaycanın ələ keçirilməsi, həyati məsələ kimi Bakı neftinə sahib olmaq və strateji mənada Şərqi yol açmaq mənasını kəsb edirdi. Bu səbəbdən də özünün Asiyadakı müstəmləkə mülkləri üçün təşviş keçirən Böyük Britaniya Rusyanın Ənzəli limanını ələ keçirməsini böyük təhlükə hesab edirdi. Yarana

biləcək qıqlıcının bütün Orta Şərqi, Anadoladan Hindistanın şimal-şərqi sərhədlərinədək alovə bürüyə biləcəyini istisna etmirdi. (3, s.125)

Xəzər dənizini "Şərqi siyaseti"ndə strateji bir plasdarm kimi istifadə edən Sovet Rusiyası Şərqi xalqları qurultayı Bakıda çağırmağı nəzərdə tutmuşdu. Xəzər dənizi limanları Sovet Rusiyasının nəzarətində olduğundan qurultaya galən nümayəndləri əngəlləmək üçün sərhəd bölgələrdə mümkün marşrut yollar və limanlarda maneələr yaradılırdı. Hətta İraqdakı ingilislər tərəfindən Xəzərin Ənzəli limanına hava hücumu edilib, qurultay nümayəndlərinin yerləşdiyi "Kursk" gəmisinin bombardman olunması sənədlərdə əksini tapıbdir. (6, s. 75) Məhz belə halların təsadüfi olmayacağıనı nəzərə alaraq Rusiya xüsusi hərbî kadrlar hazırlanmağa diqqət verirdi. 1920-ci il sentyabrın 14-dən etibarən XI ordunun siyasi şöbəsi ordu hərbiçiləri və əməkdaşları üçün şərqşünaslıq və şərqi dilləri kursları açmışdı: ərəb-fars, türk və hind-əfşan fakültələrindən ibarət. (5, s. 114) Kursların Bakıda Şərqi xalqları qurultayıñ keçirilməsindən dərhal sonra açılması təsadüfi deyildi. Sovet Rusiyası Bakı "İranda və Xəzər dənizində Şərqi doğru vilayətlərdə siyasi təbliğat mərkəzinə" çevirmişdi. (4, s.133)

Xəzər dənizinin Sovet Rusiyasının hakimiyyəti altında olması hələ təhlükəsizlik baxımından tam güvəni sayılmırıldı. Rusyanın Bakıya, Xəzər hövzəsinə birmənalı sahibliyi Böyük Britaniya hakimiyyətində təşviş yaratdı. Şərqi siyasetində həssas məsələ kimi Xəzər hövzəsinin müqəddərəti Böyük Britaniyanı narahat etməyə bilməzdı. Bu istiqamətdə diplomatik səylərini fəllaşdırıran İngiltərə Rusiyaya qarşı təzyiqlərini gücləndirirdi. 1920-ci ilin payızında Antanta tərəfdən Cənubi Qafqazda

sovet hökuməti üçün təhlükə yaramıydı. Oktyabrın sonunda İ. Stalinə teleqram göndərən V. Lenin Bakıya girişlərin qurudan və dənizdən möhkəmləndirilməsi üçün tacili tədbirlər hazırlamağı tapşırılmışdı. (7, s.322) Rusyanın qabaqlayıcı tədbirləri İranla bağlanmış müqavilə və sazişlərlə hüquqi gücə sahib oldu. Büyyük Britaniyani tutarlı zərba ilə əzmək niyyətini Şərq hərəkatı sayasında həyata keçirmək istəyən Rusiya üçün İran, xarici siyasetinin hədfində olan dövlət idi. Şərqlə-İranla bağlı planlarını gerçəkləşdirmək üçün sovet Azərbaycanı xüsusi plasdarm sayılırdı. Rusyanın İranla əlaqələrində Azərbaycanın oynadığı rol İngiltərədi diplomatiyasında təşviş doğuran amil idi. İngiltərəni danışqlara məcbur etmək üçün Rusiya Azərbaycan vasitəsilə İran inqilabına yardım göstərirdi. Rusiya beynəlxalq siyasetdə Xəzər limanlarında – “Moskvadan Ənzəl və Astaradakı əməliyyatlar üçün məsuliyyətdən imtinasi”nın əsaslandırmağa çalışırdı. Xəzər dənizi Rusiya üçün Azərbaycan vasitəsilə sovet hakimiyyətini İran'a ixrac etmək, daha dəqiqi İranı öz nüfuz dairəsinə daxil etmək siyasetdə əhəmiyyətli rol oynayır. Bu siyaset RSFSR xalq xarici işlər komissarı G.Çicerinin diplomatik yazışmalarında birmənəli ifadə olunmuşdur.

1921-ci ilin mayında Birinci Ümumazərbaycan Sovetlər qurultayında donanmanın nümayəndələri töbrik çıxışında Xəzər dənizinin sovet hakimiyyəti üçün əhəmiyyətdən bəhs etmişdir. Şərq ölkələri ilə əlaqələr üçün Xəzər dənizində sərbəst üzəməyi təmin etməyin gərəkləyini bildirmişdi. 1921-ci ilin mayı üçün bu vəzifənin yerinə yetirildiyini göstərmiş, “Şərqi bütün məzəlmləri ilə ünsiyyətin” mümkünlüyünü bəyan etmişdir. (5, s. 156-157) Xəzər dənizində Azərbaycan Qırmızı donanmasının olması da mahz Şərq siyaseti baxımından gərəkl

sayılırdı. Xəzər dənizində olan bütün gəmiləri Rusiya bayrağı altına keçirmək cəhdini tamamilə lüzumsuz sayan G.Çicerin RSFSR ilə İngiltərə arasında sazişin bağlanacağı təqdirdə Rusiya bayraqlı gəmilərin İran hərəkatına kömək göstərməkdən imtina etməli olacaqlarını qeyd etmişdir. Xarici siyasetdə ağırlığı Şərqdən Rusiya geostrateji baxımdan Xəzər dənizində Azərbaycan SSR-nin öz bayrağı olan xüsusi donanmasının saxlanması hökmən vacib sayıldı: “Ümumiyyəsi müləhizələrə görə Azərbaycanın öz bayrağı olan xüsusi donanmasının saxlanması hökmən vacibidir. RSFSR ilə İngiltərə saziş təqdirində Rusiya bayraqlı gəmilər İran hərəkatına kömək göstərməkdən imtina etməli olacaqdır. Xəzər dənizində olan bütün gəmiləri Rusiya bayrağı altına keçirmək cəhdini tamamilə lüzumsuzdur”. (2) RSFSR xalq xarici işlər komissarı G.Çicerinin bu məktubu Sovet Rusiyasının Xəzər dənizindən sosialist inqilabını ixrac etmək məqsədilə Şərq siyasetini gerçəkləşdirmək üçün faydalandığının bariz təsdiqidir. Azərbaycanın müstəqilliyi bir forma kimi, Xəzər dənizi bir plasdarm kimi Sovet Rusiyasının maraqlarına xidmət etmişdir. Bu formal müstəqilliyyin göstəricisi olan müvafiq dövlət qurumlarını isə mərkəzi hakimiyət separat orqanlar hesab edirdi. Xəzər dəniz nəqliyyatı komissarı V.I.Lenin 4 oktyabr 1920-ci il tarixli məlumatında Azərbaycan respublikası ilə qarşılıqlı münasibətlərdən narazılıq edirdi: “RSFSR-in nəqliyyat üzrə bəzi dekretlərini, təsirini Azərbaycan ərazisində yasmaq üçün Azrevkoma keçirtdikdə yerli müləhizələr görə ya əsla qəbul edilməmiş, ya da qeydşərtlərlə qəbul edilmişdir... Xəzər dəniz nəqliyyatı Azərbaycanın himayəsindən azad olmalı və vahid mərkəzə - Moskva tabe olmalıdır”. (4, s.81-82) Komissarın iddiası

bununla kifayətlənmirdi: “Neft donanmasına xidmət edən Azneftkomun material arbarları dəniz nəqliyyatına verilsin. Respublikanın mümkün ehtiyatları çərçivəsində Xəzər dəniz nəqliyyatının xammal, ərzaq, istehsalat geyimi, manufaktura və işçi qüvvəsi ilə təchizat üçün Respublikanın (ASSR nəzərdə tutulur-F.Ə.) bütün orqanlarına təsir göstərilsin”. (4, s.82) Ucqarlıarda müstəqil idarəciliyə qismən də olsa yol verməyən

Rusyanın 1920-ci ildə Azərbaycana hərbi müdaxiləsi Xəzər hövzəsinə tam sahibliyini təmin etdi. Xəzər hövzəsi vasitəsilə Rusiya Azərbaycan hökuməti adından öz geosiyasətini reallaşdırmağa nail oldu. Rusiya Xəzər dənizində öz hərbi mövqeyini gücləndirməklə yanaşı dənizin beynəlxalq-hüquqi rejimini İranla nizamlaya bildi. (3, s.127) Bununla belə Rusyanın geosiyasətində Xəzər dənizinin əhəmiyyəti o dərəcədə mühüm idi ki, hər hansı bir riskə yol verməmək üçün hərbi dəniz qüvvələri yüksək təchizata malik olmalı idi. Bu baxımdan Həştərxandan əlavə Bakı da dəniz qüvvələrinin hərbi bazası kimi Rusiya üçün əhəmiyyətli liman oldu. Hətta İranın Ənzəli limanında Xəzər dənizinin sovet dəniz qüvvələrinin hərbi gəmiləri daima xidmət edirdilər.(3, s.129) 1920-ci illərdə Xəzər dənizi ilə bağlı İranla aparılmış bütün danışqlarda, bağlanmış saziş və müqavilələrdə Azərbaycan amili rol oynamışdır.

SSRİ dövründə belə Xəzər donanmasının hərbi əməliyyatları (İran əməliyyəti, Stalinqrad döyüşü) Qafqazla, Azərbaycanla bağlı olmuşdur. İkinci dünya müharibəsinin başlanması ilə Xəzər hövzəsi, xüsusən Bakı rayonu olduqca mühüm hərbi-strateji əhəmiyyət daşımışdır.(3, s.129) Ümumiyyətlə, regionla bağlı ənənəvi beynəlxalq aktorlar qaldığı üçün, Rusyanın geosiyasətində Xəzər dənizi

üç əsrənən çoxdur ki, strateji əhəmiyyət daşımaqdadır.

ƏDƏBİYYAT

1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2-ci cild, Bakı, 2005

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Dövlət Arxiv, surət fondu, № 310

3. Daraabadi P. Geostoria Kaspiskogo regiona i geopolitika sotremennosti. Bakı, 2002

4. Əhmədova F.F. Nəriman Nərimanov-ideal və gerçəklilik, Bakı, 1998

5. İnternatsionalnaya pomoc' XI armii v borbe za pobedu sovetskoy vlasti v Azerbaydzhane. Dokumenty i materialy (1920-1921gg.), Bakı, 1989

6. Güliyev Dj. B. K istorii obrazowania vtoroy respubliki Azerbaydzhana. Bakı, 1997

7. Lenin V.I. Əsərlərinin tam külliyyatı, 51-ci cild

8. Salimov Ş.D. Azərbaycan nefti beynəlxalq münasibətlərdə (1920-1922-ci illər), Bakı, 2005

Açar sözlər: Xəzər, Rusiya, Azərbaycan, Şərq, siyaset, İran, Qafqaz.

Ключевые слова: Каспий, Россия, Азербайджан, Восток, политика, Иран, Кавказ.

РЕЗЮМЕ

В статье исследуется роль Каспийского моря для России. На конкретных примерах находят свое отражение региональные и международные выгоды, которые имела Советская Россия в Каспийском море. Анализируется место и роль Каспийского моря в установление советской власти в Азербайджане и использование формальной независимости Советского Азербайджана в Восточной политике Советской России.

Tarix



MƏHƏRRƏM ZÜLFÜQARLI
Tarix üzrə fəlsəfə doktoru, dosent

SUMQAYIT ÜSYANI (7 noyabr 1963-cü il) MƏXVİ QRİF ALTINDA SAXLANILMIŞ SƏNƏDLƏRDƏ

Sovet hakimiyəti illərində mövcud olan totalitar sistem bu rejimə qarşı baş verən etiraz aksiyalarını, üsyanları daim xalqdan gizli saxlamışdı. Belə hadisələrdən biri uzun müddət xalqdan gizli saxlanılan 7 noyabr 1963-cü ildə baş vermiş Sumqayıt üsyانıdır.

83 millət və xalqın yaşadığı Sumqayıt şəhərində bu günə qədər bir sira mühüm hadisələr baş vermişdir ki, bunlardan 7 noyabr 1963-cü il və 27-29 fevral 1988-ci il tarixlərində baş vermiş hadisələr daha çox diqqəti colb edir. Bu hadisələrin hər ikisi Sumqayıtda baş versə də, mahiyyət etibarilə bir-birindən kəskin fərqlənlərlər. Əgər 7 noyabr 1963-cü il üsyani şəhər əhalisinin sovet rejimini qarşı, o dövrə yeridilən siyasetə qarşı çevrilmişdisə, 27-29 fevral 1988-ci il hadisəsi erməni mərkəzləri tərəfindən Azərbaycana qarşı planlı şəkildə qabaqcadan hazırlanmış bir təxribat idi. Erməni mərkəzləri təxribatları gücləndirmək, düşmənciliyi qızışdırmaq və azərbaycanlıların DQMVi və Ermənistandan qovulmasının sürətləndirmək məqsədi ilə bu hadisəni törətmişlər.

7 noyabr 1963-cü il üsyani XX əsrin 50-ci illərin axırı-60-cı illərin əvvələrində iqtisadiyyatda buraxılan kobud səhv'lərə, sovet rəhbərliyinin yeritdiyi səhv siyasetə qarşı çevrilmişdir.

Şəhər partiya təşkilatının orqanı olan "Sosialist Sumqayıti" qəzeti 12 noyabr

1963-cü il tarixli sayında həmin hadisənin baş verdiyi günlə bağlı "Sumqayıtlıların bayram nümayishi" başlıqlı geniş reportaj verilmiş, hadisə haqqında susmağa üstünlük verilmiş və bu hadisə 30 ilə yaxın xalqdan gizlədilmişdir. Hadisə ilə bağlı sənədlər tamamilə məxvi qrifi altında arxivlərdə saxlanılmış, son zamanlara qədər tarixçilərin istifadəsinə verilməmişdir. Buna görə də hadisə haqqında hər hansı tədqiqatların aparılması mümkün olmamışdır.

Qeyd etmək lazımdır ki, Sumqayıt hadisəsinə qədər SSRİ-nin digər ərazilərində, 1957-ci ildə Rusiyada Moskva ətrafında Podolsk şəhərində, 1959-cu ildə Qazaxstanın Temirtau şəhərində, 1961-ci

ildə Azərbaycanın Kirovabad (indiki Gəncə) şəhərində, 1961-ci ildə Rusiyanın Altay vilayətinin Biysk şəhərində, 1961-ci ildə Rusiyanın Krasnodar şəhərində, 1961-ci ildə Rusiyanın Murom və Aleksandrov şəhərlərində, 1961-ci ildə Osetiyanın Beslan şəhərində, 1962-ci ildə Rusiyanın Novoçerkassk şəhərində və digər ərazilərdə sovet hakimiyəti əleyhinə etiraz aksiyaları, üsyalar, iğtişaşlar baş vermişdir.

SSRİ-nin digər ərazilərində baş vermiş anti-sovet üsyalar, etiraz aksiyaları ilə yanşı Sumqayıt üsyani haqqında da məlumatlar XX əsrin 80-ci illərin axırlarında aşkar çıxarılmışa başlanmışdır.

Sov.İKP MK Baş katibi

M.S.Qorbaçov 1988-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Çebrikova SSRİ-də 1957-1988-ci illərdə baş vermiş kütləvi ixtiashaşlar haqqında məxvi arayış hazırlanmayışı tapşırılmış və bundan sonra digər hadisələrlə yanaşı Sumqayıt hadisəsi barəsində də məlumatlar işiq üzü görməyə başlamışdı. Bu arayışda yazılmış məlumatlar yalnız SSRİ dağıldıqdan sonra xalq məlum olmuşdur. Arayışda 7 noyabr 1963-cü il tarixdə baş vermiş Sumqayıt hadisəsi haqqında qısa olaraq qeyd olunur ki, 800 nəfərin iştirakı ilə baş vermiş kütləvi ixtiashaşda bir nəfər yaralanmış, 6 nəfər həbs olunmuşdur. [1]

Sovet tarixşünaslığında



Ruspekh.ru

Sumqayıtin 60-cı illər tarixinə aid çoxlu sayıda kitab və məqalələr nəşr olunsa da bunların heç birində 7 noyabr 1963-cü il hadisəsi haqqında məlumat rast gəlmək mümkün deyil.

A.A.Abbasov və A.Q.Selimzadənin 1987-ci ildə rus dilində nəşr olunan "Qardaşlıq şəhəri. Sumqayıtin yaranması və əhalisinin formallaşmasının etnoqrafik xüsusiyyətləri" kitabı faktların zənginliyi baxımından özündən əvvəl yazılan kitablardan fərqlənsə də hadisə haqqında heç bir məlumat yoxdur. Müəlliflər Sumqayıtin yaranmasında müxtəlif millət və xalqların nümayəndələrinin iştirak etdiyini, orada 83 millət və xalqın yaşadığımı xüsusi qeyd ediblər. Onlar 1959, 1970 və 1979 - cu illərdə keçirilən əhalinin Ümumittifaq siyahıya alınmasının materiallarından, sosioloji tədqiqatlardan, şəhərin infomasiya-hesablama stansiyası, VAQ idarəsi, şəhər, zavod qəzetləri, yerli arxivlərin materialları və s. mənbələrdən istifadə ediblər.

Kitabda qeyd olunur ki, şəhərin yaranmasında Bakı sənaye mərkəzinin elektriklə təmin olunmasını yaxşılaşdırmaq üçün 1935-ci ildə bu ərazidə istilik elektrik stansiyasının yaradılması haqqında çıxarılmış qərar mühüm rol oynayıb. Bundan sonra 1939-cu ildə Sumqayıt boru-yayma zavodunun tikilimiş haqqında qərar qəbul olunub və zavod 1952-ci ildə ilk məhsulunu verməyə başlayıb. Kitabda Sumqayıtin metallurgiya və kimya müəssisələrinin tikintisi üçün SSRİ-nin müxtəlif şəhərlərində yerləşən 300-dən artıq zavodun öz məhsullarını göndərməsi, şəhərin ilk 500 inşaatçısının 1944 - cü ilin martında Krasnovodskdan, sentyabrda isə Barnauldan gəlməsi xüsusi qeyd olunub. Bundan başqa

kitabda komsomol xətti ilə 1964-cü ilin üç ayı (feral, mart, aprel) ərzində Sumqayıta 48 millət və xalqı təmsil edən 4000 gənc gəlməsi müsbət hal kimi dəvərləndirilib.

H.S.Sadixovun 1984-cü ildə rus dilində nəşr olunmuş "Azərbaycanın gənc şəhərlərinin beynəlmiləş əlaqələri" kitabında müəllif Azərbaycanın gənc şəhərləri, Sumqayıt, Mingəçevir, Əli-Bayramının (Hazırda-Şirvan) başqa respublikaların və xarici ölkələrin şəhərləri ilə dostluq və mədəni əlaqələrindən, bu şəhərlərin salınmasında digər sovet respublika mütəxəssislərinin rolu, həmin şəhərlərin əhalisinin milli tərkibi, qarışq nikahların sayı və bu cür nikahların müsbət nəticələrindən bahs edilmişdir. Kitabın 19,38,47,102,115,123,134 və s. səhifələrində faktların mənbələrinin göstərilməməsi bunların həqiqiliyin şübhə yaradır. Bundan başqa müəllif 14-cü səhifənin birinci abzasında heç bir mənbəyə əsaslanmadan Sumqayıt şəhərinin salınmasında 72 millət və xalqın nümayəndələrinin iştirak etdiyini göstərdiyi halda, həmin səhifənin ikinci abzasında "Pravda" qəzetinin 6 yanvar 1961-ci il tarixli sayına istinadən bu rəqəmin 45 olduğunu bildirir. Bu faktlar onu göstərir ki, bir çox müəlliflər kommunist partiyasının milli siyasetini təbliğ edərkən onlar üçün yaradılmış şəraitdə sui-istifadə edərək, kitab və məqalələr yazarkən mövcud olmayan faktlardan istifadə etməkdən belə çəkinməmişlər. Müəlliflər öz əsərlərində sovet rejiminə sərf edən, lakin realıqda mövcud olmamış faktlardan istifadə etdikləri halda, sovet rejiminə qarşı baş vermiş real hadisələr barədə susmağa üstünlük vermişlər.

Sovet tarixçilərinin

əksinə olaraq burjua alımları bu dövrdə Azərbaycanda yeni sənaye mərkəzlərinin yaradılması ilə bağlı daha real faktlara əsaslanaraq, bunu Azərbaycana qayğı deyil, yeni müstəmləkəciliğin siyasətinin tərkib hissəsi kimi baxmışlar. Məsələn, burjua alımı Kolars o zaman yazırırdı: "Azərbaycanda rus müstəmləkəciliyi... davam edəcəkdir, ona görə ki, sənaye Bakıdan başqa yerlərə: Kirovabad - qədim Gəncəyə, Daşkəsənə, Mingəçevirə, Sumqayıta keçirilmişdir. Daşkəsənin ilk mədənçiləri Ukraynadan gəlmişdir. Sumqayıt inşaatçıları Xarkovdan, Moskvadan, Leningraddan və Çelyabinskən çağrılmışlar."

Öslən Azərbaycanlı, o zaman Türkiyədə mühacirətdə yaşayan, tarixçi H.Baykara isə demişdi: "Rusiyadan Azərbaycana rus kəndlisini zorla köçürmək yetməyirmiş kimi, Azərbaycanda tikilən hər bir fabrikaya minlərlə rus, ailələri ilə birlikdə köçürülməkdədir. Buna da Azərbaycanda sənaye yüksəlişi adı verilir." (6, s.172-173)

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra da tədqiqatçılar bu hadisəyə demək olar ki, diqqət verməmişlər. Lakin M.Zülfüqarovun "Sumqayıt siyasi mübarizə burulğanında" məqaləsi [3,17 avqust 1996] və Surxay Hüseynli, Azər Hüseynbalanın hadisənin şahidlərinidən birində götürdükləri "Sumqayıtda 1963-cü il 7 noyabr nümayişi niyə iğtişaşa çevrilib?" başlıqlı müsahibələri [2, 19 yanvar 2011] bu məslədə istina təşkil edir. Bundan başqa 2008-ci ildə "İctimai TV"-nin sifarişi ilə çəkilmiş, ssenari müəllifi Müqəddəs Şahbazov olan "Danışan tarix. Sumqayıt ...1963" sənədli filmi də hadisənin obyektiv öyrənilməsində mühüm

əhəmiyyət kəsb edir.

"Sumqayıt siyasi mübarizə burulğanında" məqaləsində müəllif Türkiyədə siyasi mühacir hayatı yaşamış, tarixçi H.Baykaraya istinadən 60-cı illərdə Sumqayıti idarə edənlorin 95 faizinin rus, erməni və başqa türk olmayan millətlərdən ibarət olması göstərilmişdir. Məqalədə SSRİ-nin Novoçerkassk və s. şəhərlərində olduğu kimi Sumqayıtda da 60-cı illərdə sovet rejimi əleyhinə çıxışların baş verdiyi qeyd olunmuşdur. Məqalədə deyilir: "...

kommunist rejiminə qarşı 60-cı illərdə genişlənən mübarizə mərkəzlərindən biri Sumqayıt şəhəri idi. 1963-cü il noyabr ayının 7-də şəhərin əsas meydanında bayram nümayişi zamanı hökumətin siyasetindən narazı əhalı ilə milis arasında ciddi toqquşma baş vermiş və bu hadisə iqtisadi vəziyyəti dözməz olan əhalinin körəkii qiyamının başlanması üçün qıçılçım olmuşdur. Əhalı S.Vurğun adına mədəniyyət sarayının qarşısında asılmış N.Xuruşşovun portretini daş kəsəklə dağıtdıqdan sonra, mağazaların vitrinlərini sindiraraq milis idarəsinə hücum etmiş, milisin atəş açması nəticəsində bir neçə nəfər yaralanmışdır. Əhalı buna dözməyərək iki milis motoskletini yandırmış və şəhər hərbi komissarını döyərək ölümcül hala salmışdır." [4,17 avqust 1996]

Məqalədə həmçinin 60-ci illərin əvvəllərində, məqsədi müstəqil və vahid Azərbaycan olan, lakin diqqəti yayındırmaq üçün "Ümumi Azərbaycan zəhmətkeş və kəndli partiyası" adlandırılın gizli təşkilat haqqında da məlumat verilib. Həmin dövrdə Gəncə, Xanlar kimi Sumqayıt da bu təşkilatın əsas mərkəzlərindən birinə əvvəl 1963-cü il 7 noyabr nümayişi niyə iğtişaşa çevrilib?" başlıqlı müsahibələri [2, 19 yanvar 2011] bu məslədə istina təşkil edir. Bundan başqa 2008-ci ildə "İctimai TV"-nin sifarişi ilə çəkilmiş, ssenari müəllifi Müqəddəs Şahbazov olan "Danışan tarix. Sumqayıt ...1963" sənədli filmi də hadisənin obyektiv öyrənilməsində mühüm

hüququndan geniş istifadə edirdilər. 1967-ci ildə DTK bu təşkilatın izinə düşərək 20 nəfər üzvünü həbs etmişdir ki, bunlardan da 6-sı Sumqayıtdan idi.” (4, 17 avqust 1996)

“Danışan tarix. Sumqayıt ...1963” sənədli filmində hadisə ilə bağlı daha geniş məlumat verilir. Filmdə qeyd olunur ki, Sumqayıtda əhalinin etiraz aksiyaları əvvəlki illərdə də olmuşdu. Sovet rejimində narazı fəhlələr 1961 və 1962-ci illərdə Boru Yaya və Üzvi Sintez zavodunda oturaq aksiyalar keçiriblər. Azərbaycan SSR-in Daxili İşlər Naziri Xəlil Məmmədovun Azərbaycan KP MK-ya 8 noyabr 1963-cü il tarixdə hazırladığı məxvi məlumatda deyilirdi: “7 noyabr 1963-cü il saat 10.00-da nümayiş başlayıb. Saat 10.30-da 1 nömrəli trestin emal zavodunun kolonunda kütləvi iğtişaş baş verib. Şəhər milis Şöbəsinin rəisi Krol, onun müavini kapitan Didiaşvili, sahə müvəkkili leytenant Nəsibov döyüllüb. Milis binasına hücum olub, şüşələr sindirilib, iki motoskl yandırılıb. Bakıdan kömək göldikdən sonra bayram nümayişiindən keçməmiş 3 müssisə fəhlələrinin qarşısı alınıb. İğtişaşda iştirak edən fəhlələr Xruşşovun portreti aşağı salaraq, Stalinin portiretini qaldırıblar. Stalinin şəklinin bir cavan oğlan tərəfindən kartonun üstündə əl ilə çəkdiyi bildirilir. Narazı kütlə tribunaya yaxınlaşanda oradakı rəhbər işçilər hamısı qaçmağa məcbur olublar. Hətta “Stalin” deyə-deyə irəliləyən nümayişilər Şəhər İcra sovetini sədri Kamal Axudovun (Azərbaycan KP MK-nin birinci katibi Vəli Axundovun qardaşı) əlinə Stalinin şəklini verərək ondan “Yaşasın Stalin” deməsini tələb etmiş, o bu şəri deməyə məcbur olduqdan sonra ondan əl çəkmişlər. Cavan gəlin qucağında uşaq dəstəyə qoşulub. Deyib acliq

olan yerdə uşaq mənim nəyimə lazımdır. Çörək dükanları dağıdılib. Rabitə idarəsinə daxil olub kabelləri kəsiblər. İğtişaş milis idarəsinin qarşısında davam edib. Lakin silahların götürəlməməsi bunun arxasında hər hansı təşkilatın durmadığını sübut edir.” [3, 2008]

Hadisənin şahidlərindən birinin dedikləri: “Meydanla milis idarəsinin arası təxminən iki kilometr olardı. Idarənin binası qarşısında iki-üç motosiklet, bir ədəd də “Alabaş” adlanan avtobus vardı. Milislər yaralı yoldaşlarını içəri keçirib qapıları bağlamışdır. Bura yığışan nümayişçilər həmin avtobusu dala-qabağa itələyib milis idarəsinin binasına vurur, qapını qırıb içəri keçməyə cəhd göstərirdi. Bir dəstə nümayişçi isə binanın pəncərələrinə daş atıldı. Vəziyyətin çıxılmaz olduğunu görən milislər içəridən camaata tərəf atəş açmağa başladılar. Bu zaman 12-13 yaşlı bir oğlan uşağınan gülə dəyməsi kütlni daha da coşdurdu. Onu ağır vəziyyətdə götürüb yaxınlaşdakı xəstəxanaya apardılar, sağ qalıb-qalmaması barədə məlumat almaq mümkün olmadı. Gülə atılanдан sonra etirazçılar motosikletləri yandırdılar, binada bütün pəncərələrin şüşələri artıq çilik-çilik etdi. Amma atəş açılandan sonra iğtişaşçılar binanın içərisinə girmək niyyətindən çəkindilər. Biz oradan yenidən meydana qayıtdıq. Burada aksiya davam edirdi, hakimiyyət nümayəndələrindən, milis əməkdaşlarından heç kəs orada yox idi. İğtişaş zamanı meydanda ən azı 30-40 min adam olardı. Meydanda çıxış edənlər vardi, hakimiyyətin, Xruşşovun əleyhinə danışındılar. Amma nə Vəli Axundovun, nə də qardaşının əleyhinə bir kəlmə söylənilmirdi... Şəhər partiya komitəsinin qarşısında çıxış edənlər Xruşşovun

əleyhinə şəurlar sösləndirildilər. Onlar deyirdilər ki, Xruşşov ölkədə acliq, çörək qılığına səbəb olub. O zaman SSRİ-də, eləcə də Azərbaycanda çörək qılığı yaranmışdı. Təxminən 1963-cü il yayın axırlarından Sumqayıtda da çörək qılığı başlamışdı. Arada bir-iki gün demək olar ki, ümumiyyətlə, çörək tapılmırıd.” [2, 19 yanvar 2011]

Hadisə baş verərəkən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyev olmuşdu. O, 1962-1971-ci illərdə şəhər rəhbərlik etmişdi. O, sonradan şəhərin sosial problemlərinin həll olunmamasını hadisənin baş verməsində əsas amil olduğunu qeyd etmişdi. N.Balakişiyev şəhərin 60-ci illər problemləri haqqında deyirdi: “Sumqayıta axın çox idi. Gənclərin mənalı istirahəti üçün bir sıra tədbirlərin həyata keçirilməsi zərurətdən doğurdu. Təessüflər olsun ki, vəsait olmadığından istəyimiz çox vaxt kağız üzərində qalırırdı. Sumqayıtda əhalinin orta yaşı həddi 24 idi. Deməli, gənclərin tələbinə uyğun olaraq onları bir sıra obyektlərlə sevindirməli idik. Nəsimi adına parkda böyük sağlamlıq-idman bazası yaratmaq fikrimiz vardi. Kompleksin ən böyük obyekti isə stadion olmalı idi. Bütün layihələr hazırlanmışdı. Lakin vəsaitimiz çatışmırırdı. Azərbaycan Respublikası Nazirlər Soveti biza pul ayırmadan imtina etmişdi. Bir neçə dəfə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçiləri ilə görüşdüm. Bu işdə biza kömək etmələrini xahiş etdim. Hərdən mübahisələrimiz də olurdu. “Çalışın, öz gücünüzə tikiin, budecədə istədiyiniz qədər vəsait yoxdur”, deyirdilər.” [5, 30 aprel 2015]

Bu cür faktlar sübut edir ki, hadisə baş verən dövrə şəhərin iqtisadi vəziyyəti, o

cümlədən şəhər əhalisinin sosial vəziyyəti acınacaqlı vəziyyətdə idi. İ.Stalinin ölümündən sonra 1953-cü ilin martında hakimiyyətə golmiş N.S.Xruşşovun yeritdiyi siyaset 60-ci illərin əvvələrində SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da ərzəq qılığına səbəb olmuşdur. Bu dövürdə əhaliyə aşağı keyfiyyətli qara çorayı belə talonla verilməsi vətəndaşların rejimdən haqlı narazılığına gətirib çıxarmışdı. Fikrimizə Sumqayıt hadisəsinin baş verməsində bu amil mühüm rol oynamışdı.

“Kommunuzm quruculuğu” planı adlandırılan, 1959-cu ildə qəbul olunmuş yeddi illik (1959-1965) planın uğursuzluğu ölkəni dərin iqtisadi və sosial böhmana sürüklemişdi. Sonradan N.Xruşşovun bu siyaseti subyektivizm və volyuntarizm təzahürü kimi kəskin tənqid olunmuşdur. Sovet hakimiyyəti illərində səhvlərin vaxtında deyil, üstündən uzun illər ötdükdən sonra etiraf edilməsi, hər hansı rəhbərin səhvləri hakimiyyətdə olduğu vaxtda deyil, öləndən və ya hakimiyyətdən devrildikdən sonra tənqid olunması sovet sisteminin anti-demokratik mahiyyət daşıdığını sübut edir.

Hadisədən sonra, 16 noyabr 1963-cü il tarixdə Azərbaycan KP Sumqayıt şəhər təşkilatının plenumunda hadisə geniş müzakirə olunsa da hadisəyə düzgün siyasi qiymət verilməyib. Plenumda Sumqayıt Şəhər partiya komitəsinin birinci katibi Nadir Balakişiyev, katib Ramiz Məmmədzadə, Sosialist Əməyi Qəhrəmanı Məzəahir Abdullayev və digər iştirakçılar çıxış edərək hadisənin bir qrup sərxoş gənc tərəfindən törədildiyini qeyd etmiş, hadisənin baş verməsinə əsas səbəb kimi şəhərdə ideoloji işin zəif olmasını göstərmişlər. Qocaman kommunist Salman Salmanov öz çıxışında şəhər rəhbərliyinə üzünü tutaraq



"hadisə vaxtı tribunadan qaqdığınıza görə sizə ayıb olsun" demişdi. [3, 2008]

Sumqayıtda baş verənlər daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 19 noyabr 1963-ci il tarixdə keçirilmiş geniş tərkibli iclasında müzakirə olunub. Bu iclasda da şəhərdə baş verənlərin əsil səbəblər göstərilməyərək, ümumi müzakirələr aparılıb.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov öz çıxışında qeyd edib ki, "Şəxsiyyətə pərəstiş tənqid olunanandan sonra Sumqayıtda Stalinin portreti ortaya çıxır. Bu hamımıza böyük zərbədir".

Azərbaycan KP Sumqayıt şəhər təşkilatının birinci katibi Nadir Balakişiyev isə Stalinin portretinin 1963-cü ilin 1 may nümayişinə də gətirildiğini, lakin bunun qarşıdurmaya səbəb olmadığını göstərmış, 7 noyabrda baş verənləri bir qrup vlasovçunun, millətçiminin törətdiyini qeyd edərək, yeni insanların tərbiyəsi işində şəhərdə böyük nöqsanların olduğunu xüsusi vurgulamışdır. [3, 2008]

Sumqayıtda baş verənlərlə bağlı 11 noyabr 1963-cü il

tarixdə açılmış cinayət işi müstəntiq Arutyunov tərəfinən yekunlaşdırıldıqdan sonra, 8-19 iyun 1964-cü il Ali Məhkəmənin qapalı iclasında təqsirləndirilənlər hökm oxunmuşdu. Əvvələr özlərini təqsirkar bilməyən 6 nəfər Sumqayıt sakini, sonradan təcəritxanada onlara verilən işgəcələrin nəticəsində sərçəş vəziyyətdə bunları etdiklərini boyunlarına aldılar. Həbs olunarkən onlardan üçünün yaşı 22, birinin 23, birinin 25, ən yaşlısının isə 36 yaşı var idi. Onlar Cinayət Məcəlləsinin 72-ci maddə ilə təqsirlər bilinərək azadlıqlandı məhrum edildilər.

Həbs olunanlar aşağıdakı şəxslər idi:

- 1938-ci ildə Yardımlı rayonunda anadan olmuş - Miriş Bulud oğlu Əlmirzəyev
- 1940-ci ildə Tovuz rayonunda anadan olmuş - Səməndər Adil oğlu İbrahimov
- 1941-ci ildə Astara rayonunda anadan olmuş - Yaşar Məsəyib oğlu Mahmudov
- 1941-ci ildə Nuxa rayonunda anadan olmuş - Ənvər Məhərrəm oğlu Mahmudov
- 1941-ci ildə Saatlı rayonunda anadan olmuş - Nikolay İvanoviç Şevçenko

- 1927-ci ildə Qubadlı rayonunda anadan olmuş - Asif Humay oğlu Bayramov

Faktlar sübut edir ki, həbs edilmiş gənclərə qarşı irəli sürülmüş ittihamların heç bir əsası olmamış, məhkəmənin qorarı yuxarıların sıfəri əsasında qəbul olunmuşdu. Çünkü əhalinin sosial-iqtisadi problemlərini həll etməkdə aciz olan sovet rəhbərliyi hadisənin əsil səbələrini ört-basdır etməyə çalışırdı. Onların bunu güya bir qrup gənc tərəfinən sərçəş vəziyyətdə, təsadüfən törədildiyini bildirməsi reallıqdan çox uzaq idi. Lakin SSRİ-nin müxtəlif ərazilərində baş verən və xalqdan gizli saxlanılan bu hadisələrə biganə qalan sovet rəhbərliyi, az sonra, 1964-cü ilin oktyabrında məhz bu hadisələrin təsiri ilə dəyişildi. N.S.Xruşşovu hakimiyyətdən devirərək, onun yerinə L.I.Brejnev Sov. İKP MK Baş katibi vəzifəsinə götirildi. Lakin bununla heç də əhalinin sosial-iqtisadi problemləri həll olunmadı. Tək partiyalı, totalitar, avtoritar rejimin hökm sürdüyü Sovet İttifaqı xalqların milli-azadlıq mübarizəsi nəticəsində 1991-ci ilin dekabrında tarix sahnəsindən silindi. Bu prosesda Sumqayıt əhalisinin də fəal iştirak etdiyi Azərbaycan milli-azadlıq hərəkatı (1988-1991-ci illər) mühüm rol oynamışdı.

ƏDƏBİYYAT

1. АПРФ, ф.45,он. 1,д. 1120, лл. 48-81; Козлов В.А. МАССОВЫЕ БЕСПОРЯДКИ В СССР ПРИ ХРУЩЕВЕ И БРЕЖНЕВЕ (1953 - НАЧАЛО 1980-Х Г.) Издание третье, исправленное и дополненное. Москва РОССПЭН 2009.с.518
2. "Azadlıq" qəz.
3. "İctimai TV" "Danışan tarix. Sumqayıt ...1963" sənədlili filmi

4. "Millət" qəz.
5. "Xeber.com"
6. Köçərli T. Tarixi saxtalasdırınlar əleyhinə. Bakı, Azərnəşr, 1972, 183 s.

Açar sözlər: sovet rejimi, işyan, etiraz aksiyası, tarixşünaslıq.

Ключевые слова: советский режим, забастовка, акция проместа, историография.

Keywords: Soviet regime, rebel, protest, historiography.

РЕЗЮМЕ

Статья посвящена Сумгайтским событиям (7 ноября 1963 г.) Во годы советской власти все эти события скрывали от народа. Только после раз渲ала СССР была возможность получить объективных информации об этих событий. Факты доказывают что весь период который существовал советский режим, можно сказать что каждый год разных регионах СССР произошло забастовки, акции протеста против режима.

RESUME

Article is dedicated to Sumgait protest happened during Soviet power (7 November, 1963). During the Soviet power, such events were kept confidential from the people. Only after collapse of USSR, it was possible to gain the objective information about such events. Facts show that, during the Soviet power, almost every year the rebels or protests happened against the Soviet regime in different regions of USSR.

Elm

“BİLİKLƏR CƏMIYYƏTİ”NİN İMPERATİVLƏRİ

MÜSLÜM NƏZƏROV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bu gün təkcə cəmiyyət modelləri ilə məşğul olan sosioloji diskurslarda deyil, pedaqogikada, iqtisadi elmlərdə və siyasi debatlarda da “biliklər cəmiyyəti” konsepti mərkəzi yer tutur. “Biliklər cəmiyyəti”nin qərarlaşması qeyri-bərabər şəkildə cərəyan edir, bu və ya digər dövlətin inkişaf səviyyəsindən asılıdır. Ayrı-ayrı dövlətlər “biliklər cəmiyyəti” nə tez, digərləri isə gec nail ola biləcəklər. Bu, ölkənin iqtisadi inkişaf xüsusiyyətləri, istehsal səviyyəsi, coğrafi mövqeyi, mədəni ənənələrindən və s. asılıdır. Bu mənada YUNESKO-nun təklif etdiyi və qlobal səviyyəli faktiki, statistik materialların, ilk növbədə bəşəriyyətin hazırlığı durumunun fəlsəfi dərki əsasında işlənmiş “biliklər cəmiyyəti” konsepsiyası yeni tip cəmiyyətin inkişaf perspektivlərinin analitik aləti kimi xidmət göstərə bilər. Ümumdünya Bankının işlədiyi metodika əsasında bu və ya digər ölkənin, regionun və ya cəmiyyətin “biliklər cəmiyyəti”nə keçidə hazır olma dərəcəsini qiymətləndirmək mümkündür.

Iqtisadi forumlarda, müəssisələrdə və siyasetdə müzakirə olunan bu problem belə təəssürat yaradır ki, biliklər iqtisadiyyatı, “biliklər cəmiyyəti” yeni bir çağırışdır və müasir iqtisadiyyatlar indi buna ardıcılıqla reaksiya verməlidir.



Müşahidələrimiz göstərir ki, Azərbaycan hələ yaxın zamanlarda “biliklər cəmiyyəti” ni formalasdırmaq imkanı baxımından liderlər sırasında deyil. Lakin “biliklər cəmiyyəti”na integrasiya prosesinin vüsət alması ölkəmizin inkişafının strateji hədəflərinindəndir. Ölkədə “biliklər cəmiyyəti”nin formalşaması üçün ilkin şərait yaradılır. “Biliklər cəmiyyəti”nin qərarlaşması üçün baza olan təhsil sistemində köklü islahatlar gedir. Təhsil fəlsəfəsinin özü də dəyişmişdir. Təhsil, elm və innovasiya növündə nəhəng potensial yığılb toplanmışdır ki, ondan düzgün istifadə edilib inkişaf etdirdikdə, o, “biliklər cəmiyyəti”nin qərarlaşması üçün bazis ola bilər.

Bu yolda əsas maneolərdən

biri təhsil sisteminde aparılan islahatlarda, o cümlədən vahid təhsil məkanına integrasiya prosesində kompleksliliyin, sistemliliyin olmaması, “biliklər cəmiyyəti” termini altında nəyin ifadə edildiyinin aydın olmaması ilə bağlıdır. Paradoks da olsa, biliklər cəmiyyətinin empirik təzahürü ilə bağlı yekdil fikir yoxdursa, onda heç “biliklər cəmiyyəti” nəzəriyyəsi də yoxdur. Məhz qeyri-müəyyən olduğuna görə, müasir sosial dəyişikliklərin səciyyələndirilməsi üçün “biliklər cəmiyyəti” konsepti həm elmi diskussiyalarda, həm də populist şüarlarda geniş işlədir.

Məsələ burasındadır ki, insanın tarixən tələbatları artdıqandan, bu tələbatların ödənilməsi üçün lazımlı olan biliklərin həcmi də daimi

artırdı. Təbii ki “bilik” anlayışının özünün də məzmunu dəyişirdi. Bundan başqa, müxtəlif sosiomədəni ənənələrdə də biliyin məqsəd və funksiyalarına yanaşmalar müxtəlifdir. Belə ki məsələn, Çin fəlsəfəsinin klassiki Konfutsinin təsəvvürlərində bilik insana üz tutur, yəni “bilmək” idarətmənin etibar edilə bildiyi insanın əsas keyfiyyətlərini bilmək mənasını verirdi. Daosizm və dzenbuddizmdə bilik özünüdərkən demək idi. Sokratın da təlimində özünüdərkən mühüm məsələlərdən biri hesab edilirdi. Maraqlıdır ki, antik dövrə biliyə başqa müstəvidə də yanaşma mövcud idi. Belə ki Pifaqor “bilik” dedikdə, məntiq, ritorika və qrammatikanı, yəni, ümumi mədəniyyət üçün lazımlı olan bilik sahələrini başa düşürdü. Səmərəlilik, faydalılıq isə heç də elmə yox, texnikaya, yəni bacarıq və vərdişlərə aid edilirdi.

Yeni Dövrə “bilik” anlayışının məzmunu köklü şəkildə dəyişdi və yeni sosio-mədəni hadisə olan “elmi bilik” meydana gəldi. F.Bekonun “Bilik gücdür” şüarı Yeni Dövrün devizi oldu. Bu gün “biliklər cəmiyyəti” haqqında mübahisələr bir növ baş vermiş sivilizasiya transformasiyalarının nəticəsi oldu ki, bunun da hərəkətverici qüvvəsini məhz elmi bilik təşkil edirdi. Elmin inkişafı nəticəsində “bilik”

anlayışının məzmunu bir tərəfdən genişləndi, daha dəqiq konturlar aldı, digər tərəfdən də elmin sferasından mənəvi dəyərlər xaric edildi. Bu dövrdə obyektin nəzəri izahında və təsvirində subyektə (tədqiqatçıya), onun tətbiq etdiyi vasitə və həyata keçirdiyi əməliyyatlara aid olan hər seydən sərf-nəzər edilməsi, eliminasiya edilməsi dünya haqqında obyektiv biliklərin əldə olunmasının zəruri şərti hesab edildi. Bu dövrü haqlı olaraq stiyentist metodologiya dövrü hesab etmək olar.

Klassik fizika canlı organizmi, təfəkkürü və cəmiyyəti öyrənən fənlər üçün yeganə model hesab olunurdu.

Elmin inkişafı və industrial cəmiyyətin formallaşması inamın biliqdən ayrılmamasına gətirib çıxardı. Tədqiqatın obyektinin əsasən sadə sistemlər olduğu o dövrdə bu, bir tərəfdən mümkün idi, digər tərəfdən isə elmi axtarışlara elə də güclü təsir göstərmirdi. Amma bu dünyagörüşünün nəticələri insanlıq üçün çox acı oldu: dünya texnikanın hakimiyyətinə verildi və cəmiyyətin mexanikiləşdirilməsi üçün zəmin yaradıldı. Qeyd etmək lazımdır ki, kütłəvi şüur səviyyəsində bu, yalnız XX əsrin sonunda dərk olundusa, fəlsəfi şüurda bu mənfi nəticələr ondan çox-çox əvvəl, xüsusən də "Həyat fəlsəfəsi" çərçivəsində öz əksini tapmışdır. Məsələn, E. Husserl, Avropa mədəniyyətini kəskin təqnid atəşinə tutmuş, onun böhran yaşadığını söyləmiş, bu böhranın səbəblərini isə elmlilik ruhunda görmüşdü. Elm ali hakimə çevrilmiş, hər şeyi, o cümlədən əxlaqi şüuru da əvəz etmişdir[1].

Qeyri-klassik elmin meydana gəlməsi ilə situasiya

daha da mürəkkəbləşdi. Biliyin problematikliyi təzə çıxdı. Tədqiqatın nəticələrinin alimin tətbiq etdiyi vasitələrin xarakterindən və öyrənilən obyektin məruz qaldığı əməliyyatların spesifikasiyasından asılılığı nəzərə alınmağa başla. XXI əsrə bu məsələ xüsusi bir kəskinliklə qarşıda qoyuldu. Artıq alimin fəaliyyəti daha geniş rakursda götürülərək obyekti haqqında biliklərimizin təkcə tədqiqat vasitələrindən və əməliyyatlardan deyil, həmçinin alimin həm elm daxili, həm də sosial oriyentasiyasından asılı olduğu vurgulanır. Tədricən biliyə təkcə anlayışlar, mühakimələr formasında ixtisaslaşdırılmış məlumatlar deyil, praktiki təcrübənin nəticələri, ənənələr və s. də aid edilir. Başqa sözlə, müasir təsəvvürlərə görə bilik onun istehsalı prosesində iştirak edən subyektdə asılı olmayan mücərrəd konstrukt deyil. Bilik həmişə subyektividir, deməli, "biliklər cəmiyyəti"nin də tərkib elementlərindən biri subyektin özüdür. Axi biliklə onun praktikada tətbiqi arasında xeyli fərqlər ola bilir. Məsələn, insanın öz vəzifələrini incəliklərinə qədər bilməsi hələ onun doğrudan da ona əməl edəcəyinə zəmanət vermir. Postqeyri-klassik paradiqmanın mahiyyəti də elə məhz bu fərqləri önə çəkməsindədir. Bu, postmodern mədəniyyətinin antropomorf xarakterli olmasına xəbər verir.

Yuxarıda deyilənlərdən aydın olur ki, "bilik" anlayışı müxtəlif təsəvvürləri və dəyərləri özündə birləşdirir. Buna görə də bu gün hansı tip biliklərə və təhsilin hansı formasına üstünlüğün verilməsi barədə mübahisələr göstərir ki, bir mədəniyyətdə arzu olunan biliklər digər mədəniyyətdə arzuolunmaz ola bilər [4,s.235].

Bu gün postqeyri-klassik elmin problemlərinə həsr olunmuş çoxlu sayda əsərlər işıq üzü görəməkdədir. İnkişafı özünüñkişaf və özünüñtəşkil kimi nəzərdən keçirən yeni bir cərəyan - özünüñtəşkil fəlsəfəsi (sinergetika), elmi bilik haqqında postmodernist və relyativist təsəvvürlər meydana gəlir.

Postmodern dövründə ətraf mühitin mühafizəsi problemləri ön plana çıxdı. Roma klubunun banisi və ilk prezidenti Aureliyo Peççeyin "yeni humanizm" konsepsiyasında göstərildiyi kimi, bu gün insanın məqsədlərindən ən vacibi - təbiəti məhv etmədən yaşamağı öyrənməkdir. Filosofların fikirlərinə görə, postmodernist transformasiyalar təkcə mədəniyyətdə deyil, həmçinin, sosial-iqtisadi sferada da baş verir. Onlar hesab edirlər ki, qloballaşmanın neqativ sosial nəticələrindən yaxa qurtarmaq üçün insanlar öz həyat oriyentasiyasını malik olmaqdan "mövcud olmağa" dəyişməlidir.

Lakin yaşadığımız informasiya cəmiyyətində yeni informasiya texnologiyaları biliyin mahiyyətini dəyişməyib, yalnız biliklərin əldə edilməsi, saxlanması, emalı və translyasiyası üsulları və imkanları dəyişir ki, bu da informasiyanın miqdarının misilsiz dərəcədə artmasına və sirkulyasiyasının güclənməsinə səbəb olur. Eyni zamanda bu gün nəzəri bilikdən çox, tətbiqi əhəmiyyətə malik informasiya çox böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, biliyin utilitarlaşmasını, onun məzmununun iqtisadi faydaya yönəldilməsini J.F.Liotar artıq 1979-cu ildə postmodernist biliyi səciyyələndirərkən təsvir etmiş və biliyin qiymətləndirilməsində ənənəvi

"düzdür/ yanlışdır" kodunun "tətbiq olunandır/tətbiq olunmazdır" kodu ilə əvəz olunduğunu vurğulamışdı. Başqa sözlə, bilik "burada və indi" lazımdır.

Digər tərəfdən, insanların şüuru ilə manipulyasiya edən peşəkarların meydana çıxdığı bir şəraitdə virtual reallik da yarandı: real olanla real olmayı, həqiqəti uydurmadan, biliyi mifdən fərqləndirən meyarlar yox oldu. Məlum oldu ki, cəmiyyətdə, o cümlədən internetdə sirkulyasiya edən informasiyanın həcmiin artırması avtomatik olaraq mədəni səviyyənin yüksəlməsinə gətirib çıxarmır, ən azı ona görə ki həmin informasiya axımında şübhəli olanlar az deyil. Bu gün insan informasiya axımını şüurlu şəkildə yönləndirmir, əksinə, insanı və onun dəyərlərini informasiya axımı formalaşdırır. İnsan informasiyaya deyil, əksinə, informasiya insana sahiblik edir.

Deməli, sosial inkişaf paradiqması dəyişməyib və stiyentist tendensiyalar davam edib dəha da genişlənməkdədir. Amma nəzərə almaq lazımdır ki, əsasən inkişaf etmiş ölkələrin hərəkətləri nəticəsində yaranan qlobal problemləri isə bu çərçivədə həll etmək mümkün olmayıacaq, çünki "biliklər cəmiyyəti"nin bazisini biliklərə əsaslanan iqtisadi sistem təşkil edirsə, sosial quruluşun tipini maddi maraqlardan və iqtisadi məqsədmüvafiqliyidən çox, dəyərlər və mənəvi oriyentirlər şərtləndirir.

"Biliklər cəmiyyəti"nin formalşdırılması məsələsinin qoyuluşu sosial inkişaf paradiqmasının, o cümlədən təhsil paradiqmasının köklü şəkildə dəyişdirilməsini tələb edir. Bu gün təhsil paradiqması



ayrı-ayrı elmlərin qeyri-klassik elm tərəfindən aradan qaldırmış vəhdətini və bütövlüyünü, deməli, dünya mənzərəsinin də vəhdətini keyfiyyətcə yeni səviyyədə - "rəngarəngliyin vəhdəti" formasında [3,s.140] bərpa etməlidir. Bu zaman ən mühüm vasitələrdən biri təhsilin humanitarlaşdırılmasıdır. Yalnız bu yolla insanda rasional, mənəvi və estetik bilikləri vahid bir tama gətirmək mümkündür. Digər vasitə kimi təhsilin fasılısızlığının, permanentliliyinin təmin edilməsi çıxış edir. Ümumiyyətlə təhsil bitkin ola bilməz: bu, dünyanın dərkî forma və üsullarının rəngarəngliyi ideyasına uyğun gəlmir. Təsadüfi deyildir ki, P.Draker "biliklər cəmiyyəti"nin imperativlərindən biri kimi "öyrənməyi öyrətmək" imperativi qeyd etmişdi [2].

Bir sözlə, dünyanın dərkində zəka da, inam da, iradə də iştirak edir. Bunlardan birinin mütləqləşdirilməsi neqativ nəticələrə səbəb olur.

ƏDƏBİYYAT

1. Гуссерль Э. Кризис европейских наук и трансцендентальная феноменология. М., Наука, 2013 г.

2.Дракер, П. Посткапиталистическое общество // Новая индустриальная волна на Западе: антология / Под ред. В.Л.Иноземцева.-М. : Академия, 1999. – 631 с.

3. Кравец А.С. Постнеклассическое единство физики // Проблемы методологии постнеклассической науки. — М., 1992.

4. Роузентал Ф. Торжество знания: Концепция знания в средневековом исламе. – М.: Наука, 1978.

5. Nəzərov M.H. Bilik və informasiya postsənaye cəmiyyətinin intellektual kapitalının ən mühüm elementləri //Sivilizasiya jurnalı. BAU.Bakı 2014 №11, s.9-13

6. Nəzərov M.H. Şəxsiyyətin formallaşması və inkişafında biliklərə əsaslanan

iqtisadiyyatın rolü. //Sivilizasiya jurnalı. BAU. Bakı 2015.- № 9. s.3-10.

Açar sözlər: "biliklər cəmiyyəti", bilik, elm, informasiya, təhsil paradigması, informasiya cəmiyyəti.

Key words: "knowledge society", knowledge, science, information, educational paradigm, the information society.

Ключевые слова: «общество знаний», знание, наука, информация, парадигма образования, информационное общество.

сохраняются. Автор обосновывает мысль о невозможности решить глобальные проблемы современности в рамках такого подхода и в качестве предпосылки указывает на восстановление на качественно новом уровне единства картины мира.

SUMMARY

In the article devoted to the imperatives of the "knowledge society", the author analyzes the historical evolution of the concept of "knowledge", emphasizes that in the modern information society the new information technologies do not change the essence of knowledge and scientific trends continue. The author substantiates the idea of the inability to solve global problems of modernity in the framework of this approach and as a prerequisite indicates that the reconstruction at a qualitatively new level of unity of the world picture.

РЕЗЮМЕ

В статье, посвященной императивам «общества знаний», автор анализирует историческую эволюцию понятия «знание», подчеркивает, что в современном информационном обществе новые информационные технологии не изменили сущность знания, а сциентистские тенденции

Культура

РАЗВЕРТЫВАНИЕ ДИАЛОГА В КУЛЬТУРНОМ ПРОЦЕССЕ

НАЗИЛЯ МАМЕДОВА
Доктор философии по философии, АГЭУ

Анализируя суть происходящих ныне изменений в обществе, необходимо акцентировать внимание на культурный аспект обновления.

Современная технология предлагает нам более значительные информационные и коммуникационные ресурсы, чем когда-либо имело человечество.

Основной задачей становится максимальное ускорение и упрощение передачи информации между людьми. Процесс обработки информационного потока воздействует на культуру двояко: с одной стороны, все более сближается духовная и материальные стороны жизни человека, ибо в культуре необходимым образом присутствует подвергающийся изменениям информационный элемент, а с другой стороны, происходит резкое разграничение эмоционального и информационного аспектов культуры.

Определяя культуру как способ, технологию деятельности, можно выделить культурную сторону разнообразных явлений общественной жизни : культуру труда, быта, мышления, производства, культуру социальных отношений. Содержанием культуры является духовный мир человека, воплощенный

в различных формах практической деятельности. Процесс воспитания сегодня все чаще рассматривается как полноценное включение личности в широкий диалог с духовными ценностями, в ходе которого формируется и развивается способность человека к адекватному восприятию и переживанию, его профессиональные навыки, способность к творчеству.

Культура имеет собственный язык, являющийся носителем культурных смыслов. Средства культурной коммуникации включают в себя не только язык межличностного общения, но и языки науки, политики, пропаганды, управления, религии.

Культура – это система ценностей, жизненных представлений и образцов. Таким образом, культура рассматривается как форма самореализации человека. Понятие культуры принадлежит к категориям общеприменимым, имеющим значимость для всех времен. В науке ни один из терминов не имеет столь множественных определений, как термин «культура», который объединяет все: и материальную и духовную составляющую.

Каждый элемент культуры является носителем смысла, а в культуре в

целом запечатлены знания и заблуждения, печали и радости многих поколений людей. Этим объясняется значимость культуры для общества, утрата ценностей которой прерывает связь поколений, отбрасывает общество назад.

Реализация богатств культуры предполагает их освоение, т.е. превращение в духовное и практическое достояние личности и общества. Взаимообмен знаниями, опытом, оценками – необходимое условие бытия культуры. Бытие культуры возможно лишь в диалоге тех, кто создал, и тех, кто воспринимает явление культуры. Диалог культур является формой взаимодействия, понимания и оценки культурной предметности и находится в центре культурного процесса. Понятие диалога в культурном процессе имеет широкий смысл.

Это диалог создателя и потребителя культурных ценностей, это и диалог поколений, и диалог культур как формы взаимодействия и взаимопонимания народов.

Культурные различия – это закономерное следствие неповторимой истории народов мира, источник многообразия исторического процесса. По мере развития добрососедства, миграции населения, экономической интеграции взаимодействие культур неизбежно расширяется. Так например, миграционные процессы на протяжении 19-20 вв. привели к появлению и формированию европейских общин в Азербайджане, которые, занимаясь определенной формой хозяйственной деятельности, сохраняли при этом свои национально - культурные ценности и мирно проживали в мультикультуральном пространстве нашей страны. И после восстановления независимости в республике сформировалась государственная поддержка усилию традиций мультикультурализма, являющегося общечеловеческой ценностью. Поэтому, мультикультурализм и атмосферу толерантности в Азербайджане ныне следует воспринимать, как продолжение традиции оставшейся от исторического прошлого азербайджанского народа.

Мультикультурализм рассматривается, как политика сохранения культурного разнообразия, развития межкультурного диалога, как концепция демократического государства, направленная на толерантность, мирное сосуществование, взаимодействие различных культур в едином обществе. Необходимо подчеркнуть, что этот процесс в Азербайджане ныне переживает период расцвета.



Взаимодействие культур служит источником их взаимообогащения и развития. Существенное значение при этом имеет форма взаимодействия культур и его направленность. Наиболее продуктивным и безболезненным является взаимодействие культур существующих в рамках общей для них цивилизаций. Цивилизация создает общие предпосылки культурного процесса, это явление глобального масштаба, охватывающее огромные регионы и континенты. Культура предстает, как конкретное воплощение этих предпосылок, она индивидуализирована, уникальна, имеет ярко выраженный этнический характер.

Как выражение индивидуального начала каждого социума культура обуславливает различия между народами, принадлежащими к одной цивилизации. Она отражает в нормах поведения, привычках, духовной жизни то, что специфично для данного народа, что составляет его этносоциальную индивидуальность, язык,

историческую судьбу, религию, контакты с другими народами.

Одна и та же цивилизация создает множество культур. Так европейская цивилизация включает французскую, немецкую, английскую и другие культуры. В отличие от цивилизации культура представляет сферу ценностей, созданных народом. Все, что создано в рамках данной цивилизации, принадлежит ей, является ее достоянием. Как совокупность норм, правил, запретов, предписаний цивилизация подчиняет себе, регламентирует деятельность людей. Культура является носителем социальной динамики, она формирует и одновременно формируется творческим меньшинством личностей. Однако, следует отметить, что не всякое нормативно одобряемое действие культурно.

Необходимо отказаться от представления, будто европейская цивилизация призвана быть стандартом для мирового культурного процесса, и черты иных культур, не укладывающиеся в европейскую модель, являются ложными или случайными. Но

не должна абсолютизоваться и специфика различных культур.

Сохраняя свое культурное ядро, каждая культура постоянно подвергается внешним влияниям, по-разному их адаптируя. Развитие институтов образования и культуры, интенсивный культурный обмен - все это является свидетельством сближения различных культур.

Любое явление культуры осмысливается людьми в контексте современного состояния общества, который может сильно изменить его смысл. Возможность бесконечного развития духовного богатства реализуется деятельностию человека, способного обогащать и развивать свой интеллектуальный потенциал. Вся жизнедеятельность человека осуществляется в культурной форме.

Взаимодействие культур, их диалог - наиболее благоприятная основа для развития межэтнических, межнациональных отношений. Азербайджан не стоит в стороне от процессов движения к информационному,

коммуникативному обществу, а наоборот активно в нем участвует. Нашей Республике необходимо сконцентрировать усилия на активизации использования своего интеллектуального и культурного потенциала для того, чтобы занять достойное место в общемировом информационном пространстве. Ресурсы Республики должны стать главным фактором технологической модернизации страны, обеспечивая тем самым ее достойное участие в культурных процессах, происходящих в мире.

Азербайджан одновременно является членом Совета Европы и Организации Исламского сотрудничества, что возлагает на него определенную ответственность. Это - мост между различными цивилизациями, культурами, традициями, религиями. Прогнозируя возможные механизмы взаимодействия западных стереотипов с нашими национально-этическими принципами, необходимо отметить, что взгляды на жизнь, культурные ценности и образ жизни на Западе и в Азербайджане сильно отличаются. Принимая во внимание историко-культурное развитие азербайджанского народа, нашу культуру нельзя назвать в полной мере ни западной, ни восточной. Азербайджанская культура уникальным образом совмещает в себе достоинства этих культур и в этом проявляется ее преимущество над западной. В условиях интеграции важнейшей задачей для Азербайджана является внедрение и приспособление к национальным особенностям элементов западной экономики и политики,

наряду с сохранением и защитой национально культурного достояния народа. Взаимодействие светской и религиозной культур - это особый вид межкультурной коммуникации, выделяющейся специфическими особенностями.

Первая из них – это сосуществование их в едином социально-культурном пространстве. Несмотря на то, что типы религиозной и светской культуры принципиально различны и в известном смысле противоположны друг другу, они существуют бок обок в одних и тех же обществах, чаще всего связаны традицией культурно-исторической преемственности.

Вторая особенность – активное взаимодействие, инициируемое религиозной культурой. Процесс секуляризации сегодня имеет ярко выраженную контренденцию в так называемом религиозном возрождении.

Такое возрождение в последние годы имеет место и в нашей стране. Оно сопровождается осознанием религиозной идентичности, являющейся частью национально-культурной самобытности.

Религиозная идентичность выступает как чрезвычайно концентрирование выражение мироощущения человека, наиболее насущных вопросов его жизненного мира, определяемого его культурной состоятельностью и ценностной устремленностью.

Из-за того обстоятельства, что национальные особенности азербайджанского народа основаны на исламских духовно-нравственных ценностях, наша культура менее подвержена влиянию негативных западных веяний, что способствует

направленному развитию общества. Для обеспечения такого развития необходимо четко определить пределы либерализации политической и культурной жизни общества. Азербайджан, находясь на стыке цивилизаций, религий и культур, сыграл особую роль в создании атмосферы взаимовлияния и сближения народов, формирования высокого уровня толерантности, что особенно ценно сегодня.

Необходимо ныне не просто сохранить накопленный научно-культурный потенциал, а сделать культуру главным инструментом диалога с внешним миром, ведь именно они являются мерилом нашей национальной идентичности. Нашему государству это удалось сделать, вопреки всем трудностям переходного периода.

Через философию общечеловеческое проникает в диалог культур, создавая шанс каждой культуре делегировать свои лучшие достижения в общечеловеческий фонд. Культура – достояние всего человечества, как исторический результат взаимодействия народов. Диалог является истинной формой межнационального общения, предполагающий как взаимообогащение национальных культур, так и сохранение их самобытности. Общечеловеческая культура – это как бы дерево со многими ветками. Культура народа может процветать лишь тогда, когда процветает общечеловеческая культура. Поэтому, заботясь о национальной, этнической культуре, следует очень беспокоиться и об уровне общечеловеческой культуры, которая едина и многообразна. Едина – в смысле включения в себя

многообразия исторических и национальных культур. Каждая национальная культура своеобразна и единственна. Её вклад в общечеловеческий культурный фонд уникален и неповторим. Ядро каждой культуры составляет свой идеал. Исторический процесс формирования и развития культуры не может быть правильно понят, не учитывая взаимодействие, взаимовлияние, взаимообогащение культур.

Формирование культуры диалога – это один из реальных путей преодоления глубинных противоречий современной культуры и обязательное условие полноценного общения цивилизованных людей, ибо диалог представляет собой основу бытия и мировоззрения, развития полноценной и мыслительной активности человека.

Особую актуальность сегодня приобретает распространение культурных стандартов посредством развития контактов и диалога, сохранения при этом этнокультурное многообразие и самобытные традиции народов.

ЛИТЕРАТУРА

1. Попов М.Ю., Акулова А.А. Межкультурный диалог как фактор развития общеевропейского гуманистического пространства.
2. Диалог культур в глобализирующемся мире: мировоззренческие аспекты / отв. ред. В.С. Степин, А.А. Гусейнов, М.2005
3. Качан М.С. Философия культуры, СПБ., 1996
4. Бердяев Н.А. Смысл истории М., 1990

Ключевые слова:

цивилизация, диалог, культура, взаимодействие, ценность, мультикультурализм,

информация, общество.

Açar sözlər: sivilizasiya, dialoq, mədəniyyət, qarşılıqlı təsir, dəyər, multikulturalizm, informasiya, cəmiyyət.

Keywords: civilization, dialogue, culture, interaction, value, multiculturalism, information, society.

XÜLASƏ

Bəşəriyyətin nailiyəti olan mədəniyyət xalqların qarşılıqlı əlaqələrinin tarixi nəticəsi hesab olunur. Xalqlar arasında ünsiyyətin vacib forması olan dialoq onların özünənəxsusluğunu saxlamaqla, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsini ehtiva edir.

Republikamızın ümumdünya informasiya məkanındakı, sivilizasiyaların qoşlaşındakı yeri nəzərə alınır, xalqların qarşılıqlılaşdırılmasında və yaxınlaşmasındaki yaratdığı xoş atmosfer mühiti, hazırda diqqət tələb edən yüksək tolerantlıq səviyyəsinin saxlanması da diqqət yönəldilir.


SUMMARY

Culture as the property of all the mankind is considered to be a historical result of interaction among the peoples. Dialogue as an important form of mutual communication assumes both the enrichment of the national cultures and preservation of their originality.

As well, attention is given to the place our republic takes in the whole world informative space that has been on the junction of civilizations, played a particular role in a favorable atmosphere of reciprocal influence and rapprochement of the people? As well the formation of high level of tolerance that is, in particular valuable today.



AZƏRBAYCANIN XƏZƏRİN BEYNƏLXALQ HÜQUQI STATUSUNA YANAŞMASININ GEOSİYASI ASPEKTİ



RUFİZ QONAQOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəcilik Akademiyası

26

XX əsr və XXI əsrin əvvəllərində neft mühüm enerji resursu olaraq dünya iqtisadiyyatının inkişafında ən strateji məhsullardan biri oldu. Neft sərvətinə malik olan ölkələrdə dünya iqtisadiyyatının inkişafında vacib əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev deyirdi ki: "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə bu nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" [1;50]. Məhz bu faktorun nəticəsidir ki, Xəzər dənizi, onun status ilə bağlı zaman-zaman Xəzəryani ölkələr arasında mübahisəli məsələlər konfrans, forum, dəyirmi masaların mövzusuna çəvrilibdir. Məhz bu aspektdən də Xəzər dənizi onun geostrateji statusunun mənzərasını nəzər yetirək.

Xəzər dənizi, Yer kürəsində ən böyük axmaz gördür. Avropanın və Asyanın kəsişməsində yerləşir. Dibində okean tipli

yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Axmaz olduğundan tərkibində duzun faizi 0,05 %, Volqa çayının deltاسında 1-3 %-dir. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsində təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrində fərqi dünya okeanları ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı. [15]

Xəzər dənizinin və bu bölgədə neftdən istifadənin siyasi tarixi motivləri çox qadımdır. Xəzərin mövcudluğu qədim dünyanın bir çox tarixçilərinin, filosoflarının-Homer, Aristotel, Herodot, Miletskinin və s. əsərlərində xatırlanır. Xəzər tarixdə müxtəlif adlarla adlandırılسا da hazırda Xəzər dənizi (Caspian Sea) adlanır.

Xəzər dənizinin hüquqi statusunun 300 illik tarixi vardır.

Hələ XVIII əsrədə dünyanın böyük imperatorlarına çevrilmiş Büyük Britaniya, Osmanlı, İran, Almaniya, Rusiya Xəzər uğrunda müharibələr aparmışlar. 1722-1723-cü illərdə Rusiya və İran arasında bağlanmış dövlətlərəsənədə əsasən Xəzər sahili ərazilərə böülüdüldü. Rusiya Xəzərin cənub sahilərinin geri qaytarmaqla Xəzər dənizində sərbəst türmək hüququ qazandı. 1828-ci ildə bağlanmış Türkmençay müqaviləsinə əsasən Rusiya Xəzər dənizində hərbi donanma saxlamaqla İranla ticarət etmək hüququ əldə etdi. Beləliklə, XX əsrin əvvələrinə qədər Xəzərə aid Sankt Peterburq (1723), Rəşt (1732), Gülvüstan (1813), Türkmençay (1828) müqavilələri bağlanmışdır. Bu sənədlərdə hüquqi baxımdan "status" anlayışı olmamışdır. Bu müqavilələr əsasən Rusiyanın hərbi ugurlarının ardından imzalandığı üçün ruslara

Xəzərdə imtiyazlar vermişdi.
[16; 10]

Xəzərin hüquqi statusuna 1921-ci il Moskvada imzalanmış Rusiya -İran müqaviləsində, 1940-ci ildə SSRİ-İran arasında imzalanmış müqavilədə diqqət yetirilmişdir. Bundan başqa 1949, 1964, 1966-cı illərdə də müxtəlif sahələri əhatə edən müqavilələr bağlanmışdır ki, onlarda da Xəzərlə bağlı bəzi məslələr nəzərdən keçirilmişdir.

1970-ci ildə SSRİ Neft Sənayəsi Nazirliyi Xəzərin milli sektorlara bölünməsi haqqında qərar verdi. [2]

Bu qərara əsasən Xəzərin təqribən 113 000 km² -i Qazaxistana, 80 000 km² -i Türkmenistana, 80 000 km² -i Azərbaycana, 64 000 km² -i Rusiyaya, 55 000 km² -i isə İrana düşdü.

SSRİ dağılıqdan sonra Xəzər regionunda yeni geosiyasi mənzərə yarandı:

Yeni müstəqil dövlətlər (Rusiya Federasiyası, Türkmenistan, Qazaxistan, Azərbaycan) meydana gəldi;

Xəzərin statusuna aid SSRİ və İran arasındaki hüquqi baza və praktikaya son qoyuldu;

Xəzərin beynəlxalq-hüquqi statusuna dair müzakirələr və yeni hüquqi bazanın yaradılmasına başlandı.

Yaranmış yeni geosiyasi şəraitdə Xəzərin yeni beynəlxalq-hüquqi statusunu müəyyənləşdirməyi professor Ə.Həsənov yazdığını kimi: "su hövzəsində iş aparmaq hüququnu, üstün mövqə haqqını, dənizin xəzərtrafi ölkələr arasında bölüşdürülməsini

və bu bölüşdürülmənin metodikasını və s. bu kimi çox sayılı dövlətlərərəsi geosiyasi məsələlərin həllini də gündəmə gətirdi". [3;8]

Məhz bu baxımdan Xəzər hövzəsində təkcə Rusiya, İran, Türkmenistan, Qazaxıstan, Azərbaycan deyil, digər böyük dövlətlər və beynəlxalq güclər özlərinin geosiyası strategiyalarını formalasdırmağa başladılar.

Təbii məhz bu kontekstdə də Xəzər dənizi ilə bağlı geosiyasi reallığda dəyişikliklər baş verdi. Xəzər hövzəsi biləvasita ətraf ölkələrin – milli, hərbi, siyasi, iqtisadi təhlükəsizlikləri ilə bağlı olduğundan Xəzərin beynəlxalq hüquqi statusunun həlli o qədər də də asan olmadı. Azərbaycan tədqiqatçısı R. Məmmədovun, göstərdiyi kimi: "Xəzərlə bağlı mübahisələrdə fikir ayrılıqları ucbatından öz birgə həllini tapmayır. Beş xəzərtrafi dövlətdən hər biri öz iqtisadi və siyasi maraqlarından asılı olaraq Xəzər dənizinin beynəlxalq-hüquqi statusunu müəyyən etməyə çalışır". [4;11]

1992-1993-cü illərdə ilk dəfə olaraq Xəzərin statusuna dair danışçılar aparılsa da ciddi fikir ayrılığına görə heç bir nəticə əldə olunmamışdır. Rusiya və İranın Xəzərin statusuna yenidən baxılması bəhanəsilə beynəlxalq-hüquqi milli maraq mübarizələri hədəfinə çevirməyə cəhd etmələri Xəzəryanı ölkələr arasında gərginliyin yaranmasına səbəb olurdu. Burada yenə Ə. Həsənovun fikirlərinə istinadən qeyd edək ki: "Xəzərin statusunun ciddi şəkildə ortaya atılması və onun ətrafında regional və beynəlxalq münaqişə yaratmaq cəhdini ilk dəfə 1993-cü ildə Rusyanın bəzi diplomatik dairələri göstərmişlər. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat verdi ki, Rusiya SSRİ-nin yeganə varisi olduğu üçün İranla bağlanmış 1921 və 1940-ci illər müqavilisinə uyğun olaraq

"Xəzər dənizində keçirilən hər hansı fəaliyyətə görə mütləq şəkildə onun (Rusyanın) və İranın razılığı alınmalıdır". [3;11]

Əslində bu bəyanat həqiqətə uyğun deyildir. Çünkü 1991-ci il 21 dekabr tarixli Almata bəyannaməsinə bütün Xəzərtrafi dövlətlər imzalamışlar. Eyni, zamanda 1921 və 1940-ci illər müqaviləsinə əsasən artıq bu müqavilələr qüvvədən düşmüş, bu region çox mühüm planetar geosiyasi amilə əvərilmışdır. Buna görə də artıq bir çox dövlətlər bu regionda öz geosiyası və geoiqtsadi maraqlarını genişləndirdi. P. Darabadinin yazdığı kimi: "Ənənəvi geosiyasi oyuncular" - Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə və İranla yanaşı Xəzər regionunda Fransa, Çin, Pakistan, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr də öz fəaliyətlərini artırıdılar". [5;158-159]

Xəzər dənizinin hüquqi statusunun çoxtərəflü beynəlxalq münasibətlər əsasında müəyyən edilməsi aşağıdakı mərhələlərə bölündür:

a) 1991-1994-cü illəri əhatə edən birinci mərhələ

b) 1995-1999-cu illəri əhatə edən ikinci mərhələ

c) 2000-ci ildən bugündək davam edən üçüncü mərhələ. Üçüncü mərhələ əsasən Rusiya Federasiyasında V. Putinin hakimiyətə gəlişi və Xəzərin statusuna dair Rusyanın yeni konsepsiyası ilə səciyyələmir. Üçüncü mərhələnin ən mühüm addımlarından biri də Xəzərin hüquqi statusu haqqında konvensiya hazırlayan xüsusi işçi qrupunun yaradılması və onun fəaliyyətinin gücləndirilməsidir.

Bütün görüşlərdə "sərhədyanı göl", "qapalı dəniz", "dəniz" terminləri ilə ifadə olunan Xəzərə aid müxtəlif layihələr, konfranslar, ideyalar, variantlar irəli sürülər də, onun hüquqi statusu həll olunmaz olaraq qalmaqdadır.

Yeni geosiyasi şəraitin yaranması Xəzərtrafi dövlətlərin milli maraqlarının qarşılıqlı münasibətlərində də regionda beynəlxalq münasibətlərdə də ciddi dəyişikliklərə səbəb oldu.

Birinci mərhələdə Xəzərin hüquqi statusuna dair yanaşmalarda fərqli mövqelər üzə çıxdı. Rusiya Xəzərin mənsubiyəti məsələsinə postimperiya qeyri-konstruktiv mövqeyindən yanaşdı. İran Qərb şirkətlərinin Xəzərdə iştirakını özünün milli təhlükəsizliyi üçün təhdid hesab etdiyindən, bu məsələdə destruktiv mövqə tutdu. Azərbaycan isə nishətan müstəqil mövqə nümayiş etdirir, Xəzərə göl kimi yanaşılması və göl variantına uyğun da Xəzərin bölgünməsini təklif edirdi. Qazaxıstan və Türkmenistan isə şəraitdən asılı olaraq, mövqelərini tez-tez dəyişdirirdilər.

1994-cü ildə Bakıda "Ösrin müqaviləsinin" bağlanması Xəzərin statusunun müəyyən edilməsi sahəsində Rusiya və İranın mövqelərin dəyişməsinə səbəb oldu. R. Məmmədov göstərir ki: "Bu müqavilənin qəbul olunmasına qədər Rusiya və İran Xəzərin statusunun yenilənməsi zərurəti məsələsini nəzərdən keçirməyi tamamilə istəmirdilər. Müqavilənin qəbul olunmasından sonra onlar Xəzərin yeni statusunun formallaşması məsələsini qaldırdılar". [4; 54]

Birinci mərhələdə Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsi sahəsində qarşidurma və fikir ayrılıqlarına baxmayaraq, məhz həmin ərafədə gələcək əməkdaşlığın əsası qoyuldu.

Tədqiqatçılar və ekspertlər məhz ikinci mərhələdə 1996-ci il 11-12 noyabrda Aşqabadda keçirilən iclasda Xəzərin statusu ilə bağlı ilk praktiki nəticənin alındığını qeyd edirlər. Həmin iclasda "Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyannın hazırlanması üzrə

Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirliyinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradılmışdır". [6]

İkinci mərhələdə artıq Xəzər regionunda ABŞ, Böyük Britaniya, Norvec, Fransa, İtaliya, Türkiye, Çin, Yaponiya öz iqtisadi maraqlarını reallaşdırırlar. Bu dövrdə danışçıların mürəkkəbliyinə, mübahisələrə və danışqlara baxmayaraq, Xəzərin statusuna dair dialoqun inkişafında yeni addımlar atıldı. P. Darabadi qeyd edir ki: "Artıq Qərb-Şərqi qarşidurmasının Şərqi Aralıq dənizindən Xəzər regionuna keçməsi prosesi başlanmışdır.

Bir tərəfdən ABŞ və NATO-nun, digər tərəfdən Rusiya və İranın geostrateji imperativləri ön plana keçdi. Eyni zamanda atlantizmin bu regiona siyasi təzyiqi üç əsas istiqamətdə getməyə başladı. Qərb istiqamətdən Aralıq dənizi (Türkiyə vasitəsilə), Cənub (Ərəbistan) və Şərqi-Pakistan (Əfqanistan və Orta Asiya vasitəsilə). Bununla əlaqədar olaraq Rusyanın Xəzər regionu məkanından sixısdırılıb çıxarılması, onun Xəzərdə üstün rolundan məhrum olunması ilə əlaqədar real təhlükə yaranır". [5; 159-160]

Xəzər regionunda özünün geosiyasi vəziyyətinə, siyasi, iqtisadi mövqeyinə görə ölkəmiz haqqında görkəmli ABŞ geostrateqi Z. Bjezinski yazır: "məhdud ərazi miqyasına və əhalı sayının az olmasına baxmayaraq, Azərbaycan özünün böyük enerji ehtiyatlarına görə həmçinin geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir". [7; 62]

Xəzəryanı dövlətlər Rusiya və İran Xəzərin ərazi suları və xüsusi iqtisadi zona üçün müəyyən bir hissənin verilməsinə, qalan hissəsinin birgə istifadəsini, İran və Türkmenistan Xəzərin sahilyanı dövlətlər arasında beş bərabər milli sektora bölünməsini,

Azərbaycan ya Xəzərə beynəlxalq hüququn tətbiqini və ya "orta xətt prinsipi ilə milli sektorlara bölünməsin" müdafia edir. Qazaxıstan da bir çox məsələlərdə Azərbaycanın mövqeyini bəyənmir. Rusyanın və İranın bütün bu dövrlərdə Xəzərin statusu ilə bağlı qeyri-konstruktiv cəhdlərinə məhz ardıcıl və davamlı şəkildə sına gərən Azərbaycan Respublikası olmuşdur.

Azərbaycan Respublikası Rusyanın bəzi bəlli dairələrinin qeyri-konstruktiv və hegemon düşüncəli hərkətlərinə konstruktiv təklifləri və beynəlxalq hüquqa istinad edən mövqeyi ilə cavab verməyə, Xəzər dənizində həyata keçirdiyi fəaliyyətin istər beynəlxalq hüquqa, istərsə də Xəzər hövzəsi ölkələrinin söykəndiyi dövlətlərarası hüquqa və praktikaya tam uyğunluğunu sübuta yetirməyə çalışmışdır. O, israrla sübut edirdi ki, bəzi iddiaların əksinə olaraq, bütün hallarda istər Xəzər qapalı su hövzəsi hesab edilsin, istər beş ölkənin sərhəddində yerləşən "qapalı dəniz" olsun, Azərbaycanın reallaşdırmaq istədiyi layihələri və həyata keçirdiyi fəaliyyəti qətiyyən inkar etmir. Əgər "BMT-nin "Beynəlxalq Dəniz Hüquqları haqqındaki Konvensiyasına əsaslanarsa, o zaman "orta dənizdə" hər sahil dövlətlərinin öz "iqtisadi zonalarına" malik olmaq və bu zonada ayrıca, yaxud başqa dövlətlərlə birgə sərhəst fəaliyyət göstərmək hüququ mövcuddur". [3;15]

Azərbaycan Xəzərin statusunun müvəyyən edilməsində öz milli maraqlarını təmin etməklə yanaşı, bütün Xəzəryani dövlətlərin ortaq maraqlarına hörmət edir, beynəlxalq hüququ əsas tutur. Azərbaycan Xəzərin ona aid olan milli sektor özünün milli ərazisi hesab edir və onun üzərində suveren hüquqlarını daim qoruyur. Azərbaycan hər bir təzyiqə səbrlə yanaşır və

öz milli maraqlarına zidd olan məsələdə heç bir qızıştə yol vermir.

Azərbaycan, Xəzərdə birgə, həmdə razılıqlı regional əməkdaşlıq ideyasına tərəfdardır. Müstəqil dövlət kimi Azərbaycan Respublikası Xəzəryani ölkələrin dövlət başçılarının birgə sammitində daima fəal iştirak edir. Ulu Öndər Heydər Əliyev 2002-ci il aprelin 22-də Aşqabad sammitində çıxışında Azərbaycanın mövqeyini bele ifadə etmişdir: "Xəzər dənizinin hüquqi statusu məsələsinin Xəzəryani dövlətlər arasında hallı onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə həyata keçirilməlidir". [8]

V. Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi və 2002-ci il yanvarın 9-10-da Azərbaycana rəsmi səfəri həm Rusiya-Azərbaycan münasibətlərində, həm də Xəzər hövzəsinin hüquqi statusu probleminin həlli istiqamətində yeni bir dövr kimi qiymətləndirilir. Bakıda Rusiya Prezidenti V.Putin və Ulu Öndər H.Əliyev arasında iki mühüm əhəmiyyət kəsb edən sənəd imzalandı: Bakı bayannaməsindən başlamış, Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında bəyanat. Azərbaycan hər iki dövlətin arzusuna uyğun olaraq Xəzərin dibinin bölünməsi ideyasını müdafiə etdi. [9]

Azərbaycan və Rusiya birgə bəyanatda göstərilər ki, Xəzərin yeni hüquqi statusunun hazırlanması və onların ümumi razılışları əsasında fikir ayrlığı olduğu sabəbindən Rusiya və Qazaxıstanla mərhələ-mərhələ konsesus əldə etməyi, Xəzərin dibinin orta xətt metodu əsasında sektorlara bölünməsini qəbul etdilər. Bu zaman Xəzərdə təşəkkül tapan təcrübə və beynəlxalq hüquqi prinsiplərin nazərə alınması qərara alınmışdı. Bu mənada Ulu Öndər Heydər

Əliyev vurgulayırdı ki: "Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə istismarına dair xarici neft şirkətləri ilə bağlanmış müqavilələrin son dərəcə böyük əhəmiyyəti var". [1;51]

Nəzərə yetirək ki, Azərbaycan qanunvericilik aktlarında "Xəzərin Azərbaycan sektorunu" ifadəsi işlənir. Azərbaycan Xəzərdə hərbi gücü nümayişinə qarşı çıxış edir, Xəzəryani dövlətlərin digər dənizlər və həmçinin dünya okeanına tranzit azadlığının da tərəfdarı olur.

"Ümumilikdə götürsək, Azərbaycan Xəzərin "sərhəd gölü" olduğunu və milli sektorlara bölünməsini irəli sürür. Azərbaycanın mövqeyinə görə, Xəzər beynəlxalq sərhəd gölüdür; Xəzər bütün istiqamətlər (hava sahəsi, dəniz səthi, dərinliyi, dibi və altı) üzrə orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir. Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş təcrübəsinə və o zamankı (1970-ci ildə qəbul olunmuş) bölgüyü əsaslanmışdır. Belə ki, Astara-Həsənqulu xətti Cənubu İrana aiddir. Bu xətin şimalı isə SSRİ respublikaları arasında paylaşılmışdı;

Belə bölgü artıq mövcud olduğundan Xəzəryani dövlətlər statusu müəyyənləşdirməzdən əvvəl milli sektorda işə başlaya bilərlər". [16; 20]

Azərbaycanın Xəzərin milli sektorlara bölünməsinə dair irəli sürdüyü təşəbbüs onun Xəzər bölgəsində geosiyasi mövqeyini möhkəmləndirir, ona beynəlxalq geosiyasi dəstək qazandırırı.

Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, münəaqışələr, qarşıdurmalar-illərlə davam edən Yaxın Şərqi dənizlərində qəbul olmasına, Rusiya və Qazaxıstan qarşı çıxışının 1982-ci il BMT-nin Dəniz Hüququ üzrə müqaviləyə əsasən hər bir ölkə üçün 12 millik dəniz sulları nəzərdə tutulur, qalan ərazi isə, dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın

Rusiya, Avropa-Rusiya eləcə də, Türkiyə-Rusiya qarşıdurmaları və digər geopolitik amillər Xəzərin hüquqi statusunun həllinə mane olur. Artıq Rusiya və Türkiyə arasında yaxınlaşma baş versə də, Türkiyədə 2016-ci il iyul cəhdləri bu prosesə də təsirsiz otmədi və həm də onun region fəallığı artmağa başladı.

Xəzərin statusu üzrə tədqiqatçı R.Məmmədov göstərir ki, "son geopolitik durum bu gün Xəzər dənizində fikr ayrılığının yaranmasına imkan vermir. Çünkü Xəzər dənizinin hüquqi statusu formallaşsa, o zaman dövlətlər öz mövqelərini konkretləşdirə bilərlər. Odur ki, qarşıdurma hələ də davam edir və dövlətlər Xəzər dənizinin statusunu formallaşdırmaq içtidarında deyillər". [11]

Müəllif daha sonra qeyd edir ki: "mövqeləri qoyaq bir qırğına. Burda müxtəlif bəhanələr gətirilir. Bir bəhanə az önce qeyd etdiyimiz geopolitik məsələlərdir. İlkinci, xalqların qarşıdurmasına səbəb olan bölgü məsələləri prinsipidir. Üçüncüüsü, Xəzər dənizinin sərvətlərindən istifadə, boru kəmərlərinin dənizin dibindən çəkilməsi məsələsidir. Bütün bunlar hamısı çoxlu suallar doğurur və suallara Xəzəryani ölkələr cavab vermək içtidarında deyillər". [11]

Digər bir fikrə əsasən Xəzərin hüquqi statusunun təyini zamanı yenə 3 yanaşma ortaya çıxır: "ilk önce beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizdək uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqaya sahib olmasına. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İlkinci, 1982-ci il BMT-nin Dəniz Hüququ üzrə müqaviləyə əsasən hər bir ölkə üçün 12 millik dəniz sulları nəzərdə tutulur, qalan ərazi isə, dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın

irəli sürdüyü bu yanaşmaya Xəzərin ən uzun sahili olan Qazaxistan və Rusiya qarşı çıxır”. [17]

Bu fikirlərə diqqət yönəldəndə bəlli olur ki, problemin həlli çox mübahisəlidir. Hazırda qarşında dayanan məsələ isə bütün bu ümumi yanaşmaları hüquqi formaya salmaq, həm beynəlxalq hüququn, həm də milli maraqların toxunulmazlığını qoruma prinsipidir.

Xəzərin hüquqi statusunun həllinə Azərbaycanın yanaşmasını şərh edən R. Məmmədov yazır: “Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini istəyir. Birdəfəlik bilinsin ki, kimin mal kimdədir. Hansı mal, yaxud nə kimə məxsusdur. Azərbaycan bunu istəyir.

Azərbaycan özü də geopolitik zonadadır. Geopolitik cəhətdən Azərbaycanı da sıxırlar. Ermənistən-Azərbaycan münaqışəsi bu dəqiqə ən böyük geopolitiq qarşılurmadır. Buna görə də, Azərbaycanı bu prosesdən, geopolitiq durumdan azad etmək ideyası hələ gündəmə gəlməyib”. [18]

Xəzərin statusu ilə əlaqədar son durumla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov müsahibəsində bu sahədə ciddi irəliləyişlər və fikir ayrılıqlarının mövcud olduğunu da göstərir: “Konvensiya layihəsində təhlükəsizlik və sahilyanı ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi ilə bağlı müddəalar, müzakirələr hələ də davam edir. Həmçinin, Konvensiya layihəsində çıxış xətləri, sualtı kabel və boru kəmərlərinin seçilməsi, habelə digər dənizlərə və okeana çıxışı olmayan sahilyanı ölkələrin hüquq və imkanları kimi məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır. Şübhəsiz ki, bütün açıq qalan məsələlər yekun razılaşmaları

tələb edir. Buna baxmayaraq, bütün Xəzəryani ölkələr arasında hazırlı və əməkdaşlıq səviyyəsi danışqlarda nümayiş etdirilən konstruktiv yanaşma və Konvensiya layihəsinin müzakirəsi prossesi onu deməyə əsas verir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşması istiqamətində növbəti irəliləyişlərin əldə olunmasına zəmin yaranacaq”. [12]

Göründüyü kimi, Azərbaycan tərəfi Xəzərin statusu ilə bağlı indiyə kimi səslənməyən yeni bir detala toxunubdur. Digər dənizlər və okeana çıxışı olmayan sahilyanı ölkələrin hüquqları ilə bağlı fikir ayrılığının mövcudluğunu qabardıb. Bəlliidir ki, 5 Xəzəryani ölkədən İranla Rusyanın okeana və digər dənizlərə çıxışı var. Yalnız Azərbaycan, Qazaxistan və Türkmənistan bu imkandan məhrumdur. [12]

Siyasi şərhçi E. Həsənov Xəzərin hüquqi statusuna dair üç yanaşmanı şərh edərkən digər dənizlər və okeana çıxışı olmayan Türkmənistan, Qazaxistan və Azərbaycanın hüquqlarının müdafiə olunması təklifinin irəli sürülməsini zəruri hesab edir. Çünkü bu təklifin reallaşması yalnız Azərbaycana deyil, həmçinin okeana və başqa dənizlərə çıxışı olmayan digər iki ölkəyə də fayda verər.

Xəzərin statusunun həllinə mane olan amillərdən biri də Xəzərin militarizasiyası-hərbişədirilməsi problemidir. XXI əsr ikinci onilliyi Qərb-Rusiya geosiyası qarşılurmazı Rusyanın Cənubi Qafqazda və Baltikyanı bölgədə hərbi gücünü atrırmaga sovq etdi. 2015-ci il sentyabrın 8-10-da Moskvada Xəzər dənizin hüququ statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun keçirilən 41-ci iclasında aşağıdakı məsələlər müzakirə edilərək, Konvensiyanın layihəsində qeyd olunması nəzərdə tutuldu:

çıxış xətlərinin quraşdırılması metodikası; Xəzər dənizində dəniz elmi araşdırılmaların aparılması; Gəmiçilik rejiminin təkmilləşdirilməsi”. [13]

“Xəzərdə ABŞ və NATO-ya məxsus gəmilərin olmaması, Xəzərə yeganə çıxışın Volqa çayından olması, Rusiya ilə əməkdaşlığı zəruri edən amillədir. Azərbaycan və Qazaxistan donanmalarının müasirləşdirilməsi, yenidən silahlanması, dəniz təhlükəsizliyinin artırılması, peşkar hərbi təhsil və digər bu kimi məsələlərdə ABS-la əməkdaşlıq hərbi mövcudluq sayılmalıdır... Qeyd edək ki, Rusiya tərəfi Xəzər dənizi və onun ehtiyatlarına münasibətdə müstəsna hüquqlara yalnız Xəzəryanı dövlətlərin öz işi olması mövqeyində yanaşır”. [13]

Qərbə Rusyanın geosiyasi maraqlarının toqquşduğu ən qaynar nöqtələrindən birinə çevrilən Xəzərin statusunun müəyyən edilməsinin gərginləşdiyi bir şəraitdə, Azərbaycan özünün tarazlı xarici siyaseti ilə öz milli maraqlarını qoruya bilir. Bunu xarici ekspertlər də etiraf edirlər. Almaniya Xarici Siyasi Şurasının “Rusiya/Avrasiya” programının direktoru Aleksandr Raar və həmin programın əməkdaşı Sebastyan Rinder, yazırlar:

“1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycanın geosiyasi rolu enerji sahəsindəki nəhəng zəngin ölkələr sayısında daimi və əsaslı surətdə artır. Bu, Azərbaycan üçün böyük şans yaradır... Neft və qaz kəmərlərindən düzgün istifadə Azərbaycanı bütün region üçün integrator və maqnat edə bilər. GUAM ölkələrinin gələcəkdə enerji məsələlərində necə əməkdaşlıq edəcəyini görmək maraqlı olardı... Xəzər regionunda böyük oyunun sonu hələ ki görünmüür”. [14;57]

Azərbaycan Xəzərin statusu ilə bağlı “Xəzər dənizində

təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş”; “Xəzər dənizi məsələləri üzrə birgə bəyanat”; “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin həmhüdud sahələrinin bölünməsi haqqında, Azərbaycan Respublikası, Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında”, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə Konvensiyası”; “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda aparılan fəaliyyət nəticəsində çirkənmədən mühafizəsi haqqında protokolu” və s. müqavilə, saziş və protokolları imzalamışdır. Bu müqavilələrdə iki əsas məsələyə diqqət yetirilmişdir:

1. Xəzərin beynəlxalq-hüquqi statusunun müəyyən edilməsi;
2. Xəzərin təbii mühitinin mühafizə olunması.

Azərbaycan Xəzərin statusunun həll olunması ilə əlaqədar həm də Rusiya və İranın sərt muxalif mövqələri, Türkmənistanla Xəzərin orta xətt üzrə bölgüsündə dair mübahisənin davam etməsinə, onunla təbii qaz bazarında rəqib olmaqla üzləşməkdədir.

Azərbaycan üçün həyati vacib strateji məsələlər-xüsüsən Xəzərin statusu, enerji siyaseti və Qarabağ probleminin həlli və s. məsələlərdə ona əks mövqədə duran qonşu ölkə İrandır.

“Xarici siyasetində terrordan vəsitə kimi istifadə etməsi, rejim ixracı etməyə çalışması, regional və qlobal siyaset baxımından daim gərginlik mənbəyi olması da bu ölkəni Azərbaycan üçün böyük təhlükə mənbəyi, amma eyni zamanda xarici siyasetində müəyyən fürsətlər də yaradan bir dövlət kimi xarakterizə edir”. [16;41]

Xəzərin statusu məsələsində

Qazaxıstan son dövrlərdə Azərbaycanın ən yaxın müttəfiqi qismində çıxış edir. Xəzərin statusu məsələsində Azərbaycanın və Qazaxıstanın mövqeləri eynidir: dənizin dibi ölkənin quru ərazisinin geoloji davamı olduğuna görə həmin ölkənin həmin ərazisi hesab olunmalıdır.

Xəzəri dünyanın dəniz və okeanları ilə çay vasitəsilə əlaqəsi olan nadir dəniz sayan Azərbaycan BMT-nin "Dəniz hüquqları haqqında" Konvensiyasının bütün tələblərinin onun statusunun müəyyən olunmasına və xəzərətrafi ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq olunmasını təklif edir. "Bu yanaşmaya görə dənizin dibi və səthi orta xətt üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir". [3;13]

Bələliklə, Xəzərin statusu təkcə xəzərətrafi ölkələrin deyil, böyük dövlətlərin və güclərin və maraq dairəsinə çevrilmiş geosiyasi və geoiqtisadi problemlərə əlavə edilmişdir. Artıq Xəzərin enerji ehtiyatları Qərbdə Xəzər-Qara dəniz-Aralıq dənizi-Atlantik okeani, Şərqdə Xəzər-Çin-Asiya, Sakit okean, Cənubda Xəzər hövzəsi-Fars körfəzi-Hind okeani istiqamətlərini əhatə edən geosiyasi fenomendir. Xəzərin statusu hər bir Xəzəryani dövlətin, o cümlədən müstəqil Azərbaycan Respublikasının milli maraqlarının nəzərə alınması və beynəlmilər maraqların uzalaşdırılması yolu ilə həll edilə bilər.

Fikrimizi ölkə Prezidenti İlham Əliyevin fikri ilə bitirək: "Biz dəniz dibinin həmhädüd sahələrin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-geliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk". [18]

ƏDƏBİYYAT

1. Heydər Əliyev. *Müstəqillil yolu. Baki, 1997* "Azərbaycan Universiteti" nəşriyyatı, 1369.
2. Yolbars A; Kerbanov. *The New Legal Status of the Caspian is The Basis of Regional Co-Operation and Stability//Journal of International Affairs, December, 1997, February, 1998, Volume II, Number 4 //http://sam.gov.tr/iip-content/uploads/2012/ou.pdf* (13.06.2014)
3. Həsənov Ə. Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi maraqları// 525-ci qəzet, 2010
4. Mamedov P. *Məждународно-правовой статус Каспийского моря: вчера, сегодня, завтра. Baku: Азернейш , 2006, 456 c.*
5. Daрабади П. *Геостратегия Каспийского региона и geopolitika современности* Baku: Элм 2002, 192 c.
6. On Legal Status of Caspian Sea || http:azembassy. ga? options=content id=22(14.06.2014)
7. Бжезинский З. *Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. Москва: Международные отношения, 1999, 190 c.*
8. Xəzərin statusuna dair Aşqabad sammiti keçirilmişdir//Respublika qəzeti, 25 aprel 2002-ci il
9. Соколова В. Дошли до дна. Владимир Путин согласен закончить разделения Кастия//Известия , 2001г., 10 января
10. Совместное заявление Российской Федерации и Азербайджанской Республики о принципах сотрудничества на Каспийском море от 9 января 2001 г. //Бакинский рабочий, 2001 г., 16 января
11. Xəzərin hüquqi statusu 5 ildən tez müəyyənləşməyəcək// http://www.ria.az//
12. Qəribli M. Xəzərin statusu kontekstində Azərbaycan üçün unikal perspektiv//http://www.bakiber.com/siyaset 38019. html.
13. Xəzərdəki hərbi proseslər status məsələsini arxa plana keçirir. //http://www.bakiber.com/siyaset 26252. html.
14. Aleksandr Raar; Sebastian Riider. *Azərbaycanın Qara dəniz-Xəzər hövzəsi regionunda geosiyasi rolü: təkliflər və imkanlar.// Azerbaijan Focus, 2009, C. 27-43*
15. https://az.m.wikipedia.org/wiki/Xəzər-dənizi
16. Aslanlı. A. Geosiyasi rəqabət və geoiqtisadi maraqlar zəminində Xəzər hövzəsinin "Qorqud düyüni". Xəzərin statusu və Transxəzər əməkdaşlığı kontekstində İran-Azərbaycan münasibətləri. Baki: Konrad-Adenayer-Strasburg, 2014, 47 s.
17. O.Dağlı. Xəzərin hüquqi statusu: Kim nə istəyir? www. publika az/news/nida/15138. html.
18. Xalq qəzeti. com.01.10.2014/www.arxiv.az/ xalq qəzeti.com/20043098

Ключевые слова:

Азербайджан, Каспийское море, международный статус, геополитический подход, стратегии, геоэкономика, энергетические ресурсы, интересы Каспийского и великих держав, национальные интересы.

Keywords: Azerbaijan, the Caspian Sea, international status, geo-political approach, strategy, geoconomics, energy resources, interests of the Caspian and the great states(powers).

РЕЗЮМЕ

«Различные подходы Каспийского моря сопредельных государств с даты создания статуса Каспийского моря и его международного статуса юридического лица анализируются с политологической точки зрения, в статье. Автор комментирует независимый и справедливый подход Азербайджана в основе различных взглядов в статье, мысли Запада, Востока, особенно Каспийского моря, прилегающих государств, России, Ирана, Казахстана, Туркменистана и Азербайджана ученые и эксперты прокомментировали эту проблему, она наблюдается объективный подход Азербайджана в этом контексте».

SUMMARY

«Various approaches of the Caspian Sea adjoining states to the creation date of the status of the Caspian Sea and its international juridical status are analyzed from the politological point if view in the article. The author comments Azerbaijan's independent and just approach in the base of the various views in the article, thoughts of the West, East, especially Caspian Sea adjoining states, Russia, Iran, Kazakhstan, Turkmenistan and Azerbaijan scientists and experts commented with the problem, it is observed to the Azerbaijan's objective approach in this context».

Tarix

SƏFƏVİ-PORTUQALİYA MÜNASİBƏTLƏRİNİN ERKƏN DÖVRÜNDƏ HÖRMÜZ MƏSƏLƏSİ

ANAR ÖMƏROV
Bakı Dövlət Universiteti

Geostrateji məkanda yerləşən Azərbaycan qədim zamanlardan bir çox ticarət yollarının keçdiyi əsas ölkələrdən olmuşdur. Avropanı və Asiyani birləşdirən müxtəlif cəhətlərdə yerləşən dövlətlərin tacir zümrəsinin qarşılıqlı tanımına prosesinin bir neçə minillik tarixi vardır. Əmtə-pul münasibətlərinin inkişafı ilə əlaqədar olaraq Avropa ölkələrində feodallaşma başa çatdı, sənətkarlıq kənd təsərrüfatından tam ayrıldı, bütün şəhərlər meydana gəldi, urbanizasiya prosesi dərinləşdi, bu proseslər genişləndi (1, 40). “Səfəvilər elə bir dövrə hakimiyyətə gəlmışdilər ki, artıq beynəlxalq aləmdə ciddi, əsaslı dəyişikliklər baş vermiş avropalılar Hindistana yeni yol açmaqla tarixə ümumdünya səciyyə vermiş, Yeni Dünya nizamı kəskin dəyişməyə başlamışdı. Avropada baş vermiş hadisələr həm dövlətçiliyə, həm də beynəlxalq aləmə münasibətdə bu bölgədəki dövlətləri iki fərqli düşərgəyə parçalanmışdı. XVI əsrin əvvəllərində əsasən Azərbaycan və İran ərazilərini özündə birləşdirən güclü Səfəvi imperiyası bu baxımdan Avropanın bir sıra dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edirdi” (7, 119-120).

Antik dövrdə və orta sərlərdə dünya ticarət yollarında mühüm əhəmiyyət kəsb etmiş Hörmüz boğazının tanınması məsələsinin yüzilliklər bağılı olan tarixi vardır. Hörmüz boğazının Fars körfəzi ilə birbaşa bağlı olduğunu sübut edən ən qədim yazılı sənəd, e.ə. IV əsrə aiddir. Bu sənəd Makedoniyalı İsgəndərin

dəniz donanmasının komandanı Nearxin adı ilə bağlıdır. Sənəddə Makedoniyalı İsgəndərin əmrinə əsasən Nearxin gəmilərlə Fars körfəzinə daxil olması göstərilir. Onun əsas yolu Mekran sahilərindən keçmiş Hörmüz limanına daxil olmuşdu. Həmin yüzillikdə Hörmüz boğazının adı “Barkan” idi. Bu faktı isə həmin sənəddə göstərilmişdir. Nearx qeyd etmişdi ki, o, bütün səyahəti zamanı “buradan daha yaxşı şərait malik olan su hövzəsinə rast golməmişdir” (11,34). Hörmüz limanının və ya boğazının yazılı tarixi Sasani hökmdarı Ərdəsir Babakanın hakimiyyəti zamanından məlumdur. Ərəb xilafəti dövründə, xüsusi ə Abbasilər sülaləsi zamanında (750-1258) burada ticarət xeyli inkişaf etmişdi. İran alimi Ə.Vilayəti Hörmüz adası haqqında yazmışdır: “Hörmüz adası 8 əsrdə “Corun” adlandırılmışdır və Hörmüz limanı Munab şəhəri yaxınlığında yerləşirdi. O, Kerman və Sistan (Kirman və Seistan) limanları sırasında idi və o qədər də mühüm əhəmiyyətə malik deyildi. İstəkli, Müqəddəsi və digər islam coğrafiyasunashlarının çoxu bu şəhərin bünövrəsinin qoyulmasını Ərdəsir Batkana aid etmişlər və onların dediyinə görə, bu liman buğdu, düyü, üzüm, xurma və əsil ataların ticarət bazarı olmuşdur və hicri V əsrin (miladı XI əsr) sonlarında İran əmirlərindən bir neçəsi orada hökmranlıq etmişlər. Hicri I əsrin sonları və 8-ci əsrin əvvəllərində (XIII əsr) Çıqatay türklərinin həmləsi nəticəsində, Hörmüz limanının əmiri Mir

Bahəddin Əyaz və bütün əhalisi oradan Corun adasına köçdülər və öz keçmiş vətənlərini yad etmək üçün onun adını dəyişib Hörmüz qoydular, orada yeni şəhər salılar. Hörmüz adası bir neçə əsr müddətində beynəlxalq ticarət nöqtəyi-nəzərində böyük əhəmiyyətə malik olmuşdur və onun əmirləri öz təsir dairələrini tədricən bura keçirməyə nail olmuşdular” (2, 44).

Hörmüzün Səfəvilər tərəfindən tutulması hadisəni İsgəndər bəy Münçi belə təsvir edirdi: “Humayun məiyyətin İraqi-Ərabə yürüşünün zikri, o vilayətin fəthi və baş verən (başqa) hadisələrin bəyani:

O vilayətin fəthi belə olmuşdur: İraqı – Ərəb məmələkətlərinin əyanları sultan Murad əhvalatından xəbər

tutduqda, türk əmirlərindən Barik adlı birisi o mülkü zəbt etdi və onun mühafizəsinə başladı. Həmin vilayəti tutmaq fikri humayun şahın da işıqlı beyninə yol açlığı üçün o, əvvəlcə Barik üçün zərlə işləmiş tac, kəmər və xüsusi xələt göndərdi, onu ibadətə dəvət etdi. Barik bir neçə gün dövlət xanlıq şəhəri öz şərəti etdi. Humayun yürüşün o səmtə başlanacağı aydınlaşanda qaladərliq ehtiyatı və sila-sursat toplamağa başladı. Şah Hüseyn bəyə lələni qoşunun müqələyi edib, irəli yolladı. Hüseyn bəy Bağdadın iki mənzillik məsafəsinə çatdıqda Barik qorxuya düşdü. O vilayətin eksər əyani şah Barjahan adamlarına itaət meylləndi. Barik isə özündə qarşılışma və qaladərliq qüdrəti görməyərək, bir gecə gizlice



Dəcləni keçdi, sultan muradla birlikdə yorğun halda Hələbə qaçırdı."Lar və Hörmüz valilərinin elçiləri Xilafat" ehtişamlı saraya gələrək, layiqdi peşkəşlər təqdim etdilər, o məməlekətlərdə xütbəni və sikkəni Humayun Şəhriyarın adı və soyadı ilə bəzədilər" (4, 69-72).

Venesiya səyyahi Mikele Membre Hörmüz adasına xüsusi diqqət yetirərk qeyd edirdi ki, "Hörmüz adası barədə deməliyəm ki, bu ada çox kiçik, quru və ağacsızdır. Adanın dənizin yaxınlığında İrana tərəf yerləşən yalnız bir şəhəri var. Beləliklə, bu şəhərdə içməli su olmadığna görə, suyun hamısı qayıqlarla materikdən gəlir və onlar suyu evlərindəki dolça və səhənglərin içərisində saxlayırlar. Bu şəhərdə, nə meyvə, nə də yeməyə bir şey bitir. Lakin bura İran, Bəsrə və Hindistandan hər şey gəlir. Hörmüzdə çoxlu balıq tuturlar. Mənə elə gəldi ki, burada iki min ailə var. Qala çox kiçikdir. O bir tərəfdən şəhər, digər tərəfdən dənizdə yerləşir. Onun çoxlu topu və ətrafında evləri var" (3,17).

Hörmüzün portuqallar tərəfindən tutulmasından sonra müəllif eyni adlı şəhərinin ödədiyi vergilər haqqında yazırkı ki, "bu şəhərdə ildə Sufiyə(Səfəvi hökməndər) şah Təhmasib-A.Ö.) 3 yüz tūmən, Portuqaliya kralına 4 min dukat xərac verən Hörmüz kralı yaşayır. Mavr olan bu kral Sufinin papağından qoyur (yəni ki, Təhmasib özü ona bu cür papaq vermişdi, yəni ondan asılı olan vassallığa qəbul etmişdi- A.Ö.). Bu şəhərin əhalisi mavrlar, azacıq sayda portuqallardır"(3 , 76). M.Membre ticarətdə Hörmüzdə istifadə edilən pulu, üzərində Hörmüz kralının yazıları olan, onların təngə adlandırdıqları kiçik, uzunsov gümüş sikkələr olduğunu bildirirdi(3 , 77). Əslinda bu sikkə Şah I Təhmasibin pul islahatından sonra dövrüyyəyə buraxdığı «şəhər»dir. Əsərdə müəllif Səfəvi dövlətini Sufinin torpaqları, Əcəm; Osmanlı ərazilərini Böyük Türkün torpaqları adlandırır.

Venesiyalı Vinçenzo Alessandrinin xatirəlində əsasən sufi xanədanının, yəni səfəvilər imperiyasının yaranma tarixində Şah I İsmayıll, I Təhmasib və onların varisini, dövlətin sənədləri, vergi sistemi, saraydaxili münasibətlər və digər məsələlər öz əksini tapmışdır. Müəllif səfəviləri erkən yarandığı illərdə ticarət yolları haqqında qeyd edirdi ki, "Hələbdən keçən yol indi istifadə edilmədiyindən, Hörmüz vasitəsilə gedən ticarətə heç kim nəzarət etmir. Mallar hələ də quru ilə İstanbula gedir və oradan da Moldaviyaya (yaxud Boqdaniyaya) aparılaq, Polşa, Danimarka, İsveç və digər yerdərə paylanır" (3, 92).

Bir çox tanınmış dünya tarixçiləri Hörmüz boğazını – Fars körfəzini "Böyük ipək yolu"ndan geridə qalmayan əhəmiyyətli su yolu kimi qələmə almışdır. Məşhur səyyah Marko Polo 1272-1293-cü illərdə Hörmüzdə olmuş burada ticarətin vəziyyətindən, satılan mallar barədə maraqlı məlumatlar vermişdir(10, 23-27). Avropalılardan 1497-ci ildə Vasko Da Qama bura daxil olmuş ondan 10 il sonra portuqaliyalı Alyonso de Albukerk Hörmüzə hücum etmişdi.

Beləliklə, 1507-1508-ci illərdə Hörmüzdə baş verən tarixi hadisələri tam olaraq təsvir etmək üçün buranın XVI-XVII əsrlər tarixinin aşasından alımlarından portuqaliyalı Luis Hüseyranın fikirlərindən başlamağı olar.

«XV əsrin ağır missiyasının Avropanın XVI əsrinə keçidinin, yəni tarixinin keçiş nöqtəsində üç insan – Vasko Da Qama, Alfonsu de Albukerk, Françeskus seçilmişlərdən olmuşdular. Bunlardan birincisi Uzaq Şərq torpaqlarına dənizlərlə yolu tapmalı, ikincisi Portuqaliyanın dənizlərdəki ağılığının əsas özüllünü yaratmalı, III – Portuqaliya Şərq imperiyası yaratmalı idi. Bu dahilər, güclü insanlar XVI yüzilliyi bizim tariximizin möhtəşəm dövrünə çevirməli idilər» (14, 51).

Bunlardan Alfonsu de

Albukerki 1507-1508-ci illər Hörmüz hadisələri ilə birbaşa bağlıdır. Portuqaliya kralı V Alfonsum müşaviri Qonsela de Albukerki və Leonora de Menezisin oğlu konkistadorluqla məşğul olan Alfonsu de Albukerki 1462-ci ildə anadan olmuşdu. Təhsilini kral sarayında alan bu şəxs şahzadə Juanin qoşunları sırasında hələ çox gənc yaşılarında Toro yaxınlığında olan döyüşlərdə iştirak etmişdi. Sonralar şahzadə əhəmiyyətə göldükə o, atlı qvardiyasının zabiti kimi, özünün şəxsi silahdaşlığından qismində Mərakeşdə (Arsildə) xidmət etmiş və 1503-cü ildə Hindistanda portuqalların Kəlküttədə Koçin və Kulan adlı ticarət faktoriyalarının qala tikintilərinə qarşı üşyan qaldıran yerli əhaliyə qarşı döyüşlərdə xüsusi olaraq seçilmişdi.

Bu hadisələr haqqında onun məktubları əsasında oğlu Braz de Albukerkinin yazdığı «Комментарий великого Алфонсу де Албукерки» adlı kitabda məlumat vardır. "Atamın kral Manuelə yazmış olduğu məktubda yazılmışdı: Koçində qalanın tikilməsinə kral Manuel əmr etmişdi. 1504-cü ildə Portuqaliyaya qayıdanda o, kralı Hindistanın vəziyyəti ilə tanış edir və xüsusiə yeri lərə Malabar sahillərinin sahibləri olmasına mane olmayı məsləhət görmüşdü(15,7).

1506-cı ildə o, ikinci dəfə Triştan da Kunyanın rəhbərliyi ilə təşkil edilən hərbi ekspedisiyanın tərkibində kapitan vəzifəsində Hindistana yola düşmüştü. Araşdırılara görə, Albukerk kralın gizli əmrini də özü ilə aparırdı. Bu sənəddə o, Hindistandakı Portuqaliyanın vitse-kralı Françeskus de Almeydanın varisi elan edilmişdi. 1508-ci ildən sonra Albukerk komandiri olduğu gəmilərlə qəfillən yolunu dəyişib, Fars körfəzinə hərbi ekspansiyaya yollanmışdı. Yol boyu Kalamat, Kuriat, Maskat, Soar, Orfasanı işğal edərək, Hörmüz limanına daxil olmuşdu. Hörmüz hökmərdə

müqavimət göstərmədən özünü Portuqaliyanın vassalı olduğunu elan etmiş və hər il 15 min qızıl serafim(Portuqaliyanın həmin dönmədəki pul vahidi- A.Ö.) dəyərində xərac ödəməklə kral hakimiyyətini qəbul etmişdi. Hörmüzün işğal edilməsi Albukerkinin öz qərarı olmamışdı. Bu barədə portuqaliyalı tarixçi Qaspar Koreyinin malumatlarında, onun kral Manuelin əmri yerinə yetirməsi barədə sənəd vardır (16, 66-80).

1507-ci ilin 26 sentyabr tarixində Albukerki Hörmüzdə qala tikitisinə bağlamışdı. Amma onunla birgə bura daxil olan digər komandirlər, matroslar, həmçinin viste-kral onu bu işdən çəkindirməyə cəhd göstərirler və səlahiyyət çərçivəsindən kənara çıxmamağı tələb edirlər. Buna baxmayaraq, öz şəxsi planlarını həyata keçirmək uğrunda o, hətta həmyerililərini və silahdaşlarını nəzərə almadan bəzi müxalif qüvvələri Hörmüzdən qovur. Bu zaman vitse-kral qalaya hücum əmri verir. Ağır döyüşlərdə bir neçə zabit tərəfindən satqınlıq baş verir və Albukerki öz həmyerililərinə uduzur. O, həbs edilir, «Hörmüzün kralı» olmaq arzusuna görə hakimiyyətə qarşı günahlandırılır. Öz növbəsində Albukerki vitse-kral Françisku de Almeydan Hörmüz boğazının və ümumilikdə, Fars körfəzinin hakimiyyətində çıxmışında, həmçinin şəxsi zəmində onunla kral arasında konfliktin yaradılmasında ittihad edir. Öz çıxışının sonunda məhkəmədə "mən sizin rəqibiniz kimi qələmə verdim" deyərək bütün olan hadisələrdə Françiskunu günahkar elan etmişdi. 1508-ci ilin dekabrında kralın ona verdiyi təlimata uyğun olaraq Kananar şəhərinə daxil olduqda o, vitse-kralı əvəz etməyə cəhd göstərmişdi. Bu zaman yenidən Françisko onu həbs etmək əmri vermişdi. Lissabondan bu hadisələrin yerində həll edilməsi üçün göndərilən marşal Fernando Koutinyu kralın əmri ilə, nəhayət

ki, 11 aydan sonra 1509-cu ilin noyabrında onu Hindistanın vitse-kralı elan edir. Hindistanda Portuqaliyanın birinci vitse-kralı Francessku de Almeyda Şərqi tam olaraq idarə edilməsində «dənizlərdə hakimiyəti əldə saxlamaqla Hindistani da saxlamaq mümkündür» şurənini həyata keçirirdi (14, 451; 5, 199). Onun əksinə, Albukerki hesab edirdi ki, yalnız hərbi gəmilərlə Hind okeanını və ətrafinı nəzarətdə saxlamaq mümkün deyildi (17,402). Əslində Albukerki Portuqaliyanın Asiya və Afrikadakı ticarət əlaqələrində, o cümlədən Hörmüzdə yerli hakimlərdən asılılığı tamamilə aradan götürmək yollarını təklif edirdi. Belə ki, yerli hakim qüvvələrin rəsmi icazəsi olmadan portuqaliyalı tacirlər alver edə bilməməklə bərabər, həm də gəmilərin limanlara daxil olmasına, mallarının saxlanmasına, anbarlardan istifadə etməyə icazələri yox idi. Bu isə ilk işğal dönəmlərində Portuqaliyanın xeyli maliyyə itkişinə götürib çıxarırdı. Albukerkinin yeni konsepsiyasının mahiyyəti ticarətin tam asılılıqdan çıxması, yerli hakimlərin bütün golir mənbələrinin əlində ailnəsi demək idi. Bu konsepsiyanı həyata keçirməyin ən optimal yolunu Albukerki işğal etdikləri məkanlarda, o cümlədən Hörmüzdə, yenidən və fərqli “nöqtəvari işğal” yolu ilə sahillərdə, boğaz və limanlarda ələkeçməz dərəcədə möhkəm müdafiə sistemində malik olan qalaların tikilməsi ideyəsini irəli sürmüdü (15,52;16,66). Bununla da şərqdə böyük Portuqaliya imperiyasının yaradılması üçün ilk Hörmüzdən başlayaraq, Qoa, Diu, Ədən, Köçin və Kananoredə qala tikintisini təklif etmişdi. Bu yeni tifkililər – qalalar sisteminin mərkəzini Qoa elan etmək fikrində olmuşdu (13, 222; 9,111).

Bartolomeo Diasin 1488-ci ildə Ümid burnunu keşfinə qədər, Fars körfəzinin girişini nəzarətdə saxlayan Hörmüz adası dünənin

ən iri ticarət mərkəzlərindən biri hesab edilirdi. Hörmüz Səfəvi imperiyasının strateji məkanlarından biri olaraq, həmçinin avropalıların diqqət mərkəzində olmuşdu. Hərbi işgallara qədər Portuqaliyanın hakim dairələri Şah I İsmayıldan orada qala tikintisi üçün icazə almağa dəfələrlə cəhd göstərmişdilər. Onlar başa düşürdülər ki, əgər Hörmüz Portuqaliyanın rəqiblərinin əlinə keçəsə, portuqalların Ümid Burnu ətrafindan keçən əsas ticarət yolunu kəsərək, Hindistandan Avropaya və əks istiqamətə aparılan bütün yüklər də nəzarəti itirə bilərlər. Bu cəhdlerin II səbəbi Hörmüzün beynəlxalq ticarət mərkəzi statusunda Səfəvi imperiyasının ən iri bazası olması ilə əlaqədar olmuşdu. Buradakı bazar bütün səyyahların marağına, həmin dövrün nüfuzlu insanların həyat tərzində “gizlətmədikləri qıtbə hissəs” çevrilmişdi?

Beləliklə, Lissabon Təbrizdən qala tikintisi üçün bütün diplomatik vasitələrdən istifadə etdi. Bunun üçün, hətta səfəvilər «ömrüklük» dostluq belə təklif edilmişdi. Şah I İsmayıla Səfəvi dövlətinin vaxtı göldikdə, lazım olduqda Portuqaliyanın qüvvələrindən Osmanlı imperiyasına qarşı mübarizədə yararlanması belə təklif etdilər (18,43;19,223-225). Əslində XVI əsrin əvvəllərində Hörmüz Səfəvi imperiyadakı müdafiə sisteminin zəif bəndlərindən biri olaraq Hind okeanı hövzəsində hər zaman osmanlılar tərəfindən zəbt edilə bilərdi.

Beləliklə, 1525-ci ilin mart ayının 26-da Hindistanın vitse-kralı Alfonsu de Albukerki Fars körfəzinə ikinci dəfə daxil oldu və Hörmüz adası, limanla birgə məşhur konkistadorlara tam olaraq, təslim oldu. Hörmüz hakimi 1508-ci ildən sonra ödəmədiyi xəracı belə toplam olaraq portuqallara verməyə razı oldu.

Portuqaliyanın Hindistana yolu tutması barədə Vilayəti

qeyd edirdi ki, «Don Emmanuel Kasitiliya kralı Ferdinandə yazdığı məktubda Portuqaliyanın Hindistan torpağına və sularına 5 dəfə qoşun çəkdiyindən söz açmış və orada Aqromozo (Hörmüz) və Culfar adalarına işarə etmişdi. Bu məktubdan məlum olur ki, portuqaliyalılar Fars körfəzi məntəqəsi haqqında o qədər də çox coğrafi məlumatı malik olsalar da, Hörmüz adasını mirvari toplamaq mənəbəyi olduğuna görə tanıydırlar. Məktubda Hörmüz adasının mirvaridən başqa, həm də sağlam vücuđlu atlarının olması da diqqəti cəlb edir fikri də maraqlıdır. Məktub 9 noyabr 1503-cü ildə yazılmışdır» (2, 65).

XV əsrin sonlarında Hindistana dəniz yolunun keşf edilməsi kimi mühüm hadisə, Avropanın bu ticarətə birbaşa çıxışı olmayan digər dövlətlərinin yeni yollar axtarmağa məcbur etdi. Bu yollardan biri Şərqi Avropanı keçməklə Ağ dənizdən başlayan Şimali Dvin çayına, Volqa çayını və Xəzər dənizini keçməklə Azərbaycandan İranə, oradan isə Hindistana gedən ticarət yolu idi. Həmin dövrdə böyük həcmidə ipəyin istehsal olunduğu Azərbaycan və İran beynəlxalq ticarətdə mühüm əhəmiyyət kəsb edirdi. XVI əsrin əvvəllərində Azərbaycanda iri şəhərlərdə qızığın ticarət gedir və bu şəhərlərdə xarici ölkələrdən gəlmüş tacirlər məskən salırdılar.

Beləliklə, XVI əsrin beynəlxalq siyaset və ticarət sistemində Azərbaycan Səfəvilər imperiyasının xüsusi yeri var idi. Həmin dövrdə bu imperiya beynəlxalq proseslərin mühüm subyektlərindən olmuşdu. Lakin malik olduğu önəmli strateji və iqtisadi mövqeyə baxmayaraq, yaranmış geosiyasi vəziyyət bu imperiyani Avropa ölkələri ilə birbaşa qarşılıqlı əlaqələrdən münyəyyən qədər məhrum etmişdi.

Böyük coğrafi keşflərə qədər dünənim intensiv işlek vəziyyətdə olan ticarət xətti Aralıq dənizi hövzəsində yerləşmişdi. Burada Ön Asiya şəhərlərini

xüsusi qeyd etmək lazımdır. Şərqi-Qərb istiqamətində qədim mədəniyyətlər mərkəzləri olan Çin, Hindistan, Mərkəzi Asiya öz satış mallarını Həştərxan-Xəzər dənizi, oradan Kür çayı ilə Qara dənizə, oradan Avropanın qədim gəmiçilik və su ticarəti mərkəzi hesab edilən venesiyalıların məşhur karavella qaler adlı iri yük tutumlu ticarət gəmiləri ilə Avropa ölkələrinə göndərirdilər. Bu ticarət yolunun XIV əsrin sonunda iflasa uğradılmasında Əmir Teymur münyəyyən işlər gördükdən sonra, daha dəqiq Qızıl Orda xanı Toxtamış təqib edərkən 1335-ci ildə Həştərxanın dağıdılması ilə, yolun istiqaməti birbaşa Azərbaycan ərazisinə yönəldi. 5 ildən sonra yenə də fateh Əmir Teymurun Bağdadı dağıtması ilə Təbrizin ticarət yollarındaki əhəmiyyəti yenidən artdı. Bu tarixi yüksəliş Fateh II Mehmetin (1451-1481) Konstantinopolu tutaraq, Bizans imperiyasını ələ keçirdiyi zamana qədər davam etdi. Bununla da, Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya-Çin-Hindistan arasında olan ticarət yolu ələn 200 ildəki nailiyyətlərini itirdi. Aparılan siyaset nəticəsində Azərbaycan Ağqoyunu dövləti XV əsrin II yarısında bu yönimdə mühüm nəticələr əldə etdi; yenidən Azərbaycanın Avropa və digər xarici ölkələrlə əlaqələri genişləndi. Azərbaycanın beynəlxalq əhəmiyyətli quru karvan yollarının üstündə yerləşən Şamaxı, Culfa, Təbriz, Dərbənd kimi şəhərlərinin yeni yüksəlişi başladı. Ağqoyunu dövlətinin Trabzon imperiyası ilə olan əlaqələri əslində Avropana çıxışın xeyli asanlaşdırılması demək idi. XVI əsrin əvvəllərinə Ağqoyunu dövlətindən Səfəvilərə vacib iki böyük ticarət yolu miras qalmışdı. Bunlardan birincisi, Cənubi Azərbaycan torpaqlarından keçən Təbriz-Trabzon-Hələb-Beyrut-Dəməşq-Konya-Bursa-İstanbul və oradan şimala Avropana yönələn yol; II Volqa-Xəzər su yolu ilə Şərqi Avropana uzanan ticarət yolu



idi. XV əsrin I yarısına qədər I yol dünya əhəmiyyəti kəsb edirdi, İstanbulun fəthindən sonra II yol – şimal yolu daha da aktivləşir və əslində Azərbaycan xalqının tarixində ilk dəfə Şərqi Avropa ilə əlaqələr güclənməyə başlayır və deməli, müasir Şimali Azərbaycanın Şərqi Avropada güclənməkdə olan Rusiya-slavyan dövləti ilə əlaqələrinin hərtərəfli iqtisadi, siyasi, mədəni əlaqələri formalşamışa doğru yönəlir. XVI əsrin əvvəllərində Səfəvi dövlətinə müəyyən qədər işlək vəziyyətdə olan, amma mübahisələr, münəaqişələr məkanı olan III yol fiziki baxımdan quru və su yolu olaraq – Hindistanın ədvayıatlarını Azərbaycana çatdırıran Hörmüz-Siraz-Rey-Təbriz-Trabzon xətti olmuşdu. Buradan gətirilən və aparılan, yəni alınan və satılan bütün şərq və qərb mənşəli mallar Trabzon və Kaffada cəmləşirdi. Oradan Portu adlanan – Avropanın qapısı olan İstanbula, Avropaya yayıldı. Bu yolda ən mühüm və ən təhlükəsiz, ucuz su yolları boğazlardan - Bosfor, Hörmüzdən keçirdi. Bu zaman göstərilən Avropa-Asiya ticarət yolunda Bosfordan sonra II dərəcəli əhəmiyyət Hörmüz boğazına aid idi, Hörmüz Səfəvilər dövlətinə aid olan mühüm keçid rolunu oynayırı. Təbrizdən gələn və ora gedən quru yoluñun cürbəcür xətlərindən xüsusi olaraq Təbriz-

İstanbullu göstərmək lazımdır (8,20).

1515-ci ildən başlayaraq Hörmüzdə portuqalların gömrük sistemi Hindistanla Səfəvi və Osmanlı imperiyaları arasında ticarətdən xeyli gəlir əldə etdirələr. Bütün yüzillik ərzində bu gəlir Portuqaliya dövlətinin xəzinəsinin əsas gəlir mənbəyindən birinə çevrildi. Göstərilən faktı sübut edən sənədlər sırasında Albukerkinin kral Manuelə yazdığı məktublarından birində (1515-ci il 22 sentyabr tarixli) xüsusi olaraq «portuqalların Hörmüzdə xeyli sahisi olan Səfəvi torpaqları və Ərabistanda at alverindən olan galır haqqında» yazmışdı (15, 34).

Bu məktubda Albukerki portuqalların Hörmüzlə, eyni vaxtda, həm də onun yerli hakiminə aid olan digər yerlərə də nəzarət etməyi göstərirələr. Bu o deməkdir ki, Hörmüzün həmin illərdəki yerli hakimi yalnız formal olaraq statusunu və titulunu saxlaya bilməşdi. Əslində Hörmüz Portuqaliya protektoratı-müstəmləkəsinə çevrilmişdi. Nəhayət ki, uzun illərdən sonra portuqallar Hörmüzdə qala tikərk öz arzularını reallaşdırmağa başladılar. Tikidirdikləri güclü qalada çoxsaylı və yaxşı silahlanmış hərbi qarnizon yerləşdirildilər. Alçı-satçıya yönələn bütün əşya

və mallardan 10 % gəlir vergisi tuturdular. Bundan başqa, hərbi gəmilərin saxlanılması məqsədilə 1%, gəlirlərin 1%, müsəlman, yəhudili və erməni mənşəli tacirlərdən əlavə olaraq 3 % vergi yüksəldi. 1517-ci ildə portuqallar Bəsrə ilə ticarət əlaqələri yaratdılar. Bəsrə Dəclə çayının mənsəbində yerləşir. Müsəlman şəhəri olmasına baxmayaraq, portuqallarla intensiv ticarət əlaqələri yaratmışdır. Onlar bir-birindən daha çox at, silah, partlayıcı maddə (porox), gəmi quraşdırılması üçün daha çox ağac alveri edirdilər (15, 34).

Roma papasının qərarlarının birində həmin yüzillikdə müsəlmanlara məhz adı çəkilən malların satılmasına Avropanın xristian dövlətlərinə veto-qadağa qoyulmuşdu. İstisna yalnız Portuqaliyaya aid edilmişdi (11). Bunun səbəbi Hindistanın Portuqaliyanın əlində olması ilə bağlı olmuşdu. Bundan başqa, Hörmüz Portuqaliyanı Qızılı dəniz sahilərinə hərbi ekspansiyasının əsas dayaq nöqtəsi rolunu oynayırı. 1521-ci ildə müsəlmanlar ilk də Hörmüzə portuqallardan azad etmək cəhdini göstərdilər. Hörmüzün hakimi Bəhreyin adasındaki üşyan səbəbindən xərac vermekdən imtina etdi. Portuqaliyanın 400 nəfərlik caza dəstəsi Antoniu Korreyanın başçılığı ilə bu adam işğal etdiyi və üşyanı xüsusi qəddarlıqla yatırmasına baxmayaraq, həmin ilin son aylarında Hörmüz şəhərində narazılıqlar başladı. Eyni zamanda Hindistanda və Cənub Şərqi Asiyada portuqaliyalılara qarşı hücumlar gücləndi. Sağ qalmış portuqal əsgərləri Hörmüz qalasında gizlənmək məcburiyyətində qaldılar. Portuqalların yeni qüvvəsi Luis de Menezisin üşyanları yatırmaq üçün göndərilən hərbi gəmilərinin döyüşlərindən sonra Hörmüzdə məqavimət sındırıldı və yerli hakim şəhərə qayıtdı. Bu zaman müsəlmanlar arasında qanlı qarşidurmalar başladı. Yalnız iki ildən sonra

1525-ci ildə Hörmüzə və onun ətrafında olan bu qarşidurmalarla son qoyuldu və alınan xərac 60 min qızıl serafinə qədər artırıldı. Bu illərdə Hörmüz limanına qış aylarında dincəlmək üçün Portuqaliyanın hərbi eskadriyası tez-tez yerləşməyə başladı. Bu gəmilər hər il dəfələrlə Qızılı dənizinin girişində yerləşərək, müsəlmanların ticarət gəmilərinə hücum edərək, soyğunuluq edir və oğurladıqları malları Hörmüz bazarlarında satırdılar. Portuqaliya bu illərdə tez-tez Hörmüzün yerli hakiminə qarşı çıxmaga cəhd göstərən digər adaların əhalisinə qan udduraraq, həm də sadə bir «fiqur» kimi yerində qalan bu hökmərdə müdafiə edirdilər. Yerli xüsusiyyəti konflitləri həll edən portuqal işğalçıları əslində öz galır yerlərini, yəni mənafelərini hər kəsden qoruyurdular (6,32).

Portuqaliyanın «forpostu», dayağı olan Hörmüzün bu əlaqələrin güclənməsində mühüm əhəmiyyəti vardı. Eyni rolü bir neçə ildən sonra Bəsrə yaxınlığında yerləşən Qızar vilayətinin hakiminə qarşı istifadə edildi. 1529-cu ildə Beliorra de Souzun başçılığı altında az sayda hərbi eskadra Bəsrə hakimini qarşı yönəldərək, onu da portuqalların xeyrinə ticarətə cəlb etməyə məcbur etdi. Keçirilən hərbi müdaxilədən sonra Bəsrə hakimi portuqallara 7 fusta – yəni xüsusi yelkənli gəmiləri vermekdən imtina etdi. Belə olduqnda portuqallar 300 nəfərin ölümü ilə nəticələrin yanğıntı törətdilər. Bu vahşi «yandırılma» üsulu portuqalların Şərqi ölkələrində həyata keçirdikləri üsullardan biri olmuşdu. 1529-cu ildə Hörmüzə Hindistandakı Portuqaliyanın yeni vitse-kralı, gubernatoru Nunu da Kunya qışlamağa gəlmişdi. O, yerli əhalinin portuqallara qarşı olan çıxışlarına bəhanə gətirərək, Hörmüzdən alınan illik xəracı 80 min serafimə qaldırdı. Əsas məqsəd yerli hakimi və ümumiyyətlə, əhalinin gəlirlərini tam olaraq ələ keçirmək olmuşdu. Vəziyyət elə bir səviyyəyə gəlib

çatdı ki, on il ərzində xərac ödəmək üçün heç nə olmadı və portuqallar bütün işləri, o cümlədən yerli əhalinin bütün gəlirlərini nəzarətə götürdülər.

Bütün göstərilən səbəblərə görə, həm də kiçik bir ərazidən götürdükləri külli miqdarda gəlirlərən görə, portugallar Şəhərənşahın şəhərində belə fikir yürütməyə başladılar: "Yəşər dənizdə bir əziz olasayı, Şəhərənşahın onun almazası ola bilərəndi" (7, 32; 9, 33).

Hörmüz portuqalların Hindistana yönələn okean yolunda başlıca məntəqə rolunu oynayırı. Bu məntəqəyə sahib olmuş portuqallar Hindistan və Səfəvilər arasında gedən bütün okean ticarətini də keçirmək və səfəviləri bu ticarətdə özlərindən asılı hala salmaq istayırdılar. Həmin ticarət öz həcmində görə çox böyük idi. O, zamanında Səfəvilərə hödsiz dərəcədə golur gətirirdi. Başlıca golur mənbəyi Hindistandan daşınan cürbəcür əmtəələr və ədvyyat idi. Qeyd etmək lazımdır ki, Portuqaliya Hörmüzə ələ keçirdikdən sonra hind tacirlərinin Səfəvi dövləti ərazilərinə gətirdikləri ədvyyatın həcmi kəskin şəkildə azaldı (7, 114-115; 5, 256).

Beləliklə, XV əsrin sonlarında - XVI əsrin əvvəllərində okean ticarətinin yaranması beynəlxalq əlaqələrdə Azərbaycanı həm iqtisadi, həm də siyasi cəhətdən önə çıxardı. Okean ticarətindən kənardə qalmış Avropa dövlətləri Azərbaycanla əlaqələr hesabına özlerinin iqtisadi maraqlarını təmin etməyə, Hindistana çıxış yolu əldə etməyə, okean ticarətində inhisarçı mövqeyi əvvəllər ələ keçirmiş Avropa dövlətləri isə Azərbaycan Səfəvi dövləti ilə siyasi əlaqələr qurub onunla birgə özlerinin ən güclü rəqibi olan Osmanlı imperiyasına qarşı çıxış etməyə çalışırdılar. Azərbaycan Səfəvi dövlətinin maraqları da onların maraqları ilə üst-üstə düşdü. XVI əsrin əvvəllərində Portuqaliyanın Hind okeanında

ekspansiyası Asiya miqyaslı ticarətin quruluşuna ciddi təsir göstərə bilmədi. Hətta XV əsrin sonlarında Afrikani əhatə etməklə, Hindistana gedən ticarət yolunun avropalılara məlum olması Osmanlı imperiyası əraziləri vasitəsilə Levanta uzanan ticarətin əhəmiyyətini azalda bilmədi. Hindistana dəniz yolunun avropalılar tərafından məniməsnənilməsi tezliliklə müsəlman dövlətlərinin maraqlarına mənfi təsir göstərdi. Məhz həmin dövrdən etibarən Avropa kapitalizmi islam dünyasını özünün müstəmləkə sisteminin ucqarına çevirdi. Bütün bu tarixi hadisələr sırasında Azərbaycan Səfəvi dövlətinin ənənəvi bir hissəsi olan Hörmüz məntəqəsinin işğal edilməsi, 100 il ərzində Portuqaliyanın müstəmləkəsinə əvərləməsinin də mühüm rol olsmuşdur.

ƏDƏBİYYAT

1. Mahmudov Y. Azərbaycan diplomatiyası (Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklərdə). Bakı, "Azərbaycan diplomatiyası" jurnalının nəşri, 289 s.
2. Əli Əkbər Vilayəti. Şah İsmayıllı Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı, 1999, «Əlhudə» nəşriyyatı, 421 s.
3. Venediyalılar Şah I Təhmasibin sarayında (Mikele Membre və Vinçenzo Alessandri). İngilis dilindən tərcüma, ön söz, giriş və şərhələr O.Əsfəndiyevindir. Bakı, Təhsil, 2005, 127 s.
4. İsgəndər bəy Münişi «Dünyanı» bəzəyən Abbasın tarixi. Fars dilindən əngələnmiş tə.e.d., prof. Şahin Fərzaлиyev. «Şərq-qərbi» nəşriyyat evi, 2010. Bakı, 1144 s.
5. Antonova K.A., Bonograd-Levin G.M. Kotoskiy G.G. İstoriya İndii. M., 1979, 299 c.
6. Bodjanitskiy B.A. Baxreyn. K istoriji Persijskogo zaliva. M.: Nauka, 1962, 161c.
7. Tumanovich N.H. Evropeiskie dержавы в

Персиjsком заливе в XVI-XIX əvv. M.: Nauka, 1982, 188 c.

8. Lanzenbeck B. Istoriya mirovoj torgovli. Per. F. Kapeliozh. M.-L. Gosud. Izd-vo, 1-ja Obrazcovaya tip. v Moscow, 1927, 155 c.

9. Xazanov A.M. Vostok glazami vostokoveda. Ch. I., M., 195, c. III.

10. Kniga Marko Polo. Perekod so starofrancuzskogo teksta I.P. Minaeva. M., 1955, 60c.

11. Luzzatto Dž. Ekonomicheskaya istoriya Itali. Antichnost' i srednie veka. M., 1954, 235 c.

12. Pax J. Vostochnaya Evropa i nachalnyi period sovremennoj mezhduunarodnoj torgovli v XV ə. M., 1870, 45 c.

13. Deanvers Ch. The Portuguesse in India. London, 1894, vol. I, p.222;

14. Teixeira L. Pequena cronica da India. Lisboa, 1954, p. 20

15. The Commentaries of the Great Alfonso d'Albuquerque. London, 1875, p.52

16. Dicionario de historia dos descobrimentos Porty guesos, vol. I, Lisboa 1994, p.34

17. Portugueses en Mogambique e na Africa Central, 1497-1840, Lisboa, 1962, vol.III, doc 71, p.402

18. Robert B. The Portuguesse of the South Arabian Coast: Hadramai Chronicles Oxford: Clarendon, 1963, p.43.

19. Ballei Wallus Difflé and Perge D. Winius. Foundations of the Portuguese empire 1415-1580. Europe an the World in the Age of Expansion. Vol. I, Minnesota, 1977, p. 268.

Açar sözlər: şəhər-liman, işğalçılar, Hindistana yolun əvvəli, ticarət yolları.

Kluczевые слова: port-city, conquerors, the beginning of roads in India, trade ways.

Keywords: the port city, conquerors, the beginning of roads in India, trade ways.

РЕЗЮМЕ

В эпоху Великих

Географических открытий территория Азербайджанского государства Сефевидов занимала особое место во взаимоотношениях

различных европейских стран и государств. Самой

первой «горячей точкой» стал перешеек Ормуз, который

входил в указанное время

в состав Сефевидского государства. Португалия, изучив восточные страны,

впервые поняла значение этого пункта в системе международных торговых

путей, соединявших Индию с европейскими странами.

Португалия, захватив

различными путями этот пункт, осталась в Ормузе около 100 лет. Но до полного завоевания Португалия преодолела множество «препятствий» в своем пути. Одним из главных

«препятствий» на этом пути были юридические и фактические хозяева Ормуза-Сефевидские шахи.

SUMMARY

During Great Geographical discoveries the territory of the Azerbaijani state Sefevidov held a specific place in relations between various European countries and the specified state. So, very first «more hotly the point» was port and an isthmus of Ormuz which at the appointed time was part of this state. Having studied east countries of Portugal for the first time understood value of this area to a system of the international trade ways, connecting India with vest, and from there and the European countries. Having taken various ways Portugal remained in Ormuz about 100 years. But to a polny gain Portugal overcame sets of obstacles in the way with many countries and including with legal and actual owners of Ormuza-Sefevids.

Demoqrafiya

XIX ƏSR-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GÖYÇƏ MAHALININ TARİXİ COĞRAFIYASI VƏ İNZİBATI-ƏRAZİ BÖLGÜSÜ

BƏXTİYAR ƏHMƏDOV
AMEA Tarix İnstitutu

36

Tarixlər boyu aborigen türk tayfalarının yaşadığı Göyçə mahalında VIII əsrin əvvəllərindən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli kimmer, iskit, sak tayfalarının axını və məskunlaşması prosesi başlamışdır. Türklerin bu etnik köç prosesi XI – XII əsrlərə qədər davam etmişdir. Müxtəlif dövrlərdə bu bölgəyə türk tayfaları olan kimmer, sak, quqar, şirak, katak, peçeneq, oğuz

tayfalarının gelişи nəticəsində yerli türk əhalisinin demoqrafik və etnik mövqeyi güclənmişdir.

Orta əsrlər dövründə də bu bölgənin azərbaycan türklerinin tarixi vətəninin bir hissəsi olması haqqında qaynaqlarda təkzib olunmaz məlumatlar mövcuddur.

Oğuz türklerinin böyük tarixi və ədəbi ensiklopediyası olan "Kitabi Dədə Qorqud" dastanında Göyçə mahalı haqqında geniş məlumatlar verilmiş, bu bölgə Oğuz

türklerinin vətəni kimi təsvir olunmuşdur. Bu bölgədə olan bir çox toponimlər dastanda verilən toponim və şəxs adları ilə eyniyyət təşkil edir. Göyçə mahalında ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin toponim və antroponim(ad bildirən) üzrə yanaşmaldarda tarixinə baxsaq bu ad "Kitabi Dədə Qorqud" dastanlarında Baybecan adı çəkilən oğuz ığidlərindən birinin adı ilə bağlı olduğunu görə bilərik.

Eyni zamanda "Kitabi-Dədə Qorqud" dastanında Göyçə gölü çevrəsini əhatə edən Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir.

Göyçə mahali ərazisi türk mənşəli Sacilərin, sonra Saları və Rəvvadılərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrədə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub.

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Çuxursəd vilayətinin tərkibində olan Göyçə mahalı, Səfəvi dövləti dövründə 13 bəylərbəyilikdən biri olan Çuxursəd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olmuşdur.

Qaraqoyunluların hakimiyyətinin ilk dövrlərində Çuxursəd vilayətini Sədlilər sülaləsi idarə edirdi. Lakin Qaraqoyunlu hökməndən ığəndərin dövründə Sədli tayfasının nümayəndələri idarəciliyindən uzaqlaşdırılmış və Çuxursədin idarəciliyi birbaşa mərkəzi hakimiyyətə tabe edilmişdir (5, 38-39).

Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyəti dövründə Çuxursəd bəylərbəyiliyini səfəvi şahlarının təyin etdikləri iki Azərbaycan türk tayfasının – ustachi və rumlu tayfalarının nümayəndələri idarə edirdi (5, 40).

Cuxursəd bəylərbəyiliyinin Həsən bəy Rumyunun "Əhsən-üt təvarix" əsərində 1538-ci ildə



xatrlanan ilk bəylərbəyi Bədir xan Ustaclu olmuşdur. 1554-cü ildə Sultan Süleyman İrəvana hücum edərkən Hüseyin xan Rumlu Cuxursəd bəylərbəyi idi (15, 121-122).

Uzunmüddətli Səfəvi-Osmanlı mühəribələri dövründə strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu bölgə ciddi dağıntılarla məruz qaldı. Nəhayət, 1590-cı il İstanbul sülh müqviləsinə görə, Cuxursəd bəylərbəyiliyinin ərazisi Osmanlı imperiyasının tabeliyinə keçdi (1, 18).

1590-cı ildə Osmanlılar tərəfindən tərtib olunmuş “Müsəssəl dəftər”ə görə Cuxursəd bəylərbəyiliyinin ərazisi iki livaya – İrəvan və Naxçıvan livalarına bölünmüdüdür. XVII əsrə baş verən Səfəvi – Osmanlı mühəribələri nəticəsində, 1635-1639-cu illərdə Cuxursəd bəylərbəyiliyinin ərazisinin təqribən yarısı Osmanlı imperiyasının tabeliyinə keçdi. XIV-XVI əsrlərdə ona məxsus ərazilərin yalnız İrəvan və Şərqi Şörəyel bəylərbəyiliyin əlində qaldı (6, 8-9).

XVII əsrin 30-cu illərindən XVIII əsrin 20-ci illərinə qədər olan dövrdə Cuxursəd bəylərbəyiliyi İrəvan, Şərqi Şörəyel Naxçıvan və Maku əyalətlərini əhatə edirdi (5, 42).

XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin siyasi böhran dövründə istifadə edən Rusiya və Osmanlı imperiyası Cənubi Qafqaza – Səfəvi dövlətinin şimal bölgələrinə hərbi müdaxiləyə başladılar. 1724-cü ildə bağlanan Rusiya-Osmanlı birgə müqaviləsinə görə, Səfəvi dövlətinin şimal bölgələri tərəflər arasında bölüşdürüldü. Bu müqavilədən sonra Azərbaycanın digər əraziləri ilə yanaşı, Cuxursəd bəylərbəyiliyinin əraziləri də mühəribə meydanına çevrildi.

1724-cü ilin yazında 60 minlik Osmanlı qoşunu Əhməd paşanın komandanlığında İrəvana doğru hərəkətə keçdi.

Cuxursəd əhalisi bəylərbəyi Əliqulu xanın rəhbərliyi ilə ciddi müqavimət göstərsədə, çoxsaylı osmanlı qoşunlarının təzyiqi, əlavə hərbi kömək və müntəzəm top atışı nəticəsində 92 günlük qəhrəmancasına müdafiədən sonra İrəvan qalası böyük çətinliklə ələ keçirildi. İrəvan qalasının mühasirəsi zamanı fitnəkar erməni katalikosu hamədanlı I Astvasaturunun irəvanlılara xəyanət edərək osmanlılara yardım etdiyi üçün, osmanlı paşası ona hədiyyələr vermiş və böyük ehtiram göstərmişdir (5, 46).

XVIII əsrə Azərbaycan Səfəvi dövlətinin süqutundan sonra bu bölgə Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycan inzibati ərazisinin tərkibində olmuşdur. Nadir Şahın ölümündən sonra Goyçə mahali çevrəsində İrəvan xanlığı yaranmışdır. Nadir Şah Əfşarın İrəvan xanlığı Cuxursəd bəylərbəyiliyi əsasında təşəkkül tapmışdı. Nadir Şah qətlə yetirildikdə İrəvan bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldən verməməyə cəhd göstərmişdi də, İrəvanda İran ağılığına qarşı үşyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoymuşdu.

Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazisini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. İrəvan xanlığı Azərbaycanın qarbində Goyçə gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Sevank, Qeqam, Qeqarkuni fomasında qeyd edilir (16, 395-396). Rus işgalindən sonra məkrli siyasetini davam etdirən ermənilər Goyçə gölünün adını dəyişdirib Sevank (Qarakilsə) qoymuşlar. Bu ərazidə qədim albanlar tərəfindən qara daşdan tikilmiş kilsə mövcuddur və Goyçə adının Sevank adlanadırılması da bununla əlaqədardır. Bu

adından götürülmüşdür. Goyçay sözünün tədricən dəyişilərək Goyçə formasına düşməsi əsasında əmələ gəlmişdir. Gölün suyunun rəngi göy (təmiz, duru) olduğu üçün Goyçay adlandırılmışdır. Müxtəlif illərdə noşr olunan “Kitabi-Dədə-Qorqud” dastanlarında Goyçə gölünün adı Goyçə dəniz, Gökçə dəniz, Gökçə dəniz formalarında qeyd edilmişdir (3, 433).

Orta əsr Azərbaycan tarixçisi İsgəndər bəy Münçi Türkmanın “Tarixe-aləmarayə-Abbasi” əsərində də Goyçə gölü haqqında olduqca maraqlı məlumatlar vardır. Bu əsərdə gölün adı Gökçə (Goyçə) dənizi və ya Gökçə Təngiz kimi əks olunmuşdur (8, 56; 9, 1201-1205, 1299, 1654).

İsgəndər bəy Münçi öz əsərində Goyçə dənizinin təbiəti haqqında yazır: “... Təbiətin paklıq və xürrəmilik vaxtı olan bahar günlərində əlhəzrət zilləlah şah (I Şah Abbas-M) havasının lətafəti, suyunun bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqlarının göz oxşaması ilə göz oxşayan və cənnət gülzarına bənzəyən Goyçə dəniz yaylığında işrətlə məşğul olub ov edirdi” (9, 1204).

Səfəvi dövrü Anonim müəllifi “Tarix-i aləmarayı Səfəvi” əsərində də bu gölün adını “Goyçə dəryası” adlandıraraq yazır: “İsmayı (Səfəvi-M) Ərdəbəldən “Goyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi” (7, 124).

Erməni və rus mənbələrində bu göl Goyçay (Sinaya-Voda), Sevank, Qeqam, Qeqarkuni fomasında qeyd edilir (16, 395-396). Rus işgalindən sonra məkrli siyasetini davam etdirən ermənilər Goyçə gölünün adını dəyişdirib Sevank (Qarakilsə) qoymuşlar. Bu ərazidə qədim albanlar tərəfindən qara daşdan tikilmiş kilsə mövcuddur və Goyçə adının Sevank adlanadırılması da bununla əlaqədardır. Bu

yolla ermənilər ərazinin tarixi adını saxtalasdırmaq məqsədi güdmüşlər. Bir çox müəlliflərə görə isə qədim erməni mənbələrində ümumiyyətlə Sevan adına rast gəlimmir. Bu ad Urartu dilində erməni dilinə keçmiş sue- “su” sözündəndir. Goyçə gölünün Sevan adlandırılmasının 1930-cu ilə aiddir. Goyçə adının əmələ gəlməsini “gözəl”, “göyçək” termini ilə əlaqələndirən bir xalq deyimi də var. Guya Əmir Teymur bu ərazilər yürüş etdiyi vaxt Məlik Mənəçöhrdən sərvətin nə qədər olduğunu sorub. Cavabında Mənəçöhr “Sayənidə o qədr sərvətim var ki, bütün Məzrin düzünü kətan yağı ilə suvararam” deyə cavb verdikdə, Əmir Teymur heyrətlə “Göyçək” (Gözəl) deyə qışqırıb. Elə o vaxtdan da bu göl Goyçə adlanıb (12, 81).

XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Goyçə gölü hövzəsi inzibati cəhətdən İrəvan xanlığının tərkibinə daxil idi. Xanlığa daxil olan 15 mahaldan ikisi Dərəçiçək və Goyçə mahalları bu ərazidə yerləşirdi.

Topografik cəhətdən İrəvan xanlığının mahalları dağınıq, orta və düzən olmaqla 3 qrupa ayrılrırdı. Abaran, Dərəçiçək və Goyçə mahalları bütünlükla dağınıq ərazidə yerləşən mahallar idi.

Dərəçiçək toponimi Azərbaycan dilində “iki dağ arasında dərin suxur” mənasında işlənən dərə sözü ilə Azərbaycan idilində “çiçəkləri olan bitki”, “gül” mənasında işlənən çiçək sözünün birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dəradə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır (3, 277).

Dərəçiçək mahalı iqliminə görə xanlığın ən əlverişli ərazisi idi. Goyçə gölündən ayrılan Zəngi çayı ilə Misxanaçayın yaratdığı dərin dərələrdə yerləşən mahal şimalda Pəmbək nahiyəsi, cənubda Qırxbulaq mahalı, qərbdə Abaran mahalı, şərqdə

isə Göyçə gölü ilə həmsərhəd idi (16, 445). Dərəçiçək mahalı indiki Dərəçiçək-Axta-Hrazdan (Tsaxkadzor-Razdan) rayonu ərazisinə uyğun galır (11, 16).

Göyçə mahali İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisini, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı hesab edilirdi. Bu mahal indiki Ermənistan Respublikası ərazisindəki Çəmbərək (Krasnoselo) rayonuna daxil olan Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil kəndbrini, Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Kəvər (Kamo) rayonlarının ərazilərini əhatə edirdi (11, 16).

Qeyd edildiyi kimi, Rusiya-İran müharibəsi nəticəsində imzalanan Türkmençay (10 fevral 1828-ci il) sülh müqaviləsinə əsasən İrəvan xanlığı Rusyanın tərkibinə daxil edildi. Çar I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmana görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi. Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü - "Erməni vilayəti" yaradıldı.

Rus tarixçi-statistikçi İ.Şopen tərəfindən 1828-ci ilin aprelindən 1832-ci ilin mayına qədər "Erməni vilayəti"ndə kameral siyahıyalma həyataya keçirilmişdir. Həmin siyahıyaalmanın nəticəsinə görə 2 mahalda (Dərəçiçək və Göyçə) ümumilikdə 179 kənd mövcud olmuşdur. Bunlardan 83-ü tamamilə dağidlılmış və viran edilmiş, 96-sı isə yaşayış üçün yararlı, qismən dağlılmış kəndlər idi. XIX əsrin 30-cu illərinin doğru Göyçə mahalının inzibati ərazisində 59, Dərəçiçək mahalının inzibati ərazisində 37 dağidlımamış kənd mövcud olmuşdur. Bura Dərəçiçək mahalında Allah-pars, Rövzanlar, Gümüş, Arzakənd, Dəllər, Qabar Əli, Dərəçiçək (Bjini), Solaq, Qaxsı, Ağpara, Makravəng, Aşağı Axta, Yuxarı Axta, Gərniov, Rəndəməl, Zəncirli, Faruq, Babakışı, Dəlipaşa, Sərincan, Taycarix, Qorçulu, Çopur Əli, Dədəqışlaq, Təkəlik, Üləşik, Qaraqala, Qoruqgünəy, Yayıcı, Tutmaşen, Tsaxkunq, Şahruz, Çer-çer, Böyük Ördəkli, Qomadzor, Çaxmaberd, Çubuxlu kəndləri, Göyçə mahalında isə Bigl Hüseyn, Zeynalagah, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılıçıq (Əbülkənd), Noradüz,

kəndlərə Dərəçiçək mahalında Keğam və ya Sevank monastri, Kiçik Ördəkli, Alaparaq, Barat, Günahgörməz (Kunah-qerməs), Eşşəkquduran, Çobangölü, Kəqac, Məmən, Aydin, Şəkərbaşı, Misxana, Sütüqülyan, Ciçəkli, Pirpalid, Zeynalaga, Göyçə mahalında isə Bugdatəpə, Hacı Mumuxan, Aallahverdibəy, Üçtəpə və onunla qonşuluqda yerləşən adı unudulmuş bir kənd, Kərim kəndi və onunla qonşuluqda yerləşən adı unudulmuş dörd kənd, Yuxarı Altintaxt, Aşağı Altintaxt, Dəmirçi-poqos və onlarla qonşuluqda yerləşən adı unudulmuş beş kənd, Ağrığa, Atdaş, Ağsağtovuz, Karvansaray və onunla qonşu olan adı unudulmuş bir kənd, Qasimbaşı, Mədinə və adı unudulmuş 6 kənd, Baş Gözəldərə, Xan-Çingizoğlu və adı unudulmuş 4 kənd, Qızılıkilsə və adı unudulmuş 5 kənd, Böyükağa və adı unudulmuş 9 kənd, Ağakilsə və adı unudulmuş 2 kənd, Göyçay (Göyçə), Sultanlı, Sultanağac, Karvansaray, Ağrığa və adı unudulmuş 2 kənd, Kərimağə kəndi, Dəli-Arutuyun, Qamasar kəndləri daxil idi (16, 515-517).

XIX əsrin 30-cu illərinə doğru Göyçə mahalının inzibati ərazisində 59, Dərəçiçək mahalının inzibati ərazisində 37 dağidlımamış kənd mövcud olmuşdur. Bura Dərəçiçək mahalında Allah-pars, Rövzanlar, Gümüş, Arzakənd, Dəllər, Qabar Əli, Dərəçiçək (Bjini), Solaq, Qaxsı, Ağpara, Makravəng, Aşağı Axta, Yuxarı Axta, Gərniov, Rəndəməl, Zəncirli, Faruq, Babakışı, Dəlipaşa, Sərincan, Taycarix, Qorçulu, Çopur Əli, Dədəqışlaq, Təkəlik, Üləşik, Qaraqala, Qoruqgünəy, Yayıcı, Tutmaşen, Tsaxkunq, Şahruz, Çer-çer, Böyük Ördəkli, Qomadzor, Çaxmaberd, Çubuxlu kəndləri, Göyçə mahalında isə Bigl Hüseyn, Zeynalagah, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılıçıq (Əbülkənd), Noradüz,

Qışlaq, Kəvər, Qul-Əli, Kosa Məmməd, Paşakənd, Dəliqardaş, Kuzəcik, Başkənd, Heyranis, Atamxan, Vəli Ağalı, Təzəkənd, Dəlikdaş, Gökəndi, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdül Ağalı, Gözəldərə, Aşqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolani Qırılan, Alçalı, Qarasəqqal qışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kənd), Baş Keyti, Yellica, Daşkənd, Daş Keyti, Tatul Qışlağı, Zərzibil, Zod, Ağyoxus, Əyriçə (Ogruca), Büyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Şisqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca kəndləri daxildir (16, 515-517).

10 aprel 1840-ci il tarixli qanununa əsasən "Erməni vilayəti" ləğv edildi. Cənubi Qafqaz 2 böyük inzibati əraziyə - Gürcüstan-İmeretiya quberniyasına və Xəzər vilayətinə bölündü. Bu qanuna əsasən Göyçə gölü hövzəsi İrəvan qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil edildi.

1849-cu il iyunun 9-da çar Rusiya çarı II Nikolayın fərmanı ilə İrəvan quberniyası yaradıldı. 1850-ci yanvarın 1-dən qüvvəyə minən həmin fərmanla İrəvan quberniyası 5 qəzaya - İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid (Nor Bəyazid) qəzalarına bölündürdü. Elə həmin tarixdən etibarən İrəvan quberniyası tərkibində təşkil olunan qəzalardan biri də Nor-Bəyazid (Yeni Bəyazid) qəzası idi ki, Göyçə gölü hövzəsi bütövlükdə bu qəzanın tərkibinə daxil idi. Buraya sonralar Hrazdan, Sevan, Nor-Bayazet, Martuni, Vardenis adlandırılmış rayonların, Kotayk rayonu Qırxbulaq bölgəsinin azərbaycanlılar yaşayan kəndləri, habelə Krasnoselsk rayonunun Göyçə gölü ətrafi əraziləri daxil idi.

Beləliklə XIX əsrin

ortalarından etibarən əhalisinin mütləq əksəriyyətini - (98%) - ni azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsi torpaqlarında tamamilə yeni inzibati ərazi vahidi - Nor-Bəyazit (Yeni Bəyazit) qəzası təşkil edildi. Əslində bu addımı atmaqdə çar hökumətinin əsl məqsədi heç də inzibati-idarəciliq sistemini təkmilləşdirmək deyildi. Hökumət bu tədbirlə dah çox, Azərbaycanın tarixən formalışmış ərazi bütövlüyünü növbəti dəfə qəsd etmək, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər yaşayış ərazilərlə birləşdirib birincilərin təsir dairəsini azaltmaq, idarə aparatında ermənilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini tədricən, planlı şəkildə erməniləşdirmək niyyəti güdürdü.

Yeni Bəyazid qəzası (4239 kv. verst) ərazisindən görə quberniyanın ən böyük qəzası idi. Göyçə gölü ilə birlikdə ərazisi İrəvan və Şərur-Dərələyəz qəzalannın ərazisindən böyük olmuşdur (13, 40-42). Qəza inzibati cəhətdən 4 nahiyəyə bölündürdü: I.Dərəçiçək II.Göyçə III.Gözəldərə IV.Məzrə.

Ümumilikdə, Yeni Bəyazid qəzasının 4 nahiyəsinə 16 kənd icməsi, bu kənd icmalarına da 127 kənd daxil idi.

XIX əsrin sonunda İrəvan quberniyasında dövlət kəndlilərinin iqtisadi həyatını tədqiq edən V.A. Parvitskinin əsərlərində Göyçə hövzəsinin coğrafi mövqeyini əks etdirən qiymətli məlumatlara rast gəlinir. Qeyd edək ki, tədqiqatçının Yeni Bəyazid qəzasında apardığı müşahidələr və tədqiqatlar 1862-ci və 1893-cü illərdə Tiflisdə nəşr olunan "Cənubi Qafqaz dövlət kəndlilərinin iqtisadi həyatının öyrənilməsi üçün materiallar" adlı topluda çap olunub. V.A. Parvitskin Yeni Bəyazid qəzasının şimal-şərq və cənub-qərb ərazilərini ayıryılıqla tədqiq edib. Onun



araşdırılmalarından aydın olur ki, Yeni Bəyazid qəzasının şimal-şərqi hissəsi şimal, qərb və cənub qərbdən İravan quberniyasının Aleksandropol, Eçmədzin, İravan qəzaları ilə, şimal və şimal-şərqdən Yelizavetpol quberniyasının Qazax, Yelizavetpol, Cavanşir qəzaları ilə qərbdən isə Yeni Bəyazid qəzasının cənub-qərb əraziləri ilə həmşərəd idi. Rayonun sərhədləri Aleksandropol qəzasından Pəmbək dağları ilə, Eçmədzin qəzasından Əlibey silsiləsi və Zəngi çayı ilə, İravan qəzasından Ağmanqan dağları ilə, Qazax və Yelizavetpol qəzalarından Güneydağla, Cavanşir qəzasından isə Məzrə dağları ilə ayrıldı. Göycə gölü və gölün sahiləni əraziləri qəzanın şimal-şərqi və cənub-qərb əraziləri bir-birindən ayırdı (14, 2).

Yeni Bəyazid qəzasının cənub-qərb hissəsi isə Kavarçayın mənsəbindən başlayaraq Ağmanqan dağlarına qədər, qərbdən və cənubdan Paltəpə dağlarından Alağöllərinbaşı dağlarına qədər uzanmaqla İravan və Şərur-Drələyəz, Cavanşir qəzaları ilə, şərqdən Gilli və Göycə göllərini birləşdirən çaylara qədər, şimal və şimal-şərqdə isə Göycə gölü sahili və Şörgöl meşəlerinə qədər uzanırdı (14, 315).

XIX əsrin II yarısı XX əsrin əvvəllerində də İravan bölgəsinin inzibati-ərazi bölgüsündə nəzərə çarpacaq əhəmiyyəti

dəyişikliklər baş vermədi. Bütün bu dövr ərzində Göycə mahali Nor Bəyazid (Yeni Bəyazid) qəzasının tərkibində qaldı.

XX əsrin 20-ci illərinə doğru bütün Rusiya imperiyası ərazilərində və o cümlədən də Cənubi Qafqazda baş verən inqilabi çıxışlar, milli-azadlıq hərəkatları gedisində çar usulidarosunun devrilməsi və yeni müstəqil milli dövlətlərin yaranması bütün sahələrdə olduğu kimi bölgənin tarixi coğrafiyasında da yeni reallıqlar yaratdı. 90-illik fasilədən sonra milli dövlətçilik ənənələrimizin yenidən bərpa olunması və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra milli dövlətimizin xarici siyasetinin əsas prioritet kəsb edən hədəflərindən biri də tarixi torpaqlarımızın yenidən milli dövlətimizin tərkibinə qatılması məsəlesi oldu. 1918-ci ilin yazında Cənubi Qafqazda üç dövlətin- Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının təxminən eyni vaxtda öz müstəqilliklərinə elan etməsi bu dövlətlərin təcili öz sərhədlərini müəyyən etmək zərurətini də meydana çıxardı. İravan şəhərinin Ermənistanın paytaxtı elan edilməsinə icazə verilməsi barədə Erməni nümayəndələrinin Azərbaycan hökumətinə israrlı müraciətindən sonra Batumda 1918-ci ilin mayın 29-da iki dövlətin nümayəndələri arasında danışqlar keçirildi. Osmanlı

dövlətinin ciddi təzyiqlərindən sonra Azərbaycan tərəfi İravanın, eləcə də, Eçmədzin qəzasının Ermənistana verilməsinə razılaşdı və bununla bağlı Azərbaycanın Müvəqqəti Milli Şurasının iclasında qərar qəbul edildi. Lakin bunun əvəzində ermənilər Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkməli idilər.

Elə həmin qərərlər da tarix boyu Azərbaycanın tərkib hissəsi olmuş, sonralar İravan xanlığının ərazisi olan torpaqlar- Göycə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göycə gölü ilə məhdudlaşdı. Göycə gölü iki respublika- Azərbaycan və Ermənistan arasında sərhəd zonasına çevrildi. Gölün şərqi hissəsi “Göycə dairəsi” statusu ilə Azərbaycan Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illərindəki Yeni Bəyazid qəzasının şərqi torpaqlarını əhatə edirdi və Göycə gölünün şimalındakı Maralıca dağın qərbindən başlayaraq gölün şərqi tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırı (10, 57).

Hal-hazırda Azərbaycan Milli şurasının bu addımını “kobud səhv və ümummilli mənafəyə vurulmuş ağır zərbə kimi qiymətləndirmə cəhdələri” olsa da bizcə bu o zamankı milli hökumətimizin mövqeyinə ədalətli yanaşma deyil. Çünkü, 23 aylıq fəaliyyəti dönməndə milli hökumət bütün istiqamətlərdə olduğu kimi qonşu dövlətlərlə ərazi problemləri məsələsinin həllində də ardıcıl və qətiyyətli şəkildə yalnız milli mənafələrimizi nəzərə almaqla fəaliyyət göstərirdi. Gərgin proseslər fonunda cümhuriyyət rəhbərliyinin Göycə gölünün heç olmazsa şərqi hissəsinin əlimizdə saxlamasına nail olması və burada Göycə dairəsi adlı inzibati vahidin yaradılması özü böyük bir uğur idi. Bölgəyə nəzarətə tam nail olummasının səbəbini isə heç də milli hökumətin qətiyyətsiz mövqeyi ilə yox,

o zamankı gərgin beynəlxalq siyasi vəziyyət, Cənubi Qafqazda cərəyan edən proseslər, Osmanlı dövlətinin ziddiyətli mövqeyi, ən əsası isə Çar Rusiyasının yüz illik məqsədyönlü fəaliyyətinin nəticələrində axtarmaq daha doğru olardı.

Mübahisəli ərazilər nəzərə alınmasa Azərbaycan Cümhuriyyətinin qərb sərhədləri Naxçıvanın cənubi-qərbində Sədərək yaşayış məntəqəsinə çatır və buradan şimalı-şərqi istiqamətində, Soğanlı məntəqəsindən isə birbaşa şimala gedərək Göycə gölünə qovuşurdu. Göycə gölü Azərbaycan Cümhuriyyəti ilə Ermənistən arasında sərhəd idi və Göycə mahalının şərqi hissəsi Azərbaycanın, gölün qərbi isə Ermonianın tərkibində idi (10, 59).

Azərbaycan Cümhuriyyətinin mübahisəsiz sahələrinin inzibati-ərazi bölgüsü- quberniyalar, qəzalar, dairələr demək olar ki, əvvəlki kimi qalmışdı, yeganə dəyişiklik Göycə gölünün şərqi hissəsində təsis olunmuş “Göycə dairəsi” idi (10, 59).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümumi sahəsi təxminən 16,6 min kv. km olan mübahisəli ərazilərin əsas hissəsi Ermənistən mübahisələrin obyektinə çevrilmişdi. 1920-ci ildə tərtib olunmuş xəritədən göründüyü kimi, Ermənistənla mübahisəli ərazilər İravan quberniyasının qərb hissələri- xüsusilə Göycə gölünün bir az cənubundan və Naxçıvan və Şərur-Dərələyəzin qərbindən tutmuş Kasak çayına kimi Arazın hər iki sahili- Büyük Vedi, Eçmədzin, İqdır və s. ərazilər idi.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduğundan sonra ərazi məsələsinə baxıldıqda, Yeni Bəyazid qəzasının 1 -ci və 2-ci polis sahələri mübahisəsiz Azərbaycan ərazisi, 3-cü polis sahəsinin bir hissəsi isə mübahisəli ərazilər sırasına daxil edilmiş, Azərbaycan daxilində Göycə dairəsi

yaratılmıştı. Xarici işler nazırıının məlumatına görə, "Göycə rayonu" adı altında Göycə gölü və Kiçik Qafqaz dağları arasında yerləşən İrəvan quberniyası Yeni Bəyazid qəzasının şərqi hissəsi nəzərdə tutulurdu. Göycə mahalının əhalisi özünü Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi hesab edir və onun hakimiyyətinin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı (2, 429).

Azərbaycan hakimiyyətinin son günlərində parlamentin qəbul etdiyi sonuncu qanun da bu qəbildən əhəmiyyətli məzmun daşıyır. 1920-ci il aprelin 22-də Şəmxor qəzasının yaratılması barədə 5 bənddən ibarət xüsusi qanun qəbul edildi. Şəmxor qəzası Gəncə qəzasının qərb hissəsində və keçmiş İrəvan quberniyasının Novobəyazid (Yeni Bəyazid) qəzasının ona bitişik hissələrində yaradıldı. 34 kənd icmasının daxil edildiyi Şəmxor qəzasına İrəvan quberniyasının Novobəyazid qəzasının, yeni tarixi Göycə mahalının kəndləri də daxil idi: Cil, Məzrə, Zod, Basarkeçər, Sariyaqub... Lakin 5 gün sonra cümhuriyyət hakimiyyətinin devrilməsi bu qanunun gerçəkləşməsinə imkan vermedi (4, 63).

Bu faktlardan da aydın şəkildə göstərir ki, bütün beynəlxalq təzyiqlərə və daxili gərginliklərə baxmayaraq Cümhuriyyət rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün bərpə olunması və qorunub saxlanması nə dərəcədə böyük israrlı mövqə nümayiş etdirirdi.

Ümumiyyətlə, tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası XIX əsr-XX əsrin əvvəllərində tarixi coğrafi və siyasi vəziyyətinə görə öz strateji əhəmiyyətini saxlayırdı. İrəvan bölgəsi Rusiya imperiyası tərəfindən işgal olunduqdan sonra, bu ərazilərə ermənilərin köçürülməsi belə bölgənin

tamamilə erməniləşməsi ilə nəticələnməmişdir. Lakin erməni-rus siyasi və hərbi birliklərinin sistemli şəkildə bu bölgədə yerli türk əhalisinə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində İrəvan bölgəsində "Ermeni dövləti" yaratılmış və bu ərazilər Azərbaycanın siyasi və hüquqi ərazilərindən zorla qoparılmışdır.

ƏDƏBİYYAT

1. Ağalarov M.Z. XV-XVI əsrlərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində. Avtoreferat, Bakı, 2013, 26 s.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. iki cild. I cild. Bakı, 2009.
3. Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli torponimləri. Bakı, 2002.
4. Əhmədova F. Cümhuriyyət parlamentinin sonuncu qanunu: Gerçəkləşməyən qanunda itiriləcək Azərbaycan torpaqlarına sahiblik təsbit olunmuşdu. Füyuzat jurnalı N:5(49), Bakı, 2009.
5. İrəvan xanlığı: Rusiya işğali və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" Bakı, 2009.
6. İrəvan əyalətinin icmal dəfələri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, 1996.
7. Musali N. Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılin hakimiyyəti dövründə. Bakı, 2008.
8. Müniş İsgəndər bəy Dünyanı bəzəyən Abbasın tarixi, I cild, Bakı, 2010.
9. Müniş İsgəndər bəy Dünyanı bəzəyən Abbasın tarixi, II cild, Bakı, 2014.
10. Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2006.
11. Rəhimoğlu H. Siliməz adlar, sağalmaz yaralar. Bakı, 1997.
12. İzvestiya Kavkazskovo Otdela İmperatorskogo Russkogo Geografičeskogo

Obщество. Tom XIII. 1900. str 80-81

13. Pəgizəv D.D.

Erivanский сборник. Выпуск 1. Эривань. 1892.

14. Parviçkii B.A.

Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда, Эриванской губернии. Материалы для государственных крестьян Кавказского края, т., I, ч. 2, Тифлис, 1886.

15. Petruševskiy

I.P. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л., 1949.

16. Şopen I.

Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб. Типография императорской Академии Наук, 1852.

Açar sözlər: Azərbaycan, İrəvan xanlığı, Göycə mahalı, tarixi-siyasi coğrafiya, inzibati-ərazi bölgüsü.

Keywords: Azerbaijan, Iravan khanate, Goycha mahal, historical and political geography, administrative-territorial division.

Ключевые слова:

Азербайджан, Иреванская ханства, магал Гейча, историко-политическая география, административно-территориальное деление.

SUMMARY

Goycha mahal of Iravan province, one of the most ancient territories of Azerbaijan is part of a single and big political geographical area where the Azerbaijani people had been formed. The indigenous Turkish population living in these areas since ancient times, in terms of language, material and spiritual, cultural, economic living conditions and the characteristics of traditional economic sectors

have had the same cultural community with the population of Turkish origin living in other regions of Azerbaijan and has played an important role in the formation of centuries-old historical traditions.

Under the Turkmenchay (10 February 1828) peace treaty signed as a result of Russian-Iranian war the Iravan khanate was annexed by Russia. By the decree of Tsar Nicholas I from March 21, 1828, the Iravan and Nakhchivan khanates were abolished. On the ancient and historical lands of Azerbaijan a new administrative unit – "Armenian province" was created.

РЕЗЮМЕ

Магал Гейча Иреванской губернии является одной из древнейших территорий Азербайджана. Эта территория входит в историческую и политическую географию нашей страны. Это регион, где сформировалась часть азербайджанского народа. Азербайджанские тюрки являются автохтонным населением указанного региона и тесно связаны социально-экономическими, политическими, культурными узами с остальными азербайджанцами, живущими в остальных регионах нашей страны.

По условиям Туркманчайского договора, заключенного 10 февраля 1828 г. Между Российской империей и державой Гаджаров, территория Иреванского ханства была включена в состав Российской империи. По указу императора Николая I от 21 марта 1828 г. Иреванская и Нахичеванская ханства были ликвидированы и на этих территориях была создана новая административная единица «Армянская область».

Sosiologiya

XX ƏSRİN 80-90-CI İLLƏRİNDƏ ABŞ-DA QADINLARIN SOSİAL, İQTİSADI VƏ HÜQUQİ VƏZİYYƏTİ



XX əsrin 80-90-ci illərinin ABŞ cəmiyyətinin bütün sahələrində - siyasi, iqtisadi, sosial, psixoloji və mədəni sahələrdə qadınların vəziyyətində əhəmiyyətli dəyişikliklər müşahidə edilməyə başlandı.

1955-1960-ci illərdə ABŞ-da işləyən qadınların sayı 35%-dən 55%-ə yüksəldi. XX əsrin 70-90-ci illərində ABŞ-da qadınlar informatika sahəsində yaradılan yeni iş yerlərinin 3/2 hissəsini tutmuşdular. 1973-1993-cü illərdə kişinin gəliri 7% azalmışdır, qadınların gəliri 11% artmışdır. Lakin, XX əsrin 80-ci illərində qadınların əmək haqqı sürətli şəkildə artmağa başlamışdırsa 1994-1996-ci illərdə bu sürət nisbətən yavaşlamağa başladı. 90-ci illərdə ABŞ-da qadınların işləyən əhalinin içində say etibarilə azlıq təşkil etməsinə son qoyuldu və digər sözlə desək ABŞ-da qadınların 3/2 hissəsi və ya 74%-i işləyirdi. Hər ikinci uşaqlı qadın işlə təmin olunmuşları sırasında idi. Uşaqlı ailələrin 50%-i hər iki valideynin qazancı ilə dolanırdı.

(1976-cı ildə cəmi 36% idi) (1, 188).

XX əsrin 80-ci illərinin sonu - 90-ci illərinin əvvəllərində uşaq müəssisələri kimi fəaliyyət göstərən təşkilatların sayında qəfil yüksəlşəbə bas vermişdi. Bu müəssisələrin sayı 3500-ə çatırkı ki, bu da 1984-cü illə müqayisədə 40% artım təşkil edirdi. Şirkətlərin çoxunun özlərinin uşaq bağçaları və digər uşaq təsisatları olmamasına baxmayaraq, onlar xüsusi imtiyazlar (ödənişlər şəklində) ayıraraq öz muzdalu fəhlələrinin uşaq müəssisələrində yerləşdirilməsinə köməklik edirdilər. İri şirkətlərin isə demək olar ki, hamisinin tərkibində uşaq müəssisələri (bağçalar və s.) var idi. Bu vaxt ABŞ-da şirkətlərin tərkibində 750 uşaq mərkəzi mövcud idi. Bununla yanaşı, 10 və daha artıq işçisi olan şirkətlərin 90%-i işçi qadınlarına bu şəraiti yarada bilməmişdi (1, 189).

ABŞ-da qadın hüquqlarının və onların statusunun möhkəmləndiyi bu dövrdə də əvvəlki qaydada qadınların

işlə təmin olunması, əməkhaqqılarının ödənilməsi, imtiyaz və güzəştlər, professional yanaşmada problemlər qalmaqdır, eyni zamanda evdə və işdə çalışmaqla ikiqat yüklenmə, cinsi ayrıseçkilik kimi məsələlər qadın hüquqlarının təmin təmin edilməsinə maneəçilik törətməkdə idi. 1998-ci ildə Əmək Nazirliyinin apardığı araşdırmaya əsasən məlum olmuşdu ki, ağ dərili qadınların 14%-i, qara dərili qadınların isə 26%-i irqi və ya cinsi mənsubiyyətinə görə iş yerində professional irallayışə nail ola bilməmiş, işləyən qadınların 75%-i isə düşündürdü ki, qarşidakı zaman ərzində onlar xidmətdə irəlliyə nail ola bilməyəcəklər.

B.Klintonun prezidentliyi dövründə (1994-2000) ABŞ-da qadınların statusunda yaxşı mənada ciddi dəyişikliklər baş vermiş oldu. 1999-cu ildə Bərabər İşçi İmkanları Komissiyasının (The Equal Employment Opportunity Comission) maliyyələşməsi 279 mln dollar çatmışdı ki, bu da əvvəlki illə müqayisədə 37 mln dollar artıqlıq təşkil edirdi. Komissiyanın büdcə maliyyələşməsinin artırılması isə onun əvvəlki illərlə müqayisədə işləyən qadınların əmək hüquqlarının təmin ediləsi və maraqlarının müdafiəsi (onların işlədiyi müəssisələrdə) imkanını artırmış oldu. Bunun vasitəsilə Komissiya cinsi ayrıseçkiliyin qarşısını almaq üçün alternativ

ELGÜN ƏLİYEV
Bakı Dövlət Universiteti
Tarix fakültəsinin doktorantı

programlar tətbiq etməklə cinsi ayrıseçkiliklə bağlı daxil olan şikayətlərin sayını xeyli sayıda azaltmağa nail olmuşdu (3, 289).

11 may 2000-ci ildə ABŞ-da Bərabər əmək haqqı ödənişi qanunu qəbul edildi. Bu zaman qadınların əməkhaqqıları kişilərə ödənilən əməkhaqqıları arasında 37%, başqa sözlə desək təxminən 9.5 min dollar fərq var idi (orta illik əməkhaqqı).

ABŞ-da orta illik əməkhaqqı (1998-ci ildəki statistik məlumatə əsasən) 25 862 dollar təşkil edirdi. Bu dövrdə kişilərin orta illik əməkhaqqı 35 345 dollar təşkil edirdi. Kişiilərin orta illik əməkhaqqıları qədər qazanmaq üçün isə qadınlara bir il, dörd ay, 11 gün işləmək lazımlı gəlirdi ki, bu da növbəti ilin təminən 11 may tarixinə kimi davam edən çalışma müddəti demək idi. Qeyd etmək yerinə düşər ki, 14 may tarixi ABŞ-da Analar günü kimi qeyd edilir.

Bununla əlaqəli olaraq mətbuat konfranslarında və digər tədbirlərdə əməkhaqqının ödənilməsindəki bərabərliklə və bu problemin olduqca əhəmiyyətli olmasına bağlı təşkilatlar müvafiq işlər görülməyə başlandı. Ən əsası o idi ki, ABŞ cəmiyyətinin özündə qadın və kişilərin əməkhaqqının ödənilməsindəki fərqi götürülməsinin, cinsi və irqi ayrıseçkiliyin aradan qaldırılmasının qarşıda duran ən vacib ictimai vəzifə olması ilə bağlı ictimai rəyin formalaşması istiqamətində

ictimai müzakirələr aparılmaqdə idi (1,193).

Bu dövrədə Konqresdə aparılmış müzakirələrə diqqət yetirərkən aydın görmək olar ki, respublikaçılarla müqayisədə demokratlar qadınlar və kişilər arasındaki əməkhaqqı fərqiinin olması məsələsinə daha çox diqqət ayırırlar. 1999-cu ildə respublikaçılar bu məsələnin əslində daha çox qabardıldılarını diqqətə çatdırmaq üçün kişilər və qadınlar arasındaki əməkhaqqı fərqiinin staj, təcrübə və təhsil müddəti nəzərə alınarsa cəmi 2% olduğunu müzakirələrdə əsas cavab kimi qeyd etməyə başladılar. Nə qədər qəribə görünən də məsələyə tamam başqa məntiqlə yanaşan respublikaçılar qeyd edirdilər ki, ədalətli əməkhaqqının ödənilməsi və əməyin dəyərinin bərabər hüquqlar əsasında ödənilməsi əslində qadınlar arasında işsizliyin daha da artmasına və ABŞ iqtisadiyyatının “təhlükəli” istiqamətə yönəlməsinə səbəb ola bilər. Onlar qətiyyətlə qeyd edirdilər ki, əmək haqqının ədalətli şəkildə ödənilməsi “dövlət qulluğunun eroziyası” və digər iqtisadi problemlərin dərinləşməsinə səbəb ola bilər (4,15).

Əməkhaqqının ödənilməsindəki fərqlilik yaşlı qadınların iqtisadi vəziyyətində özünü daha aydın göstərirdi. Eyni təhsilə malik olan, təxminən eyni vəzifələri icra edən və demək olar ki, eyni staj və təcrübəyə malik olan 35 yaşdan yuxarı qadın və kişilərin illik qazanc fərqi 9483 dollarla 0.5 mln dollar arasında dəyişdi.

194.1998-2000-ci illər arasında Konqresdə aparılan 106 müzakirədə əsas iki mövzü - əməkhaqqının ödənilməsində bərabər hüquqların təmin edilməsi və gender bərabərliyi qanunvericilik təşəbbüslerinin

mərkəzi mövzusu idi. Ayovadan olan demokrat senator T.Xarkin tərəfindən irəli sürünlən “Ədalətli əməkhaqqı haqqında”, Kolumbiya dairəsindən olan demokrat senator E.Xolmz tərəfindən irəli sürünlən “Ədalətli ödəniş çeki barədə” və s. qanun layihələri bu müzakirələrin əsas mövzusu idi.

Siyasət sahəsində qadınlar hərbi xərcləri artırmaqla külli miqdarda pul xərcləməkdənə sosial məsələlərə diqqətin ayrılmısını tələb edirdilər. Belə ki, prezident B.Klintonun dövründə qadınlar əmək sahəsində bərabərliyin təmin edilməsi üzrə Komissiyanın maliyyələşdirilməsini artırmaq üçün mübarizə aparırdılar.

1977-ci ildə ABŞ Konqresində Qadın fraksiyası yaradıldı. 1981-ci ildən kişilərin də bu fraksiyaya qatılması ilə onun adı dəyişdirilərək Qadın problemləri üzrə Kokus adlandırıldı. 1988-ci ildə Konqresdəki senatorların 95-i, Nümayəndələr palatasının isə təxminən 26%-i, başqa sözlə 113 deputati Kokusa daxil idi. Bu həm də Kokusun fəaliyyət tarixində ən böyük göstərici idi. Kokus dövlətdən maliyyələşmirdi. Əvvəller onun fəaliyyətini təmin etmək məqsədilə bütün yüksək onun üzvlərindən yüksək üzvlükhaqqlarının üzərinə düşürdü. 1995-ci ildə qəbul olunmuş qanunla fraksiya üzvlərindən onun saxlanılması üçün üzvlükhaqqlarının yüksəkləşməsi qaydası qadağan edildi. Kokusun fəaliyyətinin nöticəsi idi ki, öz ştatlarının qanunvericilik yığıncaqlarında təmsil olunan qadınların sayı 1973-cü ildə cəmi 5.6 % təşkil edirdi, 1983-cü ildə bu göstərici 13.3%-ə bərabər idi. Ümumilikdə isə 1971-1989-cu illərdə ABŞ-da ştatların qanunvericilik yığıncaqlarında

(legislatura) təmsil olunan qadınların sayı bir neçə dəfə artaraq 16%-ə çatmışdı (5, 6).

Kokusun fəaliyyət prioritətlərini əsasən cinsi göstəricilərə görə ayrıseçkiliklə mübarizə və federal sektorun əmək bazارında qadınlar üçün imkanların artırılması idi. 1980 - 90-ci illərdə isə Kokusun fəaliyyət prioritətlərinə qadınların və uşaqların sağlamlıq problemləri, tibbi və ailə vəziyyətinə görə məzuniyyət, qadınlara qarşı münasibətdə zorakılıq məsələləri də daxil olmuşdu. Kokusun fəaliyyətinin nöticəsi idi ki, 1988-ci ilin ailə ili elan olmasına nail olundu.

Fraksiyanın hər iki partiyanın nümayəndələrindən ibarət üzvləri olduğundan onlar qadın hüquqları sahəsində bir neçə qanunun qəbul olmasına nail oldular. 1993-cü ildə qadınların uşaqın doğulmasına və ya uşağı, ərin, valideynlərdən birinin xəstələnməsi səbəbinə görə 12 haftaya qədər ödənişsiz məzuniyyət çıxmasına icazə verən qanun qəbul edildi. 1994-cü ildə məsiş zorakılığı və cinsi təcavüz qurbanlarının müdafiəsini təmin edən Qadınlara qarşı zorlaklıqla mübarizə qanunu qəbul edildi. 1991-ci ildə Vətəndaş hüquqları haqqında (və ya 1964-cü il Vətəndaş hüquqları haqqında qanuna düzəliş) qəbul edildi. 1996-ci ildə prezident B.Klinton sekiqabağı kompaniyası dövründə sosial yardım haqqında qanunu imzaladı.

Bütövlükdə isə 1995-1997-ci illərdə bu qanun Konqresdə böyük müzakirələrə səbəb oldu. Bu qanuna əsasən sosial yardımın pul şəklində ödənilməsi qəbul edildi. Dövlətdən yardım alan, uşağına təkbaşına böyüdən analar iş tapmalı idilər, bu yardımının müddəti isə 5 ildən artıq müəyyənləşdirilmirdi. 1986-

cı ildə ABŞ Ali məhkəməsi iş yerində qadınlara qarşı seksual aqressiya və cinsi istismarın cinsi ayrıseçkilik hərəkəti hesab olunması barda qərar qəbul etdi. 1980-ci illərdə qanunlarda olan cinsi ayrıseçkiliklə bağlı incəlikləri ayırd edib üzə çıxarmaq üçün bütün ABŞ qanunvericilik toplusunun yoxlanılması həyata keçirildi (1, 191).

1984-cü ildə Nebraska və Vermont ştatlarında qadınlar qubernator vəzifəsinə seçildi. Qeyd etmək lazımdır ki, 1974-cü ilə kimi ümumiyyətlə heç bir ştatda qadın qubernator olmamışdı. 1970-1980-ci illərdə isə seçkili orqanlarda qadınların sayı ştatların qanunverici orqanlarında 300%-ə , dövlət orqanlarında 50%-ə, Konqresdə isə 60%-ə yaxın artmış oldu (5,8).

XX əsrin sonunda seçkili orqanlarda yerlərin 12%-ni qadınlar tutmuşdu. Ştatların qanunverici yığıncaqlarının 22%-ni, qubernator vəzifələrinin 6%-ni, vitse-qubernator vəzifələrinin 36%-ni, ştatlarda digər yüksək nüfuzlu seçkili vəzifələrin 29,8%-ni qadınlar təşkil edirdi. 80-ci illərdə federal səviyyədə seçkilərdə Demokrat partiyasından olan qadınlar, icraedici funksiyalarla malik ştatlar səviyyəsində olan vəzifələrdə Respublikaçılar partiyasından olan qadınlar üstünlük təşkil edirdi. Seçkilərdə iştirak edənlər içərisində irqi baxımdan ağ olmayanlar republikaçılara nisbətdə demokratlarda daha çoxluq təşkil edirdi (6, 18).

1988-ci ildə Atlanta keçirilən “Qadınlar və Konstitusiya” simpoziumunda qeyd edilirdi ki ABŞ qadınlarının siyasi, mədəni, sosial hüquqları tam olaraq öz həllini tapmamış qalır və baxmayaraq ki, ABŞ yarandığı andan özünü demokratik dövlət

kimi təqdim etmişdir, lakin qadın hüquqlarının tam olaraq həll edilməsi məsələsi hələ də açıq qalır (2, 148).

Qadınların nigaha girmə statistikasındaki göstəricilər isə həm də ABŞ-da olan mənəvi-psixoloji adət-ənənələrlə bağlı idi. Belə ki, gənc ailələrin say göstəricisinin az olmasının səbəbi idı ki, 1997-ci ildə ailəli qadınların orta yaşı göstəricisi 35 yaşla 54 yaş arasında dəyişirdi. Qadın və ailə siyasetinə xüsusi diqqət yetirən B.Klinton bu məsələni qabartmaqla öz çıxışında qeyd edirdi : “Ailə çiçəklənən cəmiyyətin əsasıdır, nigah uğurlu cəmiyyətin vacib institutu rolunu oynayır, atlıq və analıq məsuliyyətinin təbliğatı tərbiyalandırılərk böyüüməsində vacib rol oynayır” (7, 27).

90-cı illərdə qadınlar üçün qalmaqdə olan problemlər sırasında erkən hamiləlik göstəriciləri idi. 1997-ci ilin yanvar ayında prezident B.Klinton özünün xüsüsü radiomüraciətində qeyd edirdi : “ABŞ üçün qarşıya qoyduğumuz məqsədlərə tam olaraq nail olmayıüzümüz üçün heç nə bizi

erkən hamiləlik problemi kimi manəcə ola bilmir. Bu problem sanki epidemiyə kimi ABŞ-ı sarmışdır. Hamiya məlumatdur ki, həddibuluğa çatmamış valideyinlərdən doğulmuş uşaqlar məktəbi daha tez buraxırlar, bu isə sonda bu cinayətkarlığa və yoxsulluğa yol açmış olur” (8, 104).

Prezidentin öz çıxışında qeyd etmək istədiyi mənqiq ondan ibarət idı ki, yeniyetmələrdən doğulan uşaqlar təhsildən uzaqlaşmaqla gölcəkdə yaxşı həyat təminatından məhrum olurlar. Qeyd etmək lazımdır ki, 1991-1995-ci illər arasında yetkinlik yaşına çatmamış şəxslərin hamiləlik göstəriciləri 8% azalmışdı. B.Klinton prezidentliyinin ikinci müddətində bu probleminin köklü həll edilməsi üçün bütün səylərini səfərbər edəcəyini bildirmişdi. O gənc qadınların maarifləndirilməsinin federal maliyyələşdirilməsimini genişləndirmək, maariflənmə məsələsinə dini və ictimai birləşkəri də daxil etməkə bu məsələnin həllində ümidi edirdi. Bu sahədə sosial yardım

haqqında qanunun həyata keçirilməsi mühüm rol oynadı. 1996-ci ildə imzalanmış qanuna görə yeniyetmə analar o halda federal yardım ala bilərdilər ki, onlar valideyinləri ilə birgə yaşasın və daimi olaraq məktəbə getmiş olsunlar.

1988-ci ildə Konqres qadınların şəxsi biznesi haqqında qanun qəbul etdi. Bu qanun qadın sahibkarlara köməklik göstərilməsi üçün məsləhət və təlim mərkəzlərinin yaradılmasının nəzərdə tuturdu. Program üzrə yaradılmış mərkəzlərin fəaliyyəti üç il müddətində nəzərdə tutulurdu və onlara fəaliyyətləri üçün 6 mln dollar vəsait ayrırlırdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, 18 ay ərzində bu mərkəzlərdə məsləhət alan qadınların sayı 2,5 mln nəfərə yaxın idi. Hər bir mərkəz yerləşdiyi regionun qadın sahibkarlarının təlabatına müvafiq program yaradırdı. Təkcə 1992-ci ildə bu proqramlar üçün federal bütçədən 4 mln dollar ayrıldı (5, 8).

Bu dövrə qadınların əldə etdiyi imtiyazlardan biri də

federal proqramlar əsasında gender problemlərinin həlli üçün qadınlara köməklik göstərilməsini nəzərdə tutuan xüsusi tədbirlərin həyata keçirilməsi idi. Cəmi bir neçə il ərzində bu tipli çoxsaylı proqramlardan milyonlarla qadın istifadə etmişdi.

ABŞ-da qadınların rifahını təmin etmək üçün görülən tədbirlərdən biri də onların təhsillərini artırmağa cəlb edilməsi idi. XX əsrin 90-cı illərində təhsilli qadınların biznesin idarə edilməsi sahəsində alındıqları magistr diplomları 33%-ə, mühəndislik sahəsində isə 13 dəfə bundan çox idi. Tibb sahəsində çalışanların 3/1-i doktorluq diplomu almışdı, qadınlar arasında memar və hüquqşünasların sayı 5 dəfəyə yaxın artmışdı. ABŞ-in Əmək Nazirliyinin məlumatına əsasən 90-cı illərdə 14,2 mln inzibati vəzifə işçilərindən təxminən 40%-i qadınlar idı ki, bu da 70-ci illərlə müqayisədə demək olar ki, 2 dəfə çox idi.

Kəmputer mühəndislərinin 3/1-i qadınlar idi. Əlliye yaxın iri bankda menecer və mütəxəssis vəzifəsində çalışanların yarısı qadınlar idi. 1972-ci illə müqayisədə 90-cı illərdə mühasib qadınların sayı təxminən 22% artıq, başqa sözə 50%-ə yaxın idi. Uoll-strit'in təxminən 20%-i peşəkar qadınlar idi. Sənaye sahəsində rəhbər vəzifələrdə uzun müddət davam edən yalnız kişilərin olması tendensiyasına nisbətən son qoyulmuşdu və artıq bu vəzifələrdə qadınlar da öz mövqelərini möhkəmləndirməkdə idilər. Rəhbər vəzifələrdə qadınların sayının artması onları cəmiyyətdə mövqelərinin möhkəmlənməsi üçün ideal şans idi. Sənayedə qadınların sayı artaraq 20%-dən 26%-ə çatmışdı (9,140).



Qadınların say etibarilə
üstünlük təşkil etdiyi
saholerdən biri isə informasiya
xidmətləri sahəsi idi. Bu
sahədə qadınlar demək olar
ki dominantlıq edirdilər. 90-cı
illərdə informasiya sektorunu və
informasiya xidməti sahəsində
çalışan işçilərin böyük
əksəriyyəti – 84%-i qadınlar
idi. Bu sahədə çalışanların orta
yaş göstərici 25-64 yaş arasında
dəyişirdi və onların 44%-i
ixtisası üzrə müxtəlif kolleclərdə
təhsil almış qadılardan ibarət
idi.

XX əsrin 90-cı illərində
ABŞ-da biznes sahəsində
çalışan qadınların sayı
təxminən 8 milyona yaxın
idi (rəsmi məlumatə əsasən).
Qadın sahibkarla məxsus
çox iri koorparasiyalar,
firmalar bu dövrün xaraliterik
xüsusiyyətlərindən idi.
Ümumilikdə qadın sahibkarlara
məxsus olan bu firmalarda hər
beş ABŞ vətəndaşından biri
işlə təmin olunmuşdu. Qadın
sahibkarların yaratdıqları iş
yerlərinin sayı 18.5 mln- yaxın
idi. Baxmayaraq ki onların
böyük əksəriyyəti kiçik biznes
sahələrinə aid idi, lakin bu
o demək idi ki, ABŞ-dakı
içi qüvvəsinin 20%-i qadın
sahibkarların müəssələrində
çalışır. Bu müəssisələrdən ABŞ
büdcəsinə illik 2.3 trln dollar
vəsait daxil olurdu.

XX əsrin 80-90-cı illərində
ABŞ qadınlarının daha bir
problemi isə ABŞ cəmiyyətinin
multikulturalizmdən uzaq
olması idi. Belə ki, qanunların
irqi və cinsi bərabərliyə dair
mexanizmlər hazırlamasına
baxmayaraq cəmiyyət özü
tam olaraq bu məsələni həll
etməmiş, xüsusilə dəri rənginə
görlə yanaşma təzələrindəki
fərqlilik qalmaqdır idi. 1990-cı
illərdə immigranstlardan olan
qadınların hüquq problemləri
ictimai müzakirələrin

mərkəzində dayanırdı. Dövlətin
və cəmiyyətin amerikalılaşma
iddiasının vacibliyini artıq tələb
etmədiyi bir şəraitdə köhnə
və yeni immigranstlar arasında
mədəni-hüquqi ziddiyətlər
ictimai müzakirələrin əsas
mövzusu oldu. Bütün bu
məsələlərin qabardılmasında
feminist qrupların xüsusi
canfəşanlılığı müşahidə
olunmuşdu (10,81).

Ən diqqətçəkici
məqamlardan biri o idi ki, ABŞ-
da aparılan sosial soruğularda
qadın hüquqlarının və digər
sosial problemlərinin həllindən
mühüm irəllyişi əldə etmək
ürün ABŞ-in qadın prezidentə
ehtiyacı olduğu vurğulanırdı.
1999-cu ildə aparılmış sorğuda
ABŞ iştariq edən vətəndaşların
91%-i qadın prezidentə səs
verməyə hazır olduqlarını qeyd
edirdi, növbəti 2000-ci ildə
NBC telekanalı və "Wall Street
Journal" qəzetiinin birgə apardığı
sorğuda səs verənlərin 87%-i
bunu qeyd etmişdir.

ABŞ qadınlarının daha
böyük bir problemi isə bütün
dünyada mövcud olan qadınlar
qarşı zor işlətməklə bağlı
problem idi. Statistika göstərir
ki, ABŞ-da hər dörd qadından
üçü hayatı boyu ən azı bir
dəfə də olsa canlı zoraklığa
məruz qalmışdır. 1998-ci ildə
intim münasibətlər zəminində
874 min qadına qarşı cinayət baş
vermişdir. İntim münasibətlər
zəminində baş vermiş 1830 qətl
hadisəsinin hər dördündən üçü
qadınlar qarşı yönəlmüşdi.

Ümumilikdə onu qeyd
etmək lazımdır ki, qadınların
işi ilə məşğul olan ayrıca
komitə, nazirlik və ya digər
dövlət strukturu mövcud deyil.
Bu siyaset federal hökumətin
ayrı-ayrı strukturunda bölmələr
və səbələr şəklində fəaliyyət
göstərən xüsusi təsisatlar
vasitəsilə həyata keçirilir.

1991-ci ildə Səhiyyə və

İnsan Resursları Nazirliyinin
strukturuna daxil olan qadın
səhiyyəsi struktur bölməsi
yaradıldı. Bu bölmə Nazirliyin
tərkibində qadınların sağlamlığı
məsələləri ilə məşğul olan bütün
strukturlara nəzarət etmək üçün
yaradılmışdır. Qadınların və
qızların sağlamlığının təmin
edilməsi tapşırığı Bölmənin
nəzarəti ilə innovativ proqramlar,
təhsil və tibbi professionallığın
artırılması proqramları, layihələr,
əhali arasında sağlamlıq
vəhaqqında biliklərin və tibbi
informasiyanın artırılmasının
təmin edilməsi yolu ilə həyata
keçirilməyə başlandı. Bölmənin
tərkibində yaradılmış Qadın
sağlamlığı barədə informasiya
mərkəzi isə qadılara sağlamlıq
xidmətləri və sağlamlıq
biliklərini pulsuz təmin etmək
ürün yaradıldı (2, 149).

1995-ci ildə ildə isə Ədliyyə
Nazirliyinin tərkibində Qadılara
qarşı zoraki münasibətlərə
mübarizə bölməsi yaradıldı.
Bölmənin fəaliyyəti nəticəsində
qadılara qarşı cinayət
xarakterli davranışların statistik
göstəricilərin XX əsrin sonlarına
yaxın azalmağa başladı

ƏDƏBİYYAT

1. Шведова Н.А. Женщины
США на пороге третьего
тысячелетия // Метаморфозы
истории. М.2009., №4, с. 187-
219

2. Шашина Е.Б. История
женщин в США в XX веке
// Общественные науки и
современность. М.2000., №4,
с. 144-150

3. Woloch N. Women and the
American Experience: A concise
history. N.Y., 2014. 350 s.

4. Шведова Н.А.
Женщина - президент США?
// Общественные науки и
современность. М.2015., №1,
с. 11-17

5. Шведова Н.А. О Кокусе
по делам Женщин Конгресса

США // Россия и Америка в XX
века. М.2012., №2, с. 4-10

6. Шведова Н.А. Женщины
и власть в США и Канаде Н.А.
Шведова // Demockop Weekly.
М.,2004, №157-158 с. 16-23

7. Training and Development
Journal. Р., 1997, p. 27

8. Statistical Abstract of the
United States, 1998. W., 1998,
p. 104

9. Шведова Н.А.
Правовое противодействие
дискриминации в системе
высшего образования в США//
Известия. Р., 2012, № 28, с
138-142

10. Попкова Л.Н.
Американский феминизм и
мультокультураллизм. // Вестник
СамГУ. С.,2013., №2, с. 77-81.

Açar sozlər: ABŞ, gender, qadın,
Kokus, ailə.

Key Words: USA, gender,
woman, Kokus, family.

Ключевые слова: США,
гендерный, женщина, Кокус,
семья

SUMMARY

Current article dedicated to
woman policy of USA in the 80-
90 years of XX century. There is
information juridical, social and
economic situation of women in
USA in the 80-90 years of XX
century in USA in this article.
The article was written according
to official statistical state reports
of USA.

РЕЗЮМЕ

Эта статья посвящена
политике США о женщинах
в 80-90 гг. XX века. В статье
речь идет о юридическом,
экономическом и социальном
положении женщин в
США в 80-90 гг. XX века.
Статья написана на основе
официальных статистических
материалов.

Cəmiyyət

AZƏRBAYCAN RESPUBLİKASINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ YARANMASI TARİXİNDƏN

MƏHƏBBƏT MƏMMƏDOVA
AMEA A.A.Bakıxanova adına Tarix İnstitutu

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul etdiyi Konstitusiyanın (əsas qanunun) preambulasında milli dövlət quruculuğu prosesində ölkədə vətəndaş cəmiyyətinin qurulmasını əsas məqsədlərdən biri kimi qeyd edilmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan xalqının tarixi keçmişindən gələn millimənəvi dəyərlərin bir daha təsbit edilməsi və onun gələcək arzularının qlobal istiqamətini müəyyən edən bir istəyin hüquqi ifadəsidir.

Ölkəmizdə ictimai fəaliyyətə münasibət hər zaman müsbət olmuş, xalqın öndə gedən dəyərləri insanları, xeyriyyəçi şəxsləri, mütəfəkkir və ziyalıları cəmiyyət və ümumi mənafə üçün təmənnasız çalışmağı həmişə özlərinə borc bilmışdır. Müstəqillik illərində qazanılmış tarixi naliyyətlər və beynəlxalq təcrübə işığında Azərbaycan dövləti ictimai fəaliyyətin aparıcı qurumları sayılan Qeyri hökumət təşkilatlarına dəstək siyasetini elan etmişdir.

Qeyri-hökumət Təşkilatları (QHT) qeyri kommersiya məqsədi təşkilatlardır. Elmi və hüquqi baxımdan üçüncü sektor anlayışı göstərir ki, bu təşkilatlar nə hökumət, nə də biznes sferasına aid deyillər. Qeyri-hökumət Təşkilatları cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər. Qeyri-hökumət Təşkilatları (QHT) əsasən qrantlar vasitəsi ilə



maliyyələşirlər. QHT-lər İctimai Birliklər və Fondlara bölünür.

İctimai Birlik- ictimai əhəmiyyəti olan konkret mənfiətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır. Gənclər Təşkilatları, Hərəkatlar bu qəbildən olan təşkilatlardır. Fondlar-əsasən yardım və hansısa sosial və mədəni layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır. Qeyri-Hökumət Təşkilatları (QHT) siyasetlə məşğul ola bilməzlər.

Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra dinamik prosesin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının o cümlədən QHT-lərin daha müabit mühitdə inkişaf etməsinə rəvac verildi.


1988-ci ildən etibarən Azərbaycan Respublikasında Vətəndaş Cəmiyyətinin inkişafı prosesi başladı və bir qismi siyasi və ictimai təşkilatlar yarandı. 1991-ci ildə dövlət müstəqilliyinin əldə olunması

bu təşkilatlanmasımeye ciddi təkan verdi. Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR vətəndaşlarının ictimai birliklərinin qeydiyyata alınmasının müvəqqəti qaydalarının təsdiq edilməsi barədə" 6 iyun 1990-cı il tarixli 246 sayılı qərarı, 10 noyabr 1992-ci ildə "İctimai birliklər haqqında" Qanunun parlamentdə qəbul olunması ilə qüvvədən düşmüş oldu. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyətə qayıtması və 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu. H.Əliyevin müstəqil milli dövlət quruluşu uğrunda mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının qəbul

edilməsində tapdı. Bu Konstitusiya milli dövlətçilik və həm də Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğu üçün mühüm tarixi-hüquqi sənəd oldu (8).

Cünki SSRİ və Azərbaycan SSR Konstitusiyalarında vətəndaşlara məhdud ictimai təşkilatlarda birləşmək və Kommunist partiyasında birləşmək hüququ verilirdi ki, bu da birləşmək hüququ ilə daban-dabana zidd idi (Bax: 10, maddə 51; 6, maddə 133).

Yalnız bütün sənədlərdə məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il Konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındaki milli niyyətlərdən üçüncüüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun



olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər məhz

Azərbaycanın müstəqillik əldə etməsindən, əsasən 1995-ci il Konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdır. Onu qeyd etmək olar ki, yalnız 1988-1993-cü illərdə cəmi 198 ictimai birliyin qeydə alınmış olması, bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir (1; 9, 12).

1991-ci ildə dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan Respublikasında əhalinin iş, yaşayış və ictimai həyatda iştirakı sahəsində bir sıra dəyişikliklərin baş verməsi, müharibə və onun ağır nəticələri, humanitar böhran, qəçqin və məcburi köçkünlərə kömək üçün galən beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ölkədə spesifik ictimai birliliklərin yaranmasına gətirib çıxardı. Bu təşkilatlar arasında Azərbaycan Qaçqınlar Cəmiyyəti, "İnsan", "Əlinçə" Xeyriyyə Cəmiyyətləri, "İstisu" Xeyriyyə Fondu və s. təşkilatlar vardır. İlk məqsədləri əhalinin sosial cəhətdən zəif təbəqəsinin ən zəruri problemlərini həll etmək olan bu təşkilatların sonralar fəaliyyət dairəsi genişlənməyə başladı. Bu dövr bütün qeyd olunanlara baxmayaraq vətəndaş cəmiyyəti, Azərbaycanın Respublikasının demokratikləşmə və tərəqqiqə doğru keçid istiqamətində

mühüm tarixi dövrlərin yaşandığı və rolların oynanmağa başlandığı bir dövridi (2, 18).

1995-2007-ci illəri Azərbaycanda QHT-lərin intibah dövru adlandırmaq olar. Azərbaycanda daxili ictimai-siyasi gərginliyin yerini milli dövlət quruculuğunu alması, ölkənin mühüm inkişaf yolu qət etməsi, öz təsirini paralel olaraq QHT sektorunda da göstərirdi. Bu dövrdə nəinki yeni-yeni minlərlə QHT-lər yarandı, həmdə onların müxtəlif koalisiyaları formalşmış oldu. Xüsusiət, Milli QHT Forumu (MQF), Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Miqrasiya problemləri ilə məşğul ola QHT-lərin Forumu (FANGOM), Uşaq Hüquqları üzrə Azərbaycan Respublikasında QHT Alyansı, İnsan Alverinə Qarşı QHT Koalisiyası, "Sağlamlığa çağırış" ictimai Alyansı, Zərərin Azaldılması Koalisiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan QHT Koalisiyası, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, "Vətəndaş Cəmiyyətinə Dəstək" Koalisiyası (VCDK) və s., bu kimi milli koalisiyalar, Qafqaz Ətraf Mühit QHT-lərinin Şəbəkəsi (CENN), Qafqaz Qaçqın və Məcburi Köçkünlərin QHT Şəbəkəsi (CRINGO), Vətəndaş Nəzarəti Şəbəkəsi (VNS), "Sülh" və tərəqqi naminə dialoq"

Konsorsiumu, Korrupsiya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi və s., regional QHT birlikləri yarandı və mühüm inkişaf yolu keçildər. Bu dövrdə QHT-lərin yalnız qayğı ilə müşahidə olunduğunu demək sadələvhələk olardı. Ardıcıl səylər, xüsusilə 1997-2003-cü illərdə BMT ilə Azərbaycan hökumətinin birgə layihəsi olan "Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi" programı mühüm töhfələri ilə QHT-dövlət münasibətlərinin peşəkar əsasında qurulmasına və qanunvericiliyin təkmilləşməsinə töhfə oldu. Bu layihə çərçivəsində aparılan sistemli iş nəticəsində 2000-ci ildə QHT-lər Haqqında yeni qanun qəbul olundu, 7 regional və Bakı QHT Resurs və Təlim Mərkəzi (QRTM) yaradıldı. Yüzlərlə QHT nümayəndəsinə "QHT idarəciliyi" mövzusunda təlimlər keçirildi və ən nəhayət, ölkənin milli QHT platforması olan Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor institutunun yaradılması istiqamətində hökumət, QHT və ekspertlərin səyləri artırıldı. Bu istiqamətdə xarici ölkələrin təcrübəsi öyrənildi, mümkün versiyalar hazırlanı (4).

Bu uğurların da altında İSAR-Azərbaycan, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu (ACI), Counterpart International Təşkilatı və s., beynəlxalq QHT-lərin və donorların da imzasının

olduğunu unutmamaq və onları minnətdarlıqla xatırlamaq lazımdır. Birgə səylərin nəticəsi olaraq bu gün ölkədə peşəkar ictimai xidmətlər təklif edən yerli, regional, ümumazərbaycan və beynəlxalq QHT-lərin çoxminlik ordusu yaranmışdır ki, bu ordu ölkədə dövlət və özəl sektorla münasibətdə 3-cü sektor kimi ayaqda durmuşdur. Bu dövrdə ölkədəki QHT-lərin siyasi təsirlərə məruz qalması, onların peşəkarlaşmasına mənfi təsir göstərsə də, ölkədə həyata keçirilən mühüm layihələrə (Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Yoxsulluğun Azaldılması və İqtisadi İnkışaf Dövlət Programında iştirak və s.,) töhfələri ilə onlar cəmiyyətin vazkeçilməz mühüm ünsürü olduqlarını bir daha ortaya qoymuşlar (2, 19).

Təbii ki, QHT-lərin qeyri-dini, qeyri-siyasi təşkilat olması özəlliyyi hər zaman qorunan dəyər olmamış, bu dövrdə siyasi partiyaların, missioner və digər dini cərəyanların ciddi təsirində olan "QHT-lər" də olmuşdur. Amma vətəndaş cəmiyyətinin öz daxili inkişaf dinamikası bu kimi xəstəlikləri özündən tədricən uzaqlaşdırıa və minimalizə edə bilməşdir.

QHT-lərə dövlət dəstəyi siyasəti 2007-ci ildən etibarən rəsmi olaraq elan edilmişdir. 27 iyul 2007-ci ildə Azərbaycan Prezidenti "Azərbaycan Respublikasında QHT-lərə dövlət dəstəyi Konsepsiyası"ni təsdiq etməklə, bu siyasəti rəsmən elan etmiş və onun hüquqi, təşkilati, maddi çərçivələrini müəyyənləşdirmişdir (3).

Öslində, bu siyasət Prezident İlhami Əliyevin neft strategiyasının davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, hökumət geniş mənada vətəndaş

cəmiyyətini inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə iqtisadi faydalılığı olmayan, sosial-mənəvi dəyəri isə ölçülə bilinməyəcək qədər əhəmiyyətli dəstək xətləri müəyyən etdi. Bunlar QHT-lərə Dövlət Dəstəyi Şurası, KİV-in İnkışafına Yardım Fondu, Elmin İnkışafı Fondu kimi humanitar inkişaf təşəbbüsləridir.

Keçən dövr ərzində QHT-lərə Dövlət Dəstəyi Şurasının həyata keçirdiyi tədbirlər, icra etdiyi proqramlar və əldə etdiyi uğurlar vətəndaş cəmiyyətinin mühüm ünsürü olan QHT-lərin bir sənaye sahəsinə, əmək tutumlu iqtisadiyyat sektoruna çevriləcəyinə əminliyi artırır.

Müsair dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lərin sayı da maraq doğurur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin 2007-ci ildəki məlumatında qeyd olunurdu ki, son illərdə aparılan hüquqi islahatlar çərçivəsində QHT-lərin dövlət qeydiyyatına alınmasında nəzərə çarpan artım müşahidə olunmaqdadır. Belə ki, 2001-ci ildə 23, 2002-ci ildə 50,

2003-cü ildə 100, 2004-cü ildə 164, 2005-ci ildə 379, 2006-cı ildə 548, 2007-ci ilin birinci yarısında isə 229 qurumun dövlət qeydiyyatına alınması təmin edilib.

Azərbaycan Respublikasında QHT-lərin sayı barədə müxtəlif rəqəmlər söylənilir. Sentyabr 1999-cu il tarixində ölkədə 1242 fəaliyyət göstərdiyi və onlardan isə 1109-nun qeydiyyatdan keçdiyi bildirilirdi. 2009-ci ilin aprelində 2237, dekabrında 2437 və 2010-cu ilin fevralında isə 2483 QHT-nin qeydiyyatdan keçdiyi təsdiqlənmişdir. Müxtəlif QHT birlilikləri, media və digər qeyri-rəsmi mənbələr tərəfindən isə 200-dən çox QHT-nin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir (2, 30).

Ümumiləşdirmələrə görə hal-hazırda ölkədə yüzlərlə QHT-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlumdur. ATƏT və İCNL-in 2002-ci ildəki məlumatına əsasən qeydiyyatdan keçməmiş QHT-lərin sayı 611 olub (7).

2010-cu ilinin statistik məlumatlarına görə, ölkədə mövcud QHT-lərin sayını

nəzərə alsaq, orta hesabla hər 3500 vətəndaşa təxminən bir QHT düşdüğünü qeyd etmək olar. Bu göstərici inkişaf etmiş ölkələrə nisbətən fərqlidir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən QHT-lərin çox sayıda və keyfiyyətli fəaliyyət göstərməsi inkişafın əsas atributlarından hesab edilir. Hər hansı bir ölkədə QHT-lərin çox sayıda təsis edilməsi və səmərəli fəaliyyəti üçün zəmin yaradılması cəmiyyətin maraqları ilə yanaşı, hökumətin də marağındadır. Çünkü QHT-lərin fəaliyyəti bir növ hökumətin üzərinə düşəcək bir çox sosial, humanitar, təhsil, səhiyyə və digər sahələrdə olan öhdəlik və vəzifələrin məsuliyyətini paylaşmaqla yüngülləşdirir. Resurs qitliği və digər səbəblərdən QHT aktivliyi başlıca olaraq paytaxtla və böyük şəhərlərlə məhdudlaşır (2, 31).

2012-ci ilin aprel ayı üçün Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə qeydiyyata alınmış 2750 QHT var. Onlardan 293-ü fəaliyyət göstərib. 2011-ci

ilin yekunlarına görə, məhz 293 QHT ümumi məbləği 32,9 mln. manat məbləğində 484 grant üzrə hesabat verib. Beləliklə, hər qurumun orta illik dövriyyəsi 11 min 636 manat təşkil edib. Fəaliyyətdə olan QHT-lərin 30%-i elm sahəsində, 11% - i uşaq və gənclərin problemləri ilə, 7% -i turizm və mədəniyyət, 6% -i insan hüquqları və bir o qədəri sosial problemlərlə məşğul olur. KİV və səhiyyə problemlərinin payına 5%, QHT-lərin fəaliyyətinin və ekologianın dəstəklənməsinə 4% düşüb (5). Edildiyi kimi, QHT-lərlə bağlı başqa bir məsələ qeydə alınmış təşkilatların bir qisminin fəaliyyətsiz olmasıdır. Yəni qurumlar rəsmi qeydiyyatdan keçir, amma fəaliyyətini tənzimləməyərək formal xarakter alır. Əgər bu kimi halları nəzərə alsaq, reallıqda cəmiyyətin problemləri ilə aktiv məşğul olan və vətəndaş cəmiyyətin inkişafında rəsmi rəqəmlərdən az sayda (801 QHT) təşkilatın fəaliyyət göstərməsi məlum olar. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu ildə elan etdiyi maliyyə yardımına müsbəqəsi müraciət etmiş QHT-lərin sayı 600-dən çox deyil və o cümlədən dövlət qeydiyyatına alınmış 1000-dən çox QHT ilə əlaqə yaratmaq üçün KİV-də elan verilib və bu təşkilatların adları qeyd olunub, o zaman yuxarıda qeyd edilən fikir təsdiqini tapmış olur. Qisaca, ölkədə QHT-lərin sayı və fəaliyyətini analiz etsək, məlum olur ki:

- Ölkədə 2500-ə qədər QHT-nin mövcud olmasına baxmayaraq, bunların mühüm bir qismi fəaliyyətsizdir;
- Ölkədə QHT-lərin əksər hissəsi paytaxt Bakı şəhərində fəaliyyət göstərir və regionlarda QHT-lərin formalşeması və inkişafi prosesi zəif gedir;



• Vətəndaş cəmiyyəti quruculuğunda prosesləri sürətləndirmək üçün QHT-lərin sayını artırmaqla yanaşı, onların fəaliyyətlərində keyfiyyət və səmərəli fəaliyyət əmsalını artırmaq zərurəti vardır (2, 31-32).

Hal-hazırda ölkədə 3000-ə qədər qeydiyyatdan keçmiş QHT və xeyli sayıda qeydiyyatsız qrup mövcuddur. Ölkədə mövcud QHT-lərin sayını nəzərə alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən bir QHT düşdürüyüñ qeyd etmək olar. Kəmiyyət prizmasından qiymətləndirsək Azərbaycan kimi müstəqillik yoluna yeni qədəm qoymuş ölkələr üçün bu pis göstərici deyil.

Ümumiyyətlə, QHT-lərin tarixinin tədqiqi təsdiq etmişdir ki, Azərbaycanda QHT-lərin inkişaf tarixi zəngin və maraqlıdır. Bu tarixi dərsin öyrənilməsi müasir dövrədə 3-cü sektorun möhkəmləndirilməsi üçün çox faydalı ola bilər. Xüsusilə, orta əsrlərdəki əxılərin, XIX əsr ədəbi məclislərinin, xeyriyyə cəmiyyətlərinin və s. tədqiqi və təbliğli arzu olunandır. Sovet dövrünün sonuna doğru yaranmış QHT-lərin fəaliyyətinin öyrənilməsi də məqsədəməvəfiqdır. Ölkədə demokratik dəyərlərin oturuşması baxımından QHT sektorunun tarixi dövrlərinin dəqiq öyrənilməsi vətəndaş cəmiyyəti mədəniyyətinin formallaşmasına müsbət təsir edəcəkdir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2009.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat. Bakı, 2010.

3. Azərbaycan Respublikasında QHT-lərə Dövlət Dəstəyi Şurası. Bakı, 2008.

4. Azərbaycanda yerli donorluq və filantropiyanın əsas inkişaf istiqamətləri. "Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi. Bakı, 2004.

5. Azərbaycanda QHT-lərin durumu. <http://www.contact.az>

6. Azərbaycan SSR Konstitusiyası. "Azərnəşr", Bakı, 1973, maddə 133.

7. ATƏT, İCNL, QHT-lərin qeydiyyatının monitoringi layihəsinin Yekun Hesabatı. Bakı, 2002.

8. QHT-hökumət dialoquunun yekun hesabatı. "Azərbaycan" nəşr, Bakı, 2001.

9. Quliyev A. QHT-lərin tarixina ümumi bir nəzər. "525-ci qəzet", 12.01.2008, səh., 12.

10. SSRİ Konstitusiyası. "Azərnəşr", Bakı, 1977, maddə 51.

Açar sözlər: Azərbaycan Respublikası, Qeyri-hökumət Təşkilatları, müasir dövrdə, "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası".

Ключевые слова:

Азербайджанская Республика, неправительственные организации, современный этап, «Концепция Государственной Поддержки Неправительственных Организаций».

Keywords: Azerbaijan Republic, Non-Governmental Organizations, in modern times, "Concept of State Support to Non-Governmental Organizations".

РЕЗЮМЕ

Азербайджанская Республика за последние 10 лет значительно продвинулась в экономической сфере и встала в один ряд с развитыми мировыми

государствами. Наравне с этим, в Азербайджане достигнуто многое в направлении построения гражданского общества. Учитывая, что одним из критериев, обуславливающих сильное государство, является гражданское общество, Азербайджан уделяет большое внимание развитию этой области: сформировал конкретные механизмы поддержки государством учреждений гражданского общества, средств массовой информации, с целью укрепления защиты прав человека принял «Национальную Программу Действий», осуществил законодательные реформы для финансирования политических партий из государственного бюджета.

Одним из важнейших шагов, направленных на поддержку и развитие гражданского общества в Азербайджане, является формирование социально-экономической и финансовой базы неправительственных организаций – ведущих элементов гражданского общества.

27 июля 2007-го года решением Президента Азербайджанской Республики была утверждена «Концепция Государственной Поддержки Неправительственных Организаций», которая определила базовые принципы начала нового этапа развития в стране сектора НПО. После прошедших в общественном секторе принципиальных обсуждений концепции, указом Президента Азербайджанской Республики от 13 декабря 2007-го года был создан Совет Государственной Поддержки Неправительственных Организаций при Президенте Азербайджанской Республики

и был утвержден Устав Совета.

SUMMARY

Significantly developed in the last 10 years in the economic field Azerbaijan Republic along with being one of the world's developed countries, also has achieved a lot of successes for the establishment of a civil society.

Taking into account that one of the factors contributing to the development of a strong state is a strong civil society Azerbaijan paid special attention to this sector, established specific mechanisms to support the civil societies, the Mass Media, was adopted the National Action Plan in order to strengthen the protection of human rights and have been implemented legislative reforms to finance the political parties from the state budget.

One of the most important steps in support and development of civil society in Azerbaijan is the development of Non-Governmental Organisations and the formation of socio-economic and financial base of this sector.

On July 27, 2007 by order of the President of Azerbaijan Republic the "Concept of State Support to Non-Governmental Organizations" was approved, and this conception has determined the basic principles for the start of a new phase of development of the NGO sector in the country. After the fundamental discussions in the public sector in connection with the concept by order of the President was created Council of State Support to Non-Governmental Organizations under the President of Azerbaijan Republic and was approved the Regulations of the Council.

Region

TÜRKİYƏ İLƏ İRAN ARASINDA REGIONAL LİDERLİK RƏQABƏTİ: BÖYÜK DÖVLƏTLƏRİN MARAQLARI VƏ MÖVQEYİ

AYNUR SÜLEYMANLI
Bakı Dövlət Universiteti



Yaxın və Orta Şərqi, geoiqtisadi və geosiyasi əhəmiyyətinə görə hər zaman qlobal güclərin söz sahibi olmaq istədiyi əsas regionlardan biri olmuşdur. Böyük dövlətlərin regionda hakimiyyəti əldə etmək siyasəti bəzən münaqişə və müharibələri qaćınılmaz edirdi. Ümumilikdə, böyük güclərin marağına xidmət edən qeyri-sabitlik Orta Şərqi ən qədim dövlət ənənələrinə və regional liderlik hədəflərinə sahib olan Türkiyə və İranın təsirsiz ötüşmürdü. Tarixə nəzər salsaq, bu iki dövlətin fərqli siyasi, iqtisadi, dini mövqeləri tərəflərarası rəqabəti şərtləndirmişdir. Qlobal güclərin regionda artan marağı ilə tarixi Türkiyə-İran rəqabəti geniş vüsət almışdır. Belə ki, tərəflər arasında regional gücləmə iddiaları böyük güclərin siyasəti ilə formalşamaga başlamışdır. Bu əsasla, məqalə böyük

dövlətlərin Yaxın və Orta Şərqdə maraqları və mövqeyi çərçivəsində Türkiyə və İran rəqabətinə təsirlərini açıqlamağa və təhlil etməyə çalışır.

Dünyanın ən qədim mədəniyyət ocağı sayılan Yaxın və Orta Şərqi tarix boyu siyasi mübarizələrin, müharibələrin yaşandığı regionlardan biri olmuşdur. XX əsrin əvvəllərində Osmanlı imperiyasının süqutu ilə Orta Şərqi regionu strateji əhəmiyyəti və sahib olduğu zəngin yeraltı ehtiyatlar səbəbindən dünyanın böyük dövlətləri tərəfindən parçalanmalara, müharibələrə məruz qalmışdır. Xüsusilə, İlkinci Dünya müharibəsindən sonra Yaxın və Orta Şərqi, Soyuq müharibə dövründə həm Şərqi, həm də Qərb bloku üçün iqtisadi və siyasi əhəmiyyət kəsb etdiyindən tərəflərin rəqabət etdiyi əsas regionlardan biri olmuşdur.

Orta Şərqdə baş verən bu hadisələr təhlil edildiyi zaman regionun sahib olduğu mədəni dəyərlərin münaqişələrə səbəb olduğu aydınlaşır. Belə ki, maraqlara xidmət edən münaqişələrdə, böyük güclər tərəfindən fürsət olaraq dəyərləndirilən regionun fərqli etnik, dini, məzhəblərə sahib olması əsas rol oynamışdır.

Məhz bu səbəbdən ki, Yaxın və Orta Şərqdə şiddet, terror və müharibələr sənqimədən davam etməkdədir. 2010-cu ildən başlayıb hal-hazırda da davam edən “Ərəb baharı” kimi.

“Ərəb baharı” regionda maraqların və mövqelərin yenidən formalasdırılmasına səbəb oldu. Bu mərhələ bəzi dövlətlər üçün mövqelərin yenidən qazanılması, bəzi güclər üçün yeni mövqe uğrunda mübarizəyə qoşulma fürsəti yaratdı.

Yaxın və Orta Şərqdə baş

verən bütün bu konfliktlər, müharibələr təbii ki, regionda uzun illər yer alan, regional liderlik uğrunda mübarizə aparan – Türkiyə və İrandan yan keçməməktədir. Eyni coğrafi regionda müxtəlif idarə etmə quruluşuna sahib olmalarına baxmayaraq, ikitərəfli münasibətlər hər zaman davam etmişdir. Tarix boyu fərqli məzəhbələri, regional siyasətləri, global güclərlə olan münasibətləri ilə tərəflərin regional rəqib olduqları malumdur. Bu gün də Orta Şərqdə cərayan edən dəyişikliklərə münasibətdə bir-birinə əks strategiyalar, fərqli regional maraqlar, qarşı mövqelərdə yer almaları hələ də liderlik rəqabətinin davam etdiyini açıq şəkildə tacəssüm etdirir.

Təbii ki, Yaxın və Orta Şərqi regionunu böyük güclərsiz təsəvvür etmək olmaz. Bunun nəticəsidir ki, regional liderlik rəqabəti böyük dövlətlərin maraqları çərçivəsində formalşmaqdadır.

Türkiyə - İran rəqabətinə Qərb baxışı

Yaxın və Orta Şərqi Qərb üçün hər zaman vacibliyini qoruyan bir region olaraq qarşımıza çıxmışdır. Region sahib olduğu enerji ehtiyatları, strateji və coğrafi mövqeyi, eyni zamanda tarixi əlaqələr və təhlükəsizlik məsələləri ilə həmişə Qərbin diqqət mərkəzində olmuşdur. Təbii ki, regional yaxınlıq səbəbindən

Orta Şərqdə meydana gələn hər mənfi xarakterli hadisə Qərb dövlətlərini yaxından maraqlandırmaqdadır. Cənki, Qərb dövlətləri enerji ehtiyatlarının təxminən yarısını Orta Şərqdən idxlə etməkdədirlər. Belə olan halda regionda baş verən qeyri-sabitlik, xaos enerji ixracının axışını təhlükə altında qoyacaqdır. Bu səbəbdən Qərbin Yaxın və Orta Şərq siyaseti iqtisadi və siyasi maraqlar çərçivəsində formalaşmışdır. (3)

Bir çox təhlillərdə Qərb ilə ABŞ-in Orta Şərqdə ortaq maraqlarının olduğu və bu səbəbdən də regionda müttəfiq olaraq siyaset apardıqları müşahidə olunur. Tərəflər əsasən regionda terrorizm ilə mübarizə, kütləvi qırğınlarda silahlılarının yayılması qarşısının alınması, sülhün təmin edilməsi, sabitliyin qorunması, neft və qazın dünya bazarına nəql olunmasının təhlükəsiz şəraitdə həyata keçirilməsi ilə bağlı birgə siyaset həyata keçirirlər.

Soyuq müharibənin başa çatmasından sonra dünyanın “tək super güc” olaraq hakimiyyət sahəsinin xeyli genişləndirən ABŞ Orta Şərqdə nüfuzunu artırmaq və regional maraqlarını həyata keçirmək məqsədilə regiona müdaxilələr etmişdir. Xüsusilə, 11 sentyabr 2001-ci ildə ABŞ-a qarşı törədilən terror aktı, ölkənin regional siyasetinin dəyişməsinə səbəb olmuş və hərbi müdaxiləsinə gətirib çıxarmışdır.(4, s.27) Digər tərəfdən, qarşısında ciddi mənada müqavimət göstərən gücün olmaması ABŞ üçün əlverişli bir fırsat idi.

İkiqütbüdü dünyanın sona çatmasıyla super gücə çevrilən ABŞ-in 11 sentyabr 2001-ci il hadisəsiylə regiona hərbi müdaxilə ilə terrorizmə qarşı apardığı siyasetinin uğursuz olması və bu müdaxilənin region dövlətləri tərəfindən etirazla qarşılanması Böyük Orta Şərq

layihəsinin ortaya çıxmamasına səbəb oldu. Böyük Orta Şərq layihəsini irəli sürən ABŞ regionda demokratiya, sərbəst iqtisadiyyat, dünyəvilik, insan haqları kimi Qərb dövərlərini müsəlman ölkələrində yasmağa çalışırı. Layihə ilə ABŞ hərbi gücə deyil, yeni müttəfiqlər, yeni təhlükəsizlik sistemləri ilə regionda maraqlarını hayata keçirməyə başladı.(2) Bu məqsədlə, ABŞ-in siyaseti İraqdan başlayaraq Orta Şərqi yeniden formlaşdırmaq və Körəzdə hakim mövqeyə sahib olmaqla regionda suverenliyini qorumaq idi.

Bundan başqa, ABŞ-in digər məqsədi daha çox neft hasilatına sahib olmaq, təhlükəsizliyini qorumaq, iqtisadiyyatını inkişaf etdirmək, regionda nüfuzunu artırmaq, dünyada tək hakim gücə olaraq hakimiyyətini davam etdirərək, Orta Şərqdə Rusiya və Çin kimi ABŞ-a rəqib ola biləcək global gücərin siyasetinə mane olmaq idi.

ABŞ - in Böyük Orta Şərq layihəsi çərçivəsində əsas məqsədləri:

- Regionda sabitliyi təmin etmək
- Fələstin-İsrail münaqişəsini həll etmək
- Terrora dəstək verən ölkələrlə mübarizə aparmaq
- Yaxın və Orta Şərq dövlətlərinə siyasi və iqtisadi dəstək olmaq.

Bu məqsədlər çərçivəsində ABŞ-in region dövlətlərindən – Misir, Səudiyyə Ərabistanı, Türkiye və Körəz ölkələri ilə ortaqliq, müttəfiqlik münasibətləri yaranmağa başladı. Xüsusilə, Böyük Orta Şərq layihəsi ilə Türkiyənin rolü daha da artmışdır. “Model ölkə” olaraq adlanan Türkiyə, ABŞ üçün həmişə əhəmiyyətli tərəfdəş oldu.(2) Buna qarşılıq olaraq, İran regionda ABŞ üçün təhlükəli dövlət olaraq qəbul edilməkdə idi.

Ən əsası 1979-cu il inqilabı ilə yenidən formalaşan İran

xarici siyaseti, nüvə programı və terrorizmə dəstək verən ölkə olaraq qəbul edilməktəydi. İranı izolyasiya etmək, rejimi dəyişdirmək istəyən ABŞ-in bu addımları Tehranı zəiflətməklə qalmayıb, əksinə regionda fəaliyyətini daha da artırmaq idi. Belə ki, 11 sentyabr 2001-ci il hadisəsi ilə Əfqanistana, sonra da İraqa müdaxiləsi dolaylı olaraq İranı regiondakı düşmənlərindən (Əfqanistanda Taliban, İraqda Səddam Hüseyn) xilas etmişdi. Hərbi müdaxilələr İranın şəhər dövləti olaraq İraqda və Suriyada nüfuzu daha da artırdı.(11) Bu nüfuzdan ettiyatlanan ABŞ, İranın regional tərəfdəşlik edərək siyasetini həyata keçirməyə başladı. Beləliklə, ABŞ-in İranın terrora dəstək verən dövlət olaraq adlandırılması, tez-tez nüvə programı ilə günahlandırılması, Türkiyə ilə müttəfiqlik etməsi regional rəqabətin formalaşmasına səbəb olurdu.

İki ölkənin fərqli perspektivləri ilk olaraq Qərb ilə birgə və Qərbə qarşı olan münasibətləri ilə formalaşmışdır. Əsas fərqli, İranın kapitalizmə, liberal demokratiyaya, ABŞ-a və onun liderliyində qurulan yeni dünya siyasetinə qarşı olmasıdır. Bir tərəfdən Türkiyə İranın nüvə silahına sahib olmasını əlverişli olduğunu qəbul etsə də, digər tərəfdən buna qarşıdır. Cənki İranın nüvə silahına sahib olması regional güc olmasına və şəhər dövlətlərinə liderlik etməsinə səbəb olacaqdır.

Türkiyə və İran arasında tarixi rəqabətlə birgə, geosiyasi, stratejik, iqtisadi, siyasi rəqabət də olması diqqətdən qaçmır. İranın ABŞ ilə münasibətlərindən və ABŞ-in işğal etdiyi Əfqanistan və İraqdakı güc boşluqlarından yararlanan Türkiyə ABŞ ilə müttəfiqliyini davam etdirərək regionda təsirini artırmağa çalışdır.(12, s.4) Nəticə etibarı ilə bu güc boşluğu Türkiyə və İran arasındaki ikitərəfli

münasibətlərin yenidən regional rəqabətə əvvələşməsinə təkan verdi.

Beləliklə Böyük Orta Şərq layihəsinin nəticəsində ABŞ-in qlobal güc olaraq zəifləməsi regional aktorlar olan Türkiyə və İranın isə bölgə siyasetinin artmağa başladığı dövrün başlangıcı oldu. Bu dövr üçün Türkiyə xarici siyasetinin tek problemi İsrailə münasibətlərinin pozulması oldu. Lakin İsrailə münasibətlərin pozulması özü də, Türkiyənin bölgədəki gücünün bir qədər artmasına, İranla münasibətlərinin bir qədər normallaşmasına səbəb oldu. ABŞ-in beynəlxalq və regional aləmdə Orta Şərq planları gerçəkləşmədi. Bu siyaset ilk növbədə ABŞ-in müttəfiqləri olan Türkiyə, Səudiyyə Ərabistanı və Misir tərəfindən zəiflədildi. Bu dönmədə ABŞ-in regiondakı siyasetindən narahat olan Türkiyə də ona münasibətdə “yumşaq balanslaşdırma” siyaseti yürütməyə başladı. Bu siyaset çərçivəsində, ABŞ-in narazılığına baxmayaraq, qarşı tərəf aktorları olan Suriya, Həmas İranla münasibətlərinin inkişaf etdirməyə başladı. C.Buşun hakimiyyəti dövründə, yəni 2000-ci illərdə ABŞ beynəlxalq münasibətlərdə fərqli ideologiyaya əsaslanan yeni bir nizam qurmağa cəhd etdi. C.Buş hakimiyyətinin realist qanadı, xüsusilə də, 2006-ci il Livan savaşından sonra, Böyük Orta Şərq layihəsini ikinci plana ataraq, bölgədə məzəhəbsəl siyaset həyata keçirməyə başladı. İranın regionda artmaqdə olan təsirini azaltmaq üçün məzəhəb ayrılığı ortaya atıldı. Türkiyə də öz tərəfindən İranın təsirinə qarşı müəyyən addımlar atdı: Suriya və Həmasla münasibətlərini artırmağa başladı, Fələstin məsələsində daha fəal mövqə tutmaqla öz məqsədinə çatmağa çalışdı. ABŞ-in

regional gücünün iflas ani olan İraqın işgalî, əslində İran və Türkiyənin bölgə siyasətinin yüksələn xətla inkişafı dövrünün başlanğıcı olduğunu əsas göstəricisidir.(1, s.166)

2010-cu ildən etibarən Yaxın və Orta Şərqdə “Ərəb baharı” olaraq başlayan inqilablar regionda əsaslı dəyişiklərin baş verməsinə səbəb oldu. ABŞ artıq sülhərvər və dost dövlət imicini yaratmaq üçün daha çox əməkdaşlıq, danışıqlar və uzlaşma yolu ilə münasibətləri normallaşdırmaq prinsipini ilə hərəkət etməyə başladı. Əlbəttə ki, burada Türkiyə ilə əməkdaşlıq xüsusi yer tuturdu.

“Ərəb baharı” Türkiyəni bu proseslərdə rolunu daha aktiv, sülhərvər və əməkdaşlığa hazırlı bir dövlət kimi qabardı. Hətta ABŞ-in dəstəyi ilə Türkiyəni ərəb dövlətləri üçün model halına gətirdi. Türkiyənin Qərble yanaşı Şərqdə aktiv şəkildə integrasiyası, Avropa qarşısında öz maraqları naminə sərt duruşu onun Ərəb dünyasında nüfuzunu artırmaqla bərabər, regionda proseslərə birbaşa qatılmaq və söz sahibi olmaq, eləcə də regional problemlərlə bağlı hesablaşılmalı dövlət olmaq mövqeyinə qaldırdı.

İranın da “Ərəb baharı” ilə şəhə dövləti olaraq regional nüfuzunun artması rəqabət üçün

yeni şərait yaratdı. Bu rəqabət Suriya, Mosul məsələsində də tərəfləri qarşı-qarşıya gətirdi. ABŞ və Türkiyə tərəfdalılığı davam etsə də, İranla 2015-ci ildən ikitərəfli münasibətlərdə nüvə programında razılığa gəlinməsi ilə irliləyiş əldə olundu. Ümumilikdə, bu razılıq Türkiyənin artan regional liderliyinin İran ilə balanslaşdırılması olaraq qəbul oluna bilər.

Tərəflərin liderlik hədəfi və Rusyanın geostrategiyası

Yaxın və Orta Şərq Rusiya üçün əvvəllər olduğu kimi hal-hazırda da geostrateji əhəmiyyətli region olmağa davam etməkdədir. Soyuq müharibənin başa çatmasından sonra Rusyanın həm iqtisadi, həm də hərbi cəhətdən zəifləmiş olması Orta Şərqdə aktiv siyaset həyata keçirməsinə mane oldu. Bununla belə, Rusyanın regiona olan baxışı müyyən dəyişikliklərə səbəb olsa da, ABŞ-in 11 sentyabr hadisəsini əsas göstərərkə hərbi müdaxilələr etməsi və “Böyük Orta Şərq layihəsi”ni elan etməsi ilə Rusyanın regiona olan maraqları yenidən artmağa başladı. Bu maraqların artması sovet dövründən etibarən başlayan Rusiya – ABŞ rəqabətinin davamı olaraq qəbul

olunur. Beləliklə, Rusiya və ABŞ-in bir-birilərini təhlükə olaraq dəyərləndirmələri balanslaşdırma adına regionda müttəfiq dövlətlərə əməkdaşlıq qurma siyaseti ilə ortaya çıxardı.

Rusiyaya görə ABŞ-in regiondakı əsas hədəfi İran və sahib olduğu enerji ehtiyatlarıdır. Bu vəziyyət Rusiya üçün regiondan uzaqlaşdırılması və Orta Asiyada fəaliyyətinin məhdudlaşdırılması deməkdir. Bunun isə Rusiya tərəfindən qəbul edilməsi mümkün deyildir. Bu səbəbləri nəzərə alan Rusiya İran ilə əməkdaşlığını davam etdirməkdədir.

Hazırda Rusyanın Orta Şərqdə eləcə də, Suriya siyasetinin formalşmasına təsir edən faktorlar bunlardır: (8, s.17-18)

- Regionun strateji əhəmiyyəti
- Zəngin enerji ehtiyatları
- Siyasi İslamin artan gücü və yaratdığı təhlükəli vəziyyət

• Beynəlxalq nüfuz
 • Regionda güc tarazlığı
 Bu faktorlarla formalşan Rusyanın Yaxın və Orta Şərq siyasetinə nəzər salsaq ABŞ kimi regional dövlətlərə dəstək verərək regionda olan nüfuzunu qorumağa çalışdığını görə bilərik. Tez-tez gündəmə gələn

Rusiya – İran əməkdaşlığı da bunu sübut edir.

SSRİ-nin süqutu və İran üçün təhlükə törədən kommunizmin ortadan qalxması ilə Rusiya – İran münasibətləri qarşılıqlı maraqlar çörçivəsində formalşmağa başlamışdır. Belə ki, tərəflər arasında hərbi texnologiya sahəsində əldə edilən əməkdaşlıq 1997-ci ildə də Qazpromun ABŞ-in qarşı olmasına baxmayaraq İran ilə İran körfəzində kaz yataqları axtarışı layihəsi ilə davam etmişdir. Eləcə də, ticarət əlaqələri, Çeçenistan məsələsi, Tacikistan və Əfqanistandakı vətndaş mühabibələrində Rusiya və ABŞ arasındaki mübarizədə İranın mövqeyi Rusiya üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

İslam inqilabı ilə ABŞ-la olan əlaqələrin kəsilməsi və İranın qarşı tətbiq olunan emarəqlər İranı yeni tərəfdəşər axtarmağa sövq etdi. Böyük Orta Şərq layihəsi ilə ABŞ-in Orta Şərqdə artan nüfuzundan ehtiyatlanan İran Rusiya ilə regionda tərəfdəş olaraq Türkiyə - ABŞ müttəfiqliyini balanslaşdırmağa çalışırı.

İranın zəngin yeraltı təbii ehtiyatlara sahib olması və regiondakı bir çox ölkəyə dini faktorlarla təsir edə bilməsi, eyni zamanda hər iki dövlətin xarici siyaset prioritetləri, ABŞ-in regiondakı varlığından narahatlıqları, Türkiyənin regional siyaseti haqqında təqnidləri, “Ərəb baharı” ilə bağlı dəyərləndirmələri, Suriya böhranın həll olunmasında ona sürdükləri siyaset, Avrasiya perspektivləri bir-birinə əməkdaşlığın davam etməsinə təsir edən amillərdəndir.

Ümumilikdə, hər iki tərəfin maraqlarına xidmət edən bu əməkdaşlıqda Türkiyənin də rolü vardır. Belə ki, Türkiyənin ABŞ-la müttəfiq olması, qərb tərəfdarı olaraq siyaset aparması, regional lider güc olaraq Orta Şərqdə hakim olmaq iddiası da



bu əməkdaşlığı əsaslandırın digər səbəblərdəndir. Başqa sözlə ifadə etsək, Rusiya – İran əməkdaşlığı Tükiyənin regional lider dövlət olmasını əngəlləməyə çalışmaqdan ibarətdir.(5) 2010-cu ildən etibarən başlayan “Ərəb baharı”nda da bu siyaset davam etmişdir.

“Ərəb baharı” Orta Şərqdə böyük güclərin eləcə də, Rusyanın regional siyasetinin yenidən formallaşmasına səbəb oldu. Qiyamlar sırasında Rusiya Tunis, Misir, Bəhreyin, Yəmən və digər ölkələrdə tamaşaçı rolunda qalmış, ancaq Rusiya üçün strateji əhəmiyyət kəsb edən Suriya məsələsində aktiv rol oynamışdır.

Suriyada baş verən bu qiyamın iqtisadi səbəblərdən çox etnik və məzəhəbsal mübarizə məqsədilə böyük dövlətlərin burada hakim olmaq siyasetindən həll yolu tapmadığı aydınlaşdır. Ölkədə sünni əhalinin çoxluq təşkil etməsinə baxmayaraq, şəhər hakimiyyətin olması qarşıdurmanın əsas səbəblərindəndir. Suriya rejimlərinin ABŞ-a qarşı olması Qərbin müxaliflərini dəstəkləmələrinə səbəb olmuşdur. Suriyada iqtisadi və strateji maraqları olan Rusyanın burada Esad rejimini dəstəklədiyi gözlərdən qaçmır.

Suriyadakı vəziyyət qarşısında İranın mövqeyi Esad rejimin qalmasından tərəf olmasının Rusiya və İran əməkdaşlıq sahəsinin davam edəcəyi istiqamətindədir. Tükiyənin Suriya siyasetində olan qarşı mövqeyi İran ilə rəqabətin daha geniş vüsət almasına şərait yaratdı.(9) Belə ki, Tükiyənin Suriya siyasetində vurğuladığı sərhəd təhlükəsizliyi məqsədilə terrorislərdən təmizlənməsi, təhlükəsiz bölgə yaradılması, və bu bölgənin beynəlxalq bir güc tərəfindən idarə olunması Rusiya tərəfindən ciddi etirazla qarşılınmasa da, ancaq ucuşlara qadağa zolağı – NFZ (no-fly

zone) yaradılması Rusiya və İranın maraqlarına əks olduğu üçün qarşı mövqelərdə yer almamasına səbəb olmuşdur. Digər məsələ isə, Hələbdür. Rusiya Hələbdə müxalif qüvvələri terrorist olaraq dəyərləndirdiyi halda, Tükiyə əks fikirdədir.

Son dövrlərdə Tükiyənin regional siyaseti Rusiya ilə münasibətlərdə baş verən diplomatik böhran və 15 iyul çevriliş cəhdə ilə müəyyən dəyişikliklərə səbəb olmuşdur. Tükiyənin Esad rejiminə qarşı olması siyasetindəki dəyişiklik, həm Rusiya ilə olan münasibətlərin inkişafına, həm də Tükiyə - İran əlaqələrində Suriyanın ərazi bütövlüyünü əsas alan təhlükəsizlik müqaviləsinin ortaya çıxmına şərait yarada bilər. İran – Tükiyə münasibətlərində Rusiya, əvvəller iki tərəf arasında rəqabət tarazlığını müəyyənləşdirən dövlət olsada, hazırda regionda yeni əməkdaşlıq imkanları ilə ortaq müttəfiqidlər.

Regional rəqabət və Çinin “dünya siyaseti”

Çin gələcəkdə dünyadaki dinamikləri yenidən inşa etmək potensialına sahib olan ölkələrdən biridir. Çin dən dünya siyaseti ilk olaraq İkinci dünya mühərribəsindən sonrakı dövr ərzində formalaslaşmağa başlamışdır. Hazırda Çin dövlətinin bu diqqətçəkən yüksəllişi iqtisadi sahədə özünü daha çox göstərir.(7) Ancaq Çin dövlətinin bu siyasetini həyata keçirməsi üçün iqtisadi inkişafla birgə yeni regional hakimiyyətini davam etdirə bilməsi əsas şərtlərdəndir. Belə olduğu halda, Çin siyasi modernləşmə ilə global güc olacaqdır.

Çinin əhəmiyyətli bir global güc olaraq ortaya çıxmışındaki şübhəsiz əsas səbəb iqtisadi inkişafıdır. Ancaq Çin'in bu gücünün davam etməsi üçün yeni enerji ehtiyatlarına

olan ehtiyacı onu Orta Şərq regionuna yönəlməsinə səbəb olmuşdur. Belə ki, Çinin əsas neft təminatçısı Yaxın və Orta Şərqdir.(10) Ölkəyə daxil olan neftin 51%-i Səudiyyə Ərəbistan, Kuvayt və İran tərəfindən qarşılıdır. Bu səbəblə, regionda olan böyük gücərin maraqlarına Çinin də regional maraqları qoşulmuşdur. Çin Orta Şərqdə siyaset aparmasına digər səbəb ABŞ-la olan rəqabətidir.

Soyuq mühərribə dövründə Çin regionda aktiv rol oynamamış balanslı siyaset həyata keçirmişdir. İkiqütbüdü dünyadan son çatması ilə Çinin iqtisadi inkişafla güclənmək hədəfləri regionda aktiv rol oynamasına səbəb olmuşdur. Belə ki, Çin Orta Şərqdə əsas siyaseti enerji təhlükəsizliyinin təmin olunması, bazarların və yeni investisiya imkanlarının artırılması idi. Təbii ki, Çin regiondakı maraqları ABŞ-la rəqabəti də bərabərində götürdü. Bu rəqabət regional dövlətlərlə olan münasibətlərə də təsirsiz olmuşmürdü.

ABŞ-in Böyük Orta Şərq layihəsinin kommunist sistemində təhlükə olaraq qəbul etməsi Çin Orta Şərq dövlətləri ilə əməkdaşlıq etməsi ilə nəticələnmişdir. Son illərdə Orta Şərq siyasetində Çin İranla münasibətləri daha diqqət çəkir. Belə ki, İranı Çin üçün əhəmiyyətli edən bir neçə səbəb vardır. Başlıca amil, dünyada İranın zəngin neft yataqlarına sahib olması, OPEC-ə üzv olan ölkələr içində ən çox neft ixrac ikinci ölkə olmasına. Digər tərəfdən, ABŞ-in İranə sanksiyalar tətbiq etməsi xarici şirkətlərin İranla ticarət etməsini məhdudlaşdırırsa da, Çin üçün bu daha çox ixrac demək idi. Dünya bazarına açılmaq imkanı məhdudlaşan İran üçün Çinlə əməkdaşlıq əlverişli idi.

Daha once da qeyd olunduğu kimi Çin'in xarici siyasetində Orta Şərqi əhəmiyyətli rol

oynaması iqtisadi amillərlə bağlıdır.(6) İran üçün Çin ilə iqtisadi tərəfdəşliq etmək regional güc olmasına təsir edən faktorlardan biridir. Çünkü uzun zamandır beynəlxalq aləmdən tədric edilən İran üçün böyük güclərə potensialına sahib Çin ilə iqtisadi və siyasi sahədə əməkdaşlıq etmək əhəmiyyətlidir. Bundan başqa, Çin əsas silah tədarükçüsü olması da həm regional, həm də global balanslaşmaya təsirsiz ötüşmür.

Çin regionda iqtisadi bir güc olaraq yüksəlməsi, İranla əməkdaşlığı Tükiyə iqtisadiyyatı üçün əlverişli şərait yaradır. Ancaq, Çin İran'a silah satması, eləcə də, İranın nüvə siyaseti programına dəstək olmasının Tükiyə üçün regionda təhlükə mənbəyidir. Eyni zamanda, Çin və İran əməkdaşlığının ABŞ müttəfiqlərinin regional lider olmasına qarşı formalasdığını qeyd edə bilərik.

“Ərəb baharı” ilə başlayan inqilablar ərzində Çin üçün siyasi rejimlərin dəyişməsinin o qədər də əhəmiyyətli olmadığı ortaya çıxardı. Bu səbəblə Çin “tərəfsiz siyaset” yürütməkdədir. Ancaq qlobal və regional ABŞ hegemonluğununa qarşı Çin hər zaman İran kimi Orta Şərq dövlətləri ilə əməkdaşlıqlar quraraq ABŞ-a qarşı balanslı siyaset həyata keçirməkdədir. ABŞ regionda əsas müttəfiqi olan Tükiyənin regionda lider dövlət olmasının tərəfdarı olmayan Çin İran ilə tərəfdəşligini davam etdirməkdədir. Digər tərəfdən Tükiyə və Çin münasibətlərində meydana gələn Şərqi Türkistan, Tayvan kimi gərginliklər də bu tərəfdəşliğin davam etməsinə səbəb olur. Ümumilikdə, Tükiyə və İran rəqabətində Çinin rolu ABŞ-la münasibətinə əsasən davam etməkdədir.

Nəticə

Böyük dövlətlərin uzun illər davam edən Orta Şərqdə hakimolma istəyi hal-hazırda davam edir. Regionun strateji siyasi və iqtisadi cəhətdən əhəmiyyətli olması bu mübarizənin daha uzun müddət davam edəcəyindən xəbər verir. Təbii ki, böyük güclərin Orta Şərq siyaseti regional dövlətlərə də təsirsiz ötüşmür. Eləcə də, Türkiyə və İran rəqabətinə.

Regionun iki əsas güclü dövləti olaraq qəbul olunan – Türkiyə və İran tarix boyu Orta Şərqdə liderlik üçün rəqabət aparmışlar. Keçmişdən bu günə tərəflər arasında rəqabət sahələri dəyişsə də, regional lider olmaq hədəfi dəyişməmişdir.

Ümumlikdə dəyərləndirəsək, Türkiyə və İran arasındakı rəqabət fərqli siyaset izləmələrinə bağlı olaraq qalmayıb, dünyada böyük güc olaraq qəbul olunan dövlətlərin siyaseti ilə formalşmaqdadır. Türkiyə və İranın böyük güclərlə olan müttəfiqlilikləri ilə qarşı tərəflərdə yer alması bu rəqabətin davam edəcəyini göstərməkdədir.

ƏDƏBİYYAT

1. Cavid ƏLISGƏNDƏRLİ, "Ərəb Baharı" (Analitik Baxış). "Ərəb Baharı" Kontekstində Türkiyə və İran, Tarix və onun problemləri, No 1 2014, s.161-168

2. Büyük Ortadoğu Projesi ve Türkiye, Serenti, 18 Mart 2012, <http://www.serenti.org/buyuk-ortadogu-projesi-ve-turkiye-bir-demokrasi-masali/>

3. Enes DEŞİLMEK, Avrupa Birliği ve Orta Doğu, Trakya Üniversitesi, Uluslararası İlişkiler, 11 Ocak 2015, <http://akademikperspektif.com/2015/01/11/avrupa-birligi-ve-orta-dogu/>

4. Hamit ÇELİK, Ortaortadoğu'da ABD politikalari ve Büyük Ortadoğu Projesi, T.C Ufuk Üniversitesi Sosyal Bilimler Enstitüsü,

Yüksek Lisans Tezi, Ankara, 2014, <http://www2.ufuk.edu.tr/wp-content/uploads/2013/07/Hamit-Celik.pdf>

5. Hasan OKTAY, *Türkiye-Rusya-İran: İlişki Durumu Karışık*, 22 Mart 2016, <http://2023.gen.tr/2016/03/22/turkiye-Rusya-iran-iliski-durumu-karistik/>

6. M. İnanç ÖZEKMEKÇİ, *Türkiye'nin Doğu Sınırında Yeni Bir Güç: Çin, TÜSİAD Dış Politika Forumu*, http://www.gokbayrak.com/dergi_oku.asp?id=37&sid=823

7. Tarık OĞUZLU, *Çin ve Yeni Dünya Düzeni, Bilgesam, 19 Ekim 2015*, <http://www.bilgesam.org/incele/2198/cin-ve-yeni-dunya-duzeni/#.WFhcHLERrfY>

8. Yaşar ONAY, *Rusiya'nın Orta Doğu Politikasını Şekillendiren Parametreler, Bilge Strateji, Cilt 7, Sayı 12, Bahar 2015, ss.17-21*, <http://bilgestrateji.com/makale/BS2015-1/Rusyanin-Orta-Dogu-Politikasini-Sekillendiren-Parametreler.pdf>

9. Dmitri TRENIN, *Russia in the Middle East: Moscow's Objectives, Priorities, and Policy Drivers, The Carnegie Moscow Center*, April 05, 2016, <http://carnegie.ru/2016/04/05/russia-in-middle-east-moscow-s-objectives-priorities-and-policy-drivers-pub-63244>

10. Gal LUFT, *China's New Grand Strategy for the Middle East, Foreign Policy*, 26 January 2016, <http://foreignpolicy.com/2016/01/26/chinas-new-middle-east-grand-strategy-iran-saudi-arabia-oil-xi-jinping/>

11. Stephen M. WALT, *The United States Should Admit It No Longer Has a Middle East Policy, Foreign Policy*, 29 January 2016, <http://foreignpolicy.com/2016/01/29/the-u-s-should-admit-it-has-no-middle-east-policy-obama-cold-war-israel-syria/>

12. Valeria TALBOT, *Turkey*

And Iran: Resetting Relations? Analysis No. 224, December 2013, http://www.ispionline.it/sites/default/files/pubblicazioni/analysis_224_2013_0.pdf

Açar sözlər: *Orta Şərq, Böyük güclər, ABŞ, Türkiyə, İran, Qərb, regional rəqabət, Rusiya, maraqlar, Çin, liderlik, tərəfdaşlıq.*

Ключевые слова: *Ближний Восток, великая державы, Турция, Иран, Запад, региональное соперничество, Россия, интересы, Китай, лидерство, партнерство.*

Key words: *Middle East, great powers, USA, Turkey, Iran, West, regional rivalry, Russia, interests, China, leadership, partnership.*

RESUME

In terms of geo-economic and geopolitical importance of the Middle East has always been the main region where global powers want to have the right words. Policy acquisition power of the great powers in the region, in some cases led to the inevitable struggle and war between the parties. In general instability that serves the interests of the major powers, is not spared Turkey and Iran, having the oldest national traditions of the Middle East and the objectives of regional leadership. If we look at history, we see that the distinctive political, economic, religious positions of the two states generated competition between the parties. With the growing interest of global forces in the region, historical Turkish-Iranian rivalry has received widespread. Thus, the claim of becoming a regional power between the parties began to form on the basis of the policy of the Great Powers. On this basis, in the framework of the positions and interests of the major powers in the Middle East, the author tries to reveal

and analyze the impact of rivalry between Turkey and Iran for leadership.

РЕЗЮМЕ

С точки зрения геоэкономической и geopolитической важности, Ближний и Средний Восток всегда являлся главным регионом, где глобальные державы хотели иметь право слова. Политика приобретения власти великих держав в регионе в ряде случаев приводила к неизбежной борьбе и войне между сторонами. В целом нестабильность, которая служит интересам крупных сил, не обошла стороной Турцию и Иран, обладающие самыми древними государственными традициями Ближнего Востока и целями регионального лидерства.

Если мы обратимся к истории, то увидим, что отличительные политические, экономические, религиозные позиции этих двух государств обуславливали конкуренцию между сторонами. С ростом интереса глобальных сил в регионе, историческое турецко-иранское соперничество получило широкий размах. Таким образом, притязания на становление региональной силы между сторонами начали формироваться на основе политики великих держав. Исходя из этого, в рамках позиций и интересов крупных государств на Ближнем и Среднем Востоке, автор статьи пытается раскрыть и анализировать влияние соперничества между Турцией и Ираном за лидерство.

Экономика



ИЛЬГАР ВЕЛИЗАДЕ
Институт экономики НАНА

ПЕРСПЕКТИВЫ СОВЕРШЕНСТВОВАНИЯ АДМИНИСТРАТИВНО-РАЙОННОГО ДЕЛЕНИЯ В УСЛОВИЯХ РАЗВИТИЯ РЕГИОНАЛЬНЫХ РЫНКОВ В АЗЕРБАЙДЖАНЕ

Необходимость изменения АРД с точки зрения развития экономического потенциала Азербайджанской Республики

В настоящее время в Азербайджане осуществляются масштабные экономические реформы, имеющие в том числе целью обеспечить опережающее развитие ненефтяного сектора экономики. При этом, развитие рыночных отношений приводит к тому, что административное вмешательство в экономику сводится до минимума. На протяжении долгих лет, начиная с 2004 года в стране реализуется несколько этапов программы социально-экономического развития регионов, которая значительно стимулировала развитие не нефтяной сферы и способствовала повышению экономического потенциала регионов страны. В результате стал стимулироваться процесс создания внутренних рынков, дающих толчок развитию местных хозяйственных комплексов. Учитывая сказанное уже сейчас возникает необходимость в совершенствовании не только ряда функций местных органов власти и привести их в соответствии со сложившимися реалиями, но и создать новую сеть административно-районного деления, в связи с выдвигающимися на

передний план приоритетами социально-экономического развития территорий, повышения их экономической самостоятельности, уменьшения зависимости от дотаций из центра. Кроме всего прочего, в последние годы центр активности в реализации задач на местах переносится в муниципалитеты. В частности, за последние годы муниципалитеты приобрели позитивный опыт в решении таких вопросов, как снабжение питьевой водой населения Губы, Габалы, Исмаиллы и Гейгеля, ремонт проселочных дорог в Агджабеди, Балакене, Геранбое и Джалилабаде, уход за зданиями учреждений образования в Хачмазе, снабжение водой для орошения в Барде, Кюрдемире и Тертере, сбор и транспортировка бытовых отходов в Бинагадинском и Сабунчинском районах Баку [1].

Таким образом, формирование территориальных органов исполнительной власти в новых условиях должно осуществляться с учетом повышения социально-экономической регулятивной функции муниципалитетов в городах и сельских районах республики. Как показывает опыт целого ряда стран, правильное сочетание всевозможных выборных, законодательных

и исполнительных органов власти создает предпосылки для своевременного решения всех вопросов связанных с обеспечением нормального функционирования местных служб социальной и хозяйственной инфраструктуры.

Особенностью АРД является то, что границы районов определяют характер границ сельских административных единиц. Кроме этого, для определения размеров административных районов на первый план выдвигаются доступность центра и компактность территории, приближение власти к населению, создание удобных условий для эффективной деятельности местного аппарата самоуправления, повышение активности населения для реализации своих прав и обязанностей при минимальных затратах времени и средств.



Еще одним моментом, имеющим важное значение, является восстановление сетки экономического районирования формирующейся на базе сетки административного районирования.

В период рыночной эйфории в конце 1980-х – начале 1990-х годов практика регионального планирования и хозяйственного освоения территорий была признана неэффективной, и от нее пришлось отказаться. Эта часть не минула и экономического районирования. Как-то само собой о нем забыли. Однако в последующем экономическое районирование (зонирование) вновь было признано эффективным и последующая реализация программ социально-экономического развития регионов опиралась именно на этот вид районирования, учитывавшего особенности

территориальной организации хозяйства. Во многих странах существует ныне и успешно осуществляется практика, когда на основе разработки сети экономического районирования выделяются наиболее отсталые регионы, намечается комплекс долгосрочных мероприятий по их развитию. При этом применяемая система планирования основана не на жестком директивном методе, подлежащем к обязательному исполнению хозяйственными субъектами, а на комплексе мер рекомендательно-правового характера создающих с одной стороны нормативно-правовой климат для деятельности этих субъектов, а с другой стороны содержащий прогнозы ожидаемые от их деятельности. На основе этих прогнозов составляется расходная часть бюджета направленная на поддержку отсталых районов и отраслей. [2]

Как известно само по себе косметическое изменение границ административных районов мало чего даст. Опыт последних лет красноречиво об этом свидетельствует. Вычленение ряда районов из старых обернулся лишь простым перераспределением административных полномочий не более. Поэтому всякое изменение в существе административно-районного деления следует осуществлять по мере создания соответствующих предпосылок включающих в себя такие важные условия, как: изменение всей системы административного управления; усиление функций демократических институтов (местных органов власти - муниципалитетов); разработка механизмов взаимодействия органов исполнительной и законодательной власти

на местах; доведение экономических отношений до такой степени развития, когда в руках государства остаются лишь соответствующие кредитно-финансовые рычаги позволяющие ему оказывать влияние на деятельность субъектов хозяйствования; увеличение потребности со стороны государства в проведении комплексной региональной политики и пр.

Лишь при создании таких условий можно говорить о возможности серьезного изменения административно-территориального и в частности административно-районного деления.

Еще в начале 1990-х годов было установлено, что в зависимости от местных условий количественные характеристики административных районов, доступных к управлению, в разных регионах будут дифференцироваться. Было также определено, что в условиях Азербайджанской Республики доступными к управлению можно считать административные районы, которые находятся на максимальном расстоянии между райцентрами и удаленными населенными пунктами в пределах 35-40 км (в виде исключения до 50 км) в низменных и до 23-25 км в горных территориях. При этом районный центр должен занимать по возможности центральное положение на территории соответствующего района: наиболее удаленные населенные пункты должны иметь равноудобные условия для связи именно со своим центром.

Целесообразнее было бы так организовать административные районы, прилегающие к границам, чтобы охват их территории был бы как можно более большим. Это позволит

сделать приграничные районы более притягательными для самодеятельного населения окрестных мест, уменьшить отток населения с окраин в крупные города, особенно Баку, сформировать систему населенных пунктов ориентированных на свой районный центр. Большие размеры территории это еще и дополнительные возможности для эффективного использования природного потенциала приграничных районов, где в силу нового статуса, потребность в этом может значительно возрасти.

Экономические реформы в Азербайджане как условия для совершенствования административно-районного деления

Развитие азербайджанской экономики на современном этапе выдвигает необходимость увеличения доли отраслей ненефтяного сектора. Стимулирующие указы и постановления президента и правительства Азербайджанской Республики, принятые в последнее десятилетие создают основу для формирования региональных рынков, контуры которых очевидно просматриваются в предложенном в 2004 году экономическом районировании Азербайджанской Республики. Нынешние экономические районы включают в себя административные единицы характеризующиеся определенным экономико-географическим положением, территориально-хозяйственным единством, своеобразием природных и экономических условий и исторически сложившейся производственной специализацией. При этом, за основу этого экономического районирования было взято соответствующее

районирование имевшее место в советский период, правда в значительной степени модернизированное и приведенное в соответствие с границами нынешних административных районов.

Примечательно, что многие министерства и ведомства при осуществлении своих функций на местах в той или иной степени опираются именно на сетку экономического районирования, включающую в настоящее время 10 экономических районов. При этом у каждого из таких ведомств существуют свои критерии при определении границ территориальных подразделений. Так, в введении Министерства налогов находятся 14 территориальных управлений [3], в ведении Министерства юстиции Азербайджанской Республики – соответственно 12 территориальных управлений, включая Баку и Нахичеванскую Автономную Республику [4] и пр.

При этом, стоит отметить, что территориальные структуры министерств и ведомств постоянно совершенствуются и приводятся в максимальное соответствие с принципами, лежащими в основе экономического районирования, т.е. наиболее общими природными и экономическими условиями, наличием внутрирайонных устойчивых и интенсивных хозяйственных связей и пр. Так, 29 марта 2016 года в целях формирования прозрачной и эффективной системы управления в области культуры в соответствии с «Концепцией культуры Азербайджанской Республики», утвержденной Распоряжением Президента Азербайджанской Республики от 14 февраля 2014 года было издано постановление, согласно которому были

созданы 15 отделов культуры и туризма Министерства культуры и туризма Азербайджанской Республики.

Сходство и различия в пределах и между районами были наиболее наглядно продемонстрированы в процессе создания паспортов экономических районов. Работа проводилась НИИ экономических реформ Минэкономразвития (МЭР) Азербайджана и первичные варианты социально-экономических паспортов 9 экономических районов страны были представлены в июне 2010 года.

Паспорта были созданы с целью формирования информационной базы, отражающей существующую картину социально-экономического состояния экономических районов, природные и трудовые ресурсы.

Во время разработки паспортов было проведено ознакомление с опытом иностранных государств в этой области, собрана и размещена социально-

экономическая информация по экономическим районам Азербайджана. В паспортах были изложены такие данные, как территория экономических районов, рельеф, климат, запасы полезных ископаемых, экономический потенциал и другие основные показатели, а также были использованы различные таблицы, диаграммы и изображения. Паспорт содержит информацию о текущей социально-экономической ситуации регионов, естественных и трудовых ресурсах, территории, экономическом потенциале и другую информацию по 17 различным разделам [5].

Сказанное позволяет сделать вывод, что проводимые в стране социально-экономические реформы стимулируют формирование укрупненных административных формирований. В основе таких административных формирований лежат региональные рынки с четко выраженной структурой, которая может включать в себя

единий региональный рынок товаров и услуг включая рынок потребительских товаров, рынки средств производства, земельных ресурсов, рабочей силы; территориальный финансовый рынок, включая рынок ценных бумаг, валютно-денежный, ипотечный, кредитный рынок; рынок недвижимости; рынок прав собственности; рынок информаций, знаний, ноу-хау и другие.

Проводимые в стране реформы несомненно способствуют формированию региональных рынков, а реформы в управлении подводят к тому, чтобы вмешательство в дела субъектов хозяйствования носило ограниченный характер и осуществлялось с целью повышения их эффективности, а значит и эффективности развития региональных рынков. Из учета позитивного опыта зарубежных стран можно отметить, что к основным принципам современного регионального управления как совокупности принципов целенаправленного

воздействия на социально-экономические процессы, протекающие в регионе, относятся принципы децентрализации, партнерства, субсидиарности, мобильности и адаптивности.

Суть принципа децентрализации заключается в перемещении принятия решений от центральных органов управления к субъектам рынка. Этот принцип ограничивает монополию регионального управления, обеспечивает экономическую свободу субъектов хозяйствования в регионе. При этом, управление функционированием и развитием региона предполагает скординированное воздействие, реализацию комплекса управляющих воздействий со всех трех уровней управления – центрального, регионального и муниципального.

Важно отметить, что в нынешних условиях управление региональными рынками включает также необходимость обеспечения перехода экономики на инновационную модель развития.

Так, в Концепции развития «Азербайджан – 2020: взгляд в будущее» за основу взята экономическая модель экспортной направленности и предусмотрено, что повышение конкурентоспособности и усовершенствование структуры экономики будут способствовать росту ненефтяного экспорта. Поощрение и расширение инновационной деятельности, наряду со стремительным развитием ненефтяной промышленности, создадут благоприятную почву для формирования в стране экономики, основанной на знаниях.



Особого внимания заслуживает то обстоятельство, что согласно Концепции предусматривается повышение оперативности местных органов управления в принятии экономических решений. Будут осуществлены специальные проекты по развитию сельской местности, продолжены меры по улучшению инфраструктуры и социальных услуг.

Предусматривается, что улучшение инфраструктурного обеспечения, расширение применения информационных технологий в регионах страны, формирование региональных центров развития с учетом конкурентных преимуществ туристических и рекреационных зон, территориально-производственных кластеров по приоритетным отраслям экономики, каждого региона ускорят социально-экономическое развитие регионов [6].

Необходимость осуществления управления региональными рынками выдвигает на первый план задачу внедрения практики регионального менеджмента, который может представлять собой совокупность принципов, методов, форм и средств воздействия на хозяйственную деятельность региона. Региональный менеджмент можно рассматривать как науку и практику управления социально-экономическими процессами региона в условиях рыночной экономики. Научные основы регионального менеджмента представляют собой систему научных знаний, которая является его теоретической базой, включающей принципы регионального менеджмента; методы и модели регионального менеджмента; механизмы регионального



менеджмента; система регионального менеджмента [7].

Известно, что стратегическое планирование является важнейшей компонентой менеджмента и, в частности, регионального. Осуществляемая в Азербайджане комплексная программа социально-экономического развития регионов основывается на принципах стратегического планирования и имеет цель повысить уровень благосостояния жителей, обеспечить такой уровень социального развития регионов при котором качество жизни его населения определяется уровнем и эффективностью производства в его пределах. Ключевыми задачами экономического развития регионов являются: привлечение в регион новых производств, модернизация структуры производства, развитие имеющихся производств, и прежде всего развитие инфраструктуры жизнеобеспечения и жизнедеятельности населения, создание рабочих мест.

В свете решаемых комплексных задач регионального развития ответственность за их

непосредственную реализацию несут региональные органы государственной власти и управления. Сейчас в условиях наличия в пределах одного экономического региона нескольких административных районов сложно обеспечивать их согласованное взаимодействие в рамках ставящихся задач. Однако в перспективе, в условиях продолжения нынешней направленности экономических реформ на передний план могут выдвинуться задачи приведения административных механизмов на местах в соответствии с требованиями сегодняшнего времени, когда комплексные вопросы регионального экономического развития решаются посредством всесторонней административной поддержки.

ЛИТЕРАТУРА

1. Выступление исполнительного секретаря Национальной ассоциации городских муниципалитетов Азербайджана, координатор национальных ассоциаций Ази Акберова на III Общереспубликанском форуме председателей муниципалитетов 24 июня 2014г. <http://www.trend.az/>

azerbaijan/society/2288033.html

2. Лескин В.Н., Швецов А.Н. «Государство и регионы. Теория и практика государственного регулирования территориального развития» М. 1997г.

3. Территориальные налоговые управление и департаменты Министерства налогов Азербайджанской Республики <http://www.taxes.gov.az/modul.php?name=elaqe&cat=4>

4. Региональные отделения Министерства юстиции Азербайджанской Республики <http://www.justice.gov.az/resh.php>

5. Azərbaycanın iqtisadi rayonlarının sosial-iqtisadi pasportları hazırlanmışdır <http://www.ier.az/az/snews.php?id=232>

6. (Концепция развития "Азербайджан-2020: взгляд в будущее". Официальный сайт Президента Азербайджанской Республики http://www.president.az/files/future_ru.pdf с 20-21)

7. Е.Г. Коваленко, Г.М. Зинчук, С.А. Кочеткова, С.И. Маслова, Т.И. Полушкина, С.Г. Рябова, О.Ю. Якимова «Региональная экономика и управление» с. 87-88 издательский дом «Питер»

Hüquq

MÜDAFIƏÇİ-VƏKİLİN MƏHKƏMƏ İCLASININ PROTOKOLUNDAN İSTİFADƏ ETMƏ İMKANLARI

İLHAMƏ HƏSƏNOVA

Azərbaycan Respublikası

Vəkillər Kollegiyasının üzvü



58

Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 51-ci maddəsində cinayət təqibini üzrə aparılan prosessual hərəkətlərin gedisi və nəticələrinin protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotografiq neqativlərdə, fotoskilərdə, diapoziitvlərdə, audio yazınlarda, fonoqramlarda, video və kino çəkilişləntlərdə, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarla, rəsmi lərlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunması tələbi nəzərdə tutulmuşdur. Cinayət təqibini üzrə aparılan prosessual hərəkətlərin gedisinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibini üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedisi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil

edilmiş şəxs tərəfindən tərtib edilir.

Ədalət mühakiməsinin həyata kecirilməsi prosesində məhkəmə iclasının gedisatını əks etdirən məhkəmə iclas protokolu mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 134-cü maddəsinə əsasən məhkəmə iclasının protokollarından sübut kimi istifadə oluna bilər. Qanunvericilikdə məhkəmə iclası protokolunun tərtibinə dair məcburul tələblərin irəli sürülməsi (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 7-ci bəndi) və məhkəmə iclası protokolunun məhkəmənin cinayət təqibini üçün əhəmiyyət kəsb edən halların bilavasitə qarvanılmasını təsdiq edən sənəd olmasının təsbit edilməsi (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 134-cü maddəsinin 1-ci bəndi) bu sənədin əhəmiyyətli rolunu bir daha təsdiq edir. (1) göstərir. Bu yanaşma həmdə "Mütəhimin müdafiə

hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1994-cü il 2 dekabr tarixli 6 sayılı qərarında qərarında da öz əksini tapmışdır. Həmin qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə məhkuma, bəraət almış şəxsə, onların müdafiəçilərinə məhkəmə iclas protokolu ilə tanış olmaq imkanı yaratmağa borcludur. Protokolun iri həcmədə olması və digər üzürlü səbəblərdən imzalandıqdan sonra onunla 3 sutka ərzində tanış olmaq mümkün olmadıqdə məhkəmə və ya hakim bu müddəti uzada bilər. Məhkəmə iclas protokoluna edilən qeydlər mühüm prosessual əhəmiyyət kəsb etdiyindən, onlara məhkəmə tərəfindən diqqətlə və obyektiv surətdə baxılmalıdır. Məhkəmə protokola edilən qeydlərlə tam və ya qismən razılaşmadıqdə öz qərardadında bunu əsaslandırmalıdır.

Tam haqlı olaraq hüquq ədəbiyyatında məhkəmə

icasının protokolunu ədalət mühakiməsinin aynası adlandırırlar.(2)

Bu sənədin əhəmiyyəti barədə müxtəlif fikirlər mövcuddur. Məsələn, T.Q. Morşakova qeyd edir ki, məhkəmə iclasının protokolu məhkəmə arasındırasının gedisatı barədə yeganə məlumat mənbəyidir və məhkəmədə işlərin baxılmasına üçün müəyyən edilmiş prosessual rəqlamentə əməl edilib edilməməsinə "şahidlik edir" (3).

Elmi ədəbiyyatda məhkəmə iclası protokolunun müdafiəçi-vəkilin fəaliyyətində əhəmiyyəti dəfələrlə qeyd olunmuşdur. Məsələn, N.Ç.Çuvaşova göstərir ki, "məhkəmə iclasının protokolu ilə tanış olmaqla müdafiəçi-vəkil məhkəmə iclasında iştirak etmədiyi hallarda belə həmin iclasda yol verilən prosessual pozuntuları görüb mübahisələndirə bilər" (5) T.L. Jivulinanın əsaslandırılmış fikrinə görə "vəkilin kassasiya şikayəti yazmağa hazırlaşarkən öyrənməli olduğu an vacib məhkəmə sənədi məhkəmə iclasının protokoludur. (4) Bu fikir onunla əsaslandırılır ki, məhkəmə iclasının protokolu məhkəmə arasındırasının bütün gedisatını əks etdirir və işin hallarının məhkəmə tərəfindən qiymətləndirilməsini formalasdırıb. Sübutların tədqiqi prosesini göstərir; protokolla hökmü müqayisəli şəkildə təhlil edib onlar arasında ziddiyyətləri müəyyən etməklə cinayət qanunvericiliyinin pozulması hallarını, həmçinin işin faktiki hallarının düzgün

müəyyən edilib-edilməməsini aşkar etmək mümkündür. Hələ P.Qarris qeyd edirdi ki, "şahid ifadələrini yazmağa ehtiyac yoxdur; məhkəmə-polis araşdırmasının hər bir dindirmə protokoluna nəzarət edin, ancaq sözlər ilismək və hər bir boş səhvi və ziddiyyəti müəyyən etmək üçün yox, əhəmiyyətli fərqlilikləri və ziddiyyətləri müəyyən etmək üçün. Əgər bu fərqlilikləri və ziddiyyətləri aşkarlamısınızsa, onları andlı iclasçıların nəzərinə catdırın" (5).

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət prosessual qanunvericiliyində müdafiəçinin təcrubi olaraq öz fəaliyətində məhkəmə iclasının protokolundan istifadə etməsini reallaşdırmaq imkanları möhduddur. Məsələn Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.2-ci maddəsinə əsasən müdafiəçi məhkəmə iclası qurtardıqdan və protokol imzalandıqdan sonra (protokolun məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən imzalanması üçün qanunda 3 gün müddət nəzərdə tutulur) 3 gün müddətində protokolla tanış olmaq imkanına malikdir. Belə bir qayda məhkəmə istintaqının gedişatında müdafiəçi-vəkil məhkəmə iclasının protokoluna qeydlər vermək imkanından məhrum etməklə müdafiənin imkanlarını azaldır. Bu məsələdə qonşu dövlətlərin təcrübələri maraqlıdır; Məsələn, Rusiya Cinayət Prosessual Məcəlləsinin 259-cu maddəsinin 6-ci bəndi ilə müdafiəçi-vəkilə protokol tam hazır olanadək onun hazır olan müəyyən hissələri ilə tanış olmaq hüququ verilir. Belarusiya Respublikasının Cinayət Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə iclasının protokolu məhkəmə araşdırması qurtaqdıqdan sonra 10 gün müddətində məhkəmə iclasında sədrlik edən və katib tərəfindən imzalanır. Məhkəmə iclasının gedışatında protokol hissələrlə hazırlanaraq

məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən imzalanmaqla onların vəsatətləri əsasında tanış olmaq üçün tərəflərə təqdim edilə bilər. Əgər məhkəməyə qədər istintaq hərəkəti protokollarını tənzimləyen qaydalara nəzər salsaq görərik ki, bu qaydalarda müdafiəçi-vəkilin iştirak etdiyi istintaq hərəkətinin protokolları ilə həmin hərəkət bitən kimi yerindəcə tanış olmaq və protokola qeydlər vermək hüququ nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndi) İşə məhkəmə baxışını əks etdirən məhkəmə iclasının prootokolları ilə yekun məhkəmə hökmü cixanadək tanış olma imkanının müdafiəçiyə yaradılmaması, onun müdafiə imkanlarını əhəmiyyətli şəkildə möhdudlaşdırır. Halbuki bu protokolda məhkəmə istintaqında tədqiq edilən sübutlar əks olunur və müdafiəçi müdafiə nitqində yalnız bu sübutlara istinad etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 340.3-cü maddəsinə əsasən Cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Ona görə də biz belə bir tezisin tərəfdarıyıq ki, "məhkəmə iclasının protokolu məhkəmə istintaqı qurtardıqdan sonra, məhkəmə cixışlarına başlanana qədər tanış olmaq üçün tərəflərə təqdim olunmalıdır" (6). Bu həm də daha bir vacib məqam baxımından zəruridir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1 maddəsində məhkəmənin göldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması kimi vacib bir tələb irəli sürülmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi isə məhkəmə iclasının protokolunda əks etdirilir və rəsmiləşdirilir. Yekun məhkəmə hökmü cixarılır, məhkəmə iclası bitir, bundan sonra 3 gün müddətində protokol

imzalanır və müdafiəçi-vəkil daha 3 gün müddətində onunla tanış ola bilər. O protokolla tanış olur və müəyyən edir ki, məhkəmədə baş vermiş bir sıra vacib məqamlar protokolda düzgün əks olunmamışdır. O qeydlərini məhkəməyə təqdim edir və məhkəməyə sədrlik edən bu qeydlərlə razılışib imzalayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.7.maddəsində protokola dair yazılı qeydlərin verildiyi halda məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılışdıqda öz imzası ilə qeydləri təsdiq etməsi, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul etməsi nəzərdə tutulmuşdur. Lakin artıq məhkəmənin hökmü cixarılmışdır və nəticə etibarı ilə bu hökmədə məhkəmə baxışını düzgün əks etdirməyən protokolun məzmunu məhkəmənin nəticəsinin əsasını təşkil etmişdir. Nəticədə təqsirləndirilən şəxsin İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası 6-ci maddəsində nəzərdə tutılmış ədalətli məhkəmə hüququ pozulmuş olur.

Müdafıəçi-vəkilin təcrubi fəaliyyətində tez-tez elə hallara təsadüf olunur ki, apellyasiya və ya kassasiya şikayətləri hazırlanana qədər məhkəmə iclasının protokolu ilə tanış olmaq zəruri olur. Lakin bir çox hallarda məhkəmə iclasının protokolu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.7 ci maddəsində göstərildiyi kimi məhkəmə iclası qurtardıqdan sonra 3 gün müddətində deyil, gec imzalanır. Bu isə ona gətirib cixarır ki, təqsirləndirilən şəxs və ya onun müdafiəçisi bir sıra hallarda kassasiya və ya apellyasiya şikayətini bu şikayət üçün müəyyən olmuş tələblərə uyğun olmadan verməli olurlar, bu zaman göstərirler ki, əsaslandırılmış şikayəti məhkəmə iclasının protokolu ilə tanış olduqdan sonra təqdim edəcəklər. Hesab edirik ki, müdafiəçi-vəkil

argumentli apellyasiya və ya kassasiya şikayəti hazırlamaq üçün kifayət qədər vaxta malik olmalıdır. Bundan əlavə cinayət prosessual qanunvericiliyində məhkəmə iclası protokolunun surətinin müdafiəçi-vəkilə verilməsinin nəzərdə tutulmaması da onun həmin protokoldan istifadə etməsində cətinlik yaradır. Məhkəmə icrası ayalarla davam edən məhkəmə baxışlarında isə 3 gün müddətində protokolla tanış olmaq, protokolun məzmununu onunla tanış olmaqla yadda saxlamaq və yaxud protokola dair qeydləri protokol əlinin altında olmadan hazırlamaq qeyri mümkün olur, bu isə müdafiənin işini xeyli cətinləşdirir. Bu baxımdan da qonşu Rusiya dövlətinin təcrübəsi maraqlıdır; məsələn, Rusiya Cinayət Prosessual Məcəlləsiin 259-cu maddəsinin 8-ci bəndində məhkəmə iştirakçısının yazılı vəsatəti ilə onun hesabına məhkəmə iclası protokolunun təqdim edilməsi də nəzərdə tutulmuşdur. (8)

Hesab edirik ki, belə bir müddəənin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində də nəzərdə tutulması müdafiənin səmərəliliyini artırmağa kömək edər. Digər vacib məsələ müdafiəçi-vəkilin öz funksiyalarını yerinə yetirərkən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə iclas protokolundan istifadə etmək imkani ilə bağlıdır. Əgər protokol Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermirə onda o hüquqi qüvvəsi olmayan mümkünsüz sübut hesab olunur. Belə bir protokolun məzmunu ittihəmin əsasını təşkil edə bilməz. Cinayət Prosessual Məcəlləsinin 134.1 maddəsində istintaq hərəkətlərinin məhkəmə iclasının protokollarının yazılı formada tərtib edilməsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə protokolun formasına dair tələb, yəni onun yazılı formada

tərib edilməsinə dair tələb irəli sürüləsə də onun məzmununa dair tələbi özündə əks etdirən norma mövcud deyil. Bu isə əslində məhkəmə iclası protokolunun cinayət prosessual qanunvericilin tələbinə uyğun tətib edilib- edilməməsini müəyyən etməyi imkansız edir. Bununla da təcrübədə məhkəmənin tətib etdiyi istənilən protokolun məzmunu ittihəmin əsasını təşkil edir. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində 125-ci maddəsinin tələblərinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Əslində məhkəmə iclasının protokolunun məzmununu məhkəmə baxışının həyata keçirilməsi zamanı aşkar edilən cinayət təqibi üçün əhəmiyyətli olan faktların və halların bilavasitə qarvılmasına əsaslanan məlumatlar təşkil edir. Məhkəmə iclasının protokolu cinayət təqibi üzrə toplanmış sübutların məcmusu əsas götürülməklə yoxlanılmalı və qıymətləndirilməlidir. (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü və 145-ci maddələri) Məhkəmə iclas protokolunun məzmununa dair tələblərin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmaması onun onun həqiqiliyinə-yəni məhkəmənin gedişatının dəqiq və olduğu kimi əks etdirəsinə şübhə yaradır. Belə olan halda isə bu protokolun məzmunu ittihəmin əsasını təşkil edə bilməz. Yenə də qonşu dövlətlərin təcrübəsinə nəzar salsaq gprərik ki, məsələn, Rusiya Cinayət Prosessual Məcəlləsiin 259-cu maddəsində məhkəmə iclas protokolunun məzmununa dair tələblər göstərilmişdir. Həmin maddənin tələbinə əsasən məhkəmə iclasının protokolunda məhkəmə iclasının yeri və tarixi, onun başlama və qurtarma

saati (bənd3.1), hansı cinayət işinə baxılması (bənd3.2), işə baxan məhkəmənin tərkibi və adı, katib, tətəcuməci, dövlət ittihəmcisi, müdafiəçi, təqsirləndirilən, zərərcəkən, mülki iddiacı, mülki cavabdeh, onların nümayəndələri və məhkəməyə dəvət edilən digər şəxslər barədə məlumatlar (bənd 3.3), təqsirləndirilən barədə məlumatlar və onun haqqında secilmiş qəti-imkan tədbirinin növü. (bənd 7). Məhkəmə araşdırılmasında baş vermə ardıcılığı ilə sədrlik edən hərəkətləri (bənd 3.5.) cinayət işində iştirak edən şəxslərin xahişləri, vəsatətləri və sairin gəstərilməsi tələbləri və sair də daxil olmaqla bütövlükdə 16 tələb irəli sürülmüşdür. (9)

Məhkəmə iclasının protokolu Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermirə o, mümkünzsü sübut hesab olunur. Lakin müdafiəçi-vəkil hətta mümkünzsü hesab olunan məhkəmə iclası protokolundan da müdafiədə istifadə edə bilər. Məsələn, məhkəmə qərarını mübahisələndirərkən o belə protokolun məzmununa istinad edə bilər, belə ki, cinayət prosessual qanunvericiliyi bunu qadağan etmir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.6.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində icraat zamanı aparılmış məhkəmə iclasının protokolunun məhkəmə iclasında sədrlik edən və ya məhkəmənin katibi tərəfindən imzalanmaması apellyasiya instansiyası tərəfindən cinayət işinin materiallarının birinci instansiya məhkəməsinə qaytarılması üçün əsasdır.

İş materiallarında məhkəmə iclası protokolunun olmaması əsaslılığı və qanununiliyi yalnız məhkəmə araşdırmasının gedışatını düzgün əks etdirən məhkəmə iclas protokolu ilə yoxlanılması mümkün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclas protokolunun tətib edilməsi



funksiyası məhkəmə iclasının katibinin üzərinə qoyulur. (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 98-ci maddə) Məhkəmə iclasının katibi məhkəmə iclası protokolunun tamlığına və düzgülüyünə şəxşən məsuliyyət daşıyır və protokoldakı yazıların məzmununa dair hec kimin göstərişlərindən asılı deyil. Qanunvericilik tərəflərə məhkəmə iclas katibinin obyekтивliyini və qərəzsizliyini şübhə altına alan hallar olduqda tərəflərə ona etiraz etmək hüquqi verir. (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 116-ci maddə)

Məlumdur ki, məhkəmə iclasının protokolunda prosesin gedışatının düzgün əks etdirilməsinə nail olmaq vasitələrindən biri vəkil tərəfindən səsyazan qurğulardan istifadə edilməsidir. Bunun hüquqi əsası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin məhkəmə iclasında sədrlik edən icazə ilə foto, kino, audio, video, kompyuter və digər texniki vasitələrdən istifadə edilməsini nəzərdə tutan 310.2.5-ci maddəsidir.

Müdafiəçinin məhkəmə iclası protokolunun düzgün arparılması üçün tətbiq etdiyi taktiki hərəkətlərdən biri də təqsirləndirilən şəxsin, şahidin, zərərcəkmişin, ekspertin dindirilməsi zamanı məhkəmə iclas katibiniə müraciət etməklə onun diqqətini vacib momentlərin protokolda dəqiq əks etdirilməsinə yönəltməkdir.

məsələn" xahiş edirəm bu cümlədən protokolda sözbəsz olduğu kimi qeyd olunsun" Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.8.-cimaddəsində müdafiəçinin özünü və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək hüququ nəzərdə tutılmışdır.

Nəzərə alsaq ki, məhkəmə iclasının protokolu prosesin gedışatını, şahidlərin, zərərcəkmış şəxslərin, təqsirləndirilən şəxslərin ifadələrini, sübutların tədqiqiinin nəticələrini və s. əks etdirir, bu sənədin hər şəydən əvvəl məhkəmənin yekun məhkəmə qərarını çıxarmaq üçün müşavirə otağında olarkən məhkəmə prosesi materiallarını düzgün təhlil etməsinə xidmət etməsi aydın görünür. Məhz bu hal məhkəmə iclası protokolunun məhkəmənin yekun qərar qəbul etmək üçün müşavirə otağına gedənədək tətib olunmasının zəruriliyini şərtləndirir. Ona görə də məhkəmə iclasının protokolunun məhkəmənin yekun qərarı çıxdıqdan sonra tətib edilməsi və bununla

da istər-istəməz protokolun məzmununun yekun qərarın məzmununa uyğunlaşdırılması təcrübəsinə qanuni və əsaslı hesab etmək olmaz. N.C.Çuvaşovanın məhkəmə iclasının protokolunun məhkəmənin müşavirəyə getməsinədək tərtib edilməsinin protokolun keyfiyyətinin təmin edilməsinə, yekun məhkəmə qərarı çıxarılarkən protokolun yeganə sübut mənbəyi olmasına, protokolun uzun müddət öyrənilməsinə zərurətin aradan qalxmasına, məhkəmə qərarlarından şikayət vermə müddətlərinin azaldılmasına. protokola qeydlərin sayının azaldılmasına, məhkəmə qərarının qanuni qüvvəyə minməsi müddətinin azadılmasına, məhkəməyə sədrlik edən protokolu hökmə uyğunlaşdırmaqla təhrif etməsi imkanından məhrum edilməsinə, ifadə verən şəxslərin verdikləri ifadələrin həqiqiliyinə görə məsuliyyətinin artırılmasına, çıxışlarında dövlət ittihamcısına və müdafiəçiəyə məhkəmə iclasının protokolunda məhkəmləndirilmiş sübutlara istinad edilməsi imkanının yaradılmasına, müdafiəçi-vəkilə məhkəmə qərarından şikayətin vaxtında, qanununun tələblərinə uyğun və arqumentli şəkildə hazırlanması imkanının təmin edilməsinə xidmət edəcəyi barədə fikri ilə razılışmaq lazımdır. (4) Əks halda ümumiyyətlə cinayət işinin məhkəmə baxışını kecirməyə, şahidləri dindirib sübutları tədqiq etməyə ehtiyac qalmır, axı bu və ya digər məhkəmə hərkətlərinin məzmunu onszu da bir cəox hallarda məhkəmə istintaqının materiallarına əsaslanmayan yekun məhkəmə qərarına uyğunlaşdırılaraq təhrif olunur.?

Yuxarıda göstərilən problemlərin həll olunması üçün Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsində aşağıdakı müddəaların əks olunması zəruri hsab edirik:

1. Məhkəmə iclası

protokoluna məhkəməyədək istintaq zamanı mövcud olan qaydalar tətbiq olunsun, yəni, məhkəmədə dindirilənlərə onların protokola salınan ifadələri ifadə verdikdən dərhal sonra elan olunsun, bu zaman həmin şəxsərə ifadələrin məzmununa dair qeydlər vermək, düzəlişlər etmək hüquq verilsin.

2. Müəyyən olunsun ki, məhkəmə iclasının protokolu məhkəmənin müşavirəyə getməsinədək tərtib olunmalı və tərəflərin xahişi ilə onlara təqdim edilməlidir.

3. Belə bir qayda müəyyənləşdirilsin ki, məhkəmə iclasının protokolu hər bir məhkəmə iclasından sonra tərtib olunur və tərəflər onun surətini əldə etmək imkani yaradılır.

4. Müəyyən olunsun ki, məhkəmə iclasının protokolunun tərtib olunmasında məlumatların qeydə alınması üçün texniki vasitələrdən istifadə olunması mütləqdir, bu məlumatların daşıyıcıları isə protokolun ayrılmaz tərkib hissəsini təşkil edir. (7)

Bu müddəaların cinayət-prosesual qanunvericilikdə əks olunması həm də təqsirləndirilən şəxsin "İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının" 6-ci maddəsində nəzərdə tutulmuş ədalətlə məhkəmə hüququnun təmin edilməsi ilə nəticələnərdi. Həmin maddənin tələbinin əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır.

Beləliklə, müdafiəçi-vəkilin məhkəmə iclası protokolu ilə aktiv işi məhkəmə qərarlarını mübahisələndirmək üçün daha arqumentli dəlillər əldə etməyə imkan yaradır. Bununla yanaşı müdafiəçi-vəkil tərəfindən məhkəmə iclası protokolundan istifadə edilməsinin effektivliyinin artırılması üçün bu məsələnin davamlı elmi tədqiqi zəruridir.

Acar sözlər: məhkəmə iclasının protokolu, protokola qeydlər, müdafiəçi-vəkil.

Key words: protocol of judicial meeting, notes to protocol, defender- advocate.

Ключевые слова: протокол судебного заседания, протокол замечаний, защитник-адвокат.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin Kommentariyası. C.H.Möv süümov, B.C.Kərimovun, Ə.H.hüseynovun redaktəsi ilə "Digesta" nəşriyyatı, Bakı 2010-cu il.

2. Naniyev A. "Точный протокол укрепляет доверие к суду" // Российская юстиция. 2002. N 6. C. 58

3. Защита по уголовному делу: Пособие для адвокатов /Под ред. Е. Ю. Львой. М.:Юристъ, 2002. С. 139 - 140; Смоленский М. Б. Адвокатская деятельность и адвокатура Российской Федерации: Учебник. Ростов н/Д: "Феникс", 2003. С. 124; Кореневский Ю. В., Падеа Г. П. Участие защитника в доказывании по новому уголовно-процессуальному законодательству: Практическое пособие. М.: Юристъ, 2004. С. 139 - 142; Трунов И. Л. Защита прав личности в уголовном процессе. М.: ИД "Юриспруденция", 2005. С. 219.

4. Защита по уголовному делу: Пособие для адвокатов /Под ред. Е. Ю. Львой. М.: Юристъ, 2002. С. 139. Чувашова Н. С. Функция адвоката-защитника в апелляционной и кассационной судебных инстанциях. Дис. ... канд. юрид. наук. Оренбург, 2002. С. 49, 51.

5. Гаррис Р. Школа адвокатуры. Руководство к ведению гражданских и уголовных дел /Пер. с англ. Тула: Автограф, 2001. С. 237.

6. Львова Е., Паршуткин В. Недостоверный протокол судебного заседания - не доказательство // Российская юстиция. 2003. N 9. C. 52, 53.

7. Кругликов А. Протокол судебного заседания необходимо вести и в кассационной инстанции // Российская юстиция. 2003. N 9. C. 51.

8. А.В.Рагулин, Т.И.

Кантюкова "Основы критического анализа адвокатом-защитником протокола судебного заседания и приговора по уголовному делу "ЕврАЗЮЖ 2(2)-2007.

9. Протокол судебного заседания и некоторые проблемы его использования адвокатом-защитником (Исаев А. В.) ("Юридический мир", 2006, N 2)

SUMMARY

In article author investigates opportunities of using protocol of judicial meeting setting out the procedure of judicial overview in defender's activity in order to implement the qualified defense of the rights of condemned person, problems of realization of these opportunities and ways of solving these problems, as well as he compares national legislation with legislations of other countries, proposes amendments to legislation related to this matter.

РЕЗЮМЕ

В статье качественной защиты авторских прав обвиняемого, для осуществления своей деятельности, отражается протокол судебных заседаний и вторично используются возможности реализаций этих возможностей и устранения проблем, проблемы исследуются, а также имеется вопрос о внесении изменений в законодательстве по данному вопросу.

İqtisadiyyat

AZƏRBAYCANDA QEYRİ-NEFT SƏNAYE SEKTORUNDA SAHİBKARLIQ FƏALİYYƏTİNİN TƏŞKİLATI-FUNKSİONAL ƏMƏLİYYAT SİSTEMİ VƏ SİSTEMATİK MAKRO SƏVİYYƏLİ ÇAĞIRIŞLARA QARŞI TƏDBİRLƏR

Azərbaycanda qeyri-neft sənaye sektorunda sahibkarlıq müstənsə əhəmiyyətli iqtisadi sahədir. 2014-cü ildə ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 31,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilir. Sənaye məhsulunun 69.6%-i istehsal olunmuş mədənçixarma bölməsində 41.9 milyon ton neft, 18.7 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 24%-ni təşkil edib, bir sırə qeyri-neft sənaye sahələrində (qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qosquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların


istehsalında) artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5.7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0.7%-i su təchizatı, tullantıların təmizlənməsi və emal bölməsinin payına düşür. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsindən 6.9% çox olub. Ümumi sənaye istehsalının 92.4%-i malların, 7.6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79.5%-i özəl bölmədə istehsal olunub (7). Qeyri-neft sənaye sektorunda sahibkarlığın inkişafı birbaşa olaraq çox kritik göstərici olan qeyri-neft bündə kəsirinin qeyri-neft ÜDM-ə nisbatının “bədbin ssenarı”dən daha “nikbin ssenarı”yə keçməsinə zəmin formalasdırıa bilər.

Azərbaycanda qeyri-neft sənaye sektorunda sahibkarlıq fəaliyyətinin təşkilati və funksional əməliyyat sistemi və sistematiq çağırışlar adlı bu məqalədə ilk önce təşkilati-funksional əməliyyat sistemi, daha sonra isə bu sahədəki həlli vacib sistematiq çağırışlar təhlil ediləcək. Sxem 1-də qeyri-neft sənayesi müəssisələrində təşkilati əməliyyat sisteminin nəzəri olaraq təşkilati funksiyaları göstərən planlaşdırma və nəzarət, yenidən emal və təminat altsistemləri təsvir edilib. Bu zaman təşkilat açıq system kimi təsvir edilərək daxil olan resurslar çıxan hazır məhsul və ya xidmət halına salınmaq üçün yenidən işlənir.

Yenidən emal altsistemi daxil olan resursları istehsal prosesindən keçirərək onları hazır məhsul və ya xidmət şəklində salır. Həmin prosesdə təminat altsistemi dəyişisi ilə iştirak edərək resursları tömən edir. Planlaşdırma və nəzarət altsistemi isə yenidən emal altsistemindən sistemin vəziyyəti və tamamlanmayan istehsal barədə informasiya olaraq zəruri korrektəedici planlar işləyir və qərarları operativ olaraq qəbul edir (4, s. 556-561).

Hazır məhsul və ya xidmətin mövcud bazar dəyərinin tələb olunan resurslara təşkilatın çəkdiyi xərcləmələrinin bölünməsi menecment əməliyyatının effektivliyidir. Azərbaycan sənayesinin qeyri-neft sektorunda sahibkarlıq müəssisələrinin istehsal etdikləri


RƏŞAD ƏSGƏROV
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəcilik Akademiyası



Mənbə:

http://www.gwu.edu/~rpsol/scholars/07_08/KAbdullayev/PresentationOILWEALTH.ppt

Sxem 1. Qeyri-neft sənayesi müəssisələrində təşkilati əməliyyat sistemi



Firma səviyyəsində istehsal prosesinin istehlakçı tələbatına uyğunlaşdırılması mikro səviyyədə rəqabətlilik faktorudur. Mikro səviyyədə rəqabətlilik ölkədəki makro səviyyədə sahibkarlıq fəaliyyəti və qeyri-neft sənayesi sahəsindəki şirkətlərin işinətəsir edə biləcək investisiya mühiti və tənzimləmə məsələləri ilə sıx bağlıdır. Bir sıra beynəlxalq qurumların və yerli təşkilatların tədqiqatları göstərir ki, Azərbaycanda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Ölkədəki ümumən sahibkarlıq sahəsində mövcud olan daxili bazarda inhisarlıq meylləri, inzibati maneələr, qanun alılıyının lazımı səviyyədə təmin edilməməsi, qanunverici-

likdəki boşluqlar və ziddiyətlər, maliyyə resurslarına çıxışın çatınlığı, sahibkarlıq vərdişlərinin tədris edilməməsi kimi bəzi problemlər qeyri-neft sənayesindəki sahibkarlıq fəaliyyətinə də təsir edir. Bir vacib qeyd də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sənaye sahəsində mikro və orta sahibkarlıq üzrə rəsmi təsnifat mövcud deyil, yalnız kiçik sahibkarlıq təsnifatı mövcuddur (2). "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli qərarına əsasən illik gəlirə hesabat ilə ərzində təqdim edilmiş malların, görülülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdanənar galirlər aid edilir. Sahibkarların kiçik, orta və

Cədvəl 1. İri, orta və kiçik sahibkar meyarları

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası	İşçilərinin orta siyahı sayı	İllik gəliri
Kiçik sahibkar	25 nəfərədək	120 min manatadək
Orta sahibkar	25 nəfərdən 125 nəfərədək	120 min manatdan 1.250 min manatadək
İri sahibkar	125 nəfər və ondan yuxarı	1.250 min manat və ondan yuxarı

Mənbə: Vergilər Nazirliyi

iri sahibkar kimi müəyyən edilməsi üçün "işçilərin orta siyahı sayı" və "illik gəlir" meyar göstəricilərindən daha yüksək oları əsas götürür. Yeni yaradılan sahibkarlıq subyektlərinin kiçik, orta və iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçağuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Sahibkarların kiçik, orta və iri sahibkarlara aid edilməsi Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə ötürürlən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır (7). Sahibkarlıq meyarları öz növbəsində sahibkarlıq subyektlərinin dövlət orqanları tərəfindən yoxlanmasına da təsir edən bir faktordur. Qeyri-neft sənaye sahibkarlığı

sahəsində dövlət nəzarətinin əsas prinsiplərini və texniki metodlarını, yoxlamaların vahid qaydalarını, sahibkarlar və yoxlayıcı orqanlarının hüquq və vəzifələrini müəyyənləşdirən vahid qanunun qəbul edilməsi vacibdir (3).

Sahibkarlıq subyektlərində dövlət orqanları tərəfindən aparılan yoxlamaların riskə əsaslanan sistem əsasında planlaşdırılması və aparılması yoxlayıcı orqanların məhdud vaxt, insan və maliyyə resurslarının istifadəsində effektivliyi artıracaq, yoxlayıcı orqanların və sahibkarların yoxlama xərcini azaldacaq, yoxlayıcı orqanların diqqəti daha çox yüksək riskli müəssisələrə yönəlcəkdir. Sahibkarların yoxlamaların prosedur və qaydaları barədə məlumatlarının artırılması işi də aparılmalıdır. Ümumiyyətlə azad iqtisadiyyat üçün dərin və sistemli institutional reformlar və mülkiyyət hüquqlarının daha da təminatlı qorunması təmin edilməli, hökumətin iqtisadiyyata və qeyri-neft sənayesində sahibkarlığa tənzimləyici müdaxilələri ümumi monetar siyaseti və xarici investisiyaları azaltmayacaq şəkildə yenidən dizayn edilməlidir. Azad sahibkarlıq fəaliyyəti tənzimləmə qaydaları və proseduraları ilə bağlı bir məsələdir və bu biznesin yaradılmasına, qeydiyyatına, azad fəaliyyətinə və bağlanmasına sərf olunan resursları göstərir. Azad sahibkarlıq qeyri-neft

Sxem 2. İstehsala sistemli yanaşma sxemi



sənayesində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin regional və sektorallı konsentrasiyasına pozitiv təsir edə bilər. Hal-hazırda isə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən 2014-cü ilin 1 yanvar tarixə müəssisə və təşkilatların 27.1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 10.5%-i kənd təsərrüfatı, məsə təsərrüfatı və baliqçılıq, 10.8%-i tikinti, 6.3%-i emal sənayesi, 14.8%-i digər sahələrdə xidmətlərin göstərilməsi, 6.2%-i peşə, elmi və texniki fəaliyyət, 2.2%-i informasiya və rabitə və qalanları isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstəriblər. 2014-cü ilin 1 yanvar tarixinə qədər qeydiyyata alınmış 86010 hüquqi şəxsin 9087-i dövlət mülkiyyətinə, 68642-si xüsusi mülkiyyətə, 1758-i bələdiyyə mülkiyyətinə, 4922-si tam xarici investisiyalı, 1601-i isə birgə müəssisələrə mənsub olub (1,s.4). Yeni yaranan müəssisələr daxil olmaqla ölkədə hazırda fəaliyyət göstərən bütün müəssisələrin daha çox hissəsi xidmət sektorunun, daha az hissəsi qeyri-neft sənayesi kimi strateji sektorların payına düşür. Qeyri-neft sənaye sektorunda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi strategiyası kiçik sahibkarlığı da əhatə etməlidir və kiçik biznesə yardım üzrə xüsusi dövlət agentliyinin yaradılması bu baxımdan məqsədəyənəndur (5).

“Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə Milli Gündəlik” çərçivəsində həmçinin təklif edildirdi ki, institutional islahatlar çərçivəsində kiçik biznesə dövlət dəstəyinin təmin edilməsi üçün “Kiçik Biznes üzrə Dövlət və ya Milli Ombudsman İnstитutu”nın təsis edilməsi vacibdir. Qanunvericiliklə nəzərdə tutulan sənaye məhəllələrinin yaradılması qeyri-neft sektorу üzrə sənaye sahibkarlığının institutionallaşmasına yardımçı

ola bilər. Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Prezident qəbul edir. Sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə getirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir (6). Qeyri-neft sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin son məhsul istehsalı üçün ehtiyac duyduqları aralıq məhsulların idxlə və hazır məhsulun ixracını asanlaşdırmaq üçün xarici ticarəti tənzimləyən qayda və rüsumlarda təkmilləşdirmələrin aparılması, yəni tələb olunan sənədlərin sayının azaldılması, onların hazırlanmasının daha da surətləndirilmesi, əmaliyyatların məsrəfinin və rüsumların azaldılması kimi tədbirlər həyata keçirilə bilər. Bütün bunlarla yanaşı tənzimləyici islahatların aparılması, vergi rejiminin bu müəssisələr üçün yumlaşılması, mülkiyyət hüququ və patent qeydiyyatı qaydalarının daha da asanlaşdırılması, anti-inhisar nəzarətinin gücləndirilməsi, iqtisad məhkəmələrinin işlərə ədalətli baxmasının təmin edilməsi, korporativ sosial

məsuliyyəti artırın layihələrin gerçəkləşdirilməsi kimi bəzi əlavə addımlar atılmalıdır.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi. “2013-cü ildə Azərbaycanda sahibkarlığın inkişafı dinamikasına dair arayış”. Bakı. Fevral 2014-cü il s.4

2. Bağırov S. “Kiçik Sahibkarlığa Dəstək Layihəsi”nin (2012-2017) təqdimati. Kiçik və Orta Sahibkarlıq Konfransı. Bakı, 19.12.2012

3. Hüseynov H. (IFC), İlham Abdullayev (IFC). “Yoxlamalar sahəsində islahatlar: ehtiyaclar və tövsiyələr”. Bakı, 19 Dekabr 2012

4. Maykl M. Maykl A., Franklin K. “Menecmentin əsasları”. Vilyams” nəşriyyatı, Moskva, 2007, s. 556-561

5. Sahibkarlığın və Bazar İqtisadiyyatının inkişafına Yardım Fondu və Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi. “Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə Milli Gündəlik” Bakı, (2012-2013).

6. Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmani. Bakı, 8 oktyabr 2014

7. Iri, orta və kiçik sahibkar meyarları (<http://e-qanun.az/framework/30115>)

Ключевые слова:

ненефтяная промышленность, предпринимательство, малый и средний бизнес, критерии предпринимательства, системный подход, операционная система.

Keywords: not oil industry, business, small and medium business, criteria of business, system approach, operating system.

РЕЗЮМЕ

В статье рассматриваются организационно-функциональные аспекты предпринимательской деятельности в ненефтяном секторе промышленности. Здесь изучается организационно-функциональная операционная система предпринимательской деятельности и систематические призывы в ненефтяном секторе, а также адаптация производственного процесса на уровне фирмы к потребительскому спросу, свободная предпринимательская деятельность в ненефтяной промышленности и прочие вопросы. Автором сделаны обобщения на основании комплексного анализа и полученных результатов по развитию предпринимательства в ненефтяном секторе на макро и мини уровне.

SUMMARY

In article organizational and functional aspects of business activity in non-oil sector of the industry are considered. Here the organizational and functional operating system of business activity and systematic appeals in non-oil sector, and also adaptation of production at the level of firm to a consumer demand, free business activity in non-oil industry and other questions is studied. The author made generalizations on the basis of the complex analysis and the received results on development of business in not oil sector at the macro and mini level.

Политология

РОЛЬ ПОЛИТИЧЕСКИХ ЭЛИТ В ФОРМИРОВАНИИ НАЦИОНАЛЬНО- ПОЛИТИЧЕСКОЙ КОНСОЛИДАЦИИ: СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ АЗЕРБАЙДЖАНА И ТУРЦИИ

Политическая элита, являясь центральным звеном государственного управления и занимая ведущее положение в жизни общества, меняет характер социальных отношений, создает новые возможности для политического развития. В значительной степени именно элиты определяют разработку и протекание инновационных процессов.

При всем разнообразии политических, экономических, ментальных и историко-культурологических предпосылок становления и развития демократии решающим фактором этого политического процесса выступают элиты, а, следовательно, особенности формирования элиты, каналы, системы и модели ее рекрутования, потенции реальных социальных лифтов представляют не только

научно-теоретический интерес, но и имеют достаточно явный прагматический аспект в современном государственном управлении. Исследовательские направления, связанные с проблемами сравнительного изучения формирования политических элит и их влияния на выбор модели развития страны, представляются весьма перспективными и востребованными реальной политической практикой. Проблема сравнительного анализа элит в современной политической науке имеет не только важное теоретическое, но и социально-практическое значение, так как разнообразные модели мотивации элитарных групп, каналы и методы пополнения их состава, с одной стороны, инициируют социальную трансформацию, с другой, сами подвергаются радикальным

институциональным изменениям.

Актуальным, для современной политической теории является дискурс национально-политической консолидации, которое в данной статье будет рассмотрено автором как основание для сравнительного анализа властной элиты Азербайджанской и Турецкой Республик.

Сравнительный анализ политических элит как социально-политического конструктанта позволяет существенно расширить представления о механизмах их отбора, эффективной деятельности, риска формирования разнонаправленных стратегических и идеологических установок в условиях вызовов глобализации и турбулентности мировой политики, противостоять

которым государство может только на основе национально-политической консолидации.

Властвующая элита продуцирует идеологию и политические стратегии как нормы и ценности курса политического развития. Формирование политико-административной элиты современных Турции и Азербайджана характеризует качество политического процесса, затрагивающего не столько уровень конкретных интересов, сколько уровень базовых ценностей самого государства. Весь процесс становления родственных турецкой и азербайджанской наций протекал в рамках осознания своей национальной миссии и стремления к адекватным политическим формам утверждения этой миссии. Политическое развитие Турецкой и Азербайджанской Республик в силу их геополитической, исторической, ментальной и культурной близости традиционно характеризуется особо значимой ролью политического лидера, определяющего приоритетные для национальной консолидации проекты.

Анализируя дискурс национально-политической консолидации как основание для сравнительного анализа политического элитогенеза обоих государств, следует отметить актуализирующиеся в современной политической

СЕВИНДЖ МАМЕДЛИ

Академии Государственного Управления при
Президенте Азербайджанской Республики



теории дискуссии о наличии или об отсутствии исследовательских универсалий и возможностей применения единых методик в компаративных исследованиях. Политологи выдвигают разнообразные дискурсы валидности: от методологической триангулярности, содержащей параметры политического режима, политической культуры и политического инвайромента, до междисциплинарных транспарентных баз данных, позволяющих в открытом доступе делать альтернативные выводы. (15. pp.33-34) Нам представляется, что важнейшим условием валидности сравнительного политологического анализа в целом, и политических элит, в частности, выступает методологическое обоснование принципиальной возможности сопоставления по предлагаемым самим исследователем основаниям и критериям.

Ментальные параметры азербайджанской и турецкой государственности объединяют тюрская самобытность в сочетание с идеями общечеловеческих ценностей и демократии, ставших определяющим вектором современного национального развития обеих стран. Азербайджан и Турция пересекаются во многих аспектах исторического генезиса и являются носителями субстанционально родственных, способных к мобильной нормативности, политических традиций, со свойственными им преобладанием нравственных ценностей и принятых социальных регуляторов.

Особо следует акцентировать присущую политическим стереотипам обоих народов доминантность

коллективистских тенденций, обладающих значительно более притягательной силой, чем ценности индивидуализма. Показательны данные исследования ментальности интеллектуальной элиты транснациональной кампании IBM, проведенные в ее филиалах в 24 странах датским психологом Г. Хофстедом. 90% представителей Великобритании, Канады, Австралии являются сторонники индивидуальных ценностей, в то же время среди представителей Турции аналогичной позиции придерживается только треть респондентов. (12.p.500) Ментальная установка на коллективистские ценности в турецком и азербайджанском социуме является фактором сплочения, часто определяющим характер политической активности населения. «Система ценностей,- считал Т. Парсонс - образует «коллективный портрет» любой общности». (5.c.203) Задача политической элиты сконструировать интегрирующее ядро ценностей, которые консолидируют нацию для выполнения политических задач.

Необходимо отметить, что ментальные, исторические и культурологические индикаторы валидности сравнения не исключают значимую, отличительную черту формирования национальной элиты в исследуемых странах.

Азербайджану, как и Турции, «присуща специфика, когда интересы и действия элит (правящих групп) или их оппонентов (контрэлит), - считает академик Р. Мехтиев- во многом определяли драматические моменты национальной истории». (2) Надо отметить, что в Турции в отличие от

Азербайджана, подобные драматические моменты в течение длительного времени были связаны с феноменом «кармейского патронажа политической системы». (9) Закрепление Конституцией 1961г. особых прав армии как гаранта демократии препятствовала политическому контролю над вооруженными силами. (13.p.46.) В 1960, 1971, 1980, 1997 гг. Турция пережила серию военных переворотов, позволивших армии корректировать национальный политический процесс в рамках своих ценностных ориентиров. И хотя гарантированная юридическая норма вмешательства армии в политику была отменена Конституцией 1982г., однако сформированная ею недемократическая традиции корректировки политического развития страны армейскими структурами укрепила ее статус серьезного и влиятельного внутриполитического игрока. (11.s. 190-191) Несмотря на давлении военной элиты на политическое управление, власть в Турции никогда на долгое время в руках армии не оставалась, поэтому процесс элитогенеза объективно носил административно-политический характер.

Политическая элита Турции в XX веке рекрутировалась и ротировалась в специфических условиях разорванной историко-государственной преемственности и политико-ментального «перехода из империи в нацию». Как отмечает профессор Мичиганского университета Фатьма Мьюш Госек: «У многих современных проблем, затрагивающих турецкое государство и общество сегодня, есть свои корни в исторической и политической памяти об имперской истории государства». (10. p.34)

Турецкий исследователь Ш. Актюрк считает, что политический элитогенез Турции после краха Оттманской империи характеризовался внутринациональным расколом, отразившим широкий спектр выдвигаемых элитой идеологических конструкций собственного политического курса: «вестернизм, левый кемализм, социал-национализм, евразианизм, пантюркизм, панисламизм и другие менее значимые течения». (17. p.62) В 1990-е годы Сэмюэл Хантингтон охарактеризовал Турцию как расколотую политическую элитой страну, имея в виду противостояние между представителями западнической и национальной ориентации. (6.c.38) В годы правления Партии справедливости и развития этот раскол стал более острым, окончательно размежевав турецкую элиту и контрэлиту по диаметральным полюсам идеологического противостояния.

Азербайджанский политический элитогенез, развитие которого было прервано интервенцией Красной армии и последующим за этим установлением советской партийно-государственной системы, тоже несет черты разорванной историко-государственной преемственности. Однако даже при различных дискурсах внутриполитического и внешнеполитического курсов и методов политического управления выдвигаемые азербайджанской элитой и контрэлитой идеологические конструкции базировались на идее национальной независимости и суверенитета. Ценностно-ориентационная составляющая национально – политической консолидация

азербайджанского народа была сформирована только на основе разработанной общенациональным лидером Гейдаром Алиевым идеологемы «азербайджанство», выступающей ментальным стражем национального развития. «Единство между народом и властью в Азербайджане, - отмечает Президент Ильхам Алиев, – основное условие нашего развития, главный фактор стабильности». (2) Азербайджанская политическая элита, как субъект формирования национальной государственности, способствует национально-политической консолидации социума.

В современной элитологии политическая субъективность властной элиты выражается в ее относительно самостоятельном участии в политической жизни страны в соответствии со своими интересами, что инициирует существенные трансформации политических отношений. Способность элиты развивать государственнообразующую идеологию, синтезируя национально-политическую идеологему и эффективные модели политической практики, определяется в современной американской политической теории как стратегическая субъективность политической элиты. (8.р.28) Необходимо особо выделить важность стратегической субъектности политической элиты и в Азербайджане, и в Турции.

Характерно, что политическому руководству обоих стран в процессе модернизации удалось преодолеть характерный для политической культуры традиционного типа закрытый рекрутинг политической элиты, ведущий к низкой

конкурентности элитогенеза. Интенсивное осуществления модернизации в и в Турции, и в Азербайджане развивается открытый тип рекрутинга элит и транспарентность каналов внутриэлитной вертикальной мобильности. «Президент Ильхам Алиев ускорил объективный процесс изменений в элите. Профессионализм и креативность стали вытеснять из системы управления отсталость и необразованность, прежние бю-рократические традиции, поскольку молодой и динамичный Президент сам является примером нового поколения управленцев, - пишет академик Р. Мехтиев.

- Этот процесс продвигается плавно, без искусственного форсирования, потому как именно понимание присущей природе лидерства качеств позволяет нынешнему Президенту привлекать в команду молодых людей, адекватно отвечающих критериям глобальных трансформаций». (3)

Вследствие затягивания руководящими органами ЕС вопроса о вступлении Турции в Европейский Союз, благодаря развитию демократических институтов и практик, гражданской «реабилитации» религиозной идентичности, значительной поддержки крупного и среднего бизнеса, - по данным социологического исследования американского стратегического исследовательского центра «Rand Corporation»- произошло укрепление членов ПСР в государственных и гражданских структурах. С 2002 г. ПСР продолжает оставаться правящей партией в условиях открытой политической конкуренции, оказываемая ей поддержка электората усиливается от выборов к выборам. (7.р.190)

Важнейшим индикатором

сравнительного анализа эффективности стратегической субъективности политических элит, на наш взгляд, может служить процесс модернизации Турции и Азербайджана в конце XX - начале XXI вв. Выразившийся в масштабных институциональных и структурных преобразованиях, процесс модернизации способствовал активному включению обоих государств в мировую экономику. Модернизация интенсифицировала в Турции и Азербайджане инновационное развитие, качественное улучшение социальных и экономических показателей, рост благосостояния населения. Эти факторы делают абсолютно обоснованными претензии на роль реального регионального лидера Турции на Ближнем и Среднем Востоке, Азербайджана - на Южном Кавказе.

Ключевыми акторами модернизации, как считают Г.Алмонд, С.Верба, Л.Пай, С.Хантингтон, Д.Дарендорф, Р.Даль выступают политические элиты, причем сам процесс модернизации придает динамизм рекрутированию и ротации политических элит. В условиях вторичной или отраженной модернизации, свойственной странам догоняющего развития, агрегируются все социальные силы, наиболее сильные представители которых стремятся организационно оформить представительство своих политических требований и защитить интересы своей социальной группы. «Новые политические акторы готовы бороться за доступ к принятию политических решений. Правящая элита стоит перед выбором: насилиственным путем ликвидировать оппонентов или юридически и фактически

признать права оппозиции и пойти на сотрудничество с ней». (14.р.512) В процессе национально-политической консолидации азербайджанского и турецкого обществ перед политической элитой стоит сложнейшая задача в соответствии с демократическими стандартами учитывать разновекторность и разнообразие ценностных ориентиров участников внутреннего политического рынка, внимательно отслеживая внешнеполитическую оценку проводимого политического курса.

Материальной основой повышения роли элит Турции и Азербайджана в национально-политической консолидации общества стали выдающиеся экономические достижения двух братских государств. Динамика и специфика современных политических процессов и в Турции, и в Азербайджане убедительно свидетельствует о том, что политическая элита, осознающая ответственность за публично-властные решения, значительно укрепила свои позиции. О возрастании роли правящих элит в Азербайджане и Турции свидетельствует замеченный социологами несомненный сдвиг общественного мнения в сторону усиления личной идентификации политического актора с общегражданской идентификацией и позитивное восприятие динамики государственного управления, направляемого лидерами нации. По результатам социологического опроса, проведенного Центром мониторинга "Ряд" 18-19 апреля 2016 года в Баку, свидетельствует, что 97 процентов опрошенных доверяют Президенту Ильхаму Алиеву, а почти 89

процентов респондентов считают, что глава государства выражает интересы таких людей, как он. (4)

Активное участие народных масс, поддержавших избранного 52% голосов граждан Турции действующего Президента Р.Т. Эрдогана в подавлении попытки военного переворота в июле 2016 года (16), свидетельствует о растущем авторитет правящей элиты в национально-политической консолидации турецкого общества. «Азербайджанский народ и государство, всегда находящиеся рядом с турецким народом и государством, - заявил Президент

Азербайджана Ильхам Алиев, решительно осуждают и считают неприемлемым это преступление, направленное против Конституции и демократии Турции».

(1) Политическая элита, ставящая цель национально-политической консолидации выше своих узоклассовых интересов, активно расширяет возможности и формы политического участия и способствует укреплению государственного суверенитета, составляющего важнейшее условие успешного инновационного развития Турции и Азербайджана.

Подводя итоги данной статьи, хотелось бы отметить, что процесс модернизации Турции и Азербайджана в конце XX - начале XXI веков, выразившийся в масштабных институциональных и структурных преобразованиях, сыграл ключевую роль в консолидации нации в этих странах. Тюркская самобытность в сочетание с идеями общечеловеческих ценностей и демократии, стала определяющим вектором современного национального развития как Турции, так и Азербайджана.

Анализируя дискурс национально-политической консолидации как основание для сравнительного анализа политического элитогенеза обоих государств, было отмечено, что политическая элита Турции и Азербайджана, ставящая цель национально-политической консолидации выше своих узоклассовых интересов, активно расширила возможности и формы политического участия и способствовала укреплению государственного суверенитета, составляющего важнейшее условие успешного инновационного развития.

ЛИТЕРАТУРА

1. Алиев. И. Г. Письмо Президента Азербайджана Ильхама Алиева Президенту Турции Реджепу Тайипу Эрдогану в связи с попыткой государственного переворота <http://lnews.az/chronicle/20160716040938038.html>
2. Речь Президента Азербайджана Ильхама Алиева на официальном приеме по случаю 93-й годовщины со дня рождения общенационального лидера Гейдара Алиева [ru.president.az/articles/19732](http://president.az/articles/19732)
3. Мехтиев Р. Э. Думая о времени и трансформируя элиту: преемственность и инновационность. [www.elibrary.az.../cgirbis](http://elibrary.az.../cgirbis)
4. Подавляющее большинство населения Азербайджана поддерживает Президента Ильхама Алиева. <http://eurasnews.ru/azerbaydzhan/>
5. Парсонс, Т. О структуре социального действия. М.: Академический Проект, 2000.
6. Хантингтон С. Столкновение цивилизаций // Полис. Политические исследования. 1994. №1. с.33-48.
7. Angel Rabasa, Matthew Waxman, Eric V. Larson, Cheryl

Y. Marcum *The Muslim World After 9/11. Rand Corporation, 2004*

8. Bastiaan Van Apeldoorn, Naná de Graaff. *American Grand Strategy and Corporate Elite Networks. Routledge, N.Y. 2015*

9. Bayramoğlu A.. *The Limits of democracy, or "Seisure of the state from within"//The Two souls of Turkey, Summer,2007,/www.digitalnpq.org/archive/2007_summer/02_bayramoglu.html*

10. Fatma Muge Gocek. *The Transformation of Turkey: Redefining State and Society from the Ottoman Empire to the Modern Era. Tauris (March 15, 2011) 320 p.*

11. Iba Ş. Ordu, devlet, siyaset. *İstanbul: Çiviyazlar; 1998.*

12. Hofstede G. *Culture's consequences: Comparing values, behaviors, institutions and organizations across nations. 2nd ed. Thousand Oaks, CA: Sage Publications, 2001.*

13. Naim Kapucu, Hamit Palabiyik, Palabiyik, Hamit *Turkish public administration: from tradition to the modern age. USAK Books Ankara, 2009.*

14. Robert E. Ward, Dankwart A. Political Modernization in Japan and Turkey . *Political Modernization in Japan and Turkey Rustow Princeton University Press, 2015.*

15. Rose McDermott *Cambridge Handbook of Experimental Political Science .Cambridge University Press.2011.*

16. President Erdoğan Vur Əmri Vərən Komandır Yaxalınb! <http://www.haberler.com/fetö-nun-darbe-girisimi.16.07.2016>.

17. Şener Aktürk. *The Fourth Style of Politics: Eurasianism as a Pro-Russian Rethinking of Turkey's Geopolitical Identity. Department of International Relations, Koc, University, Istanbul, Turkey Turkish Studies Volume 16, Issue 1, 2015*

Açar sözlər: siyasi elita, təhlilin

etibarlılığı, elitanın subyektivliliyi, milli-siyasi konsolidasiya, türkçülük , dünyəvilik, rotasiya, elitanın seçilməsi, ordunun rolü.

Keywords: political elite, the validity of the analysis, elite subjectivity, national political consolidation, Turkism, secularism, rotation, recruitment, the role of the army.

XÜLASƏ

Məqalədə Türkiye ve Azerbaycanın hakim siyasi elitalarının müqayisəli təhlilinin əsasını təşkil edən və müasir siyasi nəzəriyyə üçün aktual hesab edilən milli-siyasi konsolidasiya anlayışı müəllif tərəfindən araşdırılır.

Müəllif empirik məlumatlar əsasında siyasi elitaların müqayisəli təhlilinin imkanını iddia edir. Siyasi elitaların rotasiyası və seçilmə sistemləri milli ideyanın inkişafı baxımından öyrənilir.

İlk dəfə olaraq Türkiye ve Azerbaycanın modernləşmə prosesində idarə edən elitanın strateji subyektivlik kategoriyası nəzərdən keçirilir.

SUMMARY

The discourse of national and political consolidation which will be considered by the author in this article as the basis for the comparative analysis of imperious elite of the Azerbaijani and Turkish Republics is actual for the modern political theory.

The author will try to reason for possibilities of the comparative analysis validity of political elite on the basis of empirical data. Mental parameters of the Azerbaijani and Turkish statehood are disclosed, and also specifics of rotation and recruitment of political elite will be considered from line items of development of national idea.

For the first time the category of strategic subjectivity of ruling elite in upgrade processes of Turkey and Azerbaijan is considered.

Fəlsəfə

“YENİ DÜNYA DÜZƏNİ” VƏ SİVİLİZASİYALARARASI DİALOQ

ÜZEYİR ZEYNALOV
AMEA-Fəlsəfə İnstitutu

“Yeni dünya düzəni” termini ilk dəfə Körfəz müharibəsi ərəfəsində o dövrün ABŞ prezidenti Corc Buşun çıxışlarında yer almağa başladı. Prezident Buş 11 sentyabr 1990-ci ildə Amerika Konqresindəki çıxışında “bundan sonra Amerika xarici siyasetinin hədəfi yeni dünya düzəninin qurulması və yerləşdirilməsidir” cümləsini işlətdi. Yerləşdirilməyə çalışılan sistemin hədəfləri mövzusunda isə Prezident Buş bunları ifadə etdi: “Terror qorxusunun olmadığı, ədalətin tam mənası ilə hakim olduğu dünyadan hər regionunda sülh və sabitliyin hakim olduğu yeni bir dövr” (1, 461). Ancaq müasir dövrdə bu proqnozun özünü tamamilə doğrultmadığına, əksinə yeni dünya düzəni içərisində etnik və dini konfliktlərin qlobal

dünyada tüğyan edildiyinə şahid olunmaqdadır.

1990-cı illərin əvvəlindən etibarən soyuq müharibənin qurtarmasından sonra dünya yeni bir formaya çevrilməyə başladı. Soyuq müharibə dövrünə öz möhrünü vuran iki qütbülbə Beynəlxalq sistem sona çatmış, “yeni dünya düzəni” qərb dünyası və onun lider gücü olan ABŞ rəhbərliyində yenidən şəkillənməyə və ya şəkilləndirməyə başlandı. Ancaq bu şəkillənmə düzən olduğu qədər sabitsizliyi və xaotik ünsürləri də özü ilə bərabər gətirdi. Bir tərəfdən Beynəlxalq integrasiya və qarşılıqlı əməkdaşlıq artarkən, digər tərəfdən dövlətlər arasında konflikt riskləri azalırkən yeni qlobal təhdid ünsürləri də meydana gəlməyə başladı.

Soyuq müharibə dövründən sonra regional və ya qlobal sülhü təhdid edən etnik, dini və digər növ sərhdləri aşan konfliktlər sırasında güclü dövlətlər koalisyonlar ilə mübarizə aparır.

Soyuq müharibədən sonra yeni dünya düzənidə ideologyanın əhəmiyyəti azalmış, buna paralel olaraq Beynəlxalq sabitlik və əməkdaşlıq potensialı artmışdır. Bu yeni dünya düzənidə şəkillənən yeni Beynəlxalq münasibətlər sistemi hem iyərəxik, həm də çox mərkəzli bir struktura malikdir. İqtisadi-siyasi aspektdən Beynəlxalq münasibətlər sistemi çox mərkəzli mahiyyət daşıyır. Belə ki, ABŞ əsgəri-iqtisadi bir lider olmaqla bərabər tək böyük güc deyil. Avropa İttifaqı, Asiya-Pasifik İqtisadi

Əməkdaşlıq Təşkilatı kimi güc mərkəzləri mövcuddur. Məhz iqtisadi potensialı yüksək olan Almaniya, Fransa, Çin Xalq Respublikası və Yaponiya kimi doğər ölkələr sistem içərisində öz mövqelerini qoruyurlar.

Ümumi olaraq qərb dünyası və onun təmsil etdiyi kapitalist sistemin genişləməsinin qlobal təsiri həm sabitlik, həm də sabitsizlik şəklində özünü göstərməsidir. Çox mərkəzli qərb hegemoniyasının genişləməsi ilə İslam dünyasına qarşı aparılan siyaset bu yeni dünya düzəninin hakim güclərinə qarşı reaksiyalar və etirazların yaranmasına da səbəb olur. Bununla birləşdə qeyd olunmalıdır ki, insan haqlarının universal səviyyədə qəbulu bir çox problemlərlə qarşılaşmağa səbəb olur. Dünyanın bir çox ölkələri, xüsusilə İslam coğrafiyasında olan ölkələr insan hüquqlarının qərbli ölkələrin öz daxili işlərinə bir müdaxilə vasitəsi olaraq istifadə etdiklərini irəli sürərək bunu “yeni müstəmləkəçilik” siyaseti kimi qəbul edirlər(5,57-73).

Varşava paktı ölkələrinin parçalanmasından sonra məhz Qafqaz və Balkan ölkələrində meydana gələn sürətli hadisələr yeni dünya düzəni haqqında müsbət fikirlərin dağılmasına səbəb oldu. Bu baxımdan sovet ittifaqının süqutu ilə Azərbaycan, Gürcüstan və Moldoviya kimi ölkələrdə etnik və sərhədlərlə bağlı konfliktlərin ortaya çıxmazı bunun bariz nümunəsidir. Nəticədə müasir dövrdə sovet



ittifaqının dağılması və qlobal arenada meydana gələn etnik-dini konfliktlər nəticəsində yeni dünya düzəni barəsində mənfi rəylərin yaranmasına götərib çıxardı. Müasir dünyada isə ABŞ-in liderliyində bu termin altında yeni siyasi struktur nəzərdə tutulur.

Yeni dünya düzəni çərçivəsində yeni demokratikləşmə prinsipinə müvafiq olaraq başqasını yox etmə yerinə, başqası ilə "məsuliyyət əlaqəsi" qurularaq mədəniyyətlərarası toqquşma deyil, dialoqun təşviq olunması ədaləti addimdır. Məhz məsuliyyət əlaqəsi müxtəlif kimliklərin və mədəniyyətlərin adalar halında birlikdə yaşamağa məcbur qaldıqları məkan deyil, bir-birlərini kəşf etdikləri və münasibət qurduları platformadır (7,9-10). Bu eyni zamanda qlobal problemlərin həllində də öz müsbət təsirini göstərir. Digər cəhətdən yeni dünya düzəni çərçivəsində sivilizasiyaların integrasiyasını daha geniş şəkildə təmin etmək üçün dövlətlərarası etimadın güclənməsi vacibdir.

Yeni dünya düzəni mədəni və iqtisadi səviyyələrdə "polysentrik", multikultural, plüralist və müxtəliflik hadisəsini qəbul edən bir tərzdə olmalıdır. Bu mənada yaşadığımız dünyadan tək sivilizasiya tipi olaraq deyil, "müxtəliflik içinde birlik" (diversity in unity) prinsipinə istinad etdilməsinin vacib olduğu üzərinə qurulmalıdır.

Yeri gəlmışkən qeyd etməliyəm ki, siyasi mənada anti-İslam meyllorinin güclənməsində Samuel Hantintonun 1993-cü ildə yazdığı məşhur "Mədəniyyətlərin toqquşması" məqaləsinin böyük rolü var. Məhz Hantinton bu məqaləsində İslami Qərblə olan münasibəti kontekstində "başqası" kateqoriyasına aid edir: "Dünya siyasetinin

goləcəkdəki əsas mövzusu Qərb və başqaları arasındakı konflikt və qərbi olmayan sivilizasiyaların Qərb gücüne və dəyərlərinə qarşı gəlməlorı olacaqdır".

Qərb bugün digər mədəniyyətlərlə münasibətdə fəvqəladə bir qüdrətə malikdir. Super gücə sahib rəqibi xəritədən silinmişdir. Qərbin hərbi gücü rəqiblərdən deyil, dialoqun təşviq olunması ədaləti addimdır. Məhz məsuliyyət əlaqəsi müxtəlif kimliklərin və mədəniyyətlərin adalar halında birlikdə yaşamağa məcbur qaldıqları məkan deyil, bir-birlərini kəşf etdikləri və münasibət qurduları platformadır (7,9-10). Bu eyni zamanda qlobal problemlərin həllində də öz müsbət təsirini göstərir. Digər cəhətdən yeni dünya düzəni çərçivəsində sivilizasiyaların integrasiyasını daha geniş şəkildə təmin etmək üçün dövlətlərarası etimadın güclənməsi vacibdir.

Yeni dünya düzəni mədəni və iqtisadi səviyyələrdə "polysentrik", multikultural, plüralist və müxtəliflik hadisəsini qəbul edən bir tərzdə olmalıdır. Bu mənada yaşadığımız dünyadan tək sivilizasiya tipi olaraq deyil, "müxtəliflik içinde birlik" (diversity in unity) prinsipinə istinad etdilməsinin vacib olduğu üzərinə qurulmalıdır.

11 Sentyabr hadisələrinin təsirləri çox böyük oldu. Belə ki, beynəlxalq münasibətlərdə dövlət mərkəzli siyaset yenidən canlandı, sivilizasiyalararası konflikt tezisinin yenidən populyarlaşmasına və dünya siyasetinin mərkəzinə yerləşməsinə səbəb oldu. Bu mənada 11 sentyabrdan sonra yeni dünya düzəni çərçivəsində gündəlik məşət səviyyəsində sivilizasiyalararası münasibətlərə qədər geniş bir müstəvidə "risk dünyasını" mövcudluğunu və "sabah nə olacağını bilmədiyimiz" bir etimadsızlıq və qeyri-müəyyənlik hissiniň həyatın hər sahəsində artıdını müşahidə edirik (2).

Qarşılıqlı əməkdaşlıq və asılılığın bir çox dövlətlər arasında artlığı reallığı əks etdirir. Bu əməkdaşlıq və asılılıq assimetrikdir. Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin qarşılıqlı simmetrik olmaması bir çox konfliktlərə götərib çıxarır. Nəticədə ölkə və dövlətlər arasında müstəmləkəciliq tendensiyası daha da artır.

Yeni dünya düzəninin elmi mühitdə nəzəri əsaslarını Fransis Fukuyamanın ilk önce 1989-cu ildə "National Interest" jurnalında nəşr olunan "The end of History" (Tarixin sonu), daha sonra isə "The end of History and Last Man" (Tarixin sonu və sonuncu insan) adlı kitablarında qoyulmuşdur. O, bu əsərində artıq sovet ittifaqının dağılmas, liberalizmin bütün "izmlər" üzərində qələbəsindən sonra yegana iqtisadi və mədəni sistem olaraq sivilizasiyalararası münasibətlərə də öz təsirini göstərəcəyini iddia etmişdir (6, 8).

Ancaq Fukuyamanın bu iddiasına qarşı bir çox tənqidlər ifadə edilmişdir. Belə ki, Fukuyamanın tarixçi olmaqdan çox strateji mütəxəssisi olduğunu və yeni dünya düzəндə bir çox konfliktlərin meydana gəldiğini vurgulamışdır. Həm Fukuyama, həm də Hantinton öz strateji yazıları bu mənada Amerika dövlətinin maraqlarının nəzəri praqmatik əsasları ilə bağlı görüşləri əks etdirmək üçün qələmə alınmışdır (8,115).

Bu kontekstdə qeyd etməliyəm ki, yeni dünya düzəni çərçivəsində dövlətlərarası münasibətlərdə sivilizasiyalararası münasibətlərin integrativ məzmununa təsir etmək üçün "sərt güc" yerinə "yumuşaq güc" dən istifadənin vacibliyini ilk dəfə vurgulayan Cozef Nye ümumiyyətlə ABŞ-in praqmatik siyaset yürüdərək yeni dünya düzənini qlobal arenada tətbiq etdiyini iddia edir (4,84).

Yeni dünya düzəni və ABŞ liderliyində onun daxili məzmununu ən tutarlı şəkildə tənqid edən mütəfəkkirlərdən biri Naom Çomski bu dövlətin yeni dünya düzəni prinsiplərində səmimi olmadığını iddia edir. Ona görə əgər ortada bir mənəfət və praqmatik münasibət var isə, ABŞ ən diktator rejimləri dəstəklər və ya üçüncü dünya ölkələrindəki demokratikləşmə prosesini cəzalandırar(3,2).

Təsadüfi deyil ki, yeni dünya düzəni ilə əlaqədar olaraq Samuel Hantintonun əsərinin adı belə adlanır "Mədəniyyətlər toqquşması" və dünya düzəninin yenidən qurulması (The Clash of Civilizations and the Remaking of World Order` kitablaşan əsərində qlobal siyasetin yüz illər boyu ənənəviləşən mədəniyyətlər çərçivəsində şəkilləndiyi və sivilizasiyalar olaraq dünyada müxtəlif blokların yarandığını iddia edir. Məhz mədəniyyətlər öz keçmişləri və dəyərləri ilə öz kimliklərini yaradır və siyasetdən bu istiqamətdə öz mənəfətləri doğrultusunda istifadə edirlər... Soyuq müharibənin qurtarması ilə Fransis Fukuyama "Tarixin sonu" tezisi ilə modern liberalizmin bütün ideologiyalar üzərində qələbə çalğıını iddia etdi. Samuel Huntinton isə mədəniyyətlərarası toqquşmanın qlobal siyaset kontekstində izah edir. Ona görə mədəniyyətlərin fərqlilikləri ontolojik olaraq onların əsasını təşkil edir və Qərb bugün digər mədəniyyətlər ilə müqayisədə fəvqəladə qüdrətinin zirvəsindədir (9, 45-49).

Sivilizasiyalararası konflikt görüşünə qarşı bəzi tənqidlər məqamlar da mövcuddur. Məsələn Rusiya və Türkiyə yaxınlaşması, o cümlədən əhalisinin əksəriyyətinin şia olmasına rəğmən İranın Dağlıq Qarabağ konfliktində Ermənistani dəstəkləməsi dövlətlərin dini və ya mədəni



mənfiətlərinə görə deyil, iqtisadi və siyasi paraqmatik hədəflərinə müvafiq hərəkət etdikləri tezisini dəstəkləməktədir.

Yeni dünya düzəni qloballaşma tendensiyası ilə yaxından əlaqəlidir. Belə ki, iqtisadiyyatdan tutmuş sivilizatoryalarası dialoqa qədər bu özünü əks etdirir. Yeni dünya düzəni haqqında ciddi iddiaları olan keçmiş Avmerika prezidenti Henri Kissinger "Wall Street Journal" qəzetində nəşr olunan məqaləsində modern dünyyanın əsasını təşkil edən düzən məfhumunun krizə girdiyini elan edir(10).

Yeni dünya düzəni anlayışının birbaşa qloballaşma ilə əlaqəsi var. Məhz qloballaşmanın nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlılaşqə tezisinə istinad edən dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlıtsır və nəticələr zəncirini yaradır. Bilik, əmtəə, informasiya, maliyyə, sərmaya və imiclərin sərhəd tanımaz şəkildə sürət və axışqazanması nəticəsində yer kürəsində müstəqil və məhdud bir mövcudiyətin mümkün olmadığına dair diqqətləri

özünə cəlb edir. "Zaman-məkan fərqi"(Giddens), "zaman-məkan kompresiyası" (Harvey), "dünyanın kiçilməsi" və "ortaq dünya şüuru" (Robertson) adıyla kateqoriyalasdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxardır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə şəkilləri və aralarındaki qarşılıqlı təsir mexanizmasını mərkəzə alan yeni bir analiz çərçivəsi başa düşülür. Qlokallaşma (glocalization) məfhu qlobalın lokal ilə yaxın təmasdaolduğu, qlobalın lokallaşması və lokalın qloballaşması faktorlarına diqqətləri cəlb edir. Qlokallaşma prosesində universal-fərd əlaqəsi yeni bir forma alır, qlobalın lokal üzərindəki müəyyənedici və tək tip yaranan təsirinə əlavə olaraq, lokalın da aktiv iştirakçı olduğu sintezlər yaranır.

Qloballaşma, modernizm, postmodernizm və nəhayət yeni dünya düzəni kimi məfhumlar müasir həyat tərzini istiqamətləndirən əsas məfhumlardır. Bu kontekstdə sivilizaqsiyalararası dialoq da pzinə məxsus yer tutur. Belə ki, sivilizatoryalar öz daxillərində

bior neçə tərkib hissələrə malikdirlər. Məhz bütöv (holy) şəklində sivilizatoryalararası dialoqun qurulması üçün eyni zamanda yeni dünya düzəni adlandırılın daha çox siyasi tendensiyinin da öz təsir gücү mövcuddur. Bu baxımdan beynəlxalq münasibətlərdə və müasir siyasi arenada yeni dünya düzəni müsbət tərəfləri ilə bərabər mənfi məqamları da ehtiva edir. Nəticədə sivilizatoryalararası dialoq, o cümlədən lokalın qloballa integrasiyası yeni dünya düzəni anlayışında daha çox müsbət məqamların artmasına səbəb olacaqdır.

ƏDƏBİYYAT

- Ali Hassan Elhag, "The New World Order and The Islamic World", *The American Jurnal of Islamic Social Sciences*, Vol, No 3, 1991.
- Bauman Zygmunt, *Globalization*, London, Polity nəşr, 1998.
- Chomsky Noam, "Güçsizlere Bişey Kalmayacak", *Birikim jurnalı*, 26 Haziran, 1991.
- Nye Joseph S., 'What new world order', *Foreign Affairs* 1992, s. 84.
- Donnelly Jack, *Universal*

Human Rights in Theory and Practice, Second Edition (Ithaca, NY Cornell University Press, 1997, s. 57-73.

6. Fukuyama Francis, *The End of History*, *The National Interest* (1989).

7. Gürsoy Kenan, *Bir Evrensel Projemiz Var mı?* İstanbul, Etkileşim nəşr, 2007.

8. Hoffman Stanley, "A New World and its Troubles," *Foreign Affairs*, 1990.

9. Huntington Samuel, "The Clash of Civilizations", *Foreign Affairs*, Summer, 1993.

10. Kissinger Henry, "On the Assembly of a New World Order", 29/08, *Henry Kissinger, Wall Street Journal*.

Açar sözlər: *sivilizasiya, yeni dünya düzəni, qloballaşma, dialog, etika.*

Key words: *civilization, new world order, globalization, dialogue, ethics.*

Ключевые слова: *цивилизация, глобализация, Новый мировой порядок, диалог, этика.*

RESUME

The article analyzes the impact of the dialogue among civilizations. The negative and positive aspects of the new world order are being investigated In this context. The article is noted that will not be saved without the dialogue between civilizations.

РЕЗЮМЕ

В статье анализируется влияние формирования Нового мирового порядка на межцивилизационный диалог. В этом контексте уточняется положительные и отрицательные стороны Нового мирового порядка. В статье отмечается, что без наличия многополярности межцивилизационный диалог невозможен.

Qloballaşma

MÜASİR DÜNYA SİYASƏTİNDƏ BEYNƏLXALQ HUMANİTAR ƏMƏKDAŞLIĞIN YERİ VƏ ROLU

ŞƏMS ALLAHVERDİYEVA
Bakı Dövlət Universiteti



72

Qloballaşma dünya dövlətlərini daha çox bir-birindən asılı vəziyyətə salmaqdadır. Bu da yeni tələbatların formallaşmasına, insan həyatının təmin olunmasında yeni standartlar yaranmasına səbəb olmuşdur. Bütün digər proseslərdə olduğu kimi humanitar əlaqələr də keçid dövrünü yaşıyır. Yeni ənənələrin formallaşmasıyla yanaşı əsas vəzifələrdən biri meydana gəlir ki, bu da təcrübədə qazanılmış bütün dəyərləri qoruyub inkişaf etdirməkdir. Lakin tək keçmiş təcrübələrlə kifayətlənməmək, dünyada baş verən dəyişikliklər nəticəsində yaranan imkanlardan istifadə etmək lazımlı gəlir.

Müasir beynəlxalq münasibətlərə nəzər yetirdikdə görürük ki, dövlətlər arasında olan ənənəvi qarşılıqlı əlaqələr öz yerini yeni fəaliyyət növlerinə verməkdədir. Dövlətlər artıq yalnız siyasi, iqtisadi və digər bu kimi uzun illər üstünlük təşkil edən əməkdaşlıq formalarına

deyil, daha yeni sahələrə maraq göstərməkdəirlər. XX əsrə formallaşan və bu gün daha da fəallışan humanitar əməkdaşlıq bu günümüzdə dövlətlərarası münasibətlərdə ən öncə çıxan istiqamətlərdən biridir. Humanitar əlaqələr “xalq diplomatiyası”nın bir qolu kimi də baxmaq olar. Xalqların bir-birinin milli dəyərlərinə hörmətlə yanaşması, qarşılıqlı anlaşma onların daha yaxşı münasibətinə səbəb olur. Həmin dəyərləri digər sivilizasiya və mədəniyyətlərə mənsub olan insanlara tanıtmaq beynəlxalq humanitar əməkdaşlığın əsas mözgi və vəzifələrindən biridir. Bu növ fəaliyyət əsasən qeyri-hökumət orqanları tərəfindən həyata keçirilir. Bu münasibətləri dərinləşdirməklə gələcəkdə iqtisadi və siyasi sahədə də körpü yaratmaq mümkündür. Yəni iki dövlət arasında hər nə qədər qeyri-dost münasibətləri olsa da mədəniyyətlərarası əməkdaşlığı irəlilətməklə, təhsil, elm,

idman, səhiyyə və sairə bu kimi münasibətləri genişləndirməklə siyasi və iqtisadi məsələlərdə də bir çox nailiyyyətlər əldə oluna bilər.

Təbii ki, istənilən dövlət atdığı hər bir addımda ilk növbədə öz milli mənafeyini düşünür. Belə niyyətlərdən biri qonşu dövlətlər və ya bütün dünya dövlətləri ilə münasibətdə özünü təsdiqləmək, regionda fərdi mövqeyində çıxış etmək, öz dövlət maraqlarını təmin etməkdir. Humanitar əlaqələr də ən müasir və sürətlə inkişaf edən sahə kimi məhz dövlətlərin özünü beynəlxalq arenada təsdiqləmək məqsədində xidmət edir. Son illərdə humanitar əməkdaşlığı dünya siyasetinin ən ənənəvi aktorları olan dövlətlər tərəfindən artıq rasional və strateji xarakter verilməyə başlamışdır.(1,2,3,4)

E.M.Lesko 90-cı illərdə rus-fransız beynəlxalq münasibətlərini təhlili edir. Onun təhlillərinə görə bu iki dövlət arasında humanitar əməkdaşlıq heç də həmişə siyasi və iqtisadi əməkdaşlıqla üst-üstə düşmürdü. Həmin dövrdə hətta baxmayaraq ki, Rusiya və Fransa hökümətləri arasında müxtəlif sahələrdə narazılıqlar var idi məhz humanitar münasibətlər gün-gündən daha da fəallaşırı. Mədəniyyət xadimləri eyni humanitar dəyərlərdən çıxış edərək siyasi sahədə dialoğun genişlənməsinin təşəbbüskarı olmuş, bu əlaqələri dəha yüksək səviyyəyə çatdırmışdır. E.M.Lesko buna misal olaraq

1930-cu illərdə Fransanın baş nazir vəzifəsini tutan ədəbiyyat xadimi və yazıçı Eduard Errionun Sovet İttifaqı ilə müqavilə imzalanmasına nail olmasını göstərir. (5)

Humanitar əməkdaşlığı dövlət və elm xadimlərinin bu qədər geniş yer verməsi heç də təsadüfi deyildir. Çünkü dünyada baş verən hər bir fövqəladə hadisə demək olar ki, humanitar fəlakətlə nəticələnir və bunun nəticəsində hansısa tək bir dövlətin ərazisi və ya hansısa bir region deyil bütün bəşəriyyət təhlükə altına düşür. Doğrudur ki, elmin güclü inkişafı nəticəsində müasir dövrümüzdə müxtəlif sahələrdə çox böyük nailiyyyətlərdə edilmişdir. Lakin bəlliidir ki, əldə edilmiş bu uğurlarla yanaşı bəşəriyyət bir çox itkilərlə də üzləşməkdədir. Bu itkilər dəha çox töbətə zərərli olub bərpa edilməsi mümkün olmayan hallardır. Belə hallar havanın təmizliyinin pozulmasında, flora və faunanın, çox dəyərli təbii sərvətlərin məhv olmasında, yararlı torpaq sahələrinin yararsız vəziyyətə düşməsi, bütövlükdə ekoloji gərginlik yaranmasında özünü dəha çox biruza verir. Dövlətlər arasında arası kəsilməyən müharibələr, fərqli sahələrdə aparılan rəqabətlər vəziyyəti dəha da gərginləşdirir və bütün bu zərərlər insanların gündəlik həyatına təsir edir, böyük yoxsulluqlara və insani falakətlərə səbəb olur. Yaranmış bu qlobal problemlərin öhdəsindən gəlməyə dövlətlərin

tək halda gücü yetmir. Bu səbəbdən də, bütün bu proseslər dünya dövlətlərini, ümmülikdə bütün beynəlxalq cəmiyyəti birləşməyə sövq edir. Baş verən bu hadisələrdən xilas olmağın yeganə yolu dünya dövlətləri birlikdə çıxış axtarmaqdə görürər. Bu yolda beynəlxalq aktorlar bir sıra uğurlu addımlar atmış, bir çox məsələləri əhatə edən beynəlxalq konfranslar, forumlar təşkil olunmuş, qəbul edilmiş yekun bəyənnamələrdə çox vacib məsələlərə toxunulmuşdur. 2000-ci ilin yayında Okinavada "Böyük səkkizlər" in iclasının yekun Kommunikəsinin preambulasında deyilir: "XX əsrin son rübündə dünya iqtisadiyyatı ən yüksək çıxırlanma mərhələsinə çatmış, "Soyuq müharibə" bitmiş, qloballaşma isə vahid birlik hissini yaranmasına səbəb olmuşdur. Bütün bunların əsasında isə dünyada əsas prinsip və dəyərlər formalasdı: demokratiya, bazar iqtisadiyyatı, sosial inkişaf, dayanıqlı inkişaf və insan hüquqlarına əməl olunması. Eyni zamanda biz etiraf etməliyik ki, hətta indi dünyanın bir çox rayonlarında yoxsulluq və ədalətsizlik insan mənliyini alçaldır, münəaqişlər isə insanların əziyyət çəkməsinə səbəb olur. Yeni minilliyyət daxil olarkən biz qloballaşma ilə əlaqəli olan təhlükənin mövcudluğunu qəbul etməli, eyni zamanda hər kəs üçün maksimal xeyirin təmin olunmasına çalışmalı və bütün işlərin başında biz əsas prinsip və dəyərlərə əsaslanmalıyıq."(6) Bu əsas dəyərlər sırasında əsas yeri humanizm prinsip və dəyərləri tutur. XX əsr iki böyük dünya müharibəsi, nəticələrinə görə çox böyük tələfatlara səbəb olan yerli münəaqişlər, genosid və terrorizmin geniş yayılması, narkotika və yeni xəstəliklərin daha da intensivləşməsi ilə yadda qalmışdır. Bütün bunlara görə də artıq humanitar əlaqələr

beynəlxalq hüququn bir hissəsinə çevrilməyə başlamış, dövlətlərarası və qeyri-hökumət təşkilatlarının əsas nizamnamə sənədlərinə daxil olmuşdur. Bundan başqa bu dövrdə sırf humanitar məsələlərlə bağlı beynəlxalq təşkilatlar yaranması prosesi intensivləşmişdir.

Beynəlxalq humanitar hüquq müharibə aparılması metodları və vasitələrini nizamlayan, eyni zamanda mülki əhali, yaralı və xəstə hərbiçilərin və əsirlərin humanitar müdafiəsinə nizamlayan princip və qaydaları əhatə edir. Humanitar hüququn əsası 1949-cu il müharibə qurbanlarının qorunması haqqda Cenevre konvensiyası və Beynəlxalq Qırımızı Xaç komitəsinin rəhbərliyi ilə 1977-ci ildə imzalanmış iki əlavə protokol ilə tənzimlənir. BMT TŞ insanların hüquqlarının müdafiə edilməsində çox fəal iştirak edir. Keçmiş Yuqoslaviya, Ruanda, Timor-Leşti, Syer-Leon və Kamboca işləri üzrə Beynəlxalq Cinayət tribunalının yaradılması humanitar hüququn tətbiqini daha da genişləndirdi. BMT BA isə siyasi forum olaraq bir sira sənədlər qəbul etmişdir. 2005-ci il 16 dekabrda insan hüquqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının qarşısını almaqla bağlı əsas prinsiplər qəbul olundu.(6) BMT-nin keçmiş Baş katibi K. Annan "Sülh yolunda gündəlik" məruzəsində qeyd edir: "bu gün, bütün tarix boyunca da olduğu kimi hərbi konfliktlər bəşəriyyətə qorxu və təhlükə yaratmaqdadır və bizdən bunun qarşısını almaq və onu böğməq üçün təxirəsalınmaz addımlar atmaq tələb olunur." Beynəlxalq humanitar hüquq məhz bu məqsədlərə də xidmət edir. BMT-nin 50 illiyinə həsr edilmiş BA-nın bəyənnaməsində ən əsas vəzifələrdən biri kimi "beynəlxalq humanitar hüquq hörmətlə yanaşmaq və onu tətbiq etmək vacibliyi" qeyd

olunur.

Baxmayaraq ki, bəşəriyyət sivilizasiya yolunda irəliləməkdədir hərbi münaqişələr daha da qəddarlaşmaqdə davam edir. Dövlətlərarası münaqişələrdə bunu elm və texnikanın ixtilalarından istifadə ilə əsaslandırmış olar. Beynəlxalq arenada baş verməyən münaqişələrə göldikdə isə hərbi əməliyyatların aparılmasında varvar vasitələrdən istifadə edilməsi və ən sadə insan hüquqlarına əməl olunmamasında səbəbi tapa bilərik. Bütün bunlar humanitar hüquqa daha çox nəzər yetirməli olduğunu göstərir.

BMT nizamnaməsinin qəbul olunması ilə bir çox köklü dəyişikliklər baş verdi. Bunlardan ən əsası isə müharibə hüququnun ləğv olunması prinsipi hesab oluna bilər. Bununla da dövlətlərin beynəlxalq aləmdə siyasetləri bir çox yönən dəyişməli oldu. Məsələn, Mərkəzi Afrika Respublikasında 1979-cu il kütləvi qətl hadisəsindən sonra Fransa hökuməti maliyyə sahəsində əməkdaşlıqla bağlı müqaviləni dayandırmaq qərarı versə də, təhsil və sahiyyə sahəsində maliyyə yardımını göstərməyi dayandırmadı. Bundan başqa Birleşmiş Ştatlar 1986-ci ildə利yiyaya ticarət blokadasi elan etdiyi zaman insan ehtiyaclarını yüngülləşdirmək üçün lazımlı

olan qida, geyim, dərman kimi yardımların edilməsini dayandırmadı. (1,s.316) Bu da artıq dövlətlərin siyasetlərində insan amilini daha önə aldıqlarının birbaşa sübutu hesab oluna bilər.

Beynəlxalq humanitar təşkilatlar heç bir mənfiət gözləmədən yalnız föqəladə vəziyyətlərdən zərər çəkmış əhalinin əziyyətlərini yüngülləşdirməyə çalışırlar. Bu tip təşkilatlar adətən qida, qan, təmiz su, təhsil və sahiyyə sahəsində köməklik göstərirlər. Onların əsas fəaliyyət istiqaməti yoxsulluq hökm sürən dövlətlərin əhalisinə daha yaxşı şərait yaratmaqdə yardım etmək, maarifləndirmə işləri aparmaq, əhaliyə yoxsulluğun səbəbini izzah etmək və onla mübarizə aparmaq yollarını öyrətməkdir. Hal-hazırda humanitar yardımın subyektləri BMT, Qırımızı Xaç Komitəsi və bir sıra yerli və beynəlxalq təşkilatlar, ən əsası isə donor dövlətlərdir. Belə dövlətlərin siyahısında ön yerləri Avstraliya, Böyük Britaniya, Al-nin daha zəngin dövlətləri, Kanada, ABŞ və s. tutur. Lakin demək olar ki, bütün dünyada humanitar yardım sahəsində baş verən proseslərə birbaşa BMT-nin müxtəlif orqanları nəzarət edir. Bu orqanlar sırasında Humanitar məsələlərin koordinasiyası üzrə BMT idarəsi, Qaçqınlarla iş üzrə BMT Ali Komissarı, YUNESKO, YUNİSEF,



Ümumdünya Səhiyyə Təşkilatı, Kənd Təsərrüfatı Təşkilatı, BMT İnkışaf Programı, Uşaq Fondu, Ətraf-mühit programı, Ümumdünya Ərzaq Təşkilatı və s. Son dövrlər NATO da humanitar əməkdaşlıq məsələlərində fəallıq göstərir, xüsusilə də Mülki Fövqələdə Planlaşdırma idarəsi çərçivəsində çox önəmlı addimlar atılmışdır.

Bir neçə dəfə birləşmək və eyni məqsədlərdən çıxış etmək kimi cəhdlər olunsa da humanitar sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar arasında halə də qarışıqlıq hökm sürür. Onların hər biri öz proqramlarına uyğun olaraq müxtəlif metodlarda fəaliyyət göstərir. Lakin bütün bu müxtəlifliklərə baxmayaraq humanitar sahədə əməkdaşlığın əsas prinsipləri ümumidir: insanlıq, neytrallıq, qərəzsizlik və həmrəylilik. Neytrallıq dedikdə yardım göstərən təşkilat konflikta siyasi aspektində yanaşmır, iştirakçıların heç birini dəstəkləmir. Qərəzsizlik isə təşkilatın fəaliyyəti zamanı heç bir irqi, dini, ümumiyyətlə heç bir digər ayrı-seçkiliyyə yol verməməsi nəzərdə tutulur. Bu prinsipə əsasən təşkilatlar dövlətlərə və ya ayrı-ayrı hərəkatlara deyil, məhz insanlara yardım edir, heç bir halda onları “pis” və ya “yaxşı” qurbanlara ayırmır.

Həmrəylilik prinsipi isə bunun tam əksinə olaraq təşkilatın münaqışa tərəflərindən biri ilə həmfikir olmasına bildirir. Bu halda təşkilat açıq şəkildə konfliktin yalnız bir tərəfi ilə işlədiyini elan edir. Məsələn, Norwegian People's Aid təşkilatı Sudan ərazisində fəaliyyət göstərkən ölkənin canub əhalisinin öz müqəddəratını müştəqil həllətmə hüququnu daima müdafiə etmişdir. Bu təşkilat milli hökümətin idarə etdiyi ərazidə ishləmirdi, Sudanın milli azadlıq hərəkatı ilə birbaş əlaqədə idi.

Digər bir misal Catholic Relief Services təşkilatının 1998-ci ildə Kabbax hökümətinin Syera-Leonda yenidən bərqərar olmasından sonra Birləşmiş İnqilab Cəbhəsinin idarə etdiyi ərazidə ishləməmək haqqda açıq qəbul etdiyi qərar ola bilər. Lakin bu həmrəylilik prinsipinə görə günahı olmayan qurbanlar onları idarə edənlərə görə yardımından məhrum olurlar.

Artıq elə bir dövr yetişmişdir ki, humanitar əməkdaşlıq dövlətləri birləşdirən ən incə halqaya çevrilmişdir. Və bu halqanı möhkəmlətmək üçün onun humanizm, aşkarlıq, neytrallıq prinsiplərinə əsaslanan potensialını inkişaf etdirmək lazımdır. Humanitar əməkdaşlığın institusional bazasının möhkəmləndirilməsi digər əsas vəzifələrdən biridir. Baxmayaraq ki, bu sahədə fəaliyyət göstərən təşkilatların sayı gün-gündə artmaqdadır hər bir dövlətin siyasi və sosial sistemindəki müxtəliflik lazımdır. Hər bir anda lazımı köməyin edilməsini çətinləşdirə bilər. Hər bir dövlət öz milli təhlükəsizliyi baxımından bəzən problemlər yarada bilər. Daha sonra etik fərqlər də müzakirələrə səbəb ola bilər. Digər problemlər isə dövlətlərin iqtisadi vəziyyətinin çətinləşməsi ilə bağlıdır.

Bəzi tədqiqatçılar qeyd edir ki, sosial determinizm fəlsəfəsi əsrlər boyu təhsilə inamı təbliğ edib. Bunun təsiri ilə insan öz gücünə inanırdı. XIX-XX əsrlərdə biliyin rolu güclənmiş, bu da elm və texnologiyanın güclü inkişafı ilə müşaiət olundu. Burdan belə bir nəticə çıxır ki, müxtəlif ideoloji sistemlərin dəyər fərqlərini aradan götürmək lazımdır. Bu da humanitar əməkdaşlıqda elmi tədqiqatların güclənməsinə tələbati artırır. Tədqiqatçılar məhz bu məqsədlə beynəlxalq humanitar əməkdaşlıq proqramının hazırlanmasını məqsədəyən hesab edir və bu

proqramın əsas vəzifələri olaraq aşağıdakılardır:

- Proqramın məqsədlərinə nail olmaq üçün fəaliyyətə yeni qeyri-hökümət təşkilatları və əhalini cəlb etmək
- əhalini humanitar təşkilatlanmanın işi ilə məlumatlandırmaq
- humanitar əməkdaşlıq sahəsində fəaliyyət göstərən təşkilatların peşəkarlığını artırmaq
- bu təşkilatların dövlət orqanları və strukturları ilə əməkdaşlığı gücləndirməsi

- insan hayatı üçün təhlükəli olan məhsulların hazırlanması, istifadəsi və saxlanması ümumi nəzarəti artırmaq

Beynəlxalq humanitar əməkdaşlıq zaman keçdikcə yeni forma almağa başlamışdır. Daha əvvəller belə münasibətlər dedikdə ilk növbədə baş verən fəlakətlərə xeyirxah qüvvələrin yardımı ağla gəlirdi. Təbii ki, bu gün də humanitar əməkdaşlığının bu qolu ən önə çıxanıdır. Lakin meydana çıxan yeni problemlər daha fərqli sahələrdə əməkdaşlığı ehtiyac yaradır.

ƏDƏBİYYAT

1. МЕЖДУНАРОДНОЕ ПРАВО. ОСОБЕННАЯ ЧАСТЬ. Издание третье, переработанное и дополненное. И.И. ЛУКАШУК. М., 2005.

2. Международное сотрудничество на пороге XXI века. - М.: РАГС, 1999.

3. Современные международные отношения. Учебник /Под ред. А.В. Торкунова. - М., 1999.

4. Международные отношения: социологические подходы. Учебное пособие. Цыганков А.П. - М., 1998.

5. Народная дипломатия: взаимопонимание во имя развития. <http://reading-hall.ru/publication.php?id=2520>

6. <http://www.un.org/ru/humanitarian/law/>
7. [wikipedia.org.](https://www.wikipedia.org/)

Açar sözlər: *humanitar əməkdaşlıq, beynəlxalq təşkilatlar, globallaşma, BMT.*

Ключевые

слова: *гуманитарное сотрудничество, международные организации, глобализация, Организация Объединенных Наций.*

Keywords: *humanitarian cooperation, international organizations, globalization, the United Nations.*

РЕЗЮМЕ

Глобализация ставит в более взаимозависимое положение государств друг от друга. Это привело к формированию новых требований. Как и в других процессах человеческие отношения проходят через переходной период. Кроме формирования новых традиций, одной из главных задач является сохранение и развитие обычая накопленных с опытом. Тем не менее нельзя останавливаться на прошлых опытах, необходима воспользоваться возможностями образованных в результате изменений в мире.

SUMMARY

Globalization raises states more interdependent position of each other. This led to the creation of new demands.

As in other processes human relationships go through a transition period. Besides the formation of new traditions, one of the main tasks is to preserve and develop the traditions accumulated with experience. Nevertheless, we must not stop on past experiences, it is necessary to take advantage of opportunities created due to changes in the world.

2016-CÜ İLDƏ “GEOSTRATEGİYA” JURNALINDA NƏŞR OLUNMUŞ MƏQALƏLƏRİN SİYAHISI

GEOSİYASƏT

- Əli Hasanov.** Heydər Əliyevin siyasi kursunda multikulturalizmə baxış və yanaşmalar
Əbülhəsən Abbasov. Dünya problemləri fəlsəfə çağırışları sırasında
Rufiz Qonaqov. İlham Əliyev-müasir demokratik siyasi lider obrazı
Səfiyyə Möhbaliyeva. ATƏT-in Minsk qrupu: İkili standartlar siyasətinin Ermənistan, Azərbaycan Dağılıq Qarabağ münaqişəsinə təsiri
Eldar Cəfərov. Çağdaş dövrə NATO çərçivəsində ABŞ-Türkiyə münasibətləri
Xatirə Mehdiyeva. ATƏT və AŞ-inin Cənubi Qafqazda münaqişələrin tənzimlənməsində rolü
İbrahim Əliyev. Qarabağ problemi son hadisələr işığında
Hikmət Babaoğlu. Dünya iqtisadi forumu və Azərbaycan: srtateji hədəflər reallığa çevirilir
Zeynal Həsənahiyev. Dövlətin milli təhlükəsizlik siyasətinin reallaşdırılması mexanizmləri
Hafiz Namazov. İslam dünyası müasir beynəlxalq münasibətlərdə
Leyli Həmidova. İnsan hüquqları qədimdən bu günə
Piri Axundov. Türkiyədə dövlət-din münasibətlərində “dünyəvilik” məsələsi
Əli Həsənov. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolü
İbrahim Əliyev. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
Urxan Seyidov. Война во имя мира
Aybəniz Rüstəmova. ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti və onun nəticələri
Orxan Qurbanlı. Qloballaşma prosesində milli dövlətin vəziyyəti və onun milli təhlükəsizliyi problemi
Etibar Əsədov. Dövlətin hərbi təhlükəsizlik probleminin politoloji təhlili
İlkin Həsənov. ABŞ-da erməni soyqırımı iddialarının qəbul etdirilmə cəhdləri
Əli Həsənov. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolü
İbrahim Əliyev. Müasir Azərbaycan dövlətçiliyində konstitusiyalar
Vüqar Seyidov. Азербайджан никогда не согласится на изменение его карты
Ədalət Mustafayev. Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin ilkin mərhəlesi: Geosiyasi maraqlar kontekstində elmi-nəzəri baxış
Bəhruz Quliyev. Siyasi jurnalistikaya dair müasir Qərb konsepsiyanı
Hicran Xəlilova. GUAM çərçivəsində Azərbaycan-Gürcüstan münasibətləri
Elnur Hacıliyev. Siyasi modernləşmə və siyasi inkişafın müqayisəli təhlili
Emin Kərimov. ABŞ-in Yaxın Şərqdə apardığı neoradikal xarici siyasətin mahiyyəti
Əmərik Şöpərad. Халфорд Маккиндер и «Хартлэнд»
İbrahim Əliyev. Azərbaycan Respublikası 25
Səbinə Qaraşova. Yeni dünya düzəni və ABŞ-in liderlik strategiyası
İsa Hüseynov. Azərbaycanın ABŞ-da tanılılması: maraq qrupları və diaspor
Şəms Allahverdiyeva. Beynəlxalq humanitar əməkdaşlıq – Azərbaycan Respublikasının dövlət siyasəti kimi
Məftunə Abdullayeva. Milli təhlükəsizliyin başlıca istiqamətləri: Prioritetlər və konseptual mexanizmlər.
Üzeyir Zeynalov. Sivilizasiya anlayışının fəlsəfi-tarixi kontekstdə təhlili
Əli Həsənov. Azərbaycanın milli dövlət quruculuğu və geosiyasi inkişaf xarakteristikası
Aynur Süleymanlı. Türkiyə və İran arasında regional liderlik rəqabəti
Şəms Allahverdiyeva. Müasir dünya siyasətində beynəlxalq humanitar əməkdaşlığın yeri və rolü
Rufiz Qonaqov. Azərbaycanın Xəzərin beynəlxalq hüquqi statusuna yanaşmasının geosiyasi aspekti
Üzeyir Zeynalov. “Yeni dünya düzəni” və sivilizasiyalararası dialoq
Севиндж Мамедли. Роль политических элит в формировании национально-политической консолидации: сравнительный анализ Азербайджана и Турции

- № 01 (31) səh. 3-7
№ 01 (31) səh. 20-24
№ 01 (31) səh. 29-31
№ 01 (31) səh. 36-40
№ 01 (31) səh. 56-60
№ 01 (31) səh. 73-76
№ 02 (32) səh. 3-5
№ 02 (32) səh. 6-8
№ 02 (32) səh. 31-34
№ 02 (32) səh. 50-53
№ 02 (32) səh. 54-58
№ 02 (32) səh. 65-68
№ 03 (33) səh. 3-7
№ 03 (33) səh. 8-10
№ 03 (33) səh. 34-36
№ 03 (33) səh. 37-42
№ 03 (33) səh. 46-48
№ 03 (33) səh. 57-60
№ 03 (33) səh. 64-67
№ 04 (34) səh. 3-8
№ 04 (34) səh. 9-12
№ 04 (34) səh. 19-20
№ 04 (34) səh. 21-24
№ 04 (34) səh. 30-33
№ 04 (34) səh. 38-41
№ 04 (34) səh. 42-46
№ 04 (34) səh. 57-58
№ 04 (34) səh. 69-71
№ 05 (35) səh. 3-5
№ 05 (35) səh. 6-11
№ 05 (35) səh. 40-42
№ 05 (35) səh. 43-47
№ 05 (35) səh. 66-69
№ 05 (35) səh. 56-58
№ 06 (36) səh. 3-12
№ 06 (36) səh. 49-53
№ 06(36) səh. 72-74
№ 06 (36) səh. 26-30
№ 06 (36) səh. 69-71
№ 06 (36) səh. 65-68

TARİX

İbrahim Əliyev. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı

Cəbi Bəhrəmov. Azərbaycan Respublikasının neft strategiyasının həyata keçirilməsi məsələləri və Rusiya Federasiyasının Cənubi Qafqaz siyasəti (1994-2004)

İradə Hüseynova. Problemy rossийskogo proniknoveniya na Kavkaz v XIX veke

Ali Balayev. Azərbaycan-Ukrayna münasibətləri (1995-2000-ci illər) əməkdaşlıqdan strateji tərəfdəşliğə doğru

Asif İmanlı. 1722-1735-ci illərdə Azərbaycanın Xəzəryanı bölgələrində rus işğal rejiminə dair

İlyas Baqiyev. “Əsrin müqaviləsi” və milli neft və qaz sənayesinin mühəndis-texniki potensialı

Arzu Xəlilzadə. 1918-ci il Quba soyqırımı zamanı şəhər əhalisinə dəymış zərər

Güntəkin Nəcəfli. Azərbaycan torpaqlarında erməni dövləti yaradılması məqsədilə tərtib olunan layihələr (XVIII əsrin I rübü)

İsa Arslan İbrahim Oğlu. Ingiltərin xarici siyasətində Kipr: 1963-1974-cü illər böhranı

Niyatı Évazova. О миграционных процессах в Азербайджанских землях Тифлисской губернии в XIX- начале XX вв.

Nəcəf Museyibli. Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda

Bəgİf Abışov. Отражение апрельской оккупации 1920 года в советской историографии и историографии Турции

Tofiq Nəcəfli. XVII əsrə Azərbaycan Səfəvi dövlətinin Türküstan xanları ilə münasibətləri müasir Türkiyə tarixşünaslığında

Bilal Dədəyev. Azərbaycanın mühacir şairi Osmanlı şahnaməcisi Əflatun Şirvani

İsa Arslan. XV-XVI əsrlərdə Azərbaycan Şirvanşahlar dövləti ilə Osmanlı dövləti arasında siyasi münasibətlər

Günay Məmmədova. Azərbaycan Səfəvi Dövlətinin beynalxalq ticarət əlaqqələri (Şah I Abbas Dövrü)

Şahlar Şərifov. Xəlifə Ömər İbn Xəttabın Xilafəti dövründə qarnizon şəhərlərin salınması

Ərəstun Mehdiyev. Azərbaycan Respublikasının neft siyasəti: Əsas vəzifələr, ilkin nəticələr

Ramil Ağayev. Azərbaycan türklərinin etnik tarixinin öyrənilməsində “Kitabi-Dədə Qorqud”un rolü

Mehriban Əliyeva. “Daşnakşütүн” partiyasının programında terror və terroçuluq fəaliyyəti

Elman Cəfərli. Moldova Respublikasının Qaqauziya (Qaqauz Yeri) Muxtariyyəti

Bəxtiyar Həsənov. XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ regionunun qəzaları üzrə əhalinin statistik göstəriciləri

Valeh Ələkbərov. Göytəpənin 2-ci və 3-cü tikili səviyyələrinə aid keramika məmulatlarının müqayisəli təhlili

Nərgiz Axundova. Azərbaycan Atabəyləri, Ağqoyunlu və Səfəvilər dövrünün görkəmlı azərbaycanlı qadınları

İsa Arslan. II dünya müharibəsi dövründə böyük dövlətlərin Cənubi Qafqaz siyasəti

Əhməd Quliyev. XVII əsrin I yarısında Səfəvi - Moğol münasibətləri ingilisdilli tarixşünaslığda

Ramil Əyyub oğlu Ağayev. Ət-Təbəri Azərbaycan türkləri haqqında

Şahlar Şərifov. Ərəblərin Xəlifa Ömər dövründə Azərbaycana hərbi yürüşləri

Aytac Muradova. Almanlar Azərbaycanda

Şəfayət Fərəcov. Zaqatala rayonunun daimi əhalisinin cinsi, yaş tərkibi və yaş

Firdovsiyyə Əhmədova. Rusyanın Azərbaycanla bağlı siyasətində Xəzər hövzəsinin əhəmiyyəti (1920-ci illər)

Bəxtiyar Əhmədov. XIX əsr - XX əsrin əvvəllərində Goyçə mahalının tarixi coğrafiyası və inzibati-ərazi bölgüsü

Anar Ömərov. Səfəvi-Portuqaliya münasibətlərinin erkən dövründə Hörmüz məsələsi

Məhəbbət Məmmədova. Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarının yaranması tarixindən

Məhərrəm Zülfüqarlı. Sumqayıt üsyəni (7 noyabr 1963-cü il) məxvi qrif altında saxlanılmış sənədlərdə

Elgün Əliyev. XX əsrin 80-90-ci illərində ABŞ-da qadınların sosial, iqtisadi və hüquqi vəziyyəti

№ 01 (31) səh. 8-13

№ 01 (31) səh. 14-19

№ 01 (31) səh. 25-28

№ 01 (31) səh. 32-35

№ 01 (31) səh. 46-50

№ 01 (31) səh. 51-55

№ 02 (32) səh. 14-17

№ 02 (32) səh. 23-27

№ 02 (32) səh. 43-46

№ 02 (32) səh. 47-49

№ 02 (32) səh. 73-76

№ 03 (33) səh. 11-14

№ 03 (33) səh. 15-20

№ 03 (33) səh. 21-24

№ 03 (33) səh. 25-28

№ 03 (33) səh.. 29-33

№ 03 (33) səh. 43-45

№ 04 (34) səh. 13-18

№ 04 (34) səh. 25-29

№ 04 (34) səh. 34-37

№ 04 (34) səh. 47-52

№ 04 (34) səh. 53-56

№ 04 (34) səh. 59-61

№ 04 (34) səh. 72-76

№ 05 (35) səh. 25-28

№ 05 (35) səh. 48-52

№ 05 (35) səh. 16-20

№ 05 (35) səh. 12-15

№ 05 (35) səh. 53-55

№ 05 (35) səh. 21-24

№ 06 (36) səh. 13-15

№ 06 (36) səh. 36-40

№ 06 (36) səh. 31-15

№ 06 (36) səh. 45-48

№ 06 (36) səh. 16-19

№ 06 (36) səh. 41-44

FƏLSƏFƏ

Kəmalə Aloyeva. Plüralist demokratiya: Nəzəriyyədən reallığa

Əliağa Məmmədli. Multikulturalizm: Nəzəri yanaşmalar və gündəlik həyatın reallıqları

Ziyaafət Həbibova. Davamlı inkişafın təmin edilməsində insan kapitalı

Vahid Ömərov. Azərbaycanlıq milli, ümumbaşəri və multikultural dəyərlərin vəhdəti kimi

Ülviyyə Səlimova. Şəxsiyyətin sosiallaşması prosesində humanist istiqamət

Üzeyir Balakisiyev. Yaqut Quliyeva Milli siyasətin formallaşmasında dövlət dilinin rolunun sosial-fəlsəfi tədqiqinin aktuallığı və əhəmiyyəti

Xalid Niyazov. Azərbaycanda siyasi modernləşmənin xüsusiyyətləri

№ 01 (31) səh. 61-66

№ 02 (32) səh. 18-22

№ 02 (32) səh. 69-72

№ 03 (33) səh. 53-56

№ 03 (33) səh. 74-76

№ 05 (35) səh. 29-33

№ 05 (35) səh. 34-39

№ 02 (32) səh. 28-30

№ 03 (33) səh. 49-52

№ 03 (33) səh. 61-63

№ 05 (35) səh. 63-65

№ 06 (36) səh. 58-61

HÜQUQ

Aygün Mehdiyeva. Forms of violence against children and state obligations in this field

Sevda Karimova. National prosecution problems in international crimes

Лаля Мехтиева. Убийство, сопряженное с разбоем: некоторые вопросы признаков и квалификации.

İlhamə Həsənova. Müdafiəçinin sübut toplama hüququ və bu hüququn həyata keçirilməsi imkanları

İlhamə Həsənova. Müdafiəçi-vəkilin məhkəmə iclasının protokolundan istifadə etmə imkanları

№ 02 (32) səh. 35-38

№ 04 (34) səh. 62-68

№ 06 (36) səh. 23-25

MƏDƏNİYYƏT

Anar Ağalarzade. Fransa memarlığının incisi Napoleonun evi – malmezon

Мубариз Сулейманлы. Три культуры

Назиля Мамедова. Разворачивание диалога в культурном процессе

№ 01 (31) səh. 41-45

№ 01 (31) səh. 71-73

№ 05 (35) səh. 74-76

№ 06 (36) səh. 20-22

SOSİAL ELMLƏR

Гюльзар Новрузова. Общие демографические показатели азербайджанцев России по итогам всероссийской переписи 2010 года

Vüqar İsmayılov. Şəxsiyyətin formallaşmasında kütləvi informasiya vasitələrinin rolü

Vüqar İsmayılov. Sosial mobillik demokratik cəmiyyətin göstəricisidir.

Müslüm Nəzərov. “Biliklər cəmiyyəti”nin imperativləri

№ 01 (31) səh. 67-72

№ 02 (32) səh. 9-13

№ 02 (32) səh. 39-42

№ 02 (32) səh. 59-64

№ 03 (33) səh. 68-71

№ 03 (33) səh. 72-73

№ 05 (35) səh. 59-62

№ 05 (35) səh. 70-73

№ 06 (36) səh. 54-57

№ 06 (36) səh. 62-64

İQTİSADİYYAT

Taleh Əsədov. Azərbaycanda fəaliyyət göstərən otel şəbəkələrinin təqdim etdiyi xidmətin üstünlükləri

Ramil Hüseyn. Kənd təsərrüfatı istehsalının sigortalanmasında əsas payı olan sigorta şirkətlərinin fəaliyyətinin təhlili

Фидан Гусейнова. Региональное развитие, как основное направление экономической политики Азербайджанской Республики (2004-2014)

Bayraktar Mehmathan. Azərbaycan Respublikasının tikinti bazarının iqtisadi diaqnostikası.

Rəna Qulamova. Şirkətlərin təşkilatı idarəetmə strukturlarına təsir edən amillər

Ləman Rəsulova. Quba-Xaçmaz regionunda mehmanxana müəssisələrinin problemləri

Albina Həşimova. Biznesdə iş vaxtından səmərəli istifadə etmənin iqtisadi effektivliliyinin təhlili

Xumar Abdullayeva. Azərbaycan-Türkiyə ticarət iqtisadi-əlaqələrinin təkmilləşməsinin təkmilləşməsi və yeni modellər

Ильгар Велизаде. Перспективы совершенствования административно-районного деления в условиях развития региональных рынков в Азербайджане

Rəşad Əsgərov. Azərbaycanda qeyri-neft sənaye sektorunda sahibkarlıq fəaliyyətinin təşkilati-funksional əməliyyat sistemi və sistematiq makro səviyyəli çağırışlara qarşı tədbirlər